

*Sair
və
Zaman*






Vaqif
SƏMƏDOĞLU

Şair
və
Zaman

Sair
və
Zaman

VAQİF SƏMƏDOĞLU

Məqalələr
Müsbətlər
Haqqında deyilənlər
Məktublar



BAKİ - 2010

Tərtib edən və redaktor:

NÜŞABƏ BABAYEVA-VƏKİLOVA

ISBN 5 – 8020 – 1453 – 9

Kitabda mütəfəkkir-şair, dramaturq, ictimai xadim Vaqif Səmədoğlunun keçən əsrin 60-cı illərindən üzü bəri Azərbaycanın ədəbi, mədəni, ictimai-siyasi mühitində oynadığı rolü, yaratdığı yeni ədəbi iqlimi alimlərin, yazıçılarının, siyaset adamlarının, ədəbiyyatşünasların, jurnalistlərin onun yaradıcılığı və fəaliyyəti haqqda rəyləri, düşüncələri əsasında göstərməkdir. Həmçinin buraya Vaqif Səmədoğlunun müxtəlif illərdə verdiyi müsahibələrdən parçalar, yazdığı məqalələrdən hissələr, xarici mətbuatda barəsində olan yazılar, ailə üzvlərinin söylədikləri və s. daxil edilmişdir.

Kitab Azərbaycan ədəbiyyatı, çağdaş ədəbi proses və bütövlükdə, Türk dünyası mədəniyyətinin öyrənilməsi baxımından, hər kəs üçün maraqlı ola bilər.

4702060202
M - 676(05) - 10 qrifli nəşr

© Vaqif Səmədoğlu, 2010

ÖN SÖZ ƏVƏZİ

İlk dəfə Vaqif Vəkilov imzası mənim yaddaşımı 60-ci illərin sonlarında yazıldı. «Молодежь Азербайджана» qəzetiндə bir neçə gənc yazarlarla birgə Vaqifin də üç şeiri dərc edilmişdi. O şeirləri oxuyub, hansı hissələr keçirdiyim yadımda deyil. Yeniyetməlik dövrümü yaşadığım o illərdə heç mənim gənc çılğın xəyalına belə gələ bilməzdii ki, Zaman öz möcüzəsini göstərəcək və çox illər sonra Vaqif Səmədoğlu imzası mənim taleyi məmənlik yazılıcaq. Düzü, bir tərəfdən heyfşlənmişəm ki, onun keçən illərinin yaddaşında mən yoxam. Ancaq Vaqifin öz usaqlığından, gəncliyindən canlı, məzəli və kədərləi səhbətlərini eşitdikdə mütləq özümü də Orada görmüşəm. Ya Vaqifin yanında, ya arxasında, ya da nəfəs-nəfəsə addimlayıb keçmişəm onunla birgə bu günə uzanan yollarını. Bu yollar hamar olmayıb, keşməkeşli olub. Axi kim deyib ki, hayat yolu asan başa gələn ömrə yoldur? Vaqifin həyat yoluyla yaradıcılıq yolu bir-birinə calanıb, hörülülmüş bir ömürdür. Şair ömrü... Sənətkar ömrü...

Vaqifin 70 illik yubileyi ərəfəsində özü və yaradıcılığı haqqında olan yazıları, özünün yadıldığı məqalələri toplayıb kitab hazırlamaq qərarına gəldim. Onun arxivini saf-cürüük etdim. Materiallar yiğilmişdi. Onları oxuyub, araşdırır, sahmana salırdım. İçimdə baş qaldıran qürur hissini gizlədə bilmirdim. Tanıdığım Vaqifla «yenidən tanışlığım» bu hissi yaşadırdı mənə. Bir tərəfdən, başa düşürdüm ki, yiğilan materiallar əsasında

Vaqif kimisini «tam» tanımaq mümkün deyil. Çünkü Vaqif Səmədoğlu öz içində ömürlük sürgün edilmiş «mü-hacir» Şair və İnsandır. Eyni zamanda da aydın olan o idi ki, Vaqif Səmədoğlu XX əsrin II yarısında Azərbaycanın ictimai - fikir tarixini, mədəniyyətini yarananlardan, sovet ideologiyasının hakim olduğu dövrdə fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməklə ədəbi yüksəkliyə qalxaraq, Azərbaycan oxucusunu başqa, onunçun özgə, yeni bir aləmə – Totalitar şüuru alt-üst edən Poeziya aləminə aparan və öz iç mübarizəsində İstiqlalını, müstəqilliyini qazanan birincilərdəndir.

Hər bir Sənətkar Zamanının övladı sayılır, deyirlər. Ancaq Sənətkar da var öz Zamanını yaratır. Və ya öz Zamanını qabaqlayır.

Bu kitabı əlində tutan hər bir oxucu, zənnimcə, bu Zamanlar hörgüsündə Vaqif Səmədoğlunu görə biləcəkdir.

*Mən nə dünənin, nə bugünkü, nə də
sabahki cəmiyyətin şairi deyiləm.
Sadəcə Vaqif Səmədoğluyam. Yazılı-
rımda dəyərli fikir varsa, maraqlı
obraz yaratmışamsa, yəqin ki, hər
zamanın cəmiyyətinin Şairi olacağam.*

Nüşabə Babayeva-Vəkilova

VAQİF SƏMƏDOĞLU: ATAM SƏMƏD VURĞUN HAQQINDA

Səməd Vurğun kimdir? Mənim atam. Dünya və Azərbaycan qarşısında daha nə nailiyətləri var? Şair, akademik, SSRİ Ali Sovetinin demək olar ki, daimi deputat, parlament qrupunun üzvü, Moskva Dövlət Universitetinin fəxri doktoru, Azərbaycan Akademiyasının vitse-prezidenti, ovcu, Sovet Sülh Komitəsinin üzvü, 2 dəfə Stalin mükafatı laureati, 2 dəfə Lenin ordeni kavaleri, İosif Stalin qarşısında şeir oxumuş və Uinston Çerçillin qabağında tost demiş bir azəri türkü, şair, dramaturq. Bakıda vağzal meydanında onun heykəli ucalır. Bir heykəli də Axundov adına kitabxananın portalındadır. Bir büstü Bakıdakı ev müzeinin qarşısında, bir heykəli Salahlı kəndindəki xatırı müzeinin qabağında, böyük bir abidəsi Qazax şəhərində, biri də Biləsuvar rayon mərkəzində. Ancaq Biləsuvardakı heykəli tək deyil, Puşkin ilə yanaşı durub, çünki Azərbaycanın cənubunda yerləşən bu qədim türk maskanına nə zamansa dahi rus şairi Puşkinin adını vermişdilər. Niya? Bəlkə ona görə ki, başqa bir ölkəni, özgə xalqı yalnız odlu silahla yox, odsuz silahla, dahi adları ilə də zəbt eləmək olar. Keçmiş sovet respublikalarında minlərlə rus, sovet dövlət xadimlərinin adlarını daşıyan şəhərlər, qəsəbələr, kəndlər var idi. Çarızm vaxtında isə təbii ki, rus imperatorları və onların ailə üzvlərinin adlarını daşıyan şəhərlərdə yaşayıblar bəbabalarımız. Ancaq Biləsuvarda Səməd Vurğun ilə Puşkinin yanaşı dayanmalarında adəbi məntiqi var. Səməd Vurğun Puşkinin «Yevgeni Onegin» poemasını bizim dilə böyük məhəbbət və professional məharətlə tərcümə edib. Odur ki, onların dünyanın hansısa bir yerində qoşa dayanma haqqları var.

Səməd Vurğunla bağlı rəsmi məlumatları verdim. Adlar, titullar, abidələr, vəzifələr. Yox, bir vəzifəsi yadimdən çıxmışdı az qala: Səməd Vurğun uzun illər Azərbaycan Yəzicilər İttifaqına rəhbərlik edib. Ancaq bütün bu sadaladığım rəsmi tanınma atributları Azərbaycanda hamiya məlumdur. Və Azərbaycan nufuzuna görə,

deyəsən 7-ci sovet respublikası statusundan qurtulub, dünyanın kim bilir neçənçi müstəqil dövlətinə çevriləndən sonra aydın göründü ki, Səməd Vurğunun daşıdığı adlardan yalnız ikisi Azərbaycanda əbədi yaşamaq haqqına malikdir: Şair və İnsan. Qalanları ötəri şey imiş.

Atam şair kimi neçin həmişə yaşayacaq? Mən bunu bəlkə övlad istəyim arxalanıb deyirəm? Xeyir, bunu mən professional kimi etiraf edirəm. Azərbaycan ədabiyyatı tarixinin bir sahifəsi Səməd Vurğundur. Büyük poetik istedadı, oxucu, dinləyici ürəyinə-beyinə birbaşa yol tapan səlis, gözəl dil, pafosun poetikliyi, cəmiyyət və nəhayət, təbii hadisəyə bənzər tamamilə aktyorluqdan uzaqda duran, bir özünü təqdim edə bilmək, sevilmək yadda qalmaq, alqış doğurmaq bacarığı. Səməd Vurğun fenomeni. Miflər yaranan münbit zəmin... Sayı-hesabı yoxdur atam haqqında hələ özü sağ ikən yaranmağa başlayan miflərin, xatirələr formasında yazılmış yalanlı-doğrulu dastanları.

Yaxşı, bəs belə bir istedadla, böyük şair neçin 1937-ci illərin Stalin repressiyasına məruz qalmadı?

- Səməd filankası satıb, özü aradan çıxıb.

Bu bir versiya.

- Səməd doproslarda özünü mərd aparıb, elə kişilik göstərib ki, ona ölüm hökmü çıxarmağa heç kəsin əli qalxmayıb.

Bu da başqa bir versiya.

Anam Xavər xanımın versiyası:

- Mircəfər Bağırov «Красные Партизаны» təşkilatında sənin dayın, mənim böyük qardaşım Ağabəyin müavini olub.

Bir başqa tamamilə səmimi deyir:

- Səmədi tutub gülələsəyidilər, bütün Azərbaycan xalqı ayağa qalxıb ışyan edərdi!

O zaman bu xalqın qorxusundan səsi də çıxmırı...

- Ən istedadlıları, qaymaqları öldürdülər, qaldı belələri.

Yalandır. Büyük bir bəşər, insan faciəsinin adı məşət cinayəti səviyyəsinə endirən yalan. Bəlkə də səmimi, fəqət tarixdən, ədəbiyyat və incəsənətdən çox da hali olmayan insanların təəssüf doğuran məyus məntiqidir bu fikir. Rusiyada böyük şair Osip

Mandelştam həbsdə çüründüldü, dahi Boris Pasternak qaldı. Stalinindən şeir yazdığını görə? Dünyada Stalinin adını poeziyaya ilk dəfə gətirən məhz faciəli şəkildə həlak olmuş Mandelştam olmuşdu. Anna Axmatova, Andrey Platonov, Marina Svetayeva, Mixail Bulqakov... nəhayət, tamamilə haqlı olaraq Nobel mükafatları almış Mixail Şoloxov və yenə də həmən Boris Pasternak. Bunlar fiziki olaraq repressiya maşından qurtaranlardan bir neçəsidir. Və ən dəhşətlisi də ondadır ki, bu repressiyaların nə dəqiq çəki norması olub, nə ölçü etalonu. Azərbaycanda da həmçinin Hüseyn Cavid, Mikayıllı Müşfiq kimi sənətkarlar tələf edildilər və onlarla başqları: Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və yenə də onlarla başqları sağ qaldılar. İndi hansı tərəzi ilə istedadların çəkisini ölçək? Elə bir tərəzi tapılsayıdı hər iki gözü göz yaşları ilə dolub düz gələrdi. Bəlkə də bira-bir ...

Atamın o zaman həbs olunmaması haqda ən ağlabatan fərziyəni 1971-ci ildə Moskvada mənə məşhur Sovet şairi-yazıcısı Konstantin Simonov dedi:

- Bütün diktatorlar kimi Stalin də öz misilsiz yaddasını hamıya nümayiş etdirirdi. Mən əminəm ki, hər dəfə Mircəfər Bağırov onun qəbulunda olanda o, Səməddən də söz arası hal-əhval tuturmuş. Səmədi fəlakətdən yəqin elə bu qurtardı.

Səməd Vurğun 1935-ci ildə Kremlədə Stalinin qəbulunda olmuşdu. Azərbaycanda Sovet hakimiyyətinin 15 illiyi münasibəti ilə keçirilən bayram təntənələri günlərində. Və orada Stalinin hüzurundu onun şərəfinə yazdığı məşhur «Rəhbər salam!» şeirini oxumuşdu. Elə burdaca, atamı tribunada saxlayaraq, Stalin ona bir neçə sual verib, cavab alımışdı.

Elə-bələ, rəhbər «marağı», «məzələnməyini» nümayiş etdirən sözər...

- Сamed это твое имя, а Вургун фамилия?
- Нет, товарищ Сталин, это мой псевдоним.
- А что означает слово Вургун?
- Влюблённый!
- В кого, в девушку?
- Нет, товарищ Сталин, в Родину!

Bax, bələ bir söhbət Kremlədə. Bunun stenoqramması atamın ev muzeyində saxlanılır. Vurğun ləqəbini isə məhz ilk ugursuz məhəbbətindən sonra götürübmiş atam. Stalinı aldadıb ... Ərtəsi gün Stalinə orden və medalları almaq üçün təqdim edilmiş azərilərin siyahısını götürülər. Səməd Vurğun o siyahıda Qırmızı Əmək Bayraqı ordeninə layiq bilinibmiş. Ancaq Stalin öz əli ilə «Lenin» ordeni yazardı, o birini pozub... Atamı ölkənin ən yüksək ordeni ilə təltif edib. Belə ki, Simonovun dediyində böyük məntiq var. Həmçinin manim yaddaşından respublikamızın o zamanki yerli diktatoru Mircəfər Bağırovun öz məhkəməsində dediyi sözlər də çıxmır. Hakim Almaniya faşizmi üzərində qurulmuş Nurnberq məhkəməsində SSRİ adından ittihəmçi kimi çıxış edən Rudenko müntəhim Bağırovdan soruşdu:

- Siz xalqın sevimli şairi Səməd Vurğunu neçin həbs etdirmek istəyirdiniz?

- Mən bunu istəsəydim, çıxdan edərdim.

Bağırovun sözləri də zənimə, həqiqət idi. Görünür, həyatda hər bir tarixi hadisənin bir neçə yozumu olduğu kimi, dəhşətli Stalin repressiyaları da bir nöqtədən çəkilmiş cəhənnəm mənzərəsi deyil. Yəqin ki, bu haqda tarixçilər, xüsusiş sovetologlar öz mötəbər fikirlərini deməlidirlər, mənim amacım yalnız atamla bağlı bu haqda oğul sözünü demək idi...

Səməd Vurğun əsasən 1926-ci ildən müntəzəm şeirlər yazımağa başlayıb və 1932-də kitabı «Fanar» işıq üzü görüb. Kitabdaçı şeirlər Mayakovski poetikası ruhuna və formasına yaxın yazıldardan ibarətdir. Ümumiyyətlə, otuzuncu illərin əvvəlində çoxmillətli böyük bir ölkənin çoxdilli poeziyası forma etibarla bir-birinin eyni idi. Mayakovski pofusu, sərbət cümlələr pillələri, ritm və bu ənənə dahil rus şairi özünü tapanca ilə öldürənən qədər davam etdi. «Fanar» kitabı ilə şair Səməd Vurğun başlandı.

Bəs haralarda təhsil almışdır? Anadan olduğu Salahlı kəndinin məktəbində 5 sinif oxumuşdu. Bibisi Ayşə xanım onu Qazağa, orada yenicə, 1918-ci ildə açılmış seminarriyaya gətirəndə həmən təhsil ocağının rəhbəri böyük maarifçi Firudin bəy Köçərli zəif, raxit bədənli 12 yaşı uşağı süzüb, deyibmiş:

- Ayşə xanım, bu uşaq oxuya bilməz, zəifdir, xəstədir, beynində bilik qala bilməz yazığın.

Bunu eşidən Səməd ağzını açıb, Quran-Kərimdən bir nəfəsə surələr deməyə başlayıb, parlaq yaddasını nümayiş etdirib və sonrakı illərdə seminarının 1 nömrəli tələbəsi kimi bütün mahalda ad çıxarıb. Humanitar fənlərdən savayı, riyaziyyat, coğrafiyadan başqa Qazax seminariyásında saz, tar, hətta skripka çalmaq da öyrənib, dram dərnəyinin fəal iştirakçısı olub. Sonralar Səməd Vurğun Bakı Pedaqoji İnstututunda və Moskva Dövlət Universitetində təhsil alıb. Ancaq inanmırıam ki, oxuduğu məktəblər, institut, hətta Moskva Universiteti ona nə isə verib, simasını şəxsiyyət kimi formalasdırıb. Çünkü təbiəti etibarılı atam auditoriya və kitabxana adamı deyildi. Mən onu mütəmadi dərs oxuyan, leksiyalarda səliqə ilə konspektlər tutan tələbə kimi təsəvvürümə belə gətirə bilmirəm. O, özünü özü savadlı insan etmişdi. Fitri istədiyi və kitab oxumağı ilə, bəli, çox geniş mütaliəsinin hesabına Səməd Vurğun dünya fəlsəfəsindən, ədəbiyyatın və mədəniyyətdindən, tarixindən xəbərdar idi. Onun haqqında yaranmış yanlış miflərdən birinə görə, Səməd Vurğun yalnız istədiyi hesabına böyük ədəbi sima ola bilib, guya savadı olmayıb. Yalandır. Atam Kant, Hegel, Şopenhauer fəlsəfələrindən də xəbərdar idi, marksizim-leninizmi də bilirdi. Rus dilində çap edilmiş dünya ədəbiyyatının nümunalarının əksəriyyətini də oxumuşdu. Rus dilində tamamilə sərbəst danişir, bir vergül sahvi belə buraxmadan yanzırıdı. İlyə Erenbrug kimi intellektualı bu bacarığı ilə hətta bir dəfə heyrətə gətirmişdi. Fəqət yazımın əvvəlində demişdim: atam haqqında miflər çoxdur, idinin özündə də yaranmaqdadir. Qoy olsun. Bu miflərdən, şaxsan mənə görə Səməd Vurğun poeziyasına nə xeyir dəyir, nə zərər. Bu poeziya isə poeziya məfhumunun özü qədər sehirkar və sirlidir. Niyə?

1989-90-91-ci illərdə Bakıda keçirilən çoxminli Milli Azadlıq hərəkatının mitinqləri azəri türklərinin oyanışı, sovet imperiyasının süqutu, millətin öz doğma torpağı Qarabağ qarşı qonşu Ermənistən təcavüzünə sına gəlməkçün qalxması amilləri ilə yanaşı, həm də neçə dəfə atamlı bağlı da narahat hissələr kecirmişdim. O zaman

Bakıda və başqa şəhərlərimizdə, qəsəbələrimizdə Leninin, Kirovun, Şaumyanın və başqa bolşevik rəhbərlərinin heykəlləri uçurulurdur. Və bu anlarda nə gizlədim, mənim övlad qalbimdə xərif, fəqət dəhşətli bir xof, qorxu var idi ki, birdən beynləri qızmış gənclər «sovət şairi», «sovət bəstəkarı», «sosializm ideoloqları» fitvəsi altında Səməd Vurğunun, Üzeyir Hacıbəyovun da abidələrinə əl qaldırarlar, onları da dağdırırlar. Bununla da, Çinda baş vermiş «mədəni inqilabın» başqa variantını təkrar edərlər. Bu mənim şəxsi faciəm və əlbəttə ki, bütün Azərbaycana vurulmuş, ölkənin nüfuzunu bütün dünyada ən aşağı pilləyə endirən bir aksiya olardı. Xösbəxtlikdən xalqımız mənim xəfərindən qat-qat müdrik çıxdı, doğrudan da poeziya məmələkətinin övladları olduğunu sübut etdi. Mitinglərdə ən çox şeirləri səslənən şairlərdən biri məhz Səməd Vurğun oldu. Qəribədir ana torpaq uğrunda şəhid olmağa hazır olanları da Səməd Vurğunun şeirlərindən misralar deyildilər, meydanda yüz minlərlə insanı dağdırmaq məqsədi ilə oraya gələn kommunist partiyasının rəhbərləri də, vətənpərvərlər və taxribatçılar, türkçülər və islamçılar, demokratlar və ifrat radikalalar da. Belə də olmalı idi. Əsl poeziya, hətta hansısa konkret bir ideologiyanın tərənnütçüsü kimi çıxış edəndə belə, öz bədii muxtarisiyətini qoruyub saxlamaq qüdrətinə malikdir. Buna misallar çoxdur. Uolt Uitmen Amerikada, Redyard Kiplinq İngiltərədə... Unutmayaq ki, maşhur «Qırımızı papaq» nağlımlı Şarl Pyero bir royalist ideoloqu kimi yazmış və bu nağlı Fransada bir müddət yasaq elan edilmişdir. Amma bu gözəl, müdrik nağılıñ bədiiiliyi bütün ideologiyalardan qüvvətli, yaşarlı çıxıb və bugünə də ayaq basdı, gələcəyə də yönəlib. Görünür, Allah ədəbiyyatı, mədəniyyəti xüsusi nəzarəti altında saxlayır. Ona təşəkkür edək.

Mən Allahı bir işinə görə də minnətdaram. 1933-cü ildə Səməd Vurğunun bir gənc qızla – Xavar Mirzəbəyovyla görüşdüyüñə görə. Mənəm atamlam anamı...

1935-ci ildə qardaşım Yusif Səmədoğlu dünyaya gəldi. Yazarçı idi. Azərbaycan parlamentinin üzvü olmuşdur.

1937-ci ildə bacım Aybəniz dünyaya göz açmışdı. Atamın ən çox sevdiyi övladı. Onun bacımı olan böyük, kövrək məhəbbəti məndə nədənsə heç bir vaxt qısqanlıq doğurmayıb və bunun

səbəbini sonralar anlamışam. Axi atam ata da görmüşdür, qardaşı da var idi. Anasını lap uşaqkən itirmiş, bacısı isə olmamışdır. Və Səməd Vurğun bu həsratını məhz Aybənizlə söndürmüdü. Bacım anam Xavər xanımla birgə Səməd Vurğunun Bakıdakı ev muzeyini saxlamış, onun ruhunu yaşatmışlar.

Qardaşımı bacımın dünyaya gəlməklərini dedim, özümü isə az qala unutmuşdum. Mən bu dünyaya 1939-cu ildə gəlmİŞEM. Mən doğulandan cəmi bir neçə saat sonra atam doğum evinə anama qısaçə bir məktub, şeir çatdırıb. İlk misraları belədir:

*Demək oğlumuzun Vaqifdir adı,
O da olacaqdır şeirin ustası.*

Göründüyü kimi, məni ilk dəfə bu dünyada şair kimi elan edib, adımı qoynan və taniyan adam Azərbaycanın Xalq Şairi Səməd Vurğun olub. Əlbəttə ki, bu sözlərim zarafatdır. Mənim də həyatım təsadüflərən yоgrulmuş bir insan taleyi dir. Genetik amilləri mən kənarə qоymuram. Bu da var...

Mənim yazım Səməd Vurğun yaradıcılığının təhlili, onun tam bioqrafiyası deyil. Sadəcə olaraq, əli qələm tutan bir oğulun ata haqqında və dar çərçivə daxilində yazdığı bir esse sayağı məlumatdır. Bununla belə deməliyəm ki, Səməd Vurğun ən tanınmış Azərbaycan dramaturqlarından biridir. İndinin özündə də onlarla, bəlkə də yüzlərlə adamlar var ki, onun mənzəum «Vaqif» dramının ilk misrasından sonuncusuna qədər əzbərdən deyirlər! 1938-ci ildə yazılmış bu əsər hələ də unudulmayıb çoxdan bəri səhnədə qoyulmasa da. «Fərhad və Şirin», «Xanlar», «İnsan» dramları da var Səməd Vurğunun.

Səməd Vurğunun Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri, onun indiki ədəbi azəri türkcasının formallaşmağında apardığı mübarizədir. Dilimin ifrat ərab və farsçılıqdan qurtarmasında. Qələbə ilə nəticələnmiş bir mübarizə. Və nə qədər ki, bu dıl var, Səməd Vurğun adlı şair oxunacaq. Seviləcək və sevilməyəcək. Yəni yaşayacaq.

VAQİF SƏMƏDOĞLU: MƏNİM 60-CI İLLƏRİM

İyirminci əsrin 60-cı illəri şəxşən mənimcün nə idi?

Mən altmışinci illəri 1961-ci ildən başlanıb 1970-ci ildə qurтарan bir vaxt axarı, zaman yolu kimi qəbul etmirəm. Bu öz yerində. Təbii ki, illər göydən düşməyiib. «Göydən düşməyiib» deyəndə, əlbəttə ki, həm İlahi, həm də fiziki mənada hər şey göydən düşüb, həm də elə həmin göytin içindədir. Gündəşdən tutmuş qum dənəsinə qədər hər şey bu kainat dediyimiz sonsuz göytin içində fırlanır, o cümlədən biz də, bizim yaşadığımız illər də, bu illərin altmışinciləri da. Mənim mənsub olduğum nəsil, dünyaya otuzuncu illərdə gəlsək də, altmışincilər deyirlər. Nədir axı bu altmışincilər və altmışinci illər? İlk növbədə, ədəbiyyat və incəsənət baxımından. Bir əsrin içində yaşanmış İntibah dövrüdürmü? Əlbəttə. Bu İntibah ədəbiyyata, incəsənətə, hūmanitar və dəqiq elmlərə altmışinci illərdə gəlmİŞ, fəaliyyətə başlamış insanları yaradıblar? Əlbəttə ki, yox. Yalnız onlar yox.

Orta əsrlərə, lap uzaq, qədim dövrlərə getməyəcəyəm, 60-ci illər Azərbaycan ədəbiyyatı, şeiri və nəsri, bayaq dediyim kimi, göydən düşməmişdi, bizdən əvvəlki nəsillərin əməyi, fəaliyyəti, uğurları və səhvləri sayəsində hazırlanmışdı. Mən əlimə ilk dəfə şair kimi qələm alanda ana dilimdə artıq «Şair, nə tez qocaldın sən», «Mən tələsmiram», «Qızıl gül olmayıyadı...» kimi misraların müsicisi səslənirdi, «Nöqtə, nöqtə və nöqtə...» yazılmışdı və bu nöqtələrdən də yeni poeziya başlanırdı. «Xəzər suyu duzu adı dənizdir» misrası ritorikaya mühərabə elan edirdi, yeni nəsil «parka gedən tramvayla» altmışinci illərə gedirdi. Yeni mənimcün altmışinci illərin əsas qiyməti kimlərinə o dövrdə yaratdığı romanlar, povestlər, şeirlər, simfoniyalar, rəsm əsərləri deyil, bunlar öz yerində, mənimcün o dövr əsas mahiyyətiylə *Yeni Zövq* yaranan bir zəmin kimi dəyərlidir. Və bu fenomen yalnız Azərbaycanda və o zamankı SSRİ-də yox, bütün dünyada baş verdi. 60-ci illər keçmişə, bugünə və gələcəyə yeni rakursdan baxış nöqtəsi idi.

Baxıb, qiymət vermək dövrü idi. Və mən deməzdim ki, Yeni Zövq ədəbiyyat və incəsanata, tarixa və siyasetə verdiyi qiymatlırdə həmişə haqlı olub, həqiqət söyləyib. Qətiyyən yox. Ancaq altmışinci illər bir çox unudulmaz həqiqətləri, bəzən de yalanları üzə çıxarıb, yaddaşları silkələyib, həm gerçəkliliyə, həm də xatirələrə qiymət verməyə çalışıb, buna səy göstərib. Bu baxımdan, altmışinci illər dünya tarixinin unikal onilliklərdən biri idi. Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin böyükünü bizdən qabaq da biliiblər, onların ünvanına haqlı olaraq alqışlar deyiblər. Ancaq məhz altmışincilər kütləvi şəkildə özlərini onların varisləri elan etdilər. Təsviri sənətimiz məhz o dövrdə üzünü qədim miniatürərimizə tutdu, xalı, kılım və palazlarımızın ornamentlərinə tablolara gətirdi. Qobustandakı qaya rəsmilərindən bəhrələnməyə başladı.

Qəribədir, əhali və ərazi baxımdan çox da böyük olmayan Azərbaycan 60-ci illər İntibahının dünyada baş veren bədii hadisələrinin əksariyyətindən gen düşmədi, bir çox sahələrdə öz sözünü dedi. Bir çox özündən böyük ölkələri geridə qoydu. Hətta Avropa və Amerika qitələrində yerləşən ölkələri, dövlətləri belə. O zaman SSRİ-də ad-sən qazanmış sənətkarlar arasında, forma və üslub baxımdan an çağdaş, modernist bəstəkar və şair bizim torpağın ogulları idi. Müsiqidə Qara Qarayev, poeziyada Rəsul Rza. Və təbii ki, bu iki adamın ətrafına, başına gənclər yüksilmiş, onların adları ilə bağlı manəvi məktəblər yaranmışdı. Rəsmi sovet ideologiyasının rədd etdiyi seriya (dodekofoniya) sistemində yazılmış musiqi əsərlərini SSRİ-də ilk dəfə konsert salonlarında səsləndirən Qara Qarayev oldu. İyirminci əsrin əvvəllərində Avropada Arnold Şenberqin yaratdığı bu musiqi sistemi SSRİ-nin biz yaşadığımı güşəsindən baş qaldırdı altmışinci illərdə.

O illərdə ekzistensializm fəlsəfəsi bütün dünyani bürüdü. Sartlin, Kamyunun, Yaspersin bəzi əsərləri makinada çap olunub, «Samizdat» adıyla əldən-əla gəzdi. Min illər tarixi olan dzenbudizm fəlsəfəsi də elə bil yenidən dirildi. 60-ci illarda dünyadan elə bil gözlərinə təzə işıq gəlmədi, hamı nəsə yeni bir şey görmək, başqalarına bir yenilik göstərmək ehtirası ilə yaşayırıdı. İnsan təfəkkürünün elə bir fəaliyyət sahəsi yoxdur ki, orada həmən dövr

öz sözünü deməsin, ya da deməyə cəhd göstərməsin. Dindən tutmuş caz müsiqisinə qədər, fəlsəfədən başlamış paltar modallarına kimi, azadlıq ideyalarından rok, pop müsiqisinə qədər. Dizayn sənətində demək olar ki, inqilab baş verdi. Həmin illərdə Amerika və Avropana hipyiti-bitnik hərəkatı yarandı. Şəhərləri aylarla saçlarını qayçı, bədənlərinə su dəyməyən pintlə adamlar bürüdü. İngiltərənin Liverpool şəhərindən bu illərin müsiqi fonu «Bitlz» vokal qrupunun səsi ucaldı. Onların və Elvis Preslinin oxuduqları artıq yalnız müsiqı yox, o illərin ideologiyasına çevrilmişdi. Mini yubkalar küçələrdə, bikini geyimləri çıxımlıklärda göründü. Bizda Vaqif Mustafazadə, «Qaya» caz kvarteti, Rusiyada Vladimir Vıotski fenomeni yarandı. Polşada incə zövq və humorla çəkilmiş plakatlar, Gürcüstanda qışametrajlı filmlər, İtaliyada Fellini və Antonioni, İsveçdə dahi Bergman, Fransada «Yeni dalğa» kinosunun ustaları, Azərbaycanda Ruslan Şahmaliyev və Oqtay Mirqasimovun sənədləri filmləri...

Ancaq 60-ci illər mənim hafızmda yalnız yaxşı tərəfləri ilə qalmayıb... Dini fundamentalizmlər də məhz bu illərdə, orta əsrlərdən sonra yenidən baş qaldırb, siyasetə, fəlsəfəyə, insan münasibətlərinə soxulmağa başladı. Fundamentalizmi nadənsə yalnız islam dininin böyrüne qoşular. Məgər televiziya ekranlarında namaz qılan adamları ən gülünc rakursda göstərən, sirk arenalarında «ozan» deyən klounlarla tamaşaçı gülüşü doğuran, «O Allax!» sözlərini belə kinaya ilə deyən xristian yekəxanalığı fundamentalizm deyil?

Altmışinci illərdən başlayaraq narkomaniya da kütləvi, qlobal xarakter almışa başladı. LSD kimi «intellektual» narkotik çıxdı 60-ci illərin kimya laboratoriyalarından.

Və nəhayət, o illərin bir bələsi haqda da mütləq deməliyəm.

60-ci illər ham də könlüllü və kütləvi şəkildə yaranmış *Quldarlıq dövrü* kimi qalib mənim yadımda. Və əsl quldarlıq dövründə əl-ayaqları zəncirlənmiş qullardan fərqli olaraq, könlüllü qullar qul olduqlarından xəbərsiz idilər. Əsl qul həmişə azadlıq can atır, könlüllü qul isə öz kələliyini azadlıq sanır. İndinin özündə də belədir. Bəşəriyyətin ən ağır bələsi, bəlkə də ən əsas bələsi hə-

mişa könlüllü qulların yaratdığı mənəvi quldarlıq hökmranlığı olub. İlahı, altmışinci illərdə bu müsbət necə aydın və aşkar nəzərə çarpırdı! Ideya, Fəlsəfə, Fikir, Din, Əxlaq və sairə qulları... Özü da quldan olan, özüna düşmən kəsilən insanlar, bir ideya və ya fəlsəfə ilə öz əl-ayaqlarını zəncirləyən və bu şəkildə Ədalatdan, Azadlıqdan dəm vuran fanatizm möhbusları. Allah üzərində belə monopoliya iddiası! Kimlər idi bunlar? «Yegana həqiqi din mənimdir!» deyənlər. «İnsanın kim olduğunu yalnız ekzistensializm deyib-söyləyənlər», «Yalandır, həqiqət yalnız dzenbuddizmdir!» qışqırınlar, «heca vəznində yazanlar şair deyil, aşqdılар» deyənlər idi bunlar. «Sərbəst də şeir olar?» deyib, gülənlər idi bu könlüllü qullar. «Təsviri sənətin kökləri yalnız Afrika totemlərindədi», «Xeyr, Yaponiya qarvürlərində»... Yüzlərlə, minlərlə bu sayaq şular yazılmışdı könlüllü quldarlıq bayraqları üzərində. Doğrudan da böyük alim, psixiatr olmuş Zigmund Freudin adı ətrafında guya «intellektual» mübarizə, əslində isə ən iyrənc al-ver gedirdi altmışinci illərdə. Həqiqi freydizmə əsaslanan gözəl, dərin əsərlərlə yanaşı, əldən-əla «psixoanaliz» adıyla iyrənc qrafoman yazıları da gəzirdi. Bu könlüllü qul və quldarlıqdan neçin bu qədər danışırıam? Ona görə ki, özüm də o illərdə bu sayaq könlüllü qullardan biri idim. Əruzda, heca vəznində yazmirdim, özümü inandırmışdım ki, 20-ci əsrin poeziyası vəznsiz – qafiyasız olmalıdır... Yaxşıdır ki, hələ altmışinci illərdə özümü öz quldar pəncəmən qurtara bilib, poeziyanın min rəngli azadlığına çıxa bildim. Odur ki, altmışinci illərdən səhəbat gedərkən, o dövrün qiymətini azaltmaq da lazım deyil, idealizə etmək də. Başar tarixinin bütün dövrlərinin problemləri o zaman da var idi. İntehasi, daha qabarlı şəkildə üzə çıxmışdı. Həm müsbət, həm də mənfi təsəffürlər ilə. Təkrar edirəm, mənimcən altmışinci illər *Yeni Zövg dövrü*, altmışincilər isə bu zövgün daşıyıcılarındanırlar. Yəni mənim mənşub olduğum nəsil göydən düşməyib, bizdən qabaq yaşayan nəsillərin çiynində galib çıxb 60-ci illərə...

...60-ci illər... Artıq tarixə dönmüş, keçmiş olmuşdu. İndi mən XXI əsrin altmışinci illərinə üz tutub deyirəm:

– Mən də sizinləyəm...

VAQİF SƏMƏDOĞLU: AZƏRBAYCAN CAZI HAQQINDA

Mən muğam-caz terminini qəbul etmirəm. Muğamat – muğamatdır, caz da caz.

Vaxtıyla Azərbaycanda və ümumiyyətlə bütün Şərqdə simfonik – muğam termini yarandı. Və bütün dünyada haqlı olaraq qəbul olundu. Niyə? Ona görə ki, Fikrət Əmirovun «Şur», «Kürd ovşarı», Niyyazının «Rast» əsərləri adı çəkilən müğamları tam dəstəgah şəkildə olmasa da müəyyən səbhələri, təsnif və rəngləri ilə əvvəldən axıra kimi simfonik orkestrin ifasında səsləndi. Məhz bu səbəbdən simfonik – muğam termini qəbul olundu. Mərhum Vaqif Mustafazadənin isə hansısa bir muğamı hec olmasa bir-iki səbəsi, bir o qədər də təsnif və rəngi ilə səsləndirən caz kompozisiyası yoxdur. Sadəcə olaraq onun ifasında biz arasıra muğam xalları, xanəndələrin diliylə desək, «boğazları» eşidirik. Bu səbəbdən muğam-caz termini, əlbəttə ki, yanlışdır.

Azərbaycanda cazın yaranma tarixini rəsmən 1939-cu ildən saymağa başlayırlar. Yəni respublikada ilk Dövlət Caz Orkestrinin yarandığı gündən. Niyyazi və Tofiq Quliyevin rəhbərliyi ilə. Ancaq bu o demək deyil ki, Bakıda ilk caz akkordları məhz o orkestrin ifasında səslənib. Demək olar ki, XX əsrin əvvəllerindən, neft Bakısının restoranlarında, parklarında, başqa insan toplantıları yerində hansısa şəkildə dövrün caz musiqisi səslənib. Sırf rəqs musiqisi kimi. Və buna mən mahz Bakı cazı deyərdim, Azərbaycan cazı yox. Ağlim kəsmir ki, o zaman Qazaxda ya Şuşada kimsəz çax çalıb, caz dinləyib. Bəs caz musiqisi neyçin məhz Bakıda özünlə yer tutdu? Çünki Bakı neft səltəntinə dönməyə başladığı dövrdən buraya kənardan başqa millətlərin nümayəndələrinin axını başlandı. Hər gələn də bu torpağı öz dilini, öz mədəniyyətini gətirirdi. Və burada bizi o zaman xarici ölkələrə

gedib-gələn, görüb-götürə bilən azərbaycanlıları da unutma-malıdıq. Yəni neft Bakının qapılarını hər iki üzdən açmışdı. Tarixi yüzüllərlə ölçülən, kökü birinci minilliyyə gedib çıxan bu qədim şəhər, hansısa mənada, yenidən keşf edildirdi. Cazın vətəni Amerikani Xristofor Kolumb, Bakının Neft keşf edib. Müəyyən mənada, əlbəttə ki, milli tərkibinə, işgəzarlığına və hətta əhalisinin bəzi təbəqələrinin yaşayış tərzinə görə Bakı cazın yarandığı Nyu-Orlean şəhərinə bənzəyib. Caz da bir musiqi janrı kimi burada ayaq açıb, yeriyib, özünə pərəstişkarlar qazanıb. Ancaq əlbəttə ki, 1939-cu ilə qədər Bakıda çalınan caza Azərbaycan cazi demək olmaz.

Hansısa milli çalarların, xüsusiyyətlərin özünü göstərməsin-dən, ancaq Azərbaycan Caz Orkestri yaradığı gündən, Niyazi və Tofiq Quliyevin bu kollektivdə fəaliyyətlərindən sonra danişmaq olar.

Bildiyimə görə, 1939-cu ildən, milli elementlər, türk milli çalarları o orkestrin səslənməsindən artıq öz yerini tutmuşdu.

Bir çox Amerika caz mahnıları belə ana dilimizdə səslənib. Yeri gəlmışkən deyim ki, 20-30-cu illərdə Avropa operaları da öz dilimizdə oxunurdu. Bildiyiniz kimi, Stalinin qəzəbi necə deyərlər, caz musiqisini də tutmuşdu. Eynilə Adolf Hitler faşist Almaniyasında cazi yasaq etdiyi kimi bu ölkədə də caz qadağan olunmuşdu. Cazi ancaq radionun qısa dalğalarından, qramafon vallarından eşitmək olurdu. Caza münasibət artıq siyasetə, hansısa, hələ dərk olunmamış mənada demokratiya, azadlıq həsratına dönmüşdü. Qadağan təsiri əks təsir doğururdu. Təxminən 1953-cü ildən bəri caz yenidən səslənməye başlandı. Həftədə bir-iki dəfə radiomuzdan cazvari musiqi eşidildi. Ancaq o zaman, 50-ci illərin ortalarında Bakının klublarında, mədəniyyət saraylarında caz musiqisinin sel axını başlandı. Elə istirahət axşamı olmurdu ki, orada rəqs üçün caz çalınmasın. Xüsusi rəqs axşamları da qurulurdu. Dəmir yolçularının klubunda ən yaxşı caz orkestrimiz özünə yuva qurmuşdu. Mən özüm də yiğma musiqiçilər dəstəsiylə belə rəqs axşamlarında caz çalmışam. Pianoçu kimi.

Hətta Rauf Hacıyevin rəhbərlik etdiyi «Vətən» kinoteatrının caz orkestrində də işləyəcəkdir. Məktəbin son sinifində oxuyarkən. Bir yandan atam, o biri yandan musiqi müəllimim qoymadılar...

Bakının kinoteatrlarında da caz orkestrlər fəaliyyət göstərirdi. Ancaq onların adını «estrada orkestri» qoymuşdu, çalğıqları caza isə «yüngül musiqi» deyilirdi. Görünür, Stalinin, Jdanovun xofu hələ tamam çəkilməmişdi. Məhz bu orkestrlərdə indi hamının tanıldığı bir neçə məşhur musiqiçilərimiz çalışırdı. Rauf Hacıyev, Rafiq Babayev və başqları. Lütfiyyar İmanov da o zaman «Araz» kinoteatrında oxuyurdu. Xüsusiə, Rafiq Babayevi qeyd etmək istərdim. Yüksək professionallıqla sərf Amerika cazi çalan Rafiq artıq əllinci illərin ortalarında Azərbaycan musiqisini, bizim bəstəkarların əsərlərini caz üstündə ifa edirdi. Həm müşayitçi, həm də solist kimi. Milli cazonan söz düşəndə, Rafiq Babayevin adı birincilər sırasında çəkilməlidir. Əlbəttə ki, Azərbaycan cazını ən yüksək zirvəyə Vaqif Mustafazadə ucaldı. Lakin biz öz cəzimizdən danişanda başqlarını da unutmamalıq. Tofiq Quliyevdən tətmiş Vaqif Sadıxova qədar.

Cazın vətəni Nyu-Orlean şəhərində neçə-neçə millatın nüma-yəndələri yaşayırdı. Və hər qrup cazın yaranmasına öz payını verib. Odur ilk növbədə bunu etiraf etmaliyik ki, caz göydən düşməyib, çox güclü, zəngin zəmin üzərində yaranıb. Bir neçə xalqın musiqi folkloru, professional musiqisi əsasında. Və məhz bu sə-babdan mən caza «dünyanın xalq musiqisi» deyirəm. Elə bununçun da bir çox dünya bəstəkarlarının da yaradıcılığına caz yol təpib, onların əsərlərində öz yerini tutub. O cümlədən, bizim bəstəkarlar da bu musiqinin tasır qüvvəsindən kəndən qalmayıblar. Qara Qarayev caz musiqisindən ən mahir cazmenlər dərs verərdi. Bunu rus bəstəkarı Rodion Şedrin də etiraf etmişdi. Xəyyam Mirzəzadə, Fərəc Qarayev, Rauf Hacıyev... sadalamaqla qurtarmaq mümkün deyil. Axi bütün bəstəkarlarımız Bakıda, caz musiqisinin özüne məskən saldığı mühitdə yaşayıb, yaşayırlar. Neçəsi musiqiçinin bu janrında professional kimi məşgül olublar. SSRİ-nin elə bir səmballı caz orkestri yox idi ki, orda Bakı musiqiçiləri işləməsin.

Tofiq Quliyevdən tutmuş Vaqif Sadixova qədər.

Vaqif Mustafazadə artıq mənimçün çoxdan bəri təkə musiqi, caz xadimi deyil. Vaqif Mustafazadə artıq bütövlükdə Azərbaycan mədəniyyətinin bir səhifəsidir. Bəlkə də bu fikrim qeyri-elmi, tamamilə subyektiv ayrılmadır, lakin məndan ötrü bu sayaq qiymət vermək bir əqidəyə dönbür. Məsələn, Mozart və Beethoven. İkisi də dahi bastakardır. Ancaq Mozart sərf musiqi, Beethoven – mədəniyyətdir. Təkə musiqidə deyil, ədəbiyyatda da bu mənimçin açıq-əşkar gördülüüm və axıra qədər tam məntiqdə izah edə bilməyəcəyim bir həqiqətdir. Və Vaqif Mustafazadən söz düşəndə, mən ancaq caz ilə kifayətlənə bilmirəm. Bizdə elə caz pianoçuları olub ki, hansısa sahələrdə, tutaq ki, pianizmdə, kompozisiya, formal-saliqəliyində, yəni sərf texniki professionallığında Vaqifdən daha usta, daha mahirdirlər. Ancaq Vaqif tamam müstənsənə mövqeyi olan bir şəxsiyyət, sənətkardır. Vaqif – Vaqifdir.

Xülasə, caz nədir? 40, 50, 60-cı illərin özünəməxsus, təkrarsız mədəni hayatı, deyərdim musiqi davranışları olan Bakı. Və, nəhayət, Azadlıq həsrəti. Gizli, özümün də, əlbəttə ki, o vaxt dərk etmədiyim bir hayatı tərzi. Bakının diktaturaya qarşı yönəlmış musiqi etirazı. O zaman Bakıda caz ətrafında birləşmiş insanlar qrupu yaranmışdı. Bir-birləriylə şəxsən tanış olmayanda da uzaqdan tanıyırlar. Geyimdən, saçı daramaqdan, xüsusi danışiq, jərgon tərzindən. Onlara «stilyaqa» da deyirdilər...

Caz üstündən qadağan götürüləndən sonra Bakıya, qastrola caz kollektivləri də gəlməyə başladı. Bunların arasında Eddi Roznerin orkestri xüsusi yer tuturdu. 10 konsert verirdi, hamısına gedərdik. Bundan başqa müharibədən sonra «trofeyini» adlanan xeyli Amerika filmləri göstərilirdi. Hansında ki, caz musiqisi oldu, o musiqini ertsə günü musiqi məktəbində, konservatoriyada hər kəs öz bacarığına görə, qulağında qaldığı kimi çalışmağa çalışırdı. Axi onda na maqnitofon, nə də cazın not yazısı var idi. Hətta caz qarmoniyalarını çox vaxt Raxmaninovun, Skryabinin və başqa bəstəkarların əsərlərindən yığırdıq. Xülasə, hər təzə eşitdiyimiz musiqini bir-birimizi əvəz eləyə-eləyə pia-

noda çalırdıq. Onda heç xəbərimiz də yox idi ki, caz musiqisinin ifasında cəm-seşn deyilən məfhum, ənənə var. Yəni bir musiqi kompozisiyasını bir neçə musiqicinin bir-birləri əvəz edə-edə çalmağı. Məşq etmədən, bəzən heç bir-birləri ilə tanış olmayan musiqicilər. Bəzən, hətta hansısa musiqici çalacağı əsəri ilk dəfə eşidirdi. Gördüyünlüz kimi, biz də o vaxt bilməyə-bilməyə caz bayramı qeyd edirdik. Orada Rafiq Babayev də, Vova Vladimirov da, Vaqif Mustafazadə də olardı. Hamımız cavan.

Xülasə, hər kəsin öz cazi var. Tale kimi.

1991-ci il



Vaqif Səmədoğlu: Azərbaycan xalqı ədəbiyyatı, müsiqi nöqtəyi-nəzərindən yüz illərdir özünün yaşamaq hüququnu qoruyur. Tarixi keşməkəşlərin necəliyindən asılı olmayaq bu millət şeirini yazır, mahnısını bəstələyir, rəsm əsərlərini yaradır. Bu millətdə nə qədər yaratmaq, yaşamaq arzusu olar!

Mən bu fikirlə razı deyiləm ki, ədəbiyyat yaranmır. Ədəbiyyatın çıxanı, neçə min ildi yaranıb. Və bu yaranışı bir ölkəylə, bir xalqla, bir dillə bağlamaq olmaz.

Ədəbiyyat canlı varlıq olduğunu üçün bütün canlı organizmlər kimi bəzi müəyyən xəstəliklərə, hətta mən deyərdim hərdən fiziki xəstəliyə də məruz qalır. Burda hansısa böyük ədəbi brandan, fəlakətdən danışmağa dyməz, əgər şair şairidə, o nəsə yazar. Sadəcə, bizim onun nə yazdıqından xəbərimiz yoxdur. Şair o adamdır ki, yazmaya bilmir.

Özüm haqqında deya bilərəm ki, bütün həyatım boyu yazmışam, indi də hər gün yazırəm. İlham gözləyən adam deyiləm. Şeir də yaza bilməsəm, gündəlik, gündəlik də yaza bilməsəm, nağılvarı formada bir nəsr, o da olmasa, öz fikirlərimi... Mənim əqidəmdir ki, şairin, yaziçinin qələmsiz düşünməyə haqqı yoxdur. Qələmsiz yaşamağa haqqı yoxdur. Mən heç vaxt da çap olunmaq haqda fikirləşməmişəm. Sovet dövründə senzura məni sixa bilməyib. Bunu mən qürurla, yalançı dissident kimi demirəm... Çap olunma- maq mənə müəyyən sərbəstlik verib. İdeya sərbəstliyi verib, fikir sərbəstliyi verib. İstdiyimi yazmışam. Nə çap olunmaq problemi, nə isti, nə siyasi durum, nə ictimai qurulus, nə də rəhbərliyin kimliyi mənəm yazıma mane ola bilməz. Öz xatirələrim, öz hissələrim, öz çörəyim-suyum mənə bəsdir. Mən yaradıçlığının texnologiyası baxımından azadam.

Ancaq əslində yer üzündə heç bir insan, xüsusilə də, şair azad ola bilən. Sarsıntı olmasa, dünyada ədəbiyyat yaranarmı? Yox, sarsıntı ədəbiyyatın xeyrinə deyil, ədəbiyyati yaşadan elə sarsıntıdır. Dünyə ədəbiyyatı tarixindən ən gözəl nümunələr daxili, ictimai, fizioloji, seksual sarsıntılarından yaranmış əsərdərdir...

Əvvəller, mən mitinqlarda Milli Tənhaçıdan danışirdim. Bu günə, Milli Özünüyemə, daxildə düşmən axtarıları, sovet ədəbiyyatın deyilən ədəbiyyatın üstündən, az qala bütövlükde xətt çəkmək meyli məni ən çox sarsıdır. Bütün bunlar milləti zəiflədir.

Mən sovet dövründə də sarsılırdım, ondakı sarsıntılar da mənə şeir yazdırırdı. Ancaq o vaxtlar mənim mənşub olduğum millətin ölüm-qalım məsəlesi qoyulmurdu. Bir yandan millətin mənəviyyatı korlanırdı, o biri yandan gözəl əsərlər yaranırdı, gözəl müsiqilər bəstələnirdi. İndisə mən bir azəri türkü kimi hiss edirəm ki, sarsıntı də qlobaldır...

Mən ilk növbədə yazdım dili bilən adamlar üçün, yəni öz millətim üçün yazıram. Əgər bu adamların gələcəyi yoxdur, mənim bir şair kimi hansı gələcəyimdən danışmaq olar?..

Biz bilmirik, Füzuli 4-5 əsr bundan qabaq hansı eybəcərliklərə üzüşüb, hansı ictimai-siyasi hadisələrdən sarsılıb, ancən o sarsıntılardan «Leyli və Məcnun» yaranıb. Əgər bu xalq, bu dil və mənim şeirlərim qalacaqsə, gələcəkdə bu şeirləri oxuyan düşünməyəcək ki, bunları yazanda Vaqif Səmədoğlu hansı ictimai-siyasi, iqtisadi sarsıntılar keçirib. Yəni bu sarsıntı səmimi ifadə olunubsa, o adamın da dörd yüz ildən sonra öz sarsıntı olacaq və özünü tapa- caq bu şeirlərdə. Necə ki, biz bu gün özümüzü Füzulidə tapırıq...

Yaxın galacəkdə bizim indiki sarsıntılı dövrümüzün yazarı, şairi yaranacaq, daha doğrusu, əsəri gələcək. Ancaq bu əsərlər əvvəlki, yəni Sovet dövründəki acıgözlükə yox, normal həvəslə oxunacaq. Allah eləməsin ki, 100 minlik tirajlar bir də Azərbaycana qayıtsın. Çünkü bu, oxucu çoxluğu deyil, bekarlıq olamətidir, totalitar rejimin karakterik cəhətlərindən biridir. Mən istərdim Azərbaycanda oxucu az olsun, amma keyfiyyətli olsun. Əvvəller xalq siyasi achiğını, azadlıq achiğını, milli achiğını... yalnız ədəbiyyatı ilə doyururdu. O vaxt şairin sətiraltı dediyi mətləbi indi siyasetçilər açıq-açıqına deyirlər. Və şairin cəmiyyətdəki nüfuzunun bir hissəsini siyasetçilərə güzəştə getməsi məni qətiyyən narahat eləmir. Eyni zamanda unutmayıñ ki, Azərbaycan Avropa, Amerika ölkəsi deyil, Şərqi ölkəsidir və təkcə elə günəşin Şərqdəki hərərəti onu deyir ki, bu xalqın Şairə həmişa ehtiyacı olacaq.

Sein mənim həyatımın təzahürüdür. Bu insan, bu cisim yox olacaq. Mən şeirlərimdə qalacağam. Onun üçün də mən yazmışam: «*Mən bu insan deyiləm, şeirlərdə sözüməm. Anam olsa da mənim, məni doğan özüməm*». Bu mənada mən şeirlərimdəyəm. Yəni həyatım şeirlərimdədir. Və yaxud şeirlərim həyatımdadır. Ayrı – ayrı bütün şeirlərimi, dram əsərlərimi, fikirlərimi, məqalələrimi, ifadələrimi, hətta müsahibələrimi də bir şeir adlandırmışam. İstərdim ki, bütün yaradıcılığım bir səviyyədə qəbul olunsun... Seləbənzər şeirlər var. Yollarnan müqayisə etsəm, məsələn, poeziya var ki, xiyabandi, prospektid. Poeziya var, tutaq ki, çox döngələri olan bir küçədir. *Mən poeziyamı meşədə cığra bənzədərdim. Özüm saldığum cığra, kiminsə saldığı cığra deyil...*



İLK XEYIR-DUA

Salon dərin sükut içinde idi. Onun barmaqları pianonun ağlı-qaralı dilləri üzərində sürətlə gəzirdi. Səslər qüdrətli ahəngla axır, gah çırpına-çırpına yüksəlir, gah yorğun düşmüş qartal kimi, elə bil, qanad çılmadan süztür, enir, nəfəsini dərir, yeni qatlara yüksəlmək üçün qüvvət toplayır. Ortaböylü, qarayanız gənc sanki hər şeyi unutmuşdu. Onun baxışları qeyri-mülayyən nöqtəyə zillənmiş, deyərdim – fikri, diqqəti, qəlibin bütün hiss, hayocanı sarsılmaz bir nöqtəyə bağlanmışdır. Raxmaninovun qüdrət və ehtiras dolu akordları, elə bil, yalnız telləri deyil, bütün pianonu, səhnəni titrədir, yaralı nəhang bir quş kimi havada çırpinırı... Piano çalan bu gəncin qəlbində təsəllisiz bir nigaranlıq, onu içəridən dalayan bir təşviş vardi.

Salonda onun yüzlərlə tanışı, dostu, qohum-əqrəbəsi oturmuşdu. Lakin ömrünün bu unudulmaz imtahani gündündə hər kəsdən artıq arzuladığı, bu günü görməsini hər kəsdən artıq istədiyi adam – atası salonda yox idi, məşum bir xəstəliyin amansız pəncəsində, ölüm yatağında yatırıldı.

Dillərin, tellərin ahəngi və xalların bu təntənəsində kim deyərdi ki, səhnədə qərib bir tənhalığa düşmüş kimi görünən bu gəncin qəlbində daha müxtəlif, daha zəngin duyguların, cəsarət və bacarığın, hiss və həyəcanın yatağı var.

İllər keçdi. Bir zaman mənə belə təsir buraxmış bu gecənin xatirəsi duman arxasında qalıb, konturları silinib formasızlaşmış bir mənzərəyə çevrildi.

Bu yaxınlarda bir təsadüf bütün olanları ən kiçik təfərrüati ilə yenidən xəyalimdə canlandırdı.

...Konverti açdım. Səhifələr, səhifələr, səhifələr ... Uzun,

gödək satırları görəndə: - bu da tez-tez aldığım yaxşılı-pisli şeir silsilələrindən biridir, - deyə düşündüm.

Hər zaman belə məktublar alanda qəlbimdə ikiyönlü bir hiss oyanır. Bir tərəfdən gənclərimizin şeir kimi incə, gözəl bir sahəyə can atdıqları, həqiqi istedad sahibi olan şairtərkli adamların yetişdiyini görüb sevinirəm. Bir tərəfdən də belə məktubların əksəriyyətində, çox təəssüf ki, böyük bir əksəriyyətində həqiqi sənət alovundan məhrum olan, yalnız həvəsə düşüb nəzm düzən cavanların səmərəsiz və gələcəksiz bir işlə məşğul olduqlarına təəssüf edirəm.

...Dağıqlar keçir, vərəqlərdən birini qoyub, o birini götürür, təkrar oxuyuram. Mümkündürmü, ilk dəfə əlinə qələm alan bir gənc belə bitkin, müasir təfəkkür və geniş müşahidələrlə zəngin şeirlər yazsın.

Mon, şeirlərinə oxuduğum bu müəllifin imzasına bu vaxta qədər heç bir yerdə rast gəlməmişdim. Bəlkə o, illərdən bəri yazıb, şeirləri özünü təmin etmadıyi üçün onları oxucuya təqdim etməyi lazımlı bilməyib, heç bir redaksiyaya göndərməyib. Əgər belədirəsə, bu faktın özü təqdirəlayıqdır. Bu, gənc müəllifin yaradıcılıq işinə ciddi yanaşlığını göstərir.

Şeirlərindən biri «Dünyannın ən ağır qanteli» adlanır. Bu şeir mənə konserт gecəsini, geniş səhnədə qərib bir tənəhliqda qalmış kimi görünən, gözləri qeyri-müəyyən bir nöqtəyə zillənmiş gənci xatırlatdır. Mən bu şeirdə həmin gecənin sevinc və iztirab dolu havasını duydum. Şeirin kədərləi bəstəsi, şübhəsiz ki, ifadə etdiyi hadisə ilə bağlı günlərdə yaranmış, harda isə qəlbin dərinliklərinə siğinib qalmışdır.

«Canlı Allahlar» adlı şeirində müəllif tacribəli bir şair bacarığı ilə böyük ideyalar uğrunda mübarizə aparan insanların xəyal və təfəkkürünün zəngin boyaları ilə bəzənmiş Olimp Allahlarından nə qədər yüksək, qüvvətli, dəyərli olduqlarını poetik, təsirli, inandırıcı sətirlərlə vermişdir. Şeirin qüvvəti adamba bir qurur hissi oyadır, ifixarla - «mən də insanım» - düşünürsən.

Nazim Hikmət yazılmış şeirin sonluğundakı ümu-

miləşdirma öz-özlüyündə gözəl olduğu kimi bütün şeirin mənə ahangında həllədici, yönəldici bir vurgu kimi səslənir. Bəlkə də o, hələ doğulmamış idи. Onun şeiri, sənəti gələcək günlərə ünvani lanmışdır. O, yəzib-yaratdıqndan daha artıq yaradacaqdır.

«Nohayotsız yol» şeirində buxarlanmış bir damlanın oyadığı duyğular, insan ovcuna bir şəh damlaşkı kimi düşməş suyun həm okeanın əzəmətindən bir parça, həm də bir qızın hər gün yuyulan yegənə palтарından buxarlanan həyat qoxulu, insan ətirli bir damla olduğu nə qədər lakonik, gözəl ifadə olunmuşdur.

Əfsanəyə görə, çıraq yandırıb gündüz adam axtaran məşhur filosof Diogenin adı ilə başlanan şeir də maraqlıdır.

Şair sonda:

Çıraq olmaq istəyirəm,

Qardaşım, hey! – deyə, öz dostuna müraciət edir. Çıraq! Bu günün ən böyük xariqələrini yaradan insan adı ilə bağlı bir çıraq. Elə bir çıraq ki, qaranlıqları əridir, işiq, hərərət saçır, elə bir çıraq ki, özü yanır, ətrafdakılara yaşayış yaratmaq üçün geniş, işiqli bir aləm yaradır. Hələ bu şeirdəki «Qardaşım hey!» ifadəsi nə qədər təbii və Azərbaycan şeir ənənəsi ilə üzvi bağlıdır. Bu, bizə «Dədə Qorqud»un «Xanım, hey!» ifadəsinə xatırlatmırı?

Gənc şairin göndərdiyi şeirlərin hamısı eyni qüvvədə deyil. Bu da təbiiidir. Onun qələmi hələ bərkiməmişdir. Belə bir təşbeh, yeri olarsa, deyərdim ki, o, üzməyi dörd yanı bağlı bir çarhovuzda öyrənmişdir: İndi çıx dənizə, insan dənizinə, həyat dənizinə.

Mən onun müvəffəqiyətinə əminəm. Çünkü o, oxucuların böyük əksəriyyətində məhəbbət, qayıq görəcək. Onu anlayaraq, duyaraq, sevərək öz nöqsanlarından və mümkin olan səhv'lərdən qoruyaraq təqnid edəcəklərsə, nə qəm. Bu ancaq onun və şeirimizin xeyrinə olar.

Uğur olsun, Vaqif! Həm adını, həm mənsub olduğun ocaqla bağlı şair adını şərafla daşı, usanma, yorulma. Yaz, yarat!

VAQİF SƏMƏDOĞLU YARADICILIĞI HAQQINDA DEYİLƏN FİKİRLƏRDƏN FRAQMENTLƏR

Bu şehri gözləyirdim...

Hörmətli Vaqif Səmədoğlu!

«Ulduz» jurnalının 2-ci nömrəsində yeni silsilə şeirlərini oxudum. Şeirlərdəki istiliyə və gözəlliyyə sevindim...

Övvəlki şeirlərində qalın bir duman vardır. Dumanın sıxlığından sözlerin iç mənəsi görünmürdü. Sənət isə aydınlıq sevir...

Demək, sən axa-axa duruldun, yaza-yaza aydınlaşdırın və bu aydınlıq içində özünü də tapdırın. Sən elinə qələm alan gündən axtarırıdn. Sənətdə axtaranlar həmişə açılmış cığırlardan, tapdənmiş yollardan qorxur, özü cığır açmaq istəyir...

Əziz dost! Bu yeni şeirlərdə mən həqiqi novatorluq görüdüm. Yenilik gözəllikdə və aydınlıqdadır. Şeirdəki mənə aydın deyilsə, novatorluqdan səhbat gedə bilməz, çünki ədəbiyyat mütəşəkkillər üçün deyil, xalq üçün yaradılır.

Bəxtiyar Vahabzadə
Xalq şairi
«Azərbaycan gəncləri» qəzeti,
22.03.1983

Başqa çağdaş şairlərimizin yüksək poetik istedadını, ədəbiyyatımızdakı əhəmiyyətli yerlərini, bədii dilimiz qarşısında böyük xidmətlərini hörmətlə qiymətləndirərək, Vaqif Səmədoğlu yaradıcılığını şeirimizdə bənzərsiz, təkrarsız, unikal hadisə hesab edirəm. Bu unikallığı maddə-maddə, hər şeirini, hər misrasını, hər obrazını misal götişərək, şübhə edə bilərəm. Amma bələ sadalama quru inventarlaşma təsiri bağışlayır. Vaqif Səmədoğlu poeziyasının özəlliyini, siqlatını, oxşarsızlığını duymaq, dərk etmək üçün onun şeirlərini küll halında, həm də diqqətə, mənalarına dala-dala, poetik tapıntılarını dərinindən-dərinə qəvraya-qəvraya müttalıa etmək gərəkdir. Vaqif Səmədoğlu poeziyasının XX əsr Azəri türk şeirində mühüm mərhələ olması mənimçün danılmaz, şəksiz-şübhəsiz bir həqiqətdir. Əminəm, gün gələcək bu qənaət məlum fakt kimi hər kəs tərəfindən təsdiq olunaçaq. Amma bir yandan baxanda hamının təsdiqinə ehtiyac varmı? Elə şeir var ki, onun qiymətini ümumi rəy, çoxluğun fikri təsdiq edir. Vaqif poeziyasının bələ bir rəy sorğusuna ehtiyacı yoxdur. Vaqif poeziyası ayrı dəyərlərə arxalanır. Şairi qiymətləndirirkən onun şeirlərini sevənlərin keyfiyyəti kəmiyyatından daha vacibdir.

Gur poeziya da var, həzin poeziya da. Gur poeziyaya qarşı deyiləm, təki gur olsun, gurultulu yox, hay-külü, şüarlılıq, təmtəraqlı nidalar həqiqi poeziyadan uzaqdır. Əlbəttə, xalq taleyinin həlliəcidi məqamlarında şairin gur səsi, foryadı, harayı da yüksəlməlidir. Amma şairin xitab ünvanını da nəzərdən qaçırmıq olmaz. Kütlələrə, izdihama müraciət edən şair qışqırmılardır, fəqət Allahla və öz-özünlə qışqıra-qışqıra danişmaq olmaz. Xəfif səsə, bəzən də tam səssiz, içində, dinməz danişmalısan. Vaqif dərdlərini hayqırırmır, hisqırırmır, çıxırırmır, xisin-xisin piçıldır.

...Inanıram ki, haçansa bizim dövrün insan psixologiyasına, çağdaşımız insanın ərək nigarənciliyinə, düşüncə çarpıntılarına bələd olmaq istəyənlər Vaqif Səmədoğlu poeziyasına müraciət edəcəklər. Cənubi bu poeziya zamanın kardioqramasını cild-cild

elmi kitablardan daha dəqiq və dolğun əks etdirir. Vaqif dövrün ayrı-ayrı hadisələrini, olayların təfərruatını, ayrıntılarını yox, onların insan şəxsiyyətində inikasını canlandırır, dövrün nəbzini tutur, ovqatını açır. Son nəticə etibarilə zamanın mənəvi ruhi mənzərəsini yaradır. Bu baxımdan, Vaqif yaşadığı zamanla sıx bağlı olan sənətkarlarımızdanıdır. Vaqif öz zəmanəsinin şairidir. Vaqif zamanın yaraladığı şairdir. Dövrünün ağır dərdlərinin, mələlini, qəm-qüssəsini içində yaşıdan və içində ağlayan şairdir.

...Vaqif Səmədoğlu poeziyası tənhalıq poeziyasıdır. Şair tənhalıq ins-cinsiz sohradə tək qalmış adamın təkliyi deyil, insanlar içində, insan tünlüyündə, insan bolluğunda duyulan yalqızlıqdır. «Dərdimi kimi deym dünə dolu adamdır» (Rəsul Rza).

Vaqif 1982-ci ildə yazdığı şeirdə «*Ömür tənhalıq verdi mənə*» deyir, amma bu şeirdən 17 il qabaq yazdığı şeirdə də təklikdən şikayətlərinir: «*Mən də tək, tək, tək*» və bu şeirdən on üç il sonra 1995-ci ildə yazdığı şeirlərində də eyni hissələri yaşayır. Bu taleyin, möşətin, ailə keşməkeşlərinin doğurduğu tənhalıq deyil, metafizik, ekzistensial yalqızlıqdır. Ümumən insanların varlıq, dünya qarşısında təkliyi. Ölüm qəşisində təkliyi. Allah qarşısında təkliyi. Və təklik yükünü çəkmək iqtidarı. «*Yalqızlıq inan, yaşa*» – deyir Vaqif.

...Dediym kimi Vaqif Səmədoğlu poeziyası Allahla səhbətdir. Nədən yazar-yazsın, şair Allahla danışır: Ömür barədə, ölüm barədə, amansız dövrən barədə, əbədi tənhalıq barədə, bu tənhalıqdan qurtulmaq aldı - qadın sevgisi və bu sevginin mümkünsüzlüyü barədə. Bütün bu səhbətlərin ana motivi birdirişərin ən etibarlı istinadgahı, dayağı, sevgisi Şeirdir, poeziyanın özüdür. Şeir Vaqif dünyasında Allahdan sonra ən yüksək məfhumdur. «*Şeir yazıram*» adlı ilk gənclik şeirdə Vaqif şeir yazmaq və istədiyi kimi yazmaq haqqını müdafiə edirdi. Sonrakı bütün illərdə də şair kimi yaşadı, şair ömrü yaşadı və yaşayır. Şeirləri də onunla birgə «*yaşa dolub qocatır*».

...Dediym kimi Vaqif üçün şeirdən yüksək yalnız Allahdır. Amma elə məqamlar olur ki, o, «*ağ kağız üzərində yer üzünüñ*

bütün məntiqlərinə meydan oxuyan qələminin təkliyini» heç kimə və heç nəyə dəyişmək istəmir: «*nə də bir dövlət bayraqının kölgəsinə, nə də bir qadın səsinə, nə övlad nəfəsinə, nə də, bağıyla, Allah sənə.*»

Allahla şair münasibətlərinin bu mərtəbəsi də var.

Vaqif elə bil bütün otuz üç yaşı poeziyasını – Həzərət İsa yaşı ömürlüyü olan yaradıcılığını – Allahla sorğu-suala həsr eləyib. Sanki soruşur ulu Tanrıdan:

«Niyə axı niyə, mənə şair olmaq işgəncəsini, yəni tənhalılığı, ölüm vahiməsini, anlamaq dərdini, qadın hasrətini, demək istəyini və susmaq məcburiyyətini rəvə bildin? Niyə gəncliyim əsarət, haqsızlıq və ədalətsizlik hökm sürdüyü bir dövrəna düşdü? Gütün, zorun haqqın tapdamasını gördüm, xalqımı köməksiz gördüm, zəncirlər qırılarda, məhbəs divarları uçanda isə «*qul quḍar oldu*», «*Azadlıq yalan çıxdı*», və yenə də mənə «*Ana torpaqda qərib məzəri qazıldı*». Yenə də qu deyib qulaq tutulan tənhalıq sahrasında da, adamların tünlüyündə də, səslərin, röngörün haray qışkılığı içində də özümü tək, tək, tək hiss elədim. «*Batan gəmidən atulan yük kimi kənara atdım ümidi*» və gördüm ki, «*ömrün divarında yenə kəndir dayanıb qapı yerinə*». «*Uzaqda bir külək, onun üstündə bir bayraq*» olduğunu bilsəm də yetə bilmədim o küləyə və o bayrağa və dönyanın hər «*gecəsini son gecə kimi, hər sahərini son sahər*» kimi yaşadım. Niyə onsuž da sonu ölüm və yoxluq olan bu həyatda sevincimi belə qit, «*ağrı-acımı belə bol elədin!* Niyə axı? Niyə? Niyə?»

Mənə elə gəlir ki, Allahın Vaqifa cavabını da eşidirəm: «Naşükür, sənə bütün bə ağırı-acıları ifadə etmək üçün istedad da vermişəm axı. Məgər bu azdır?»

ANAR

Xalq yəziçisi

Vaqif Səmədoğlunun «*Mən burdayam, İlahi...*»
kitabına yazılmış on sözdən hissə.

Yeni ədəbiyyat yaranır...

Aşıqlar qurultayının iclaslarından birində sədrlik edən R.Rza dedi: «Niyə belə düşünməliyik ki, klassiklər ancaq uzaq keçmişdə olublar, yaxud klassik ancaq ölen sənətkarlarla deyilməlidir? – Əlini Bülbülün çiyninə qoyub davam elədi: Bax bu kişi - klassikdir, canlı klassik.» Və böyük tutumlu auditoriya - Azərbaycan EA-nın Böyük iclas salonu bu sözə sürəkli alıqla cavab verdi. İndi Vaqif Səmədoğlunu oxuyarkən («Mən burdayam, İlahi...» Gənclik, 1996) yadına həmin sözler düşdü. Ona görə yox ki, deyim, Vaqif Səmədoğlu klassikdir. Bu haqq tarixindir. Tarix bilər, Vaqif Səmədoğlunun yaradıcılığı bilər. Həm də ki, biz hələ bu sırı şairin, özünün dediyinə görə, yaradıcılığının olsa-olsa, onda birini oxumuşuq. Burada bir tarixi məntiq var: bu əsərləri sovet dövründə bütöv çap etmək olmazdı. Çünkü sosialist realizmə zidd idi: ölüm tərənnüm edilirdi - yəni doğrudan bu, bədbinlik deməkdir? Bəs indi niyə bu yaradıcılığın onda doqquzu oxucuya, xalqa çatdırılmışır?

Vaqifin kitabını oxuyub gördüm ki, şeirləri həyatın, cəmiyyətin, insan psixologiyasının fəlsəfi təhlilidir. Bu fəlsəfəni haradada qədim Şərqiñ darinliyində, dünyasını dəyişmiş klassiklərin çürülmüş sümüklərində, Hegelin idealizmədən axtarıraq. Niyə uzağa gedirən, budur sənin üçün başdan-başa fəlsəfə - Vaqif Səmədoğlunun şeiri. Şeirlər ümumiləşdirmələrlə, hikmətli ifadələrlə, müdrik kəlamlarla doludur, - istayırsən, kitab dilində deyim: bu şeir aforizmlərin çəmənzəndir. Mən Əli Kərim haqqında yazımı çap etdirəndən sonra adımlı çıkmadən bir cavan tənqidçi yazmışdı ki, Əli Kərim haqqında Füzulidən yanan kimi yazarlar. Kim mənim sözümü qəribliyə salır, salsın, özü bilər. Mən deyirəm ki, - nümunələri barmaqlanımla sayıb-hesablayıb deyirəm ki, Vaqif Səmədoğlu misraları kəlam ola bilən şairimizdir. «Olan yox, «ola bilən», lap dürüstü - «ola biləcək» deyirəm, ona görə ki, Vaqif çox az oxunur və onun əsləbu çox özünməxsusdur, dərunidir. Vaqif özü də, əsləbu da taleyinə görə M. Hadiyə bənzəyir. Aynı həyat tərzi

onu Vaqif eləməzdi. Vaqif özü deyir ki, kaş atamın sandıq şeirləri olaydı, zəmanası onun şeirlərini qadağan edəydi. Vaqif həmin taleyi axtara-axtara öz yaradıcılığını müsbət mənədə sandıq ədəbiyyatına, Anarın ifadəsiylə, «Samizdat» çevirdi. Və öz zamanı üçün qadağalar-tabular şeirlərin mülliifi Vaqif oxunmadı. Daha doğrusu, çap olunmadı. Halbuki, 60-70-ci illərdə bu yasaq şeirlər əl-əl gəzərdi, əzbərlənardı və görünərdi ki, mənim «aforizmlərlə dolu yaradıcılıq» ifadəm mübaliğə deyilmiş. Vaqifin o vaxt dediyi qeyri-adi mətləblər indi adiləşib.

Kitabı oxumağa birbaşa Vaqifin şeirləri ilə başladım. Yaradıcılığı haqqında əvvəlki təsəvvürlərim dolğunlaşdı, tamamlandı. Mən özümə söz vermişdim ki, daha məqalə yazmayacağam - dərslək planlarım töklüb qalır. Ancaq Vaqifi oxudum, sözümüz sindirməli oldum. Yazmağa qərərləşdən sonra Anarın kitab haqqında iri həcmli yazısını oxudum. Anar o qədər daşıq, mükəmməl təsvir və təhlil vermişdi ki, elə bil yeni söz deməyə heç na qalmamışdı. Ən əsası da o idi ki, şeirləri oxuyarkən beynimdə oyanan düşüncələrin xeyli hissəsinə Aranda eynən gördüm: «...Vaqif Səmədoğlu yaradıcılığını şeirimizdə təkrarsız, unikal hadisə hesab edirəm. ...Vaqif Səmədoğlu poeziyasının XX əsr azəri türk şeirində mühüm mərhələ olması mənim üçün danılmaz şəksiz - şübhəsiz bir həqiqətdir».

Mərhələ olan sənətkarlar bir çox hallarda yeni sözlə yanaşı, ənənəvi mövzuları, hətta məlum sözləri yeni tərzdə, özüna xas olan orijinal dildə verməklə, tarixin işlənmişləri müasirləşdirməklə yeni ədəbiyyat yaratmış olurlar. Vaqifin düşüncə tarzı də, deyim tərzi də yenidir, orijinaldır. Hatta ifadə tərzi o dərəcədə özünükkidür ki, elə bilirsən, ondan əvvəl bu mövzuların bir təki də qələmə alınmayıb. Ancaq axı belə ola bilməz ki, sən min şeir yazmışsan, bu min mövzudan biri də yada düşməmiş olsun. Əlbəttə, yox. Ancaq ifadə tərzi başqlarından elə fərqlənir ki, özulliyi-orijinallığı mövzunu təzə göstərir. Ədəbiyyatın ən qocaman mövzularından Vətən mövzusu. Vaqif belə deyir: *Burada yurd salma, güliüm, bura vətən torpağıdır.* - Bəs yurd u vətəndə salmazlar mı? Bəs bu

nə ziddiyəttdir? Ziddiyət-filan yoxdur. Buradakı sənət anlayışı sufi düşüncəsidir: söhbət məzərləqdan gedir – təsəvvüf fəlsəfəsinə görə, daimi vətən – canın-ruhun Tanrıının dərgahına gedəndən sonra cismən-bədənin daimi vətəni məzardır. Həyatın müvəqqətiyyi, əsl əbədi yurdun o dünyada olması söylənərkən yənə də dəhşətli bir vətənsevərlik motiv yönə çəkilir – cismənin vətənini, qəbir yerini qorumaq idealı tərənnüm olunur; qəbiristanlıqları qorumaq böyük vətəni qorumaqdır. Vaqif şeirinin bir hikməti də odur ki, onu hər oxucu bir cür yozə bilər – bu, fəlsəfi düşüncədir, hərə düşüncənin bir şüsnin ardınca gedə bilər. Bu, fəlsəfi şeirin xasiyyətidir – şahidiyik ki, Füzulinin misralarını, bəytlərini hər Füzulisevər bir cür mənəda yozur. Bəlkə mən elə şey başa düşürəm ki, heç Vaqif o mənəda yazmayıb, heç o mənə bəlkə ağlına da gəlməyi. Dəxli yoxdur. Daldığım poetik düşüncəni mənə Vaqifin şeiri yaşadır.

Hər sənətkar öz poetik norma kompasi olur. Bu da Vaqifinkidir: *Mənə şeir yazmaq öyrət. Öyrət, canavar izi. Bilinsin ki, hardan gəlib hara gedir sözlərim. Yaşamağa. Torpaqda sonin kimi qalmağa haqqı olsun seirlərimin. Olsun, canavar izi...* Qeyri-adi poetik normadır, ancaq Vaqifin poetik üslubunu olduqca dürüst əks etdirir. Bir qədər tünddür, ancaq bu tündlüyün arxasında günaş işığı durur. Canavar izinin özü kimi, Nitsşenin, Freydin fəlsəfəsi kimi bir qədər xosfludur, ancaq M.Hadi romantikasının böyükülüyü və şəffaflığı duyulur. Bu canavar izinin pozulmazlığı ilə türk babasının qurd ruhunun yoluna düşür. İndi üşşəyon vətən sözünü qızdırmaq üçün o ruh gərəkdir. Vaqifin poeziyası o qurd ruhunun bir nəfəsidir. Heyf, Vaqifi hamı oxumur, Moşu Göyzənliyə görə tanır, heyf. Onun fəlsəfəsinin məhdud bir dairə mütəaliə edir. Vaqifin şeiri XX əsrin fəlsəfəsidir. Əsrimizin havası kimidir.

Poetik qavrayış ictimai formasiya tanımır, cəmiyyətdəki münasibətləri, insan psixologiyasını, insan davranışını tanır. Və deməli, Vaqifin şeiri siyasi quruluşların, ictimai təsisatların fövqündə durur. Həmin xasiyyəti ilə bu poeziya həm də zaman fövqündə durur, dünyəvi və yaşandır.

Vaqifin hikməti düşüncəsini ifadə etmək istedadındadır. Bu

baxımdan o, ən tipik şəkildə müqayisələrində – bənzətmələrində üzə çıxır. Bir var ki, gözəli Aya, Günəşə, pis adamı tülküyə, donuza bənzədəsən, bir də var ki, bənzətmənin arkasında fəlsəfi obraz düşünülsün – Belə: *Göz yaşı dənizindən tutulan baliq tarix dədi verir; isti çörək təki dadlı, yaya səslenən muğam kimi tənbəlsən; kənddə qapı ağızında oturub keçmişə baxan qartya bənzəyir göy üzü bugün; gözlədiyi arzuladığı yerdə heç zaman doğulub-yaşamayaqça insan – dəlixana həyatında bitmiş o söyüd kimi...* Bu bənzətmələrdən insan psixoloji düşüncələrə dalır, dilin zənginliyini görür, dilin bəsitlik buxovundan çıxıb şahə qalxmığına heyran qalır, düşüncənin itiliyindən öyrənir, təfəkkürün tənbəlliyyə meydan oxumasından xoşal olur. Vaqifin şeirində nə Atilla, nə Babək, nə Koroğlu, hətta nə də Fərhad-Şirin var, təşbeh kimi birəcə Məcnunu yada salıb: *Yer üzündə ən azad bir insan Məcnun imiş.* Ona görə yox ki, Məcnun aşiqdır, ona görə ki, Məcnun dünyanın ən qəmli, ən dərdli insanıdır, ən duyğulu filosofdur, azadlığı bütün təminatlardan, hətta Leylisişa qovuşmaqdan da üstün tutur. – Məcnun azadlıq divanıdır, eşq divanələrinin ən azadıdır. Buna görə də Vaqif öz təşbehlər sisteminə daxil etməklə onu sevindirir. Belə təşbehləri var: *Minorda ömür sürib, majorda ölmək – Baxın əsəri kimi.* Və bu təşbeh həm də bütöv bir şeirdir. Bəs bu təsbehə nə deyərsən: *Ən xoş niyyət də pisliyə dönür əvvəl-axır, qalib gəlib hakimiyət olmuş inqilab kimi.* Bunu bəşərin tarixi təsdiqləyir, ancaq bu haqiqəti heç kəs təşbeh kimi işlətməyiib. Bunun üçün şairin məsəfə həddi tanımayan düşüncəsi və ondan az vacib olmayan Vaqif cəsarəti lazımlı idi. Bəşəriyyət tarix boyu bədii sənətdək belə təşbehlərin yardımı ilə cəmiyyəti, təbiəti, insan psixologiyasını qolpə-qolpə kəş edib, qavrayıb.

Vaqif sənətin eştitmadiyin kimi, ancaq çox sada şəkildə deyir: *Dünya synina biçilib elə bil; Yaman yaraşır həyat sənə; «Salam» sözüylə başlanır bütün ayrıılıqlar; Məglub vətən bayraqı kimi ayaq altında qalib bahar; Bu dünya dəməyə dünyadı... Nə bitdi, bitdi; Bütün dualarım geriyə dönür bir-bir, ölənə, evindən köçənə yazılmış məktublar kimi...* Bu gülçəsə fikirlərin beləcə

mükemməl və son dərəcə sadə şəkildə ifadəsi qələmin möcüzəsidir. Sərbəst vəzn deyilən, bu əsrin şeir texnikası sayılan şeirdə belə folklor sadəliyi, atalar sözünün müdrikliyi dahilikdir.

Vaqif şeirinin öz dövrünün yetirdiyi sərvət olmasının, əsrimizin narahat, səbsiz əhvalına uyğunluğunun bir əlaməti da şeirlərin fövqələdə yiğcamlığıdır. Bu şeirlər həyat həqiqətləridir – həyat həqiqətləri qəlpə-qəlpə olur. Həqiqətlə heç vaxt insanın ehtiyacını, istəyini, zövqünü doyurmayıblar – həqiqəti zərrə-zərrə dadarlar. Həqiqəti iynə ucu – iynə ucu görərlər. Həqiqət cild-cild, səhifə-səhifə olmaz, misra-misra, kəlmə-kəlmə olar. Ancaq dağlar da qəlpələrin, zərrələrin püskürməsindən yaranıb. Vaqifin şeirində həqiqət kəlmə-kəlmə, misra-misradır, ancaq fasiləsizdir – onun sözündən nəticədə bir kitab həqiqət bağlanıb. Bu, Vaqifin bir şeiridir:

*Məşədə də
Adam öldürürlər
Allah,
O qədər ağacın
Gözü qabağında*

Bu, bir qəlpə həqiqətdir, bir müdrik kəlamdır – aforizmdir və nəhayət, şeirdir, sonət faktıdır. Bu, bir kitab düşüncədir – bu misralar Hegel fəlsəfəsindən iki qoşa saat mühazirənin mövzusudur. Bu poetik məzmunun elmi-məntiqi əsası var: meşə saflıq, təmizlik, gözəllik məkanıdır, oranı ləkələmək canılıkdir: ağaclar da canlıdır, duyur, cinayətkar onlardan utanmalı, çəkinməlidir. Bu həssaslığın, bu qayğıının sahibinin şeiri niyə kədərli olmalıdır: *İldırım çaxdı. Yağış yağdı. Təmizləndi, təzələndi hava... Di gəl, bu ildirimdən hardasa bir ağac, bir budaq, Budaq üstə bir yuva yandı. Hardasa bir quş yuvasız qaldı...* Bəs bu kədərin arxasındaki gur düşüncə işığını necə görməyəsən? Bu mənzərəni duymaq üçün materialist də olsan, olar, idealist də: *Dəniz dəniz su-yundan təngə galib deysən; Coşub sahilə vurur özünü dalğadala...* Və bu da dialektikadır. Heç demə, elm də emosiyadır, elmin çox müdrik şeiriyyatı varmış, görən, düşünən qabiliyyət üçün bunlar bədir, bütövdür, şeir də, elm də beynin məhsuludur,

bu şeir hissədən cəvahir köynək geyinmiş (Füzuli) elmdir: *Göz yaşı da axar sudur, Tapır axarını. Burda batsa bugün, Gedib sabah ordan çıxacaq, Bir göz tapıb özüna. Yer üzünə axacaq. Bızdə quruyub, Sızdə yaşayacaq. Nə qədər göz var dünyada, o da yaşayacaq.* Şeirin ən dəhşətli həqiqəti odur ki, göz yaşı əbədidir, axacaq – insan, ağla, yaşa. Bu, yaşamağın əbədi tərzidir: *Dünya çıx güllə-gülla, Sevin, sevin yana-yana, Ağla, ağla güllə-gülla, Yaş'a, yaş'a ölä-ölä.* Vaqif sevinclə kədərin vəhdətini görür: *sevinc də kədər imis. O da kədərin imis.* Keyfiyyətlərin bir-birinə keçməsini, anlayışların bir-birindən törəməsini, ayrı görünənlərin hamisini birləşdirən şair dəqiq mənqiqlə izah edir. Ölümə ömrə bir yolun mənzilləridir, ömrə doğulandan ölüm onu bəsləyir, himaya edir, özü üçün əzizləyib saxlayır, öz beiyində ona layla deyir: *Ömürsə yırğalanur ölümün beşiyində.* Ölüm ömrün məşəqqətlərindən keçməsinin dözmüllə izleyir, ən sədəqətli sevgili kimi onun vüsalını gözləyir. Həcim öz gözlədiyinə bu qədər inanıb bilməz ki, ölüm ömrüə qovuşacağına o inamla inanır – ölüm Məcnundan da sədəqətli aşığıdır. Vaqif bu reallığı, bu əbədi həqiqəti vəhdəti-vicud biliyi, təsəvvüf fəlsəfəsinə bələddiliyi ilə qəbul edir. Bu mükəmməl təsəvvüfdür, ömr-ölüm koordinatının məqamlarını nəzərə almaqdır. Haqqın təyin etdiyi vaxtı nəzərə almaq və haqqın təyinatına hörmətdir: *Ölimi uzadım sevincə sari, Gördüm yox, arada kədər dayanıb... Üz tutub gedirdim Allaha təraf (yəni ölməyə), Gördüm yox, arada ömr dayanıb...* Buna görə də Vaqifdə sufi yozumunu görmək gərkədir. O deyir: *Elə bil sinəmdə dəvə dizi var. Deyəsan, ölməün mandə gözü var ... Nə yaman ağırdır bulud kölgəsi. İçimdə qaralan köçəri səsi ...* Buradakı «köçəri» anlayışı xalis sufi mənənadır: sufi məzmununa görə, əbədiyyət o dünyada olduğu üçün insan bu dünyada köçəri kimi yaşayır. Ömr-ölüm yolunda bu köçərilər həsrət köhləninin belində daşınırlar. Və bə daşınma o qədər sürətlə gedir ki, bu köhləni yəhərləməyə vaxt çatdırır: *Bir yəhər durmadı həsrət belində.*

Şeirinin fəlsəfi möğzini kənarə qoyub, Vaqifi, az qala, ölüm tərənnüməsü sayırlar. Bu faktdır ki, ədəbiyyatımızın tarixində

hamında, folklor da daxil olmaqla, «ölüm» sözü Vaqifdəkindən azdır. Füzulidə «esq» sözü nə qədərdirsə, Vaqifdə «ölüm» o miqdardadır. Və Vaqifdəki «ölüm» Füzulidəki «esqin» mənasındadır (istənilən yerdə Vaqifdəki «ölüm» sözünü mətndə «esq»lə əvəz edin – «esq»in məzmununu daşıyacaq). Vaqiflə Füzuli, ölmələ esq arasında qəribə uyğunluq var. Füzulidə esq Tanrı eşqidir, Tanrıya qovuşmağın məzmunudur; esqə yiylənəndə insan dünyasını dayışır, Tənni dərgahına köçür – bu nədir? Ölümdür. Vaqif həmin Ölümü, məzmunu ilahi esq olan Ölümü idealiza edir. Sufi şeirində həmin Esqə dərđla, bəla ilə çatmağın mümkünliyüt söykənir, Vaqif də Ölümə gedən yoluñ əziyyətlərini şeirə götürür. Sufi şeirində həyat məşəqqətlərinin ilahi Esqə aparmasını deməklə insana təsəlli verirlər, bu dünyadan əzablarını əbədi səadət müqabilində müvəq-qati sayıb ona dözməyi təlqin edirlər. Vaqif də ölümün mütləqliyi-ni əbədi həqiqət bilib, insanı ona hazırlayıır, ondan qorxmamağa alışdırır. Vaqif nikbinlik təlqin edir, ölümə qədər yaşamağa, ömrə dözməyə çağırır. Bəs bu nədir – rahat ölümə rahat yaşamaq deməkdir: *Ömrü yaşayib, rahat ölmək üçün O dünya ümidi olmalıdır axı Bu dünyada...* Bu da nikbinlik aşılımaqdır, insanların bir-birilə ünsiyyətə kökləməkdir, yaşamağın çarşısını göstərməkdir: *Cörəksiz-susuz qalmaq olar. Vay o gündən, Salam verməyə adamın olmaya yer üzündə. Özün qala bilərsən evsiz-eşiksiz. Ancaq yanarsan, İsti işqla yanar Bir özgə pəncərası dəyməyə gözünə...*

Təsəvvüf fəlsəfəsini öyrənmək olar, ancaq müasir görüslü bir şairin təsəvvüfcü Füzulini, sərbəst vəznli sənətkarın əruz vəznli Füzulinin bu kamillikdə bilməsi möcüzədir (heyf ki, paralellər vərə bilmədim). Qədim Şərq fəlsəfəsini bugünkü sərbəst şeir texnikası ilə belə doğmalaşdırmaq sənətkar hünəridir. Vaqif Səmədoğlunun poeziyası belədir.

Tofiq Hacıyev

Filologiya elmləri doktoru,
EA-nın müxbir üzvü.
«Xalq» qəzeti, 30 sentyabr 1997

...Vaqif Səmədoğlunun «Allaha müraciətlər» mövzulu şeirləri, mənim fikrimcə, poeziyamızda ilk dəfə olaraq Allah üzərindəki mistik örtüyü götürdü. İnsanla Allah doğmalaşdı, və bə doğmaliq insanın son pənahı olan Allahla doğru yolu da qısaltdı. Allah öz bəndələrinin hay-harayını, fəryadını eşidir, günahkar məxluqların əməllərinə boylanır. «Ən uzaq planet olan Allah» Vaqif Səmədoğlunun dualarını dinləyir.

*Biz unutmuşduq hər şeyi,
Ancaq heç nə çıxmayıb Allahan yadından...*

Vaqif Yusifli

Ədəbi tənqidçi

«Azərbaycan» jurnalı №6, 2009

* * *

Fəlsəfi dünyagörüş, cavab tələb olunmayan dərin suallar, insanın və cəmiyyətin fəlsəfi dərki məsələləri Vaqif Səmədoğlunun şeir yaradıcılığının cövhərinin təşkil edir. Vaqif Səmədoğlunun şeirlərindəki poetik düşüncələrin həm də dərin fəlsəfi yüksək vərdir. Hətta bu şeirlərdə fəlsəfi fikir əksər məqamlarda şəriyyəti üstləyir. İnsan və Dünya, Həyat və Ölüm kimi fəlsəfi baxış tələb edən mətbələrlə Vaqif Səmədoğlunun şeirlərində orijinal poetik vasitələrlə açıqlanır. Bu mənada Vaqif Səmədoğlu filosof şairdir. Onun yaradıcılığındaki fəlsəfi motivlər şairanadır, poeziyanın fəlsəfəsi deyilir, fəlsəfənin poeziyasıdır.

...Yusif Səmədoğlunun sənəti nəsrin ağır artilleriyası, Vaqif Səmədoğlunun fəlsəfi poeziyası şeirin yüyənsiz, sərbəst atı ilə ədəbiyyat qatarını irsiliyə apardı. ...Öz ocağından iki görkəmli, bənzərsiz sənətkar Azərbaycan ədəbiyyətə bəxş etmək də Səməd Vurğunun tarixi xidmətlərindəndir...

İsa Həbibbəyli

Akademik

«Ədəbi-tarixi yaddaş və müasirlik»
kitabından, Bakı, 2007

Sair kimdir? Güman edirəm ki, bu suala ən müxtəlif, hətta bir-birinə əks və zidd cavablar ola bilər və olmalıdır. Çünkü suali hər kəs öz poeziya anlayışından, poeziya duymusundan, poeziya dedikdə konkret olaraq nə başa düşübündən, bir sözlə, poeziya fəlsəfəsindən çıxış edərək cavab verəcəkdir, onu izah və şərh edəcəkdir. Lakin buna baxmayaraq, poeziya sənətinin öz qanunauyğunluqları vardır və buna görə sualın universal cavabı da mürkündür. Belə ki, qoyulan suala: şair adamlara öz qəlbinin fikrini, aləmini, sırrını və gümanlarını, facisini və iztirabını, şübhə və tərəddüdlərini, ümidişlərini və ümidsizliklərini, itkilərini və günahlarını, bir sözlə, ona üz verən hər şeyi açmağa, izah etməyə, nəyişa etiraf və nəyişa inkar etdiyini, rədd etdiyini bildirməyə xüsusi, qarşılıqlınmaz bir ehtiyac hiss edən, duyan şəxsdir – deyilə bilər, belə bir cavab ən dürüst cavab ola bilər. Poeziyada ən mühüm ələm, ən mühüm amil ŞAIİRİN özüdür; əsl poeziyada şair: MƏN KİMƏM sualını qoyur və bütün yaradıcılığı boyu suala cavab axtarır, ona şərh və izah verir. Həqiqi poeziyada şair dünnyanı, kainatı özündən keçirərk ifadə edir, həqiqi lirikada nə varsa, şairin özünə maxsusdur. Poeziya, lirika nə zaman ki, bu ölçülərinə itirir, yaxud ədəbi prosesdə bu ölçülərlə biganəlik yaranır, poeziya sənət mahiyyətini itirir; o, hansısa hadisə və fakt haqqında sənəd olur, daha poeziya olmur, sənət olmur...

Mənə elə gəlir ki, Vaqif Səmədoğlunun «**Mən burdayam, İlahi...**» şeirlər kitabı da, ilk növbədə, həqiqi lirikaya xas olan bu xüsusiyyətləri özündə tacəssüm etməsi ilə diqqətəlayiqdir, müasir lirikamızda ciddi hadisədir. Kitabı oxuyub başa çatdırırcan şairin aləminə, sevinc və kədər aləminə daxil olursan, sən özünü bu aləmə yad yox, doğma, məhrəm hiss edirsən; hiss edirsən ki, bu aləm çox mürakkəb, dramatik, çoxcəhətlidir. Sən də şairin keçirdiyi hissələri keçirirsən, düşündüklərini düşünürsən və bütün bu hissələr, düşüncələr içində özünü dərk edirsən, özünü özün üçün açırsan.

Kitabı oxuyub başa çatdırıldıqdan sonra mən qeyri-ixtiyari Vaqifin poeziyaya gəldiyi ilk illəri, onun şeirləri ilə ilk tanışlığı

xatırladım. Bu, 1963-cü ildə olmuşdur. «Azərbaycan» jurnalında həmin il Vaqifin şeirləri dərc olunmuşdu. O illərdə poeziyamız qeyri-adi bir dərəcədə dəyişirdi, ehkamlardan, siyasi-ideoloji əsərətlərdən xilas olurdu, şeirdə şairin aləmi gəlirdi və bütün bunların tasısı altında poeziya haqqında təsəvvür, anlaysış dəyişir, başqlaşırırdı. Vaqif belə məqamda poeziyaya gəldi və özü də elə ilk addımdından poeziyada başlanan yeni proseslərin iştirakçı olduğunu hiss etdi. Həmin şeirləri «Azərbaycan» jurnalı rəhmətlik Rəsul Rzanın yığcam bir ön sözü ilə təqdim edirdi. Rəsul müəllim bu müəllifin şeirləri ilə tanışlıqdan, ilk ünsiyyətdən heyrətlənirdi və bu heyrətin ifadəsi olaraq belə yazırırdı: «Mümkünmüdür, ilk dəfə əlinə qələm alan bir gənc belə bitkin, müasir təfəkkür və geniş müşahidələrlə zəngin şeirlər yassın». Əlbəttə, bu sözlərdə qətiyyən mübaliğə yoxdu, güzəşt yoxdu, onlarda ancaq həqiqət hissi vardi və sonralar Vaqifin bu şeirləri daxil olmaqla onun «**Yoldan teleqram**» adlı ilk kitabıçası çapdan çıxdı. R.Rza Vaqifin şeirlərində müasir təfəkkür əlaməti görürdü və şeirlərini bu cəhətdən bayanırdı. Bu, onun şeirləri haqqında doğru fikir və qənaət idi. Və bu müasirlik, təfəkkür müasirliyi Vaqifin şeirlərində yalnız forma və biçimdə təzahür etmirdi; hərçandı Vaqifin şeirləri bu cəhətdən də yeni idi, müasir idi; amma bununla belə müasirlik daha çox Vaqif şeirlərinin poetik mətnlərini təşkil edən başəri hissələrin adililiyində, təbiiliyində və həm də qeyri-adiliyində idi.

«**Mən burdayam, İlahi...**» kitabı da bunu bir daha təsdiq edir. Vaqif ilk dəfə məhz bu kitabda özünü hərtərəfli ifadə edə bilməmişdir və buna görə onu şairin yaradıcılıq axtaşları yolunda yeni bir marhəlesi saymaq daha doğru olardı.

«**Mən burdayam, İlahi...**» kitabı öz poetik strukturu, öz daxili bütövülüyү cəhətdən də bir qədər qeyri-adi və yenidir. İlk baxışda o, şeirlər toplusudur. Doğrudan da, bu belədir. Lakin bu həm də ilk baxışın təəssüratıdır. Kitab ayrı-ayrı müstəqil şeirlərdən təşkil olunsa da, buraya şairin otuz ildən çox bir dövr ərzində yazdığı şeirləri daxil edilsə də, o əslində vahid, tam bir əsər təsiri bağış-

layır ki, bu da ilk növbədə, kitabdakı şeirlərin daxilən bir-birilə əlaqəli olması ilə, bir məvzu, bir ideya, bir əhval-ruhiyə ifadə etməsi ilə bağlıdır. Kitabın bu poetik biçim, poetik struktur vəhdətini yaranan mühüm amili issa onlardı ifadə olunan poetik şəxsiyyətin vahidliyi ilə, şairin poetik «mən» ilə izah etmək mümkündür. Vaqif Səmədoğlu şeirlərinin bu cəhətinə hələ 1968-ci ildə, yəni şairin təzə-təzə şeirləri çap olunduğu, ilk kitabı çapdan çıxdığı vaxtda Anar özündün «Gələcəyə teleqram» məqaləsində çox yaxşı və dəqiq göstərmişdir. Anar o vaxt yazdı ki, təmas hissi Vaqifin poetik «mən»inin on mühüm xüsusiyyətidir. Bütün planetin ağrılara, harada, hansı kontinentdə yaşamasına baxmayaraq, bütün insanların ixtirablarına təmas, əsrə təmas hissi, əsər ki, onun nəinki elmi şücaətləri, həm də müharibələri, həbs düşərgələri, gettoları, radioaktiv xəstəlikləri olmuşdur. Bu fikir və müşahidələr çox dəqiq, inandırıcı fikirlər idi, onlarda mübahiq yox idi. Zənnimizcə, lirik «mən»in onu əhatə edən ələmlə, hər şeylə, içərisində yaşadığını dənə və bu dənənin ümidi, ağrıları, faciələri və itkiləri ilə bu təmas hissi «Mən burdayam, İlahi...» kitabında daha güclü və zəngin, daha mürəkkəb və məzmunludur.

Vaqif lirik şairdir. Bu cür toyin başqa şairlər barədə də tənqidimizdə tez-tez işlənir. Lakin Vaqifin lirkası başqa şairlərin lirkasından əsaslı surətdə fərqlənir və biz də şairi lirik adlandırdıqda, ilk növbədə bu cəhəti nəzərə çatdırmaq istəyirik. Daha doğrusu, bunula biz göstərmək istəyirik ki, lirika onun şeirlərinin zahiri janr-forma xüsusiyyəti yox, daha çox bu şeirlərin daxili, spesifik bir xüsusiyyətidir. İnsan bu lirkada böyük, xarici dünyada yox, daxili, iç dünyasında özünü hiss edir, bu dünyada özünü axtarır və özünü dərk etmək istəyir.

Ancaq o da var ki, Vaqifin «mən»i böyük, xarici dünyadan da tamam təcrid deyildir, o, bu dünyanın qayğı və ümidi, problemlərini və ziddiyətlərini, itkilərini və müşküllərini öz daxili dünyasında həll edir, özüne aydınlaşdırır, onlardan çıxış yolu axtarır. Şair poeziyasında bütünlükə öz daxili «mən»i ilə üz-üzədir, hətta bəzən onun fikrində özündən, öz daxili aləmin-

dən ayrılmış da istəyir.

Vaqifin qəhrəmanı bütün kitab boyu tənha adamdır, tənha şəxsiyyətdir. Bu onun poeziyasının həm güclü, həm də müsəyyən mənənədə zəif tərəfi. Əlbəttə, tənhalıqda, tənha mülhiddə də ümid hissi bu insani tərk etmir; ömrü keçəs də itirilənləri geri qaytarmaq mümkünlənəməsə da, ümid bu qəhrəmanı heç vaxt tərk etmir. O, şairin lirik «mən»inin ayrılmaz bir hissəsidir, onun əbədi yol yoldaşdır:

Mühit içində təpədən dirnağa kimi ümid içindəyəm.

Hələ ilk şeirlərinin birində şairin qəhrəmanı belə deyirdi.

Tənhalıqda ümid, işqılı və ülvi başlangıçca inam, on böhranlı məqamda ümidi itirməmək Vaqif lirkasının on ümdə manəvi dəyəridir. Biz bu hissi bütün kitab boyu hiss edir və ondan təsirlənirik.

Dünya, İnsan, Allah – Vaqifin lirik aləmi bu üç anlayış, bu üç möhvər əsasında qərar tutmuşdur və bu üçlükdə on əsas məsələ insanın taleyi, insanın özüdür, insanın tənhalıqda çıxış yolu axtarmasıdır. İnsan dünyada tökdür, tonhadır. O, rahatlıq və səadət istəyir. Ancaq bunlar insan üçün müşkündür. İnsanı ölüm hissi izləyir, bu hiss insanların içindədir, mahiyyətindədir və bu ona əzab verir. İnsan getdiyek dərinində dərk edir ki, bu dünyada məvəq-qatıdır. Vaqifin lirik qəhrəmanı insanın gerçek dünyadakı bu vəziyyətini eks etdirir:

*Mənsə gah həyata,
gah ölümə səbəb gəzirəm,
yaşayıram, dözürəm
bir misrada, bir gecədə.*

Bəzən insana elə gəlir ki, günlərin bir günü telefon səslə-nəcək və insan ölüm qədər yaxın və doğma bir səs eşidəcəkdir. O anda:

*Ömrün səslərində bir boşluq səslənəcək
Və mənə gərəksiz olacaq
Yer üzünüñ bütün özgə səsləri.*

*Və o an
Nə sayrişan ulduzların xisləti,
Nə uşaq qəhqəhəsinin parıltısı,
Daha lazım olmayıacaq mənə,
Ölüm qədər yaxın,
Doğma bir səs eşidəcəyəm.*

Ölümün belə qavrayışı ölümü vəsfən tamamilə uzaqdır. Vaqifin poetik dünyagörüşüne belə bir fəlsəfə yaddır. Bu daha çox ölümü həyatın bəşər mövcudluğunun təbii bir yekunu kimi dərk etmək deməkdir. Vaqifin lirik qəhrəmanının bu əhvali-ruhiyyəsini təhlil etmək istəyəndə qeyri-iradi olaraq Nitsşenin bir fikri yada düşür. Böyük alman filosofu demişdir: «Bizə dərk etmək gərəkdir ki, doğulan her şey iztiraba və məhvə hazır olmalıdır, biz dərdi, mövcudluğun dəhşətlərini nəzərə almaq məcburiyyətdəyik.» Əsrümüzə isə tragik sosial proseslər, inqilablar, mühabibələr nəticəsində insanın ölümcül münasibəti daha kəskin şəkil almışdır. Vaqifin lirik qəhrəmanının əhvali-ruhiyyəsində, şüurunda müasir dünyada insanın bu vəziyyəti, bu ruhi-aləmi əksini tapmışdır və bunu biz onun lirik «mən»inin, bütövlükdə isə Vaqif lirikasının güclü tarəflərindən biri kimi başa düşürük. Çünkü onun poeziyasında insan bu vəziyyətdə də təselli və ümidi tapır. O, Allah'a üz tutur: hətta bəzən Allah ona öz dili ilə «Mən yoxam», - desə də, Vaqifin lirik qəhrəmanı Allah'a müraciətində ona əzab veran suallara cavab istəyir, məhz bə ehtiyac üzündən o, Allahla dialoqa girir. Mən da bu məqamı Vaqif poetikasının bir mühüm ünsürü kimi başa düşürəm və bu mənədə kitabın çox gözəl bir fəlsəfi ön söz yazmış Anarla həmrəyəm. O belə hesab edir ki, «kitabın bütün ruhunu, mənasını varlığın bəlkə də ən mühüm mövzusunu, ən vacib mətbəti – İnsanla Allahın münasibətləri təşkil edir». Bu fikir qətiyyən mübahisə doğurmur. Lakin biz eyni zamanda Vaqifin poetikasında dialogun başqa bir tipini də, şairin özü ilə, öz daxili, iç «mən»i ilə dialogunu da müşahidə edirik və bu ünsürü də Vaqif poetikasının tərkib ünsürlərindən sayıraq. Vaqif şeirlərinin demək olar ki, hamisının bütünlükə daxili nitq

«şüür axını» formasında yazılmasını da bununla izah etmək olar və lazımdır. Şair özü ilə mükalimələrində də Allah'a üz tutur, Tanrıdan təselli və ümid gözlayır:

*Kimin var, Ulu Tanrı,
məndən savayı bu dünyada,
kimim var Səndən başqa
bu aləmdə mənim?*

Vaqifin lirik «mən»inin təcəssüm etdirdiyi tənhalılığı yalnız fərdi bir xüsusiyyət kimi anlamaq və izah etmək doğru olmadı. Lirik «mən»inin tənhalılığının müəyyən real, gerçək səbəbləri barədə də düşünmək olar və hətta zəruridir. Hələ 80-ci illərin axırlarında Vaqif Səmədoğlu müsahibələrinin birində xalqımızın o çatın günlərindəki vəziyyətini, siyasi və sosial sarsıntılar içərisindəki əhvali-ruhiyyəsini ifadə edərək «Milli Tənhalıq» anlayışını işlətdiyi xatirimizdədir. Şəxşən mən belə düşünürəm ki, bu anlayış 90-ci illərin əvvəllərindəki əhvali-ruhiyyəmizi, məşum Yanvar qırğını şəraitindəki həyacanlarımızı, dünyada o vaxtı mövqemizi, milli ruhi aləmimizi çox dəqiq ifadə edirdi. Və Vaqifin lirik qəhrəmanının ifadə etdiyi tənhalılıqda da «Milli Tənhalıq» hissini xatırladan nə isə vardır. Yəni demək istəyirəm ki, poetik «mən»inin keçirdiyi, məruz qaldığı tənhalıq bir növ tamamilə insanın əbədi tənhalılığı da deyil, bùsbütün real, gerçək dünyadan da təcrid deyil, xalis şəxsi-fərdi tənhalıq da deyildir. Dünya insan üçün dözlülməz dərəcədə dəhşətlidir; dünyada insan, bir növ, Hamlet vəziyyətindədir; ümidiň yolları kəsilibdir:

*Bilirsənmi, artıq kəsib
ümid keçən yolları
tikilməmiş türmələrin
hörlülməmiş hasarı.*

Kitabın poetik obrazları, təsvirləri, məkan və zaman çizgiləri insanın real dünyadakı tənhalılığını, fərəhsiz gerçəkliliyini, arzu və ümidiňlerinin doğrulmamasını əks etdirir. İnsan dəlixana həyatın-

dəki söyüd ağacı kimi qüssəli və facialidir... Və çox əhəmiyyətli-
dir ki, belə vəziyyətdə lirik qəhrəmanın yegana mənəvi dünyası
yaddasdır, xatırladır, xatırlarda həkk olunub qalmış insan
surətləridir, insan sevincləri, arzuları və xəyallarıdır.

Vaqifin poeziyasında, ümumiyyətlə, onun lirik «mən»i
konkret zaman və məkan miqyasında özünü ifadə edən qəhrəman
kimi qavranılmır. Bu qəhrəmanın tənhalığında, kədərində və
ümidişlərində insanın əbədi kədəri və tənhalığı, insanların ekzistensial
məhiyyəti ifadə olunmuşdur. Və lirik qəhrəmanın bu xarakteri
baxımından kitabda an maraqlı əsərlərdən biri, heç şübhəsiz,
«Şəffaf balıq» poemasıdır. Vaqif Səmədoğluñın ilki yaradıcılıq
dövrünə aid olsa da, poema yetkin bir qələmlə yazılmışdır; ob-
razlı quruluşuna, ideya – emosional ovqatına, nəhayət, fəlsəfi-
poetik məğzini görə poema dərin və mürəkkəbdür. Nə baradədir?
Bu suala da birmənali və birbaşa cavab vermek çətindir. Çünkü
poema şərti-rəmzi süjet xarakteri daşıyır və süjet – əhvalat əsa-
sında yox, müəyyən bir motivin inkişafı əsasında qurulmuşdur.
Bütövlükde Vaqifin lirikasında olduğu kimi, burda da əsas mövzu
şairin poetik «mən»inin daxili, mənəvi dramasıdır, onun məhəbbət
axtarışlarıdır, ümidişləridir, həsrəti və ayrılığıdır. O, tənhalıqdə
çıxış, ümid yolu axtarır. Mövzunun lirik həlli üçün şair şərti-me-
taforik süjetdən məharətlə istifadə edə bilməşdir. Lirik qəhrəman
dənizin dibində üzür – burada o, qadınla (o, ümid da hesab edilə
bilər!) üz-üzə gəlir. Lakin onlar bir-birinə qovuşa bilmirlər, çünkü
onların arasında şəffaf balıq dayanmışdır, onlar bir-birini bu
şəffaf balıqdan görürler:

*Nəhəng
dəmir darvaza tək
şəffaf balıq
dayanmışdı aramızda.*

İnsan aranı kəsən şəffaf balığı kənar etməyə cəhd göstərir,
balıq üzüb keçir, lakin bu halda «qoca hindli gözləri tak qəmlı
qaranlıq» aranı kəsir. Beləliklə, insan ümidi qovuşa bilmir. Biz

poemanın lirik-fəlsəfi ideyasını, motivini belə təyin edə bilirik və
belə hesab edirik ki, bu xüsusiyyətlərinə görə o, ümumiyyətlə,
Vaqif lirikasının maraqlı örnəklərindən biridir. Poemanın sonu
dərin, izahedilməz bir tragizm hissi ilə aşılanmışdır. Ümumiyy-
yətlə, Vaqifin şeirlərində, lirikasında əks olunmuş dünya – insan
əzabları və iztirabları, insan ümidişləri və sevincləri, insan həsrət-
ləri və ayrıqları dünyasıdır. Bu ümumi motivə uyğun olaraq
onun poeziyasında payız, yağışlı gün, kədər və həsrət ifadə edən
poetik peyzaj üstünlük təşkil edir. Lirik qəhrəman dünyani kədər
və ümidiñ nəzərə seyr edir, öz tənha dünyasında da, payız ovqatı
içərisində də o, məhəbbətə, insansa, qadına inanır, yer üzündə bir
qadın varsa, deməli, məhəbbət vardır – deyir.

Vaqifin kitabı əslub, forma xüsusiyyətləri etibarilə də çağdaş
şeirimizdə yenidir və bənzərsizdir. Onu bütövlükdə milli sarbast
şerif carəyanının, intellektual milli poeziyanın prinsipial əhəmiyyətə
malik bir hissəsi hesab etməyə hər cür əsas vardır. Doğrudur,
kitabda sərbəst şerif və heca forması da eyni səviyyədə təmsil
olunmuşdur. Lakin Vaqifin poeziyasında bu iki milli əslub, forma
arasında ayrılıq, kəskin fərq sezilmir. Onlar bir-birini tamamlayırlar.
Vaqifin hecası da tamamilə yenidir, təkarsızdır. «*Telefon
nömrələri bənzəməz bir-birinə*» şeirində olduğu kimi. Vaqifin
poetik əslubu lirik-intellektual əslub, poetika kimi təyin edila
bilər və bu əslub onun şeirlərinin həm mövzusunda motivlər
silsiləsində, lirik ovqatında, həm də formasında, poetik ritmdən
və biçimində aydın görsənir.

«Mən burdayam, İlahi...» kitabının məziyyətləri, yaradıcılıq
uğurları yalnız bu dediklərimizlə, bu qeydlərimizlə məhdudlaş-
mir. Təbiidir ki, onun başqa cəhətlərindən də bəhs etmək müm-
kündür. Çünkü o, poeziyada böyük, çətin yol keçmiş bir şairin
əsas kitabıdır. Burada onun yaradıcılıq sevincləri, yaradıcılıq iżti-
rabları həkk olunmuşdur. Və aydındır ki, belə kitabdan bəhs edər-
kən şairin güclü, özünəməxsus tərəfləri ilə bərabər onun müəyyən
yaradıcılıq çətinlikləri barədə də düşünməli olursan. Mənçə,
Vaqif poeziyasının da belə səhbat, onun haqqında müəyyən

mülahizələr söyleməyə ehtiyacı vardır. Mənə belə galır ki, Vaqifin lirikasında bəzən müəyyən bir mövzu, motiv takrarı hiss olunur, şair bəzən eyni hissi bir neçə variantda şərh edir və bu onun kitabına bir yekrənglik gətirir. Bəzi şeirlərdə şairin poetik «mən»inin özüntüsfadəsi də kifayət qədər dərin, əyani, predmetli deyildir, hətta mücərrəd və dərkolunmazdır. Bu mülahizəmə bir müşahidəmə də əlavə etmək istəyirəm. Vaqifin poeziyasında onun lirik qəhrəmanı sosial-fəlsəfi və vətəndaşlıq təfəkkürü ilə də diqqəti cəlb edir. Lakin şair, nədənsə, şeirlərində qəhrəmanın bu daxili, güclü tendensiyasını inkişaf etdirmək qayğısına dəyərincə qalmır. Mən bu cəhəti ona görə xüsusi qeyd edirəm ki, Vaqifin lirikasında dünyani onun bütün rəngləri, bütün qayğı və problemləri ilə qavramaq, mənimsəmək qüvvəsi görürəm. Şairin özü də təsdiq edir:

*Sevinc qarşısında da,
Kədər hüzurunda da
Mən bir Şeir yazmalyam.*

Samil Salmanov

*Ədəbi tənqidçi, filologiya elmləri doktoru
«Ədəbiyyat» qəzeti, 21.02. 1997*

*Heyf, Vaqif Səmədoğlunu hamı oxumur... oxusaydı,
vətənin nə dərdi vardı – yoxsa vətən tutuquşular yox, müdriklər
yurduları.*

Tofiq Hacıyev

Məndən soruşsalar ki, 1996-ci il bir ədəbiyyat adamı kimi sizə hansı sevincləri bəxş etdi, tərəddüd eləmədan deyardım ki, dahi Füzulinin anadan olmasının 500 illik yubiley sevincini duydum, bir də Vaqif Səmədoğlunun yeni şeirlər kitabının işıq üzü görməsi məni sevindirdi...

Füzuli ilə Vaqif Səmədoğlu arasında beş əsrlik zaman durur. Bu əsrdə Azərbaycan poeziyası, doğrudan da, qibətə ediləsi nəhəng sonətkarlar yetirib, amma bu şeirlərdən heç biri Füzuli ucalığına yetə bilməyib. Füzuli möcüzəsi hələ davam edir. Vaqif Səmədoğlu da Füzuli şamını sönməyə qoymayan çox istedadlı şairlərdən biridir. Mən burada «çox» təyinini İslətməyə bilməzdim. Çünkü Vaqif Səmədoğlunda istedad adicə enerji deyil, bu istedad sərf olunduqca bitib-tükənməyən və sərf olunduqca dəha yeni cəalarları ilə itə çıxan potensial enerjidir.

İyirmi ilə yaxın idi ki, bütün şeirsevərlər Vaqifin yeni kitabı intizarında idilər. Lakin Vaqif ara-sıra qəzətlərdə, jurnalarda şeirləri ilə çıxış etsa da, bu kitab hələ yol gölərdi və qəzətlərdə, jurnallarda çap olunan şeirləri də gözlədiklərimiz deyildi.

Budur, «*Mən burdayam, İlahi...*» şeirlər kitabı ilə Vaqif Səmədoğlu poeziyanın nəyə qadir olduğunu bir daha sübut etmiş oldu.

Bəli, məhz poeziyan! Çünkü belə gözəl şeirlərlə illər boyu əsəblərimizi tarıma çəkən tərənnüm ruhlu şeirlərin, saxta, süni vətənpərvərlik stixiyasının güclü ilə yazılın odsuz, havasız, susuz nəzəm nümunələrinin, ağlayan və ağlaşdan patetik mərsiyələrin, saray ruhlu mədhiyyələrin əlindən qurtara bilərik. Və indi məlum olur ki, Vaqifin susmağında böyük bir mənə gizlənmiş. V.Səmədoğlunun şair dostları tribunalardan, meydanlardan, şeir məclislərindən qışqıranda, o, daş sabrı ilə susurdu. Daha doğrusu, yaza-yaza susurdu. Ancaq sən demə, Vaqif Səmədoğlu Azadlıq və İstiqlal haqqında bizdən çox düşünürmüş. Bizim içimizdə yaşayış kədəri hamidən çox o çəkirmiş:

*Dogulub yaşadığın Vətəndaş
Mühabir üşütməsiylə titrəyirsən
İllər uzunu, bir tale boyu,
Sonra qərib məzəri qazılır sənə
Ana torpaqda.*

Mənən elə gəlir ki, bu şeiri o zaman Vaqif heç cür işiq üzünə çıxara bilməzdı.

*Sən mənim
doğma anamsan, Azadlıq.
Mən sənin
yad qapısında böyümüş balan.*

Heç bir QLAVLIT Vaqifin bu misralarını yaxına buraxmazdı:

*Bələ gündə şəhər
üstüaçıq qəbiristanlığğa bənzər.
... Mağlub Vatan bayrağı tak
Ayəq altda qalib bahar.*

Misallar çıxdı, ancaq bu misalları bircə-bircə sadalamaqla mən Vaqif Səmədoğlunu bir qəhrəman şair kimi təqdim etmək fikrindən uzağam. Onun buna ehtiyacı da yoxdur. Deyirlər ki, şeir zamanına görə yazılır və öz vaxtında meydana çıxmışdır. Guya zaman ötəndən sonra o şeirlərin millət üçün heç bir əhəmiyyəti yoxdur. Təbii ki, bu fikrin böyük poeziyaya dəxli yoxdur. Əsrin o başında yazış-yaradan Sabirin şeirləri öz zamanında yazılıb, öz zamanında deyilib, amma elə bil bu günün şeiri idir. Öz zamanında yazılıan və deyilən çoxlu şeirlər də var ki, onların heç biri bugün yaşamır. V. Səmədoğlu bir şeirində yazır:

*Şair kimi yox,
Şeir kimi ölmək istayıram.*

Əslində, şair deyilən şəxsin mənəvi ömrü şeirinin gücündədir və Vaqif Səmədoğlunun neçə-neçə şeirinin yaşayacağına inam da bundan doğur.

Yazıcı Anar Vaqif Səmədoğlunun kitabına müfəssəl, həm də təsirli və emosional bir müqəddimə yazıb. Vaqif Səmədoğlu bir şair və insan kimi bu müqəddimədə daha əhatəli, hətta mən deyərdim, obraklı görünür. İlk baxışda elə görünür ki, bu gözəl müqəddimədən sonra Vaqif haqqında söz demək çox çatındır. Çünkü Anar bəlkə hamımızdan daha artıq Vaqifi şair kimi də, şəxsiyyət kimi də duyub, sevib. Ancaq bütün bunlarla bərabər, deməliyəm ki, ədəbi tənqidde Vaqif Səmədoğlu fenomeni açıqlanmayıb. Bunu bir səbəbi Vaqifin bir şair kimi poetik gücünün tam mənada açıqlanmamasıdırsa (Vaqifin susağı bu mənada tənqidin xeyrinə deyildi), digər səbəbi tənqidin səviyyəsinin Vaqifin şeirləri səviyyəsinə qalxa bilməməsidir. Birinci hal tənqidin etəlatından doğursa, ikincisi güclüslüyündən yaranır.

Vaqif Səmədoğlu şeiri öz poetik sanbalına, yükünə görə çağdaş poeziyamızda ayrıca bir qoldur desəm, səhv etmərəm. Burada Söz adilikdən və hər cür təmtəraqdan, ritorikadan xilas olur. Söz fikirlə hissin poetik daşıyıcısına çevirilir. Biz Vaqif şeirində, bəlkə də çoxları üçün qəribə təsir bağışlayan ifadələr, deyimlərlə qarşılaşıraq. Lakin bütün bunları dərk etmək üçün Vaqifi duymaq lazımdır. Duyanda görürsən ki, *ən qatı, ən zil qarənlıqda da doğmaliq və yadlıq var*. Deməli, *qarənlıq da ana kimi əziz, sərxoş qadın kimi iyərənc ola bilməmiş*. Duyanda hiss edirsin ki, *bu dünya yuxarı bazarı, ömür də bu bazarada satılan maldır*. Və Vaqifin bütün şeirlərini oxumaq lazımdır ki, burada ana xətti təmamlayan Ölüm, Azadlıq, Dünya motivlərinin mifik köklərini açıqlaya biləsən.

Vaqif Səmədoğlu şeirlərində tez-tez atasını – XX əsrin böyük söz ustası Səməd Vurğunu xatırlayır. Bu, sadəcə, oğul məhabəti deyil, həm də böyük poeziya qarşısında ehtiram olamətidir. Vaxtıla Vaqifin şeirlərindən söz açanda bəziləri onu qınayırdılar ki, niyə atası kimi yazmır. İndi deyə bilarık ki, məhz Səməd Vurğun kimi yazmadığı üçün Vaqif Səmədoğlu öz poetik istedadını tam mənada sübut edə bildi. Poeziyada S. Vurğun yolunu tutanlar on-suz da çox idi və bu yolu tutanların çoxu, açığını desək, orijinal

şair ola bilmədi.

Vaqif Səmədoğlu şeiri ruhən yenidir, lakin Azərbaycan poeziyasının qaynaqlarından üzülməyir, öz minor kökü, həzin və ele-gik ruhu, yeri gələndə ironik tərzi ilə Füzuli, Sabir, Hadi şeirinə, xalq ədəbiyyatına ılışgilidir:

*Yer altundan min ah kimi
Çıxdı çiçəklər səhər.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa.
Mozar üstə güllər kimi
Ulduzlar axır yera...*

Bəzən Vaqif Səmədoğlu şeiri mənənə şeirlə nəsrin qovuşduğunu xatırladır. Lakin bu, zahirə aldanmışdır. Bütün semantik çalarları, poetik əslub xüsusiyyətləri ilə bu cür sərbəst şeir əsl poeziya nümunəsidir. Hətta onu deyə bilərəm ki, böyük şairimiz Rəsul Rzadan sonra müasir poeziyamızın sərbəst şeir yolunu cılatalyan iki-üç şair varsa, bəlkə də birincisi Vaqif Səmədoğludur. Onun sərbəstində poetik nitq bir az da obrazlı və metaforikdir:

*İlahi,
hansi dildə yalvarım sənə?
Bir dua yetər,
yoxsə sənə da
ağız açmaq gərəkdir dönə-döñə?
Sənə yox, dünyaya yox,
özümlə gülürəm.
Çünki yaratdırıñ neçə min dildən
cəmi ikisini biliram.
Bunların birindən
yer də, göy də xəbərsiz.
Odur, o birində
yalvarıram sənə indi:
Qospodi, pomoqi, Qospodi.*

Mən qətiyyətlə (bəlkə heç buna ehtiyac olmasa da) Vaqif Səmədoğlunun «Mən burdayam, İlahi ...» kitabını ədəbi hadisə

hesab edirəm. Şübhəsiz, bu kitab poeziyada çığırmaqla susmağın, qışqırmaqla tənhalığa çəkilib bu dünyani sadəcə seyr etməyin, şeirlərlə ilə millətin daha gözünə kül үfürməklə milləti daha çox düşünənin fərqini bir dəha aydınlaşdırır.

Şəxşən mənənə Vaqif Səmədoğlunun özü də şeirləri qədər orijinal təsir bağışlayır. May ayında bizi Masallıya, Tükə kəndində təşkil olunan S.Vurğun müzeiyinə dəvət etmişdilər. İlk dəfə Vaqif Səmədoğlu ilə orada tanış oldum. Doğrusu, heç cür imkan tapa bilmədim ki, onunla bir müşahibə keçirəm. Ancaq imkan düşəndə belə bir sual verdim:

- Vaqif bəy, Səməd Vurğunun – atanızın bu böyük şöhrəti, ona bir bu qədər sevginin sabəbini izah edə bilərsinizmi?

- Şair var ki, istedadlıdır, amma şəxsiyyətçə, bir insan kimi naqısdır. Şair var ki, çox da istedadlı deyil, amma şəxsiyyətdir. Səməd Vurğun – mənim atam həm istedadlı şair idi, həm də şəxsiyyət. Şairliyi ilə şəxsiyyəti arasında heç bir uçurum olmayıb. Xalqın ona böyük sevgisi də buradan doğur.

...Şeirində atasına oxşaması da, bir şəxsiyyət kimi Vaqif Səmədoğlu bu mənəda atası Səməd Vurguna daha çox bənzayır. İnsan kimi də o dəyişməzdır. «Mən burdayam, İlahi ...» şeirlər kitabı da belə bir dəyişməziyin sindromudur.

Vaqif Yusifli
«Panorama» qəzeti,
22.11.1996



Bu günlərdə (nəzərdə tutulur 1996-ci il - red.) «Gənclik» nəşriyyatı şair Vəqif Səmadoğlunun «Mən burdayam, İlahi...» adlı seir kitabını çapdan buraxıb.

Təkcə milli ədəbiyyatımızda deyil, həmçinin dünya ədəbiyyatında da əbədi yaşayacaq Vəqif Səmədoğlu yalnız oxucuların deyil, yaxınlarının da, dostlarının da yaddaşında məhz Şair kimi yaşayacaq. Ona görə ki, «*Əzəb lazımdır mənə dayırmana külək kimi*». Ona görə ki, «*Bəlkə mənə yaşamaq yox, seir yazmaq lazımdır*». Və azı da ona görə ki, Vəqif Səmədoğlu, bəlkə də Azərbaycanda – ona yazımaq mane olan hər şeyindən təmənnasız-filansız keçən vəganə Sairdir.

Doğuldum 1939-da. 1937-da tutuldum

Yəqin ki, Vaqif üçün bundan dəqiq, tutumlu tərcüməyi-hal özü də poetik tərcüməyi-hal, yazmaq qeyri-mümkündür. Gənclik illərindən ta bu günə kimi yazdığı şeirləri - təklik və tənhalıq, ölüm arzusu və ölüm qorxusu, qırılık, Vatandaşlıqda vətənsizlik dərdi Vaqifin ucsuz-bucağı, sonsuz dünyasının - şəxsi, həm də başarı hissəleri olmaqla yanaşı, eyni zamanda dünya adlı labirintdə bunları ağrı kimi yaşayan dünya ədəbiyyatı korifeylərinin əbədi və tükənməz mövzusudur. Vaqifin bu dünyasına nüfuz etməyə, onu nadəsə ittiham etməyə heç kasın manavı haqqı yoxdur. Və əminəm ki, oxucularının arasında Vaqif kimlərinsə yaddaşında «yaddan çıxmayaq bir şeir kimi ...» qalacaq.

«Yeni Müsavat» qəzeti
13-16 sentyabr 1996

...Vaqif Səmədəoglusuz bizim müasir poeziyamız Xəzərsiz Bakıya və ya yuxu görməyən adama bənzəyərdi.

Ramiz Rövşən

三

Dünyanın sinasında ağırlı-acılı Vaqif adlı bir şair yaşıyır. Göz yaşı dəniz suyu kimi acı, baxışı üfüqlər qədər əngin, dözümü fələk dözümü, kədəri dağlar qədər ağır, sinasında ata ölümünün dözümsüzlüyü, ürəyində qardaş ölümünün fəryadı, qulağında kar olmuş dünyyanın qəhəqəhi, gözündə golimli-gedimli dünyyanın rəngarəng tazadları. Özü demişkən, «*yuyulan günah kimi yubanıb köhnəlmış*» bir şair misra-misra ağlayır. Vurğun Samadin, Səməd oğlu Yusifin yarası kimi göyüm-göyüm göynəyir. Ovuna bilmir. Gah Allaha daş atır, gah Allaha sığınır. Beşikdən qəbra qədər gedən yolu göz yaşı ilə yuyur. Dözə bilmədiyi ağrının acısına:

*Özümü saxlayacağam,
Dözümə bağlayacağam,
Diksinib ağılayacağam,
Zərlər qoşa düşən səsdən, - deyir.*

Hər sözündə, hər misrasında, hər şeirində bu müdrik şair təzadlı dünyanın amansızlıqlarını ittiham edir. Başını qu tüklü balıncın üstündən götürüb qara bir daşın üstüna qoyur. Rahatlıqdan qaçır. Beşikdən küsür. Ölümün qoynuna ana qoynuna qışılan kimi qışılır. Dərdini qoynuna sıxıb təmtəraqlı bir qapımı döyür və sorusur:

*Adın nədir ev yiyəsi?
Səsin anamın səsi!..
Ev vivası Allah gövdən*

*Yerə nə əlayibmiş?
Anam məni çığa ikən
Kəfənə bələyibmiş ...*

Bu ağır siqlətlə sözü deyən şair birdən-birə başqa fikrə düşür. Yenə beşik başında uyumaq, dünyannın dərd-sərini unutmaq istəyir. Süd qoxulu yuxulara qayıtmaq, ana laylalarına qovuşmaq keçir könlündən. Həyat eşqi şairi bir daha cəzb edir. Şair əzablı dünyadan küsür. Beşiyə üz tutur:

*Burda artıq yer tuturam,
Esiyə qoyun məni.
Ölsəm, dostlar, tabuta yox,
Beşiyə qoyun məni ...*

Şeirlərinin birində şair «yorma məni, mən ölüram», deyir və sonra daha qəmlı hissələrə qapılır. Daha müdrik, daha dərin, daha dərkəs görünürlər, milli yarası qövr edir. Torpaq ağrısı çəkir. Misraları qan kimi qızarır. Və har sözə, sətər, misraya qanlı bir poetik don geydirir. Səsleri ağırlı, rəngləri yaralı görür. Ona elə gəlir ki, bütün məsafələrin, yolların gözü qanla dolub insanı ovsunlayır. İnsan Vaqif şeirində olan poetik deyimlərin, düşünəclərin arxasında boylanır.

Bu şairin poetik vüslüti, dünyəvi şeirləri insanı bir növ silkələyir, düşündürür. Mürvətsiz və ədalətsiz, məsləksiz və qeyrətsiz adamları lənətləyir. Əsl insanların isə əzab və işğəncə, ağrı və acı ilə nəfəs aldıqlarına təəssüf edir. Yenə şair inildəyir, sizləyir. Baxın, şeirin və sözün poetik ağrılara:

*Allaha sari
Qaçan duaların da
Dalınca güllə atlur indi.
İnsan ömür gəzir
Ümidlərin meyitləri arasında ...
Şeirlər irinləyir
Nayinsə yarasında...*

Bax, budur asl poeziya. Bax, budur poeziyanın başşər övladının qulağına piçıldadığı insani ağrı. Bax, budur şair Nəsiminin soyulmuş dərisinə bükülür, Səməd Vurğunun ağrısını su kimi içən, Qarabağda əsir düşən qız-gəlinlər gündə yüz dəfə ölüb-dirilən, mahnisi, bayatısı, ağısı güllələnən və nəhayət, segahın mayasında qəbrini qazmaq istəyən şairin fəryadı. Şeir oxunmayanda, kar və körlümləşmişlər, millət satqınlarını oyada bilməyəndə irinləyir, daşlaşır.

Şair haqqı-ədaləti, insanlığı uca tutmaq istəyir. Namərd, kamfürsət, cəllad, qaniçən insanları, cahil adamları xeyirlə şərin bir olduğuna inandırmaq istəyir. Baxın, sözün poetik tutumuna.

*Sər xeyirmiş,
Xeyir şərmış
har ikisi bir ad imiş ...
Qılıncla cəllad başını
vuran da
bir cəllad imiş ...*

Nə qədər dərin məzmunu, düşündürүcü və ağırlı bir söz! Şair poetik sözə sarınır. «Cəllad başını zaman-zaman başqa bir cəllad kəsib» fikrina ədəbi boy'a verir, fəlsəfi don geyindirir.

Dərdini içində eridən bu sakit təbiətli, ağır yerliyi, ağrısı özündən qat-qat artıq olan şair. Sanki hamını özünün dərd yoldaşı, kədər yolcusu və eyni zamanda sevinc-şadlıq şərki olmağa səsləyir. Birdən həssas oxucuya elə gəlir ki, Vaqif insanın yaxasından tutub var gücü ilə bağırır, nə var bu ozabəş dünyada deyir. Bu sorğu-sualların sonu yoxdur. Allah öz işindədir. Şairin fikrincə desək, *dünya it kimi hürüb keçir*.

Vaqif bəzən ağrı yüklü poetik şeirlərinin «irinləmiş», «qövr eləmiş» misraları arasında çırpmır. Nöqtəyə döñür. Sual işarəsi kimi beli bükülür. Vergüli kimi qanadı qırılır və sıfırlaşır. Rəqəm olmağa can atır. İstəyir ki, bir nida işarəsi olub sıfır sonluqlu dünyani doyuncu lənətləsin. Elə də edir. Lopa bigının altından mızıl-daya-mızıldaya ölüm sıfaklı, dəmir cingiltili, ilan kimi soyuq, yorğun yolları ömrünə kəmər edir.

Baxın, Vaqif Səmədoğlu bəzən bir misra ilə oxucunu öz dünyasına mışmarlarıv.

«*Ağlamaq istəsan yaz göndərim gözlərimi*», - deyən şair nə qadər dünyəvi, nə qadər dərin siqlətlə və poetik ağırlıdır.

Vaqif sözü iynənin gözündən keçirir. Sözü və kəlməni, misranı və bəndi qanla, kədərlə, nifrinlə yoğurur. Daşın da, torpağın da, otun da, çıçayıñ də, gülün də, ağacların da, nəhəng dağların da, dərələrin də, dərin-dərin dəryaların da dili, dərdi, ağrısı, yarası var. Şair bu ince mətləbi na qadər dəqiqliklə poetikləşdirir:

*Bir ot çıxıb iki daş arasından,
Daş divarın iki daş yarasından.
Kölgəsi də sarın deyil, bürküdüür,
Bürkü kölgə məni yaman ürküdüür.*

Burada poetik deyim daş yarası üstə köklənir. Bəli, daşın da, lap nəhəng dağların və qayaların da zamanın əliyə parçalanmış sinəsi, dağlanmış ruhu var. Yaralanmış köksü var. Şair çox zaman intim hissələrə qapılır. Özü da ölüm yuxulu hissələrə. Şair dünyanın əzabından təngə galır, bezir, usanır. Ölüm eşqinə düşür. Yuxuda ölmək istəyir. Ağrısız, əzabsız! Gah nisyə ölüm arzulayır, gah nəqdi ölüm. Burada şair sanki poetik söz dühəsi olan Nəsimi bası ilə qovuşur. Nəsimi deyir ki, *altunların nə faydası, gərək nəqdi can verəsən*.

Söz o zaman mənali olur ki, yerində deyilir. İnsanı düşünür. Şair daha dərin, poetik qatlara enir. Hər sətri qanla qarışdırıb, kədərlə, hüznə yoğurur. Sən demə daşın, torpağın, otun, çıçayıñ, gülün və nəhayət, dağların və ümumən dünyanın nə qadər canlı bildiyim hər şeyinin özünəməxsus dərdi, yarası var. Şair bu ince mətləbə öz prizmasından yanaşır.

XVII əsrin görkəmlı Azərbaycan şairi Məhəmməd Əmani deyir ki, yaxşı şəir sərv ağacına bənzəyir. Onun tərifə ehtiyacı yoxdur. Əlbəttə, əsl həqiqətdən yaxşı şəir elə ilk oxunuşdan oxucunu ovsunlayır, riqqətə getirir, düşündürür. Gəlimli-gedimli dünyanın işlərinə vaqif olmağa səsləyir. Vaqif Səmədoğlunun da şeirlərini biz təpədən-dirnağa tərifləmək, fövqəladə poetik tapıntı

kimi oxucuya diqtə etmək fikrində deyilik. Əvvələ, Vaqifin şeirləri çoxdur. Onun hamısını oxumaq, təhlil etmək, necə deyərlər, ipə-sapa düzənmək çətindir. Ancaq qatı demək olar ki, Vaqif istedadlı, düşündürçü, dərkədici şairdir.

Vaqif bütün ağrını nar kimi içinə sıxır. Ağrısından zövq alır...

Budur, şair siqləti, şair böyüklüyü. Şeirlərinin birində şair hər axmaqdən söz götürməyi alçaqlıq sayır. Çünkü axmağın sözü də axmaq kimi səviyyəsiz, sönüük, ciliz və üfunətlidir. Demək, əsl kişiye kişi sözü təsir edər, kişi kişi sözünün önündə aylər. Digər tərəfdən, şair adı şəhli göy otdan üşənir, küsür, otdan, güldən, çıçəkdən, poetik zövq almaq əvəzinə, canına soyuq üzütmə düşür. Çünkü şair dünyəvi küskündür, dərdli və ələmlidir. Yaxşı dərk edir ki, hər şey bir əfsanədir. Bu fikrin poetik xəmirini Vaqif göz yaşı və qəmlə, ələmlə yoğurur.

*Canuma üzütmə gəldi,
Şehli otlara baxmaqdən.
Bildim alçalmaq deyilmiş,
Söz götürmək hər axmaqdən.*

Sonra Vaqif bu fikrini daha bariz şəkildə açıqlayır:

*Yer üzündən ən qədim
Bir seir eşidirəm.
«Vaqifim, ömür gedir,
Gün gedir» düşünürəm.*

Misralar gözümədə közərir, könlümdə həzin bir duyuğu kimi köklənir. Qeyri-ixtiyari olaraq öz dərdimi Vaqifin dünyəvi dərdinin üstüna calamaq istəyirəm və deyirəm: Əziz qardaşım Vaqif, sən bu amansız dərd meydanında bu vəfəsiz, bu etibarsız, bu qanlı-qadəli, bu ölümlü və itimli dünyada tək deyilsən. Ağrılardın, fəryadların, inilintin, sizlətin başəridir, xəlqidir, həm də şəxsən Vaqif boyda Vaqif adlı dərddir.

Vaqif ha çalışırsa, qəm və kədər, ölüm və məzar məfhümlərindən uzaqlaşa bilmir. Üzünü əzabkeş, yorucu, sönüük ruhlu, bir

kimseyə tutur və deyir: «*Bu dünya şeytanların həbsxanası və mələklərin sürgün yeriymiş*». Və Vaqif təbirincə:

*Bu dünya
Sinəsi Dağ dünyadır.
Yorma mən, mən ölüram,
Bu dünya sağ dünyadır.*

Bu, həssas dərdli, ələmli bir şairin dünyaya bir qəzəbi və nifrindir.

Qisaca təhlilini verməyə çalışdığını bu şeirlər «Azərbaycan» jurnalının 1998-ci il, 12-ci nömrəsində dərc edilib. Əlbəttə, bu şeirlər Vaqif Səmədoğlu poeziyasının bir yarpağı və ya bir oxunu poetik külçəsidir.

Vaqif şeirinin ümumi dünyası haqqında danışmaq üçün gərək ürəyini və hissini cəlalayasan. Onun şeirlərinin poetik qayəsi yüksək, manəvi dəyəri böyükdür. Şeirlər sızılı və nifrində, dərd, kədər və ələmlə, ölüm və məzarla köklənmiş söz inciləridir. Bu şeirləri oxuyun, dərk edin! Gəlimli-gedimli, həm də vəfasız dünyanın şair oğlu Vaqifin poetik oduna, közüñə qızının, dünyəvi dərdinə şərik olun. O, bir şair kimi küskündür. Gecəli-gündüzlü dünyanın üstündə dəsmal çəkib ağlayır.

Qorxuram şair ağlıdqca dünya kor ola!

Ənvər Əhməd
Ədəbiyyatşurası
«525-ci» qəzet, 2.03.1999

* * *

XX əsrin 60-ci illərindən bu yana Avropa poeziyasında sözlərinin güclü energetikası və şəxsi xarizması baxımından Vaqif Səmədoğluna tay tutulacaq ikinci bir sənətkar meydana gəlməmişdir.

Vaqif Səmədoğlu əlinə qələm alanda dünənə yox, bir az da uzağa boylanmalı oldu və 37 qurbanlarının boğazında tixanıb qalan həqiqəti piçıldamağa başladı. Şair özünə qəribə tərcüməyi- hal yazır: *39-da doğuldum, 37-da tutuldum*. Mən mahbus doğulmuşam, dünyaya əli-ayağı, fikri, əqidəsi qandallı gölmüşəm - etirafını Vaqif Səmədoğluna qədər kim belə casarətlə deyərdi? «İnqilabdan, oddan-alovdan doğulanlar», «Koroğlunun nəvəsiyəm», «Babəkin, Cavanşirin varisiyəm» deyən şairlərimiz nə qədər qürrələnsələr də, Vaqif dönməz inadı ilə - yox, mən qorxudan, sixintidən yaranmışam - dedi. İşqli, nurlu gələcəyə - «kommunizm təntənəsi»nə minlərlə şeirlər, nəğmələr qoşulanda:

*Görüşdiük.
İçdik.
Bir az sıfırda olandan yedik,
bir az xatirələrdən.
Gələcəyə də uzatdıq
alımızı hərdən bir...
Çörək boyat
xatirələr acı,
gələcək yanğı çıxdı ...
Ayıldıq.
Ayrıldıq.*

- deyirdi şair. Bu şeir 8-9 il qabaq, Milli Azadlıq hərəkatı zamanında, meydanlarda, tribunalarda yarammayıb. Düz otuz il öncə bağçalarda, məktəblərdə uşaqlara «Leninin yolunda» şeirini əzbərlədirdilər. Binaların divarlarına nəhəng hərflərlə «məqsədimiz - kommunizimdir» şularını yazardılar. Plenumlarda, qurultaylarda «sovət adının sosializm quruculuğunu, kommunizm ideyasını «lazıminca» eks etdirməyənlər, gələcəyin parlaqlığını

görmeyenlər tənqid və ifşa olunmalıdır!» - göstərişləri verilirdi. Elə bu zaman «keçmişə fəxr edirik, gələcəyə inamla gedirik!» - trafaret şürlər bayramlarda zəhmətkeş sinfin başı üzərində yellənirdi. Vaqif isə «*keçmiş acı, gələcək yaniq, hal-hazırda yediymiz iş boyatdır!*» məntiqi ilə bütün bunların hamisini rədd edirdi. Vaqif Səmədoğlu dündüyü ictimai mühitdə özünü məhbəus hesab etsa da, dövrünün bəlkə də ən azad, sərbəst şairi olub.

...Vaqif Səmədoğlu istedadi, şəxsiyyəti ədəbi və ictimai mühitə saflıq, təmizlik gətirdi. Oxucu sözün həqiqi mənasında onun «bəşəri kədər»indən bəhrələnməli və düşülməli, çox həqiqətləri dərk etməli oldu.

Sair bütün yaradıcılığı boyu bəşəri və milli əqləq normaları prinsiplerinə riayət edib. Milli «mən» və «dünyəvi», qlobal «mən» səviyyəsində dünyaya baxıb. Ona görə də kəsərsiz, məntiqsiz bir misra ilə rastlaşa bilmərik.

*Ayıbdır, utan,
özünü güvvətli göstərmə, qəfəslərində
aslanlar mürgü vuran
heyvanxanası olan bu şəhərdə.
Ayıbdır, vallah,
bir az çəkil,
ölümə yer saxla yanında,
ölümsüz göstərmə özünü
Qız galası
Xəzərdən gen düşmüs bu şəhərdə.
Ayıbdır, yavaş,
Bir az yavaş danış,
şairləri susan bu şəhərdə...*

«*Susan şair*» ifadəsi Vaqifin ədəbi taleyinin rəmzi kimi səslənir. Kədərli, narahat, dənəməz, sixılan və bütün bu gərginlikləri içində boğan, dünyada yalnız Tanrısına və şair «mən»inə sığınub susmaq əzabını yaşayan Vaqif şəxsiyyətinin bir çələni da açılır: mənfiiliyə, pisliyə şablon nifrat və ittiham hissi ilə yanaşmır, əksinə

cahilliyin, nadanların faciəsi kimi ona acıyr. Aslanlar yatanda, şairlər susanda meydana boşboğazlar, qrafomalar atılır. Susan şairlərdən qəfəsə salınmış aslanlardan, nəhayət, səni bir ovuc torpağa döndərəcək ölümündən - yoxluğunundan, heçliyindən utan! - deyən müəllif nadanı, cahili qınayıır. Şeirlərinin birində isə «*tükənmışım, partlayıram*» deyir. Bu misra ilə də həmin sükutun xarakteri açılır. Amma nə qədər tükənsə də, şair kimi dillənəndə təmkinini itirmir, qəzəbini, kinini cilovlaya bilir. Müsbahələrin birində Vaqif Səmədoğlu deyir: «*Bilirsiniz, şairləri birincisi, bir qəlibə salmaq olmaz, şair var bağırr, amma çox gözəl bağırr. Xalqa hərbi marş da, həzin nəğmə də lazımdır. Lakin bir şeyi biliram, biza seir yanan şair yox, özünü yanan şair gərəkdir.*»

Qeyri-adi poetik istedadda malik olan Vaqifin 60-ci illərdə ədəbiyyatımıza gəlişi yeni bir hadisə idi. Şeirə öz dosti-xətti, fəlsəfi düşüncələri, yadda qalan obrazları ilə qədəm qoyan gənc şairi isə ədəbi tənqidimiz soyuq qarşılıdı, onu vaxtında lazıminca qıymətləndirib, tutarlı təhlil və obyektiv müləhizələrdə şeirsevərlərə təqdim etməkdən sanki boyun qaçırdı. Bu laqeyidliyi nə şairin «anlaşılmazlığı», nə də 60-ci illər ədəbi tənqidinin elm-inəzəri səviyyəsizliyi ilə əlaqələndirmək düzgün deyil. Sadəcə, tənqidçi də dövrün «nəbzini» tutan bir çox şair və yazıçılar kimi çap olunmaq, «tanınmaq», ad-sən sahibi olmaq istədi. Vaqifin şeirlərinin «sirrini» açmaq mövcud siyasi rejimin, ictimai mühitin eyiblərini açmaq demək idi. Bu isə «irəli» getmək istəyən tənqidçi üçün perspektivli yol deyildi. Şair heç nəyə baxmadan həqiqəti yazdı, hazır həqiqəti göstərməyə isə tənqidin gücü, cəsarəti çatmadı. Vaqif isə həyatın hər üzünü – yaxşısını, pisini, sevgisini, kədərini, ağrısını, əzabını içində köçürüb, səbrinə, təmkininə sığınub şair aləmi xoşbəxtliyində daxili «mən»i ilə baş-başa verib dözməyi, şair faciosunu yaşamağı bacardı.

Vaqif şeirini dərk etmək üçün onun manəvi-poetik dünyasının qapısını açmaq - bu qapının açarını əldə etmək lazımdır. Bunun üçün isə Vaqifi kitab-kitab, şeir-şeir yox, misra-misra, kəlmə-kəlmə öyrənmək, aşardırmaq, tanımaq gərəkdir.

Bu aləmə daxil olandan sonra, görürsən ki, «*mən qaralıq deyiləm*» - deyən şairin yaşıdığı dünya işıqlı, təmiz, zəngindir. Burada əsl sevginin, həqiqi gözəlliyyin nə olduğunu daha düzgün anlaysırsan. Anlaysırsan ki, şeir tənqid, tərif, tərənnüm, təbliğat vasitəsi deyilmiş. Şeir mənəvi saflığın, gözəlliyyin bir üzü imiş. Tənhalıq, Sükut, Yaddaş, Ölüm, Ayrılıq haqqında yeni söz eisdirsən. Mühitin, zamanının yetişdirdiyi yox, Allahın yaratdığı böyük əzəmətli, canlıları alisi - İnsanla rastlaşırsan. Burada vətən daha əziz, daha müqəddəsdir. Birdəfəlik dərk edirsin, vətən haqqında çox danışmaq yox, çox düşünmək, çox iş görmək lazımdır.

Vaqifin şeirlərinin adı yoxdur. Şeirlərin sonunda isə adətən üç nöqtə qoyulur. «Mən buradayam, İlahi...» kitabının müdəricatında şeirlərin birinci misrası adı kimi göstərilir. Lakin bu şərti xarakter daşıyır. Sadəcə onun hər bir şeirini hayatının, ovqatının «poetik bir an» kimi qəbul etmək, müəllifin mənəvi dünyasını əks etdirən bütöv, sujetli poeziyada hər şeiri bir epizod, fragment kimi öyrənmək, təhlil etmək lazımdır.

Vaqif Səmədoğlu şeirimizə, yaradıcılığa sovet hakimiyətinin ilk illərində başlamış, repressiya dövrünün sıxıntısından çıxan, stalinizm məngənəsinin ağrısını görmüş böyük şairimiz Səməd Vurğunun içində boğduğu, güclə cilovladığı Azadlığı kimi gəldi.

İradə Musayeva
Ədəbiyyatşünas

«Vaqif Səmədoğlunun poetik dünyası»
kitabından hissə, Bakı, 1999



Ömürdən və taledən alında qatlardır, idrakdan və ağırдан isə beyində qırışlar çoxalır. Məncə, təkcə alın və beyin yox, yaddaş da qırışlardan ibarətdir. Xatırda və ağrı yaddaşda bu qırışlara ilisib qalır. Mankurtun dəriyə keçirilən qafasının üzü kimi içi də yumurta dairəsidir, sürtülmüş at beli kimi, əski beş şahı kimi hamar və sürüşkəndir: ona heç nə ilisib qalmır. Sübutmu istayırsınız? Ən ehkamçı şairin və məmər-tənqidçinin yaddasını (kitabını, əlyazmasını) açın və baxın-qırış (ziddiyyət, «ayıntı», təzad əlaməti) tapmazsınız!

Yaddaşda, alında, beyində qırış nadir mənəvi nemət sayılır və məhəz şeirdə də ikilik (Qoşa ruh!) təzad və əlvənlilik – zənginlidir, sərvətdir. Oxuduğum məqalədə də elə bu yaddaş mətləbi diqqət hadəfinə çəvrilir, yaddaş sərvəti tədqiq və təhlil edilir. Gənc tənqidçinin xatırladığı «Samgin kompleksi» (Bəlkə heç əvvəldən dünyada o oğlan - Samgin günahı ucundan suda boğulan qurban olmayıb?! - Y.Q.) ümumişsir, günümüz üçün nə qədər müasir səslənir: yaddaşda yetmiş illik bolşevik – mankurt vakuumu da bu vaxta qədər, həmişə elə eyni xəstə xülya ilə özüne taskinlik verib: bəlkə Qorqud və Füzuli də heç əvvəldən olmayıb və biz sıfırdan – Oktyabrdan başlamışıq? İki dəfə ədəbi dil, üç dəfə əlifba sürüşüb, düşüb yaddaşımızdan...

Müəllif bu yaralı mətbəə toxunmaq üçün problemi və ona ən yaxşı bədii qida verən hədəfi – Vaqif Səmədoğlunun poeziyasını dəqiq seçir, ona kənardan və bugündən, fərdi, təzətər, orijinal nəzər sala bilir.

Məqalənin əslılıbu, təhlil tərzı bir dəha göstərir ki, tənqid özü də sənətdir, sənətdən doğur və sənətlə şərtlənir, şeir yuxu olanda, tənqid də dönüb yuxu yozumu ola bilir. Yoxsa poeziya ələr və şeirlə tənqid arasında üləfat, ünsiyyət, təmas baş tuta bilməz! Məncə, belə bir ünsiyyət bu yazıda Vaqif Səmədoğlu ilə Rüstəm Kamal arasında baş tuta bilib və inanıram ki, həmin təmas onların hər ikisi ilə oxucu arasında da yaranacaqdır.

Yaşar Qarayev
Filologiya elmləri doktoru

Poeziyada ənənə nə deməkdir? – soruşdular.

Cavab verdim:

- Poeziyada ənənə – dilin yaşamaq bacarığı, yaşamaq arzusu və cəhdidir. Poeziyada ənənə təkrar olunurmu?

- Yox! Ənənə davam edir, güc təpib dirçəlir, dil ətə-qana dolur, şirələnir.

*Üzük var – taxmağa bir barmağın yox,
Yollar var – ayaqsız yol yormağın yox,
Yamaq vurmağa da öz bayrağın yox,
Nə yaman ağırmış bulud kölgəsi,
İçimdə bağıran köçəri səsi...*

Uzun illər ərzində poetik dil ar beli kimi o qədər sürtülmüşdü, o qədər yeyilmişdi ki, onun ağrısını duymurdular.

Ölkə kimi, xalq kimi, poetik dil də qapalı ola bilməz. Sabit, normativ lüğətin hesabına nə qədər yaşamaq olar? Əgər milli ədəbiyyat İnsan tarixindən, dünya ədəbiyyatı tarixində təcrid olunarsa, poetik dili mütləq klinik ölüm gözləyir.

Bu dil dünyani, İnsanı yox, Sistemi dərk edirdi. Bu dil Sistemin içindəki Zamanla danişa bilirdi. Əbədiyyəti isə görmək istəmirdi.

60-ci illər...

Sosial-mədəni mühit sürətlə dəyişir, poeziyanı (ədəbiyyatı) ötüb keçirdi, ona «dil çıxardırdı», onu əsəbləşdirirdi. Bu zaman Vaqif Səmədoğlunun dili açıldı.

ŞÜURUN BƏRPASI

Şür - öz məninin, öz varlığının şübhəliyini dərk etmək üçün, öz varlığına qırıqdan baxa bilmək üçün lazımdır.

*Mən bu insan deyiləm
Şeirlərdə sözümüzəm.
Anam olsa da mənim,*

Məni doğan özüməm.

Bəzən şair hadisəni görür, ancaq varlığın bütövlüyünü (şüurda) bərpa edə bilməyir, sanki şüur harasa qeyb olur, hadisə, iş haqqında bilgi yoxa çıxır.

Birinci haşıya. M.Qorkinin «Klim Samginin hayatı» romanının yada salaq. Uşaqlıq vaxtı Samginin gözü qabağında dostu (bəlkə də onun günahı ucundan?) suda boğulmuşdu. Getdikcə bu hadisə onun həyatından və şüurundan itir və bu sualla həmişə özünlə təskin verir: «A может быть, мальчика – то не было?»

V. Səmədoğlunun «Bu yağış yad yağışdır...» şeirində də buna oxşar sual verilir və son iki bəndi nəzərinizə çatdırıram:

*Bu yağış yad yağışdır
Belə doğma yağısa da,
Az qala anam kimi,
Gözlərimə baxsa da,
Bəlkə gürzə dovşanı
Yol üstündə boğanda?
Uşaqlığım olmayıb
Mənim yağış yağanda.*

Şair şüurunda iki şüur yaşıyır.

Bu ikilik hər şeirin daxilində «yuva salır», hər sözü, hər sətri və bəndi ikisəslə edir. Bu ikisəslilik «mətnin» mikrokosmosunda yalnız bitmiş bəddi bütövlük kimi başa düşülə bilər.

Vaqif Səmədoğlu poeziyasının əsəb damarı – heyrat və şübhədir.

*İndi nadən, kimdən yazaq?
Ömür sazaq,
Ocaq uzaq,
Yuxu da yox yaxşı yozaq...*

Şeirin ortalarında ilk baxışdan elə gəlir ki, məsələ bir az aydınlaşır:

Gözdən itsək,

*ölüb getsək,
nə tar çalın, nə saz çalın,
nə çalsanız lap az çalın.
Qulaq səslərdən yorulub,
zil bir yana,
ən asta pəşdən yorulub.
Deyilənlər gerçək olub!
Şair olan bu dünyada
Bir yer tapmayıb özünə
nə sürüüdə, nə yalquzaq...*

Son sətirlər bizi yenə şeirin əvvəlinə – ilk ovqata, ilk ağrıya qaytarır:

*Daha nadən,
Kimdən yazaq?
Uzaq,
aman, Allah, uzaq...*

Fikir, hiss anlaşılmazlıq içindədir. Şair ruhu azadlıq və qanunuñygunluq, şübhə və heyrat arasında vurnuxur. Poetik nitqin axarı (sual-cavab-sual, yalvarış, razılıq, «yad sözünü» eşitmək və s.) bu anlaşılmazlığı gücləndirir.

İkinci hasiya. Vaqif Səmədoğlu Allaha şəxsiyyət kimi baxır. Şair onun üzünü görmür, o onun başına oyun da açı bilər. Ancaq Şair yenə ona müraciət edir. Vaqif Səmədoğlu öz poeziyasına haqq qazandırıa bilər. Birincisi, ona görə ki, onun şeirləri təbii olaraq yuxularla (zaman və məkanca) üst-üstə düşür, yuxular kimi yozula da bilər. («Yozulmaz yuxunun kiməsiz səsi...»)

İkinci, Şairin poetik nitqi mənən və ruhan təmizdir. Bu çox böyük işdir və Şairin xoşbəxtliyidir. Vaqif Səmədoğlu öz şeirlərini İnsan kimi yazar.

METAMPSİXOZ

Hər hansı bir poetik Düha öz dünyasını dəyişdikdən sonra onun Ruhu ölmür. Bu Ruh poeziyanın zəngin səmasında cövlən edir və elə bir fərdin ürəyinə, beyninə qonur ki, həmin fərdin dünyagörüşü – Dühənin dünyagörüşünün, dünyaduyumunun təkrarı da olmasa, oxşarlığı şəksizdir. Bu, fəlsəfədə metampsixoz adlanan bir hadisədir. Buna göz yummaq olmaz.

Dühaların söz xəzinəsindən yaddaşma iləşmiş ikicə beyti misal götərim:

Füzuli:

*Qəmi-hicrdir ki, artır əsəriylə eşq zövqü,
qələt eyləmiş Füzuli ki, vüsalə talib olmuş.*

Qazi Bürhanəddin:

*Dərman dilərəm dərdini artırmaq üçün mən,
ləzzətdə sənin dərdinə dərman necə bənzər.*

Onların ruhunun (Allah ikisinin də ruhunu şad eyləsin!) Vaqif Səmədoğluya necə keçdiyini izləyək:

*Hər gün nayısa gözləmək –
Ömrə-güna dirayım
Mənim sevinc, məhəbbət yox,
Ayrılıqdır cœurayım.
Unut verdiyin vədəni,
Ya da xəstələn yena,
Ancaq gəlmə, qurban olum
Sevinmək düşmür mənə...*

Vaqif Səmədoğlu Füzuli kimi kədərdən ləzzət alır.

*Kədərlə dünyantı dərk edir.
Kədər ona sevinc verir.*

Mən Ruhların keçməsinə inanıram.

Son hasiya. Hərdən bir anlıqa düşünürəm və hamının bildiyi suali verirəm: Görəsən, bizim poeziyamız 1995-ci ildə necə

olacaq?

Vacib deyil.

Axi, biz əməlli-başlı öyrənə bilməmişik ki, bu poeziya 1965-1985-ci illərdə necə olub?..

Rüstəm Kamal.

Ədəbiyyatşurası

«Ədəbiyyat» qəzeti, 15.05.1992

* * *

Vaqif Səmədoğlu sənəti oxucu üçün yeni-yeni dünyalar açır.

Gülrux Əlibaylı

* * *

Əsl ədəbiyyatın ölüm hökmü yazılmır. Tiranların hökmranlıq etdiyi dövrlərdə avtoritar rejimlərin yalnız olsa-olsa bu əsərləri müvəqqəti həbs etməyə gücləri çatır.

*Özümü öldürmək istəmişəm,
iki dəfə,
amma
öldürməmişəm min dəfə...*

Bu misraların müəllifi Vaqif Səmədoğlunun keçən il (1996-ci ildə – red.) işıq üzü görən «Mən burdayam, İlahi...» kitabı isə şairin poeziyasının vurgunu olanlara əsl hədiyyə oldu. Bu yaxınlarda EA Nizami adına Ədəbiyyat İnstitutunun «Ədəbiyyat nəzariyyəsi» səbəsində müəllifin iştirakı ilə kitabın müzakirəsi oldu. Görülsə edilən çıxışlardan bəzi məqamları diqqətinizə çatdırırıq.

Şamil Salmanov: Vaqif Səmədoğlu yaradıcılığı geniş mənəda desək, milli poetik təfəkkürümüzün əsas meyllərini özündə əks etdirməklə yanaşı onun yaxın gələcəkdə hansı yollarla gedəcəyini

də proqnozlaşdırmağa imkan verir... Vaqifin kitabı «altışinci» poeziyasının hadisəsi kimi də maraqlıdır. Biz hələ bu ədəbi fenomeni bütün dərinliyi və ənənəviyyəti ilə dərk edə bilməmişik. Müasir tənqidimiz mənçə, «altışincilər nəslinə və ədəbiyyatına» yenidən qayıtmalıdır.

Zaman Əsgərli: Həqiqi poeziya ağrından yaranır. ...«Mən burdayam, İlahi...» kitabı ağrı ilə yazılmış əsərdir. ...Çox yığcam olmasına baxmayaraq, hər şeir ilk oxunuşundan sonra hökmən fasilə tələb edir: rəmzləri görmək üçün Vaqif Səmədoğlunun şeirlərində güclü novatorluq olsa da, klassik ənənədən kənar deyil. Xüsusilə, kədərdən yazarkən Vaqifin misralarında Füzuli ruhu duyulur...

Tahirə Məmmədova: V.Səmədoğlunun şeirləri müasir dövrün həssas adəmına bənzəyir. Ondakı narahatlıq, gücsüzlük və tənhalıq şeirlər üçün də xarakterikdir. Allaha üz tutmaq milli poeziyamızın ənənəviliyini yaranan əsas xəttlərdən biridir. ...Bu ənənə Vaqif Səmədoğlu poeziyasında davam etdirilir. Onun lirik qəhrəmanının Tanrıya can atmaqdakı çıxılmazlığı Qərbənin modernist çıxılmazlığını da bənzəyir. Şair yazar:

*Mən ölüñ gün
bir külək əsəcək küçələrdə,
və yellədəcək
ipdən asılı quruyan
sarı çiçəkli bir uşaq paltarını.
Matəm bayraqı tək dalğalanacaq
uşaq paltarı
mən ölüñ gün.*

Rasim Mirzə: Birincisi, bu kitab milli ədəbiyyatımızın həqiqi təsəssübünü çəkənlərə böyük bir təskinlik gətirdi. ...Vaqif Səmədoğlunun müzakirə etdiyimiz kitabında 60-ci illərdən bu yana yazdığı, lakin çap etdirmədiyi şeirlərini gördükdə, nəhayət, nə qədər toxdaqlıq və məmənnunluq duyduğumuzu təsəvvür etmək mümkündür. Vaqif Səmədoğlunun bu kitabının ikinci məziyi-

yətini onda görürəm ki, o bir şair olaraq bütövlükda bizim poeziya haqqında təsəvvürləri genişləndirmişdir. Azərbaycan xalqının şeiriyyatı haqqındaki təsəvvürlərindən şeir, bir tərəfdən yüksək fikirlərin ifadəsi, digər tərəfdən, oynaq, ritmik bir səslənmədir. Vəqif bəyin şeirlərində bunlardan demək olar ki, imtiha edilib. Əvəzində dahiyanə bir poeziya, dünyaya və insana bənzərsiz poetik bir baxış, nadir bir poetik duymuş var.

Vəqifin poeziyası tanımızımız Azərbaycan şeirləndən tamam fərqlənməklə bərabər «poetik olanla» «poetik olmayan» nəsnələr arasındaki görünməyən sərhədləri aradan götürməyə can atması ilə yadda qalır. Ənənəvi düşüncədə poetik aləm dünyası real gerçəkliliyimizdən fərqli, onun fövqündəki nəşə başqa bir dünyadır...

«525-ci» qəzet, 2.04.1997

Vaqif Səmədoğlunun kitabından son dərəcə sehrlə, fövgələdə nümunələr var. Dahiyanə Balaca şeirlərdi...

Ramiz Rövşən

Onilliklər boyu Səməd Vurğun yaradıcılığı, Səməd Vurğun şəxsiyyəti Azərbaycan xalqının təsəvvüründə poeziya etalonuna çevrilib. Bu gün hətta yeni nəsildən olan şairlərimizdə də haradasa bir az Səməd Vurğunluq var. Belə deyərdim ki, uzun müddət Səməd Vurğun şeirinin ağırlığı altında məsuliyyət duyan Azərbaycan poeziyası, bugünə kimi qəddini tam dikəldə bilməyib. Böyükliklə qarşısında məsuliyyət hissi insan təhtəşşüründə qorxu toxumları cürcədir.

Bu qorxu hissi Vaqif Səmədoğlundan da yan ötməyib. Amma başqlarından fərqli olaraq, qorxu onun əsərlərinin keyfiyyətinə

yox, kəmiyyətinə təsir edib. O məhsuldar şair deyil, amma hamidən fərqli bir şairdi. Onun şeir auditoriyası da bir az fərqli adamları. O, Səməd Vurğunun oğlu yox, Vaqif Səmədoğlu olmaq üçün hamidən fərqlənməliydi. Fərqləndi də. O, bunu bacardı. Atasının cəzibəsindən çıxməq üçün Tanrıya doğru getdi və özünün fərqli adamlar auditoriyasına dualar piçildəməgə başladı.

*Ümidlər bənzəməz biri-birinə,
Biri Tanrıya asılmış, biri insan əlinə.*

Ümidlər həmişə Tanrıyla insan arasında qərarlaşır. Tanrıya xitab edənin cavabı Tanrıdan gələr, insana xitab edənin cavabı insanın. Allahsız insanlar cəmiyyətində yaşayış Vaqif Səmədoğlu daima Tanrı zikriylə yaşadı, gecələr xəlvətə çəkilib dualar piçildədi, sonra bu piçiltiləri xəlvəti bir yerdə yaxın dostlarına oxudu.

*Tanrıya inanan gecəmdir yənə,
Şeir oxuyuram dua yerinə.*

Elə mən də onun «Mən burdayam, İlahi...» kitabındaki şeirləri dua yerinə oxuyuram. Dua nədir? Dua insanın öz Tanrısiylə səhbatləşmək cəhdidir, dua insanın içindən Tanrıya doğru yönələn bir yoldur. İnsan simasını nə qədər itirə də, yolunu nə qədər azsa da, onun içində Allaha doğru tuşlanan nəşə qalır. Həmin o «nəşə»dir insan cəmiyyətini yaşıdan. Çünkü Tanrıının səbri böyükdür və insanlığın tövbə qapısı həmişə açıqdır. Vaqif Səmədoğlunun şeirləri insanı tövbə qapısına doğru aparan bir yoldur. Tanrıyla şeytan arasında girinc qalan insanın yoludur. Şeytanlıq həmişə insanlıq üçün cəlbədici olub, amma çətinə düşəndə, qarənlığa dirənəndə insan nədənsə Tanrışını düşünməyə başlayır.

*Vətən sözünü piçiltıyla söyləyirəm,
Tanrıya inanıram qarənliq düşəndən sonra.*

Exan Zal Qaraxanlı
Şair
«Ulduz» jurnalı, 4. 2008

Sair var ki, kiminsə zamanında yaşıyur, şair də var ki, öz epoxasını yaradur. Vaqif Səmədoğlu özü epoxasını yaradıb və birinci dəfə «Yoldan telegram» kitabını oxuyanda, bildim ki, mən onun epoxasında yaşıyıram.

Vaqif Bayatlı Odər

Bu yaxınlarda (1996-ci ildə - red.) «Gənclik» nəşriyyatında Vaqif Səmədoğlunun «Mən burdayam, İlahi...» şeirlər kitabı çap edilib. Vaqif Səmədoğlunun yazışb-yaratdığı illər ərzində iki kiçik kitabı nəşr olunsa da, «Mən burdayam, İlahi...» şairin oxucularla ikinci görüşüdür desək, yaşın ki, yanılmarıq. Çünkü «Yoldan telegram» kitabından fərqli olaraq, «Günün baxtı» dövrün repressiyasına məruz qalıb. Sonra isə Vaqif Səmədoğlu uzun müddət çap olunmayıb.

Təkcə milli ədəbiyyatımızda deyil, həm də dünya ədəbiyyatında sözün müstəqim mənasında əbədi imza qoyan, dünyanın seçilmiş ən tənha qərib adamlarından biri Vaqif Səmədoğlu haqda danışmaq mənə çətin deyil. Mənim üçün ən çətin məqam Vaqifin poeziyası ilə üzbəüz dayandığım, bu şeirlərin içimdən «misrası, söz-söz» keçdiyi anlardır. Vaqifin əsərlərinin dərinliyinə enib, sirlı-sehri misralarının cığırını tapmaq, bəzən də sehrinin içində azıb qaldığım şeirlərinin doğurduğu ovqatı yaşamaq ağır, bu ovqatın doğurduğu suallar Kamyunun «lənətə gəlmış sualları» kimi cavabsız və müşküldür.

*Doğuldum 1939-da
1937-də tutuldum*

- deyən Vaqif 26 yaşında «Tərcümeyi-hal»ını yazanda bu yaş baryerini öten şairlərin çoxu hələ də taleyini yox, tərcümeyi-halını yazardı (və yazar da). Ancaq şeirlə gor qazan Vaqifin əslində heç tərcümeyi-halı olmayıb da. Bu şeir - qismətinin əzab yazılan Vaqifin şair taleyinin epiqrafıdır.

Vaqifin şeirləri sadəcə sentimental və melonxolik adamın həyatdan, dövründən küskünlüyüünü ifadə edən elegiya deyil. Bu şeirlərin hər bir misrası Füzuli tənəhalığı qədər bəşəri, Tantal və Sizif əzəbləri qədər ağırlı və əbədidir. Və bu əbədi məhkumluq labirintində Vaqif özünə «təsəlli» də verir:

*Tapılmadı itənlər.
Mənsə gah hayata,
gah ölümə səbəb gəzirəm.
Yaşayuram, dözürəm
bir misra da, bir gecə da,
çünki mühit içində
tapədən durnağa kimi
ümid içindəyəm...*

Təsəlliye, ümid etməyə haqqı və kompromisə getməməyə yeri olan Vaqif lap Azərbaycanda deyil, ekzotik Markiz adalarında Xemao kimi yaşasayıd belə yənə mazarrına bir cüt ayaqqabı qoyulmasını vəsiyyət edər, kiçicik bir küçədə 70 addım o yana, 70 addım bu yana gedib, üstəlik bir sıqaret o yana, bir sıqaret bu yana alışdırar, evlərin standartlığından şikayatlənar və möhkəmə darixardı. Çünkü Vaqif istəsə də, istəməsə də bütün bunlar:

*Ömrümdə olmalıymış
Yadumda qalmalıymış.*

Vaqifin başdan-ayağa kədərlə poeziyasında öz nikbinliyi ilə tez nəzərə çarpan şeirlərdən də ümidsizlik boylanır. Tənəhalı, üstəgəl taklıyından doğan şeirlərində Vaqif yaddaş kisəsinin boşluğunundan ağıryır və bu boşluğu özündən-özünə yol çəkməklə

doldurmaq istəyir:

*Sürməlisən özünü
hər döngədə təpədən-durnağa kimi
cirildaya-cirildaya,
çünki daha yoxdur,
yoxdur başqa əlac yoxdur ...*

Və bu boşluğu doldurmaq cəhdı hər dəfə uğursuzluqla nəticələnəndə yorulur. Yorulduğu, heydan düşdürünlər anlarda «ölüm arzusu ilə ölüm qorxusu arasında dayanan» Vaqifə deməyə yalnız bu qalır:

*Bilmirəm,
bilmirəm nədən başlamaq lazımdır,
həyatdan ya ölümən,
yoxsa yenə, yenə də oturub
ikisini də gözləmək lazımdır
baxtin qapısı ağızında?*

Pessimist notlar üstündə köklənmiş şeirlərinə görə yəqin ki, Vaqifi təqsirləndirənlər da tapılacaq. Amma:

*Əzab lazımdır mənə
Dəyirməna küllək kimi ...*

- misralarını yayan şair üçün nə əhəmiyyəti var ki, kim onu sevir, kimsə yox.

Kimsə nədəsə təqsirləndirir, üstəlik ittihəm edir. Ömrünün qarlı-şaxtalı yerinə çatan Vaqifin

*Hansi rənglə çəkəcəklər
xəritələrdə ölkəmə?
Şeirlərimi sevəcəklərə
divarlar arxasında?*

- narahatlığı yəqin ki, çıxdan yoxdur. Vaqif Səmədoğlu 25 il çap olunmadı. Və Vaqif çap olunmamasına da, sevilməməsinə də razı idi, təkcə içindəki azadlığın kimlərinə zorlamasına heç cür

dözə bilməzdi. Vaqifin şeirləri qanına, iliyinə kimi hopmuş kədərdən, özündən, dünyadan qurtulmaq istəyən, yorğun ruhunun azadlığını, rahatlığını axtaran, lakin son məqamda ümidişcəsənə başını köksünə əyib, bütün mümkünsüzlüyünü və özünü gücsüzlüğünü anlayan Şairin göz yaşları, hicqirtısıdır. Və hər dəfə o son məqamada çatanda Vaqif acı bir həqiqətə də qayıdır:

*Burda qalmaq ölümdür,
Burdan getmək də ölüm...*

Darıxdırıcı gecələri yaşamağa və gecələrdə hər an ölübdürilməyə, həmişə zıl çixan təkliyin səsini eşitməyə möhkum olmuş Vaqif Səmədoğlu, beləcə daim çəkisizlik şəraitində yaşayır. Və çəkisizlikdən na illah elayırsa, düşüb dost-tanışları arasında yerini tapa bilmir. Əslində, o yer heç yoxdu da. İri mavi mamontdan fortepiano müəlliminə yol gələn, dünyaya uyğunlaşmağı bacarmayıb, canavar kimi özünü çirkabdan qorumağa məcbur olunmuş Vaqif Səmədoğlu özü daha sərrast deyib:

*Şair olan bu dünyada
bir yer tapmayıb özünə
nə süriüdə, nə yalquzaq...*

Sevda
Jurnalist

«525-ci» qəzet 30.10.1996

* * *

Vaqif Səmədoğlunun «Mən burdayam, İlahi...» şeirlər kitabı bu həqiqəti bir daha təsdiqlədi ki, şeirlər gücü nə zamanın əsəbi həyəcanlarına qoşulmaqdır, nə meydanlarda, şeir gecələrində gur-gur guruldamaqdır, nə də müəyyən müddətə hansı oxucu auditoriyasının malına çevrilməkdədir. Hardasa susmaq, heç

nə yazmamaq, ya da illər boyu yazdırığın şeirlərin işığına yaşamaq da olar. Və Vaqif Səmədoğlunun şeirlərini oxuyanda heç bir şərhə ehtiyac qalmadığını dərk edirən, belə məqamda tənqidçinin susmağı şeirin qəlbəsi sayılmalıdır.

Vaqif Yusifli
«Azadlıq» qəzeti, 03.04.1997

Dünyanın səbri Vaqif Səmədoğlunun səbri qədərdir.

Paşa Qəlbinur

60-ci illərin sonunda «Yoldan telegram» adlanan əl boyda bir kitabçası ilə şeirsevənlərin diqqətinə təqdim edilən Vaqif Vəkilov (Səmədoğlu) ədəbi tənqidin kəskin iradları ilə qarşılaşdı. Rəsmi tənqid bu şeirlərin formasına, obrazlarına, mövzusuna görə gənc şairə qarşı mühafizəkar, pedant bir əda ilə hücumu keçdi. Bundan sonra kitab mağazalarında, qəzet-jurnal sahifələrində Vaqifin şeirlərinə rast gəlinmədi. O zaman ilk gənclik illərini yaşayan bizlər elə galirdi ki, Vaqif bu qərəzlə tənqidlərə tab gatirməyərək poeziya aləmindən birdəfəlik uzaqlaşıb. Amma şeir xırıldarları ondan bir şair kimi daima söz açır, yazdıqlarından nümunə göstəridilər.

Birdən 80-ci illərin birinci yarısında «Azerbaijan», «Ulduz», «Qobustan» jurnallarında Vaqif Səmədoğlunun şeirləri peydə oldu. O da bəlli oldu ki, bütün ötən illər ərzində Vaqif qələmi yərə qoymayıb, çoxlu əsrlər (o cümlədən şeirlər) yazıb.

Qələm sahiblərinin mütləq əksəriyyətinin çap olunmaq üçün istənilən ideoloji-siyasi, «metodoloji-ədəbi» tələblərə boyun əydikləri bir zamanda ədəbi-tənqidin onu unutması, şeirlərinin

çap olunmaması Vaqifi şeir dünyasından ayıraq tərksiləh edə bilməyib. Etiraf edilməlidir ki, geniş oxucu dairəsinin sonsuz sevgisinin dadını duymadan, çap olunmuş əsərlərinin sevincini yaşamadan o illərdə tənhalıq əzəbindən güc alaraq, yazdıqlarının nə zamansa üzə çıxa biləcəyinə inanaraq az qala hər gün yaza bilmək, yorulmamaq, usanmamaq əsl şair hünəri idi.

Nəhayət ki, Vaqif Səmədoğlunun neçə illərdən bəri yazdıçı şeirlərinin bir qismi ilə «Mən burdayam, İlahi...» kitabında tanış olmaq fırsatı bulduq. Və kitabı oxuyub qurtaranda ağlıma, gələn ilk fikir də bu oldu: Vaqifin sənət tərcüməyi-həl ləkəsizdir. Orada bir dənə də Vaqifin içindən gəlməyən, şair səmimiyyətinə, ideyasına yad olan, saxta sözə və fikrə rast gəlməzsən. Hətta əyilməzliyi, sənətkar məğrurluğu ilə öyündüyüümüz şairlərdə də yarışa qoşmaq naməni yazdırılmış, «zorlanmış» şeirlərə tuş olurq. Vaqifdə isə tapa bilmədim.

«Əməyin azad, diləyin azad» mahnısının şəraq sədaları qulaq batıranda Vaqif azadlıq həsrətindən yetim uşaq kimi göyneyirdi...

«Bu şən ölkənin bəxtəvər qızının, oğlanının» əhval-ruhiyyəsi ilə Vaqifin lirik qəhrəmanının piçildadiqları heç cürə üst-üstə düşmürdü:

*Doğulub yaşadığın vətəndə
Mühacir üşütməsiylə titrəyirsən
İllər uzunu, bir tale boyu,
Sonra qərib məzəri qazılır sənə
Ana torpaqda...*

Birinci şeir 1969-cu, ikinci şeir isə 1982-ci ildə yazılib. 1995-ci ildə isə Vaqif yenə yazdı:

*Qürbətə mən neçin gedim,
Qərib bəxt içindəyəm.
Yoxdur doğma aylar, illər,
Qürbət vaxt içindəyəm...*

Bir-birindən on üç il vaxt ayrılığında yazılmış bu şeirlərin

lirk qəhrəmanının ovqatunda, düşüncələrində heç nə dayışmayıb. Çünkü dünyaya, münasibətlərə, sənətə Vaqifin öz baxışı var. Nə qazamat, dəlxanax, intihar qorxusu, nə də «qalib gəlib hakimiyət olmuş inqilab» coşgunluğu, sevinci Vaqifin poetik «mənə»inə, daxili dünyasına xəyanətin yol tapmasına imkan yarada bilməyib. Bütün məqamlarda Vaqif sözün, sənətin bakiraliyini qoruyub.

Qələmimi insana doğma olan heç bir şəyə dayışmərəm - deyən Vaqifin bu inadkarlığını sənətə sədaqəti kimi qiymətləndirmək lazımdır.

Bazən deyirlər ki, Vaqif qapalı, qaranlıq adamdır. Əgər bu söz-də azacıq həqiqət varsa, onun «qapalılığı», «qaranlılığı» şeirlərinə qədərdir. Şeirləri Vaqifi bir rentgen aparati qədər apaydın göstərir.

Vaqifin şeirlərinə görə onun hansı gündə, ayda, ildə hansı duyğularla yaşadığını, hansı faciələrdən keçdiyini, nəyə sevindiyini, nədən dərđəndiyini bilmək olar. Bu mənada Vaqifin poeziyası şəxsiyyətinin güzgüstür. Onun şeir dünyası ilə real dünyası arasında ziddiyətlər yoxdur. V.Səmədoğlunun lirk qəhrəmanın hayatı şair tərəfindən programlaşdırılmış, ya qurasdırılmış – yalnız doğuluşdan ölümə, qəmdən sevincə, bədəbinlikdən nikbinliyə (və ya aksinə) qədər yüksələn (və ya enən) bir ömür deyil. Bu həyatın poetik aksində qabarma və çəkilmələr tez-tez bir-birini əvəzləyir, sevincə kədər, nikbinliklə bədəbinlik, ehtirasla ölünlük məqamları çalpaşıq, sabət çubuqları kimi bir-birinə hörülüdür.

Vaqifin şeirləri bir dəfə oxunub ləzzət almaq, şeirin texniki imkanlarının zahiri gözəlliyinə aludə olmaq üçün deyil (hərcənd ki, texniki gözəllik yalnız bəzək, yaraşlı rolu oynamayıb, məzmunun dərinliyini açımağa xidmət edirə, asl şeir üçün o da vacib əlamətdir). Bu şeirlər düşüncə dəyərlərinin əziyyətlərinə qatlaşmaq, mənə dərinliyinin ağır yükünü tablaşmaq iradəsi, zehni hazırlıq, əhatəli bilik, hissyyat zənginliyi, duyğu rəngarəngliyi tələb edir.

Şeir mövzu seçməkdə Vaqif üçün qadağa yoxdur. Adı, gündəlik qarşılaştığımız hadisələr, şeir və şair üçün yasaq hesab edilən anlayışlar, predmetlər Vaqif şeirlərinin mövzusuna çevirilir. Özü demişkən: *dünya şeir yazmağa bəhanədir*.

İldirimin çaxıb yağışın yağması, havanın təzələnməsi hər birimizin dəfələrlə müşahidə etdiyi bir olaydır. O hər kəsədə bir cür təəssürat, emosiya yaradır. Bu olaydan digər insanlarla təəssüratının üst-üstə düşən cəhətlərini deməklə bərabər, şair oxucularının nəzərinə başqa bir səmət də – bəlkə də ancaq Vaqifin görə bildiyi tərəfə yönəldir.

*İldırım çaxdı, yağış yağdı,
təmizləndi, təzələndi hava,
bir az rahat nəfəs aldıq...
Hardasə bir ağaç, bir budaq,
budaq üstə bir yuva yandı,
hardasə bir quş yurdsuz qaldı.
Bir quş səsi gurlıdı,
bir dünya qaraldo...*

İddia etmirəm, bəlkə başqası da ildirimin törətdiyi bu faciəni görə, düşüna bilib. Amma bu görünüş, düşünüş Vaqifin bədii təqdimatında, duyumunda onun özünə məxsusdur, ildirimdən yanmış yuvanın taleyi ilə bağlı açıq-əşkar təəssüf, qəzəb, heyrat və ya başqa bir hissin ifadəsi yoxdur. Vaqifin bu faciədən təəssüratı sakit, bağrtısız, iniltisiz ifadə olunub, lakin ağırlıdır, yadda qalan və təsirlidir. Yuva-yurd-dünya paraleli, qırılmaq tanıntıları oxucunu quş-insan-dünya kontekstində daha genişlərə və dərinliklərə doğru düşünməyə istiqamətləndirir. Va oxucuya elə gəlin ki, hadisənin Vaqif deyən tərəfini özü də görmüşdü. Vaqifin şeirlərində məhəbbət də, nifrat də, təsdiq də, inkar da gurultunu, pafosu, şüarçılığı sevmir. Onlar düşüncələrinə və hissiyatına arxayın olan insanların söylədiklərinə bənzəyir. V.Səmədoğlu bir şair kimi ümumi, müccərd hissələrdən, müsbət ya mənfi meyarlar çərçivəsinə salınmış insanlardan danışmağı qəbul etmir. Onun lirk qəhrəmanı öz intim dünyasından, şəxsi hissələrdən, fərdi təcrübəsindən bəhrələnərək oxucunun duyğu və düşüncəsini ağırlarımıza, problemlərimizə yönəltməyi bacarır. Bu lirk qəhrəmanın dediklərini dinləyən oxucu özünü sehri bir aləmdə hiss edir, sakitcə söylənən sözlərin əfsunu dairəsində düşülməyə məcbur olur:

*Əl uzadın mənə,
bir-birinizi də.
Məni öldürməyin,
bir-birinizi də.*

«Mən»dan söz açan şeir ümumən insanlıq xitab kimi səslənir. Burada barış, həmrəylilik, xeyirxahlıq, qan tökəmək barədə pafoslu çağınşalar, gurultulu şüurlar yoxdur. Əvəzində bir fərdin taleyi kontekstində bütün bəşəriyyətin taleyinə acımaq, ürəyiyanımlı olmaq barədə bir az yalvarış, bir az da nəsihat və vəsiyyət çalarlı həzin bir inilti var. Həzinlik, səs-küydən uzaqlıq, iliq bir giley V.Səmədoğlunun şeirlərinin xarakterik, ayrılmaz cəhətidir. Amma bu şeirləri anlamamaq üçün gərək oxucu da mütləq onların abhavasına uyuşsun, susa-susa düşünməyi bacarsın. Yalnız o zaman Vaqifin poeziyasındaki balıqların dilləşməsini, aynığın səssizliliyini, tanhağının sahra sükütunu, lal yalqızlığının fəryadını, ömrün cıdır düzündə ölü atların kişnərtisini eşitmək olar.

Vaqif poeziyasının oxucuya təlqin etdiyi bir mühüm fikir də var - insani sevmək haqqında danişmaq və yazmaq yox, sevmək lazımdır. Lakin bu çı�qaq, nasiranə şəkildə deyilmiş, təkrarlanmış məlum fikir bəddi obrazla poetik təsdiqini tapa bildiyi üçün təsirli və yaddaşqalan olur. Nümunə üçün xeyli şeirin adını sadalamaq lazımdır. Yalnız bircəsinə diqqat yetirək:

*Məzarımı nə başdaşı qoyun, nə heykəl.
Bir cüt ayaqqabı qoyun
ayağıyalın geyib getsin.*

Söylənilmiş vəsiyyət məzmunu və ifadə baxımından orijinal, bəddi kəşf səviyyəsindədir, mahiyyətcə insani, ülvidir, oxuyanı təsirləndirir, düşünməyə sövq edir.

Biz bəzən insan taleyinə biganalıyımızı, insana məqsəd kimi deyil, vasita kimi baxmağımızı pərdələmək üçün millət, vətən, dövlət məfhümlərinən sui-istifadə edirik. Xüsusən iki-üç il öncə mətbuat səhifələrində liberal dəyərlər, fərd və millət, insan və dövlət problemləri ətrafında mübahisələr qızışında V.Səmədoğlu-

nun misraları «heç bir dövlət və millət mənafeyi fərdin hüquqlarını tapdalamağa əsas ola bilməz» deyənlərin fikrinə bir epiloq, sözünə qüvvət kimi səsləndi:

*İndi hər səsdən, hər küyden
Sükuta dönəmək vaxtıdır.
Millət, dövlət zirvəsindən
İnsana enmək vaxtıdır...*

«Sükuta dönəmək, insana enmək» - Vaqifin poeziyasının mahiyyətini bundan lakonik, bundan dəqiq ifadə etmək mümkün deyil.

Ölüm barədə Azərbaycan poeziyasında V.Səmədoğlu qədər ardıcıl, çox yanan bir şair az olar. Onun yaradıcılığında ölümün eməlli-başlı, bütöv bir programı var. Ölümün ömürlə yol yoldaşlığı şairi bir an da darixmaga qoymayıb:

*Ölüm bir gün də tək qoymur məni,
Qoymur onsuz sevib-sevilməyə,
Qəmlənməyə, sevinməyə,
İstədiyim kimi şeir yazmağa...
...Ömür tənhalıq verdi mənə,
Ölüm başdan-başa doldurdu
taklıyımın boşluğununu.
Tək, yalqız qoymadı məni,
Bir gün də qəribəsmədim
bu dünyada
Ölüm sarıdan...*

Ölümə insanın qarşılıdıığı və ya qarşılıcağı möqamların bütün nüansları, yeri, saatı, bu görünüşün hansı məzmun və formada baş tutacağı Vaqifda da şeir mövzusuna çevrilib. Vaqif – Ölüm! Həyat dramasının bu iki baş qəhrəmanın münasibətləri bütün mürəkkəblikləri ilə Vaqif poeziyasında özünə yer tutub. Burada Vaqifin lirik qəhrəmanının Ölümə qarşı dərin faciə, incə humor, acı kinaya hissi də, doğmaliq, qardaşlaşmaq, arzulamaq, acizlik duyuguları da bənzərsiz və biçimli ifadəsini tapıb. V.Səmədoğlu-

nun bir çox şeirləri sanki uşaq heyrətinin, uşaq sadəlövhələyünün doğurduğu suallar üzərində qurulub. (Yoxsa alça ağaclarının çiçək ağmasına dair uşaqlara məxsus necə? niyə? suallarını şeirə gətirməyə nə ad verəsən?)

Bəlkə bu tipli şeirlər oxucuya ona görə qəribə görünmür ki, təmizliyinə, sadəlövhələyinə görə şairləri uşaqlara bənzədirlər. Bu şeirlər uşaq düşüncələri qədər saf və iddiyasız olduğundan oxucu qəlbina tez yol tapır. Bəzən ritorik xarakter daşıyan, cavabını özündə gizlədən suallarla dolu şeirlər həm də ona görə təbii qəbul edilir ki, min illərdir, hətta XX əsrin sonlarında elmin, texnikanın imkanları qarşısında bu suallar yenə də aktualdır. Bitkiçiliyin verdiyi bütün gerçək elmi izahatlara baxmayaraq, dənin torpağı düşüb cürcib stünbülə çevriləməsi insan üçün möcüzə, şəriyyət olaraq qalmadıdər.

Vaqifin poeziya dili Azərbaycan türkçəsinin tükənməz imkanlarının üzə çıxması, pünhani çalarlarının açılması, şair düşüncələrinin ifadə qüdrəti baxımından cəlbədicidir. Yox, bu dili şeirlərdə işlədilmiş yeni, yaxud köhnəlmış sözlərin, xalq və atalar deyimlərinin statistikası baxımından maraqlı doğurmur. Fikir, məzmun və ideyanın açılması üçün xalq dilindən gələn söz və ifadələrin mətnə uyusqanlığı, şeirin bütöv tekstinin əhval-ruhiyyəsinin «dərtib» üzə çıxardığı xalq deyimləri Vaqifin ana dilində bələdiyinin göstəricisidir.

«Qanum getdi» xalq deyimi əlacsızlığı, şəxsi aqibatın yaxşı olmayacağı bildirir. Vaqifin şeirində cüzi dəyişikliklə bu ifadə fikrin obrazlı deyilishinə bir özgə tərəvət götürür: «*qanum gecə gedəcək... min ulduz, iki gözün...*» Gündüz günəşlə sevgilisinin birləşib yaratdığı hissələrə, sevda atasına dözən aşiqin, (axı təsir edən sayca cəmi icidir – V.Ə.) gecə bərəq vuran min ulduzla sevdiyinin iki gözünün «hücumu» qarşısında düşəcəyi «faciəli» vəziyyəti «qanum gecə gedəcək» etirafı na qədər somimi, atasın ifadə etmişdir.

«Bağrı yarılmış» dilimizdə qorxunun, gözlenilməzliyin insanda doğurduğu əhval-ruhiyyənin gözəl poetik ifadəsidir. Bu ifadəni şeirə gətirməklə şair yaratdığı obrazın bədii çəkisini görün

nə qədər artırıb: «*bu dalanın kədəriylə daş bağı yarmaq olar*». Hətta daşın da bağını yara biləcək kədərin böyüklüyünü, heybətliyini, sərtliliyini yalnız ana dilini dərindən bilməklə göstərmək olar. Mən göstərmək yazdım. Vaqifin obrazları, bədii fiqurları, poetik yaddaşı, rəngarəng duyuguları canlıdır, gözəl görünə, əllə toxunul bilməcək səviyyədədir: «*bir pişik aqladı lap çaga kimi*», «*yenə qalacam iki əlim yaxamda*», «*haraya hay vermayib dünə keçir kar kimi*», «*qumru səsi qan sizmayan yaradı*», «*ħasratın taybatay açılan, köhnə, paslı darvazası*», «*nə varım var, nə barxanım, ömür yüksü bağlamağa*», «*meydan sulayırdım sular duruldu*», «*bu ölmüş oxuyanacaq, qoymayın məni ölməyə*» və s.

Lakin az da olsa, Vaqifin anlaşılmaz obrazları, bədii deyimləri də var: «*Yovşan qoxusu qarışır yanın ocağın səsini*». Mənzərə realdır, müşahidə poetikdir, lakin onun ifadəsində səli-qəsizlik və qeyri-dəqiqlik var. Qoxunun səslə qarışmasını təsəvvür etmək olmur.

Şeirlərinin birində V.Səmədoğlu düzənlilikdə «göyələrə baş çəkən Göyəzən dağı» (S.Vurğun) Əskipara kəndilə dünya arasında dayanan tənhalıq heykəlinə bənzədir. Şairin keçdiyi sənət və ömrü yoluna dərindən bələd olduqdan sonra heç bir dağa səykənə bilməyen Göyəzənin durumunu daqqıq ifadə edən «*Tənhalıq heykəli*» obrazını cəsarətlə V.Səmədoğlunun özünə aid etmək olar.

Vurğun Əyyub

Ədəbiyyatşinas

«Yeni Müsavat» qəzeti

12.03.1999

Vaqif Səmədoğlu hər il, hər ay, hər gün ədəbiyyata yenidən gəlir.

Vaqif Bəhmənli

Ədəbi tənqidçi Nizaməddin Mustafa: ...Vaqif Səmədoğlunu ilk şeirlərdən izləyirəm. Onda on iki – on üç yaşım vardi və bu şeileri anlamış, dərk etmək təbii ki, mənim üçün çatın idi. Hətta elə misralar var, elə şeirlər var ki, indinin özündə da onları bütün poetik ruhu ilə duymağa can atıram. Demək istəyirəm ki, orijinal şairlər hər dövr üçün yenidən doğulur. Hər nəsil onları öz dünyagörüşü səviyyəsində dərk və qəbul edir. Vaqif Səmədoğlu da mənim zənnimcə, hər nəsil üçün yenidir.

Altmışinci illərdə, poeziyamızın novatorluq axtarışlarında onun şeirləri daha çox eksperiment təsiri bağışlayırırdı (əslinda belə olmasa da), o illərin oxucuları da onu belə qəbul edirdilər. Yetmişinci illərin Vaqif Səmədoğlusun poeziya meydanında az-az görünən də əvvəlki poetik ciddiliyini saxlaya bildi. Yetmişinci illərin poeziya axınında çox adlar yerini, yatağını dayıdı, görünməz oldu, Vaqifin şeirləri isə bu axından sanki kənardır, ayrıca qol taşkil edib, öz məcrası ilə bu günə tələsdi.

Səksəninci illər Vaqif Səmədoğlu üçün həm Şair, həm də Vətəndaş kimi yetkinlik, kamillik çağlarındır. Lakin nə qədər acı həqiqət olsa da, belə bir bənzərsiz şairi ədəbi tənqid hələ də «kəş etməyi». Onu ya başa düşürər, amma haqqında susurlar, ya da dərk etməyib haqqında söz açmaqdan vaz keçirər. Beləliklə, Vaqif Səmədoğlu fenomeni izah olunmamış qahrı.

Şair, rəsam Adil Mirseyid: ... Ayrılıqların ən ağırı, ən pisi-insanın özüylə ayrılığı hardan başlanır? Vaqif insanın öz-özüylə ayrılığından başlanan, irreal və natural dünyanın qovşığında yaşayır. Və düz-əməlli beş-on söz yazmaq istəyiylə Allaha yalvarır. Yalvarın və Tanrı duasını eşitməyəndə öz usşaqlığını qucağına alıb üz – gözündən öpür.

Şair öz ruhunu çarmıxa çəkən və çarmıxdə rahatlıq tapan adamdır. Şairin ölüm yolu olumla ölüm arasına uzanan qıl körpündən keçir.

İki böyük qafiyəsi var Vaqif Səmədoğlunun: Həyat və

Ölüm. Vaqifin şair ömrü bu iki böyük qafiyənin arasından axıb gedən bir çaydır. Və onun şair intonasiyası ilə ömrü çayının səsi eyni notda, eyni dissonansda köklənib. Heç bir musiqi aləti, heç bir display axar suyun gümüşü zülmüzməsini, gecənin tənhaliğında yarpaqların ay işığıyla piçiltisini öz-özüna oxunan, oxunduqca qəlbimizin ən sırlı, ən yaralı, ən munis yerinə toxunan və toxunduqda əks-səda verən türklərin, ovsunların, duaların ecəzkar, ilahi musiqisini əvəz edə bilməz.

Xalq artisti Fuad Poladov: ...Mən də bir bədii qiraətçi kimi, Vaqif Səmədoğlunun şeirlərini oxuyanda çox zaman müəllifin kimliyini unudub, onları özümükü hesab edirəm. Əgər mənim şeir yazmaq qabiliyyətim olsayıdı, yəqin ki, Vaqifin ortağı olardım... Ümumiyyətlə, bu şeirlər çox qısqançılıq yanaşırıam. Qorxuram ki, birdən qulaqları gurultulu şeirlərə öyrəşən kəslər bu şeirlərin gözəlliyini dərk edə bilməsinlər...

Xalq artisti, professor Fərhad Bədəlbəyli: Mənim nəzərimdə Vaqif Səmədoğlu 60-ci illərin yenilikçi ab-havasını, mən hətta deyərdim xəttini, dəbini parlaq ifadə edən istedadlı insanlardandır.

Bizim atalarımız Şəmsi Bədəlbəyli və Səməd Vurgun dost idilər. Vaqif musiqini daxildən duxur. Yəqin ki, o şair olmasayıdı, mütlaq musiqiçi olardı. Axi sonat aləminə o, musiqiçi təhsili ilə gəlmişdi. Bülbül adına orta ixtisas məktəbində oxuyanda həm klassik musqinin, həm də cazın alovlu pərəstişkarı idi. Musiqiçi olmadı, amma musiqi ilə nəfəs alan Şair oldu. Mənim üçün o, indi də musiqiçi qəlblə Şairdir.

Ədəbiyyatşunas Bəstü Əlibəyli: On müxtəlif təhlil müstəvisinə gətirilən, yaradıcılığı haqqında ağlagələn və ağlagılmaz fikirlər səslənən, romantizmə, ekzistensializmə, bütün «izm»lərə aid edilən və deməli, bənzərsiz Vaqif Səmədoğlu. Kimi onuna romantizmin bitdiyini, kimi onun nəzmlə şeirin fərqini anlatdığını söylüyor, kimi də «Vaqif Səmədoğlunun yazmadıqları bizim itiridiklərimizdir» deyir. Və hər kəs öz fikrində haqlıdır. Çünkü Vaqif

Səmədoğlu çağdaş şeirimizin üfüqündə yeddi rəngli göy qurşağıdır.

Hər bir sənətkarın yaradıcılığı, bədii mətnin təhlili bir neçə yanaşma tələb edir. Vaqif Səmədoğlu poeziyasının həqiqi dəyərini, əhəmiyyətini müəyyənləşdirmək üçünə ona onlarca istiqamətdən baxmaq lazımlı golur. Onun istənilən şeiri poetik süjeti, kompozisiyası, morfoloji, qrammatik və leksik səviyyəsi, dildən ədəbiyyat materialı kimi necə istifadə etməsi, estetikası baxımından və öyrənilməklə, həm də fəlsəfi, magik, yuridik, ictimai-siyasi istiqamətlərdən, mənəvi, dini dəyərlər və onların epoxal dayisimləri aspektindən öyrənilməlidir. Sonuncu romantik adlandırılın Vaqif Səmədoğlu həm də ən sərt realistdir. Baxın, 70-ci illərdə yazdığı:

*«Vətan» sözünü piçiltıyla deyirəm.
Allaha inanıram
garanlıq düşəndən sonra.
«Azadlıq» kəlməsi
ovda çıxır ağızından,
o da yalnız
tüfəngim açılan anda...*

- şeirdən dövr, epoxa necə də realdır! Birinci misra üç yüz, beş yüz il sonrakı oxucuya şeir müəllifinin ölkəsinin əsərətdə olmasına haqqında informasiya verir. İkinci misrada dina, Allaha inamin yasaq edildiyinə işarə vurulur. Üçüncü misra isə insan hüquqlarının, demokratik normaların pozulduğu, söz azadlığının qadağan edildiyi məmləkət haqqında bilgiləndirir.

Allah, Azadlıq, Tənhalıq, Məhbəbat, Ölüm – bunlar Vaqif Səmədoğlu poeziyasının əsas mövzularıdır. Və hər birində – mən öz yaradıcılığında yeni bir şey görmürəm - desə də, orijinaldır, öz «variasiyası»nda yenidir. Və bu köhna, çox köhna dünyada ona görə yeni söz deməyi bacarıñ ki, hər şeyə Vaqif Səmədoğlu məntiqi ilə baxır.

Ədəbiyyatşunas Gülsən Əliyeva: ...Füzuli səviyyəsində söz demək, poetik obraz işlətmək V. Səmədoğlunun da sevimli

«məşgülüyyətlərindən» biridir. Bu zaman V.Səmədoğlu da Füzuli sözünün coxmənalığından, poetik situasiyaların coxyönlüyündən bəhrələnməyə çalışır. Füzulinin «ahundan fələklər yanırsa», V.Səmədoğlunun «ahundan da yüz min yel dəyirməni firlanı». *

* * *

Şair bu yeri mənə saxlayıv və mən xronolojinin üç hissəyə böldüyü kitabın birincisindən (1963-1971) keçib bu günlərə golir və sonra qayıdır, yuxanda aydın xəttlə yazırıam: **Ekzistensial İnsan**. 1963-64-cü illərdir və bu İnsan: - «Nə parlayıb sənəcək/son günümün yaxasında?» - «son», «axır» hissiyatı, duymuñ ilə dünyamıza girir:

*...Məsciddə yuyacaqlarımı meyitləri?
Kim sulayacaq
bulvardakı söyüdləri?..*

Mən burda detallara diqqət eləməyi (məsələn, «məsciddə», «bulvardakı söyüdlər») oxucunun öz ixtiyarına buraxır (çünki məhz bu təfərruatlardan V.Səmədoğlunun «lirik qəhrəməni»nın nə qədər milli insan olduğu bəlli dir və bunun üçün onu M. Füzuliye və ya folklorla bağlılaşma vaxt, artıq həm də lüzum yoxdur), və «Mən burdayam, İlahi...» kitabını vərəqləyib, onu Şairin ardınca dünyaya varmağa çağırıram. Vaqif Səmədoğlu bu insanın «son» hissiyatının obrazını dəqiq çizir:

*Ömrümün divarında
bu gün yena
kəndir dayanıb
qapı yerinə...*

Amma yox, o ölümə hazırlaşmış, ekzistensial İnsan ölüm problemləsi önünde həmişə hayatı seçir; «*Ölüm köksümü döyür, qorxuram açar məni...*»

V.Səmədoğluda bu üçin aydın portreti var; bu situasiyadan, -

vurğulayıram: - İctimai insan (gəmi obrazına ayıq olaq),

*Batan gəminin
suya atılan
yükü kimi
kənara atram ümidlərimi...*

Beləcə hər növ «yük»lərdən ki, bütünlükdə bircə ümidi şığırıcı, - əl çəkir və dərhal içə hayat dolur:

*İçimə məhabbat yazar,
içimə həsrət yazar,
yazar, yazar, yazar həyat.*

Anarın adına bağışladığı bu şeirdə V.Səmədoğlu Günüñ, Zamanın, Məkanın, Qaralıq və İşığın, və bütün bunun Mənəvi yaşantılardakı Səsini maqnitofon obrazı ilə verdiyi içə yığır: «*yazılır içimə, içimə qalır...*». Buradaca V.Səmədoğlu da İç problematikasının həmişə «*təkliyə*», «*tənhalıq*» yozulduğunu, - bəli, bu belədir, - həm də hər dəfə burada «*kədər*», «*bədbinlik*», ən azı «*kükünlük*» kultunun axtarıldığıni xatırlayıram. Əlbəttə, bu «*sosializm*», «*sosrealizm*» mövqelərinən belə - relikt yanaşmadır, - V.Səmədoğlu da kədər - bədbinlik varsa, sonradır hələ, tələsməyək, - ekzistensializmdə təkkilik, fərdilik, içə siğınma əksinə, həyat köklündür, həyatı bəlirdən, yaşıyan, görk edən yegənə mahiyyətdir və məhz həyatın, ölümün, dünyanın gözünə-üzünə düz, çəkinmədən, yalansız-illüziyəsiz baxlığından on nikbin mövqedir, Kamyunun sözüylə desək, özünə-qəsd problemini həyatın xeyrinə həll etmişdir: bu «*fəlsəfi özünaqəsddir*», və V.Səmədoğlu da bu yaşam sırası dərk olunmuş poetik aktdır:

*... basarsan bu maqnitofonun
səs qaytaran düyməsini,
bir dəfə də eşidərsən
artıq döyünməyən
qəlbimin səsin...*

Vaqif Səmədoğlu şeirində belə bariz, aydın görünən bu ekzis-

tensial insan, İç insanı, əslində bütünlükdə 60-cı illər ədəbiyyatımızın qəhrəmanıdır, bu və ya digər qədər, azı hissiyyat səviyyəsindən bu ədəbiyyati təmsil edənlərin hər birində var; bir az da kəskinləşdirək, 60-cı illər ədəbiyyatı deyilən bir tipologiya bizdə varsa, məhz bunun hesabınadır. Bəli, «maqnitofon yazısı»nı Vaqif Səmədoğlunun Anara etibar etməsi təsadüf deyil, bu, 60-cıların şeirdə ifadə olmuş, təzə-tər platformasıdır və həmin masələlərin ədəbi-ictimai-mənəvi-intim sırasını, ölçü və müsəyyənliliyini öyrənmək tarix problemi kimi həlo qarşımızda durur. Bu belədir və Anar qaydıb bunu belə yazar:

«İnanıram ki, haçansa bizim dövrün insan psixologiyasına, çağdaşımız insani ürək nigaranlılığını düşüncə çırpıntılarına bələd olmaq istəyənlər Vaqif Səmədoğlunun poeziyasına müraciət edəcəklər. Çünkü bu poeziya zamanın kardioqramasını cild-cild elmi kitablardan daha dəqiq və dolğun əks etdirir. Vaqif dövrün ayrı-ayrı hadisələrini, olayların təfərruatını, ayrıntılarını yox, onların insan şəxsiyyətində inikasını canlandırır, dövrün nəbzini tutur, ovqatını açır. Son nəticə etibarılıs zamanın mənəvi, ruhi mənzərəsini yaradır... Vaqif zamanın yaradıldığı şairdir...»

Şeiri izah etmirlər, - deyirlər və bu yerdə, başlanğıcda, əsaslarla, onunla - V.Səmədoğlunun İnsanı ilə tanış olub, onu tanıyıb, şairin şeirlərinin hissə-hissə böülülməsinə, - ki, bu burdur, burda bu, - şair dünynasının xirdalanmasına, siniq-parə olunmasına bəlkə də getməmək olar; məgər bizdən əvvəl Oxucu, hissiyyatına varıb varaqbavaraq onun bütövünü fəhəm qılmamışmı?! Bir halda ki, sosrealizmdən «*təhlil*» xofu canımızda qalıb, ölüsdür. Klassik dövrlərdə şeirlər Şəhər yazırıdlar; onu manimsəmək, özləmək, həzm və dəf etmək namənə, - buna bəs nə gəlib...

Ekzistensial insan kimdir? Dünya görüb-yaşayıb, absurdluğunu İç edən insan; gerçek, yəni absurd dünyaya varıb, yənə də var olan İnsan...

Ətrafdə, periferiyada sovet adamları, daha kimlər idi, nə ilə məşğul idilər, işimiz yox; bu zaman real durumu ən doğru olaraq, ekzistensial insan daşıyır, təcəssüm etdirirdi: hər hansı ideyanı,

illüziyani, yalanı deyil, varlığını yaşayırıdı:

*Birliekdən və tənhalıqdan,
Ucuzluqdan, bahalıqdan,
Taxta oyuncaq ayıdan,
Tek yatdıığım çarpayıdan...*

Ən müxtəlif dəyər və təfərruat sıralarının bir araya necə siğışdığını və niyə yiğidiğini iç müəyyən edir:

...Utanıram, utanıram...

Obraz tamamlanır, iç ətraf-dünya ilə arasındaki keçilməz boşluğu, yadlığı görk edir. Daha sonra simvol-obrazlara diqqət edək:

*Çağaların ilk səsindən
Köhnə daxma kölgəsindən,
Ölülərin daş qəbrindən,
Dirilərin daş səbrindən*

Zaman, məkan və bunları içində yığan Ömrün obrazlarda simvolizəsi. Və yenə boşluq, özgələşmə:

...Utanıram, utanıram...

Qalır İçin özüna münasibəti, qərarı; bu ki, elə onun varlığı, məzmunu, yaşam sırasıdır:

*...Bütövlükdən, bölməndən də,
Yersiz, vaxtsız ölümdən də...*

Vaqif Səmədoğlunun «Mən burdayam, İlahi...» kitabında bu özgələşmiş, absurd situasiyasını Özünükü, Özü kimi yaşayan, cızan, görk edən İnsan manzərləri çıxdır; daha yığcam obrazlarda da: - «*Dalamur indi məni / nə illərin* başyuxarı axarı, /nə da ömrün< i> üzüqoylu axırı»; daha geniş lövhələrdə də: «*Bu palyaz da başlandı, - /Bu yağış da ... - Ölülərim/ Dirilərim dolanır içimda...*»

Təkcə Vaqif Səmədoğludamı? Bir anlıq xatırlayıb, tarixi Za-

mana çıxsaq, Nemadə / Anar, «Ağ liman», Mədina bibidə / Ə.Əylisli, «Mənim nəğməkar bibim», daha kimlərdə bu gerçək-absurd vəziyyətin təsvitini, vərəqlərini tapa bilərik. V.Səmədoğlunun 1963-1971-ci illər şeirlərinin arasına ilə gəzir, nəsrin ömrün süjet situasiyalarına düzdüyüünü ən müxtəlif poetik anımlarda da görür, adekvat görürəm. Və Şairin məhz Mənimçün – əsr İnsanı üçün qoyub gəldiyi boşluğun haşıyələrində elə özümçün qeydlər, cizgilər düzürəm...

*İri,
zövqsüz saatın
gündüzlər kölgə saldığı yerdə
dayanmışdım...*

Əslində axı burda Ekzistensial insanın yaşadığı /ekzisten-siyyata yaşıyan/ Zaman-məkan sırasından özgə bir şey yoxdur!. Amma budur, dönyanın tullantıları, daha doğrusu tullantı dünyası doldu, dolmuş burası: /«Ayaqlarımın altda/ «Килька в масле» köhnə, paslı dəmir qutu...» - həm də bütöv – tarix, möşət, mənəvi atmosfer konkretliyi ilə «özgə otağının kiri», «divarda Stalin», «Bakı... tamam başqa şəhər», bir də cəmiyyət: «Sağ, sol insanla dolu»... Doluşur və eyməndirir: «...övladımın meyiitiyla / fahişa bənninin tabutu...» Axı əşyalar dünyasında şəyələşmək həqiqəti var: «Köhnə univerşalın/anbarında tozlanan / tünd yaşıł patefonlar tək»,

*...ququşka səsi tək,
mən də
tək,
tək,
tək...*

Əlbəttə, İnsan əşyadan daha güclüdür: «*Attram özümü /vəraq-vəraq günlərimin arasına/ Quruyuram çıçək-çıçək, əksinə onu poeziyalasdırıfır, özünükü edir, - kəpənək-kəpənək...*»

Diqqət edirikmi, - düşünərlərinin dediyi kimidir, - ekzistensial İnsan yaşamlarla buna yad dünya münasibətlərindəki absurd-

luqdan doğulur; absurd problematikası belə yaranır: «*Gələcək /qaya içindən/ görünməyəcək*» - sabahsız bu gün, bu dəm, bu an: «*Sabahdan gözüm yolda, /Nə bir Günəş möhürləyən səhər, /Nə də axşam imzası gözləmirəm*». Və qərar:

*Bəlkə elə yaşayırıq
bir gecədən
o birinə keçmək üçün.
Sona gecikmək üçün...*

Və İnsan bu dünyaya, öz dünyasına nəinki öyrəşir: - «*Ömrü-
mün çarpar düyünlənən bağlamasında, beş-on günümün ucu
çıxacaq bəlkə*», buna sevinməyi da öyrənib-öyrəşir: və V.Səməd-
oğlu şeirində absurd gəzisməsi başlayır: «*Pis günlər loxşamaz
bir-birinə:/ birində özün susarsan/ birində telefon...*» Əvvəl-
əvvəl absurd prozaizmidir:

*Doğuldum 1939-da,
1937-də tutuldum.
...İndi 1965-in
yanvar gecəsidir.
Deyəsən, yaşamaq istəyirəm.*

Yaxud: «*Büdrədir məni /insan yolunun səkisizliyi, /insan
ömrünün bəlkəsizliyi...*» Bu ümidişsizlik deyil, yox, - realist mən-
tiqdən uzaq qaçaq, - ümidiñ yoxluğunun konstatasiyasıdır, absurd
hissiyatıdır, əvəzində absurd-həsrət var: «*Qədəh-qədəh içirəm/
boşalıb-dolan mərtəbələri, /həsrəti qucaqlayıb yorulmadan...*»

V.Səmədəoğlu şeirində bu gəliş gəzisidikcə gəlişir; absurd
münasibətlər: «*Bir-birimizə yaxın, /bir-birimizdən xəbərsiz...*»;
absurd ironiya: «*Yəhərlənməmiş dünyaniñ / yixılram belin-
dən...*»; absurd-müşahidə: «*Mən bir gün təbəssüm olmuşdum,
/na oldu bilmədim...*»; absurd-sitat /igid haqqında xalq deyimini
yada salanda: «*Özümi öldürmək istəməş /iki dəfə / amma/
öldürməmişəm min dəfə...*» Hətta absurd təhkiyəyə qədər:
«*Bacarsan bağışlaysan, bacarmasan lazım da deyil*» ...Əlbət-
tə, gətirdiyimiz bu deyim - obrazların arxasında hər dəfə bütöv

bir şeir, iç yaşamı, boy verən İnsan durur. Və əlbəttə ki, fəlsəfəsi
ilə! Bu - birbaşa yaşam fəlsəfəsid; «*Kimsə yox, /heç kimi gözla-
mirəm. Elə-bəla...*» /1963/ - başlanğıcda belədir, sonda:

*Sənə hayatımı verdim,
Salib-sindirdin ömrümü...
Başqa ömrür hardan verim? /1969/*

Bəs niyə belə?

...«*Sənə hayatımı verdim, Salib sindirdin ömrümü...*» -
1969-cu ildir, bəli, Ekzistensial insan birdən-birə doğma stixiyası,
həyat ümmanlarında üzmək, endikcə dərinlərə enmək amacından
daşınır, üzə boy verir:

*Sən mənim
doğma anamsan, Azadlıq,
mən sənin
yad qapısında böyümüş
balan...*

Burda «yad qapısında» obrazına diqqət edək, bir qədər əvvəl
ekzistensiyasına dalmış insan heç də «azadlıq» problematikası
irəli sürmür, bu barədə düşünmürdü, çünki azadlığını yaşayır və
bunu ona - «yad dünya»ya qarşı qoyurdu, varlığından uzaqlaşan
kimi, üst qata - ixtimai sferaya çıxır, dərhal da darıxit:

*Kölgəsiz baxtimın boz səhrasında,
Sərin yer gəzirəm, sığınım deyə...*

Ekzistensial yaşınanı əvəzləmiş aydın rasional təşbehlərə
(kölgəsiz, boz, sərin) baxırsanı, ilkin bədbinlik notlarını da
gətirir:

*Deyirlər özün seç, «mebe na выбор»-
İntihar, qazamat, vətən həsrəti...*

Absurd dünyasını gəzdikcə, gəzisidikcə «həsrət», «ümid»
ekzistensial insanın daimi atributu, həyat, iç əlaməti kimi həmişə
onunla idi, indi, bu nədir, ondan aralanmış, kənar bir şeyə

çevrilimişdir: «*Uşaq təzif, /uşaq kimi inadkar həsrət/ mənə bu gün sinə gərir!*» İtən ümidiñ yerini, - «*Tikə-tikə itirirəm ümidiñ bəlkəsinin...*» - təbii ki, qorxu tutur:

*Ürəyimdə bir qorxu var,
Yaman qara qorxu var...*

1970-ci ildə qələmə alınmış bu şeirdəki ictimai simvolika: - «*Yad ellərin qarı yağır haçandan elimizə*», - tariximizin gerçek faktları kimi, sözsüz ki, sevindirməlidir, şeir belə qurtarır:

*Üzməyə əl-qolumuz yox,
Tariximizdə gəmi...*

Əslində isə sevinmali bir şey yoxdur, ictimai-siyasi mühit, ab-hava özündən daha güclü, daha dərin, onu dəf edə biləcək insan, iç İnsanını, Ekzistensialı insanı özlüyündən çıxara, özünün problemlərinə, attributlarına, cəhətlərinə, maddi gerçəkliliyinə cəlb edə bilməsdir, bax, indi bədbinliyə əsas var:

*Məni niyə məst eləmir
Bu təmiz, açıq hava?
Uçmağa qanad tapmırıam,
Süzbə qonmağa yuva...*

Ümumən 70-ci illər üçün Qərb dönyanın absurdluğu problemini artıq nə vaxtdır çözüb, sosial varlığına etirazlardan hər növ alternativ – heçlik və əksinə virtual dünyalara qədər gəlmış, indi Dünyanın diferensiallığını (diferensial Dünyalarda) yaşıyır. Hər cür sosial etiraz «izm»lərindən absurda qədər, ümumi postmodern adı ilə çox vaxt bir araya gotirlən ədəbi-bədii cərəyanlar, estetik-falsəfi nəzəriyyələr, üslub-janr gelişməsi, habelə kütləvi mədəniyyətdə geniş rezonansına qədər bunun sənətdə və ədəbiyyatda izləri var. Dünyanın absurdluğununa olan Ekzistensial İnsan arxada qalmışdır, amma ekzistensiya problemi hələ gelir, hər yeni növü - bəşərlə birgə təzədən dirilir, çözülür. Bütün var və uğurlu gelişisi ilə bizdə bu, hissiyat hüdudlarından uzaq getmədi, elə bu səviyyədə də obrazlaşdı. 70-ci illərdə problem Anarın, Y.Səmədoğlu-

nun, Ə.Əylişlinin, R.Rövşənin ... yaradıcılığında izlər qoyur. Lakin ictimai-sosial qatlar ağırlığı ilə əzir; öz-özü ilə, içi - varlığı ilə görüşməyə heç cür macal tapmayan və getdikcə də özündən uzaqlaşan Fuadi Xatırlayaq. (Anar, «Macal»), bu, ictimai rəqibinə (ictimai insana) məğlub sonuncu Ekzistensial İnsanıñ bizdə...

Vaqif Səmədoğlu poeziyası isə 70-ci illərdə başdan-başa susur, yox, hələ bundan əvvəl «Mən burdayam, İlahi...» kitabında 1963-1971-ci illər arasının 1971-ci il tarixli bir şeiri də var, çox maraqlıdır:

*Bir gün dəli olacağam,
İcazə versələr əgər...*

«İcazə» detalında ironiya gizlənsə belə, gör bir iç insanı nə qədər özündən uzaqlaşıb, otrafının ətəklərində qalıb:

*...Gedəcəyəm, baş götürüüb,
Evimizdən sahər-səhər...*

Sanki sərsəri (sərsəriliyə) bir yol açılıb, amma yox, rasional məntiq Ekzistensial insana yaddır, bu cür düşübü bilirsə əgər... bir qədər sonra elə özü də nəticəsini çıxarıb:

*... Yox görürəm bu dünyada
Mənə bir kəs gülməyəcək.
Qorxu tutmuş allərindən
Dəlilik də gəlməyəcək.
Bu otaqda qalacağam,
Vicdanımla təkbaşına...*

Ekzistensial İnsan artıq yoxdur və Şairin bunu etirafa güclü çatır:

*Ana yurdum, torpağında
Bir ləpir izim qalmadı.
Doğuldı, öldü şairin,
Sənin xəborin olmadı...*

Absurd dünyasının poeziyası bitmişdi, bundan sonra ya bunu təsbit edən bir fəlsəfə gəlmişə idi, ya da eləcə bütöv bir təslim yaşantılar sırası, fəryadı: Mən burdayam, İlahi!

Nərgəz
«Rezonans» qəzeti
31.10.1998

* * *

...Vaqif Səmədoğlu əsl ovqat şairidir. Əhval-ruhiyyə şairidir. Onun şeirlərində elə qəribə bir hava boşluğu, elə bir vakuumu var ki, buna tək-tək adam, necə deyərlər, varid ola bilər, tək-tək adam düşə bilər ki, bu adamların, bu oxucuların özü də məhz Vaqif Səmədoğluna yaxındılar, o ovqatda kökləniblər.

Vaqif Səmədoğlu ədəbiyyatımıza çox səsli-küyli gəldi. Bəla burasındaydı ki, onun hələ o zamanlar – əllinci illərin sonunda, altmışinci illərin əvvəllerində yazdığı şeirlər, işıq üzü goran əsərləri daxili ritminə və tutumuna görə çox sakit, ləngərlə və hardasa bütün manasını söz altında, misra altında, bütöv bir şeirin altında gizlədə-gizlədə oxunulduğu, başa düşüldüyü halda, oxucuların bəziləri və tənqidçilərin çoxu arasında arası kəsil-məyən mübahisələrə səbəb oldu...

Tofiq Abdin
şair, publisist

380

Privet! Сегодня я с огромным нетерпением хочу встретиться с вами и рассказать очень много интересного...

Друзьям посвящают стихи, для друзей снимают фильмы, их именами называют острова, им покупают виллы, дарят улыбки, пишут песни... А я дарю вам, моим любимым друзьям, свою встречу с замечательным дядькой, прекрасным человеком, симпатичнейшим мужчиной, отличным музыкантом, обалденнейшим поэтом, стилягой всех времен и поколений Вагифом Самедоглу. Надеюсь, что от нашей сегодняшней встречи мы все получим небольшой кусочек кайфа. Потому что мы вместе унесемся в далекие 50-е, которые всегда побуждают нас ностальгически вздыхать при одном только появлении какой-нибудь старой пленки с «диким» джазбендом, или же чувака с громадными, покатыми плечами пиджака, страшно узкими брюками и просто финишно широкими каблуками. Почему ностальгически? Ведь мы родились спустя 20 лет, в разгар явления, которое называется ROCK. Не знаю, но сейчас молодежь что-то потянуло опять на джаз, блюз, и это просто здорово. Сегодня о золотых 50-х нам расскажет человек, не со стороны наблюдавший за таким явлением как джаз и стиляги, а непосредственный участник тех событий, росший вместе с ними, любивший и мечтавший вместе с этим временем.

Все взрослые когда-то были детьми, потом они чуть-чуть взросли и, спустя десятилетия, вспоминали свою юность. Некоторым было смешно, а некоторым немножечко грустно. И когда общаяешься с «пятидесятниками», «шестидесятилетниками», всегда видишь в их глазах чуточку грусти, а еще вернее, в их глазах читаешь ностальгию по прошлому, по юности, по той атмосфере, в которой они формировались, по времени первого поцелуя и первой любви, по временам, когда в мечтах они строили грандиозные планы, по временам иллюзий. И когда смотришь на них в этот момент, кажется,

что сидит большой ребенок. Действительно, наши мамы и папы - это очень взрослые дети, которых нужно понять и принять, которых временами надо выслушать, ведь они могут рассказать вам очень много интересного.

Когда я беседовала с дядей Вагифом, я абсолютно не чувствовала разницу в возрасте. Мы вместе с ним унеслись в Баку 50-х, и я представила его своим гидом - не дядей Вагифом, а стилягой Вагулей который рассказывал девочке из будущего о том, чем они занимались 40 лет назад. Итак, мы в 1953 году. Я, глупая девчонка из будущего, задавала миллионы вопросов Вагифу, а он мне очень терпеливо отвечал. И вот первый возникший у меня вопрос:

- Вагуля, скажи, пожалуйста, вот эта твоя набриолиненная голова, шикарный пиджак с огромными покатыми плечами, узкие брюки, ботинки на каучуке - это что, просто пикинство, желание выделиться из серой толпы, самовыражение, протест против этого режима, против стандартности мысли миллионов в нашей стране, что это?

- Да, это в первую очередь политика чистейшей воды, это протест против режима, который заставляя всех думать одинаково, жить одинаково, режима, который проповедует стандартность во всем - в образе мышления, в жизни, в одежде. Мы могли бы ходить, как и все в широких брюках (34 см), но мы не хотели и этим своим стилем мы выражали своеобразный протест режиму.

- Вагиф, мне очень интересно, ведь твой папа (Самед Бургун - ред.) - видный общественный деятель, поэт с мировым именем, ведь он в какой-то степени является человеком, представляющим интересы системы, против которой ты выступаешь с протестом. Он ничего тебе не говорит, не запрещает? Ведь и твой брат, Юсиф - стиляга № 1, вы вместе слушаете запрещенную музыку.

- Нет, отец никогда не вмешивается в наши дела. Да, он видит наш стильный вид, наверное, догадывается, что мы слу-

шаём запрещенную музыку, но никогда не выражает своего недовольства. Только раз он отругал меня, когда узнал, что я за деньги играл джаз (на фортепиано - ред.) в кинотеатре «Вээтэн». Тогда он очень рассердился. Вообще, играть в кинотеатрах «Азербайджан», «Низами», «Вээтэн» очень престижно и очень приятно, и не только я получаю от этого удовольствие, но и все бакинцы, которые слушают эту музыку. Джазмены, приезжавшие в Баку, признавали, что никто не чувствует swing лучше бакинцев, никто не проводит этот драйв через себя так глубоко, как делают музыканты нашего города. Баку - это единственный джазовый город в совке, который считает эталоном джаза исключительно оригинал, то есть эталоном для бакинцев (в отличие от Одессы, Москвы и Питера) всегда был американский джаз. И Рафик Бабаев был в то время исполнителем настоящего американского джаза. Джаз очень прижился на Бакинской почве и дал потрясающие всходы: Леня Губенкин отлично сидел на барабанах, Тофик Мирзоев, Вагиф Мустафазаде, Рафик Бабаев. Этот город подарил музыкантам мирового масштаба: саксофониста Парвиза Рустамбекова и трубача Исмагила Калантарлы. Все лучшие оркестры Союза приглашали в свой состав исключительно Бакинских музыкантов. После смерти Сталина джазбэнды снова разрешили и известный всем Эдди Рознер, вышедший недавно из тюрьмы, приехал в Баку и забрал с собой трубача Тофика Ахмедова. Слово «бакинец» было наилучшим гарантлом высокого класса профессионализма и Баку всегда держал свою марку. (Много десятилетий спустя на всемирном джазовом фестивале в Тбилиси Олег Лундстрем скажет, что без бакинского swinga в Союзе не было бы джаза).

Пластинок и записей джаза в Баку было много, но в первый раз мы услышали джаз в фильме «Судьба солдата в Америке». «Песенка грустного бэби» сводила с ума, мы плакали, рыдали. Василий Аксенов, потом, став взрослым мужчиной, напишет книжку, которую назовет «В поисках грустного бэ-

би - книга об Америке. В Москве на вечере в Литературном институте, куда я поехал в гости к Юсиfu, Вася орал на все культурное заведение: «Чувак, давай Лид отель!» - прося меня сыграть еще что-нибудь джазовое. (На основе «Лид отеля», на основе ритмики «Лид отеля» в последствии родились буги-вуги и рок-н - ролл). Время, в которое мы перенеслись, было временем Луи Армстронга, Дюка Элингтона, Пегги Ли, Бинга Кросби, Нат Кинг Кола, Вуди Германа.

Вернувшись обратно в 1993 год, я открыла книгу В.Аксенова и вот что прочитала: «Кто-то первым записал песенку «Грустный бэби» на рентгеновскую пленку, и с тех пор среди теней ребер и альвеол уже поселилось откровение о том, что «Every cloud must have a silver lining».

Но, опять вернувшись в 50-е. Среди простых совков были популярны такие строки:

Америка, наш враг коварный,
Весьма, товарищи, богат
Хотя коэффициент товарный
У ей захапал плутократ.
Куда ты тычешь штык, Петруша?
Ведь Джек высок и знает бокс!
Ты тычь его пониже, в грушу!
Вот это будет самый сок.
Или же вот эти:
Сегодня он играет джаз,
а завтра Родину продаст.

А стиляги, мои друзья, думали совсем не так. Америка была тем местом, куда были направлены их носы, глаза и уши. Вагиф познакомил меня с известными в городе фарцовщиками - Яшаром и Хыяром. Эти ребята сами были стилягами и помогали другим (не за красивые глазки, конечно), придерживаться этой экипировки. Они доставали все, что нужно было порядочному стиляге. Да, Яшар и Хыяр были первоклассными фарцовщиками, экстра класс, не то, что ны-

нешнее племя.

Пока я была в гостях в 50-х, кто-то привез настоящие американские ботинки. Этот чувак был в городе просто геройем дня: американские, настоящие «ботинки-разговорчики», как в фильме! Ну конечно, я не удержалась, и мы пошли, как и остальные, смотреть заокеанское чудо. Народу было много: входили парами и смотрели с черной завистью, охали, ахали и уходили. Я совсем забыла рассказать, как выглядел Вагуля и его друзья, с которыми мы ходили стиличничать по улицам: Торговой, Ольгинской, Кривой; ходили до Оперы и, конечно, по Бродвею. В первую очередь хочу заметить, что стиляги - это безукоризненно чисто, до стерильности, одетые чуваки; это густо, начиная с головы, набриолиненные чистые волосы, снизу завивающиеся; это чисто выбритое лицо с полоской бесподобных усов; это шикарно сшитые пиджаки с огромными покатыми плечами; самым шиком здесь считается еще рубашка слишком синяя с большими накладными карманами, желательно штапельная с пуговицами в четыре дырочки. Вагуля купил рубашку, пуговицы которой были в три дырки, и это считалось шиком. Обязательными были широченные и длиннющие галстуки с пестрой, дико-яркой расцветкой, которые называли «пожар в джунглях». Брюки парусиновые с узкими манжетами внизу, причем, объем штаны составлял 22 см, ну очень смелые люди делали 19-20 см; и, наконец, стильные ботинки, желательно «made in USA», которые называли почему-то «разговорчики»; еще были модны сандалии из двух ремней и я совсем забыла про шляпу с полями. Я просто балдела от их стилющего вида. Мне было очень интересно: кто же шил этой компании потрясающие пиджаки, брюки? У стиляг были особые отношения с портными, которые обшивали их. Это были первоклассные мастера - Волков, Любавин, Гриша. Были и свои парикмахеры, сапожники, люди, без которых не было бы такого прикода у моих друзей. И что интересно, на-

ходясь 40 лет назад, я слышала такие же приколы и выражения, как у себя в 93-м. Девчонок также называли «чувиха», если чуть-чуть с привкусом эротичности, значит для Вагифа и других ребят «гелочка». «Охламон», «чувак», если фэйс не очень нравится, значит «харя», слышала я и «алкаш», «понтиарчик» - значит нахал... Конечно же мне было интересно узнать какими словами они выражают свое восхищение. Мы, например, говорим: «О, это классно, шикарно, потрясающе, драйвно, по кайфу!» Некоторые ребята говорят: «Это просто...(очень много точек)». Вагуля объяснил мне, что у них это тоже выражалось такими словами, которые на бумаге заменяются тремя точками, а на экране приглушаются. И он мне рассказал смешной случай, как однажды они сидели в кинотеатрах и смотрели итальянскую картину «Амаркорд». На экране появилась великолепная сцена: снег, кругом белым бело, снег переливается. И вдруг, на белом снегу, на этом белом фоне появляется павлин и распускает свой цветной, роскошный хвост - картина потрясающая. И вдруг из зала один из друзей Вагули кричит: «Чуваки, это же...!» И зал оглушает хохот. Вот так!

Между прочим, у моих друзей не все складывалось о'кей. Их ловили, били. Были созданы дружины комсомольцев-добровольцев, которые ловили стиляг, резали им штаны. Среди них, не поверите, был и Юлий Гусман, собственно ручно ловивший стиляг. Драки происходили почти каждый день. Стиляги дрались, культурно говоря, не со стилягами. Гэдзи надевали кепки восьмиклинки, носили сапоги, в которых держали кинжалы, рубашки навыпуск, широкие брюки. И когда происходила драка, по головным убором можно было определить, кто с кем дерется. «Шляпы» на «восьмиклинки». Последние всегда оставались с носом. И если где-то были чуваки, то независимо от того знал ты его или нет, всегда бежал на помошь единоверцу.

Кроме приколов и всяких других слов у стиляг сущес-

твовал иной язык - язык жестов. Например, идет Вагуля по Бродвею, навстречу другой чувак: «Куда идешь, чувак?», - Вагуля поднимает мизинец! «Я с тобой». Это значит пошли слушать джаз. Поднятый вверх большой палец - значит, пошел кирят. А комбинации из двух рук в виде ромбика - значит иду в кино.

Каждую субботу во многих школах проводились вечера, на которых звучал джаз. А впервые настоящий джаз прозвучал в Клубе железнодорожников. У моих друзей все было не так как у всех. Они даже сигареты курили не так как все. Особым шиком у них считается разговаривать с сигаретой во рту и зажигать ее, держа зажигалку в обратную сторону.

Теперь придется мне с неохотой прервать свое пребывание в далеких и очень близких 50-х и вернуться в 93 год.

Вот я сижу в кабинете дяди Вагифа и продолжаю музычить его своими вопросами. Передо мной сидит уже не мальчик, а взрослый дядя с детскими глазами и продолжает отвечать на мои вопросы. Стильность чувствуется в нем по всей душе. Спрашиваю, а сможет ли он узнать стилягу сейчас?

- Да, конечно, я его узнаю, даже если он будет одет в телогрейку и ватные штаны, даже если этот человек будет одет в лохмотья. Он одним своим жестом, полным выразительности, даст почувствовать кто он. Ведь стильность - это образ жизни, образ мыслей и чувств. Стиляги, они на всю жизнь стиляги. Даже если он в телогрейке, стоит ему прислониться к дереву и поставить ноги в первой позиции - это стиляга. У него до сих пор не отошла привычка ставить ноги так, чтобы были видны каучуковые каблуки.

Дядя Вагиф пишет стихи к песням. Он говорит, что он самый «удобный» поэт-песенник, так как пишет стихи на музыку, а не как обычно, наоборот. Его песни исполняет так же Азиза Мустафазаде.

И у меня возник вопрос, а точнее предложение дяде Ва-

гиfu:... полностью отдаваться музыке, созданию джаз-клуба? ...
Закончилась наша беседа и мне стало чуть грустно. Я вспомнила стихотворение Вагифа Самедоглу:

*Есть уочка в нашем городе
тихая, крохотная –
семьдесят шагов вперед,
назад – десять семикратно,
одну сигарету туда,
еще одну –
обратно.*

Все, о чем я вам рассказала – истинная правда. Только я была лишней в этой истории – девочка из будущего.

Нушаба Калантарлы
*Газета «Тропою грома»,
июль 1993 г.*

О нем мы знаем до постыдного мало.

... Вагиф внес в новейшую историю азербайджанской литературы такой же вклад, как Артур Рембо – во французскую, Георг Штракль – в австрийскую, Эмили Дикинсон – в американскую... И не случайно же один француз, издатель, после прочтения его стихов сказал: «Вы, азербайджанцы, будете судимы судом истории за то, что до сих пор его не знает Запад».

... Итальянцы, отведшие ему особое место в антологии современной азербайджанской поэзии, жалели, что он не итальянец. Грузины – что не грузин, западные немцы – что не немец. Латыши печатают его в рубрике современной классики. Польские интеллектуалы в разгар гонений на «Соли-

дарность» (а они все принадлежали к оппозиции), убеждали меня в том, что Вагиф – «последний из могикан элитарной поэзии». Многие из них, находившиеся тогда под домашним арестом, тайком собирались в небольшом варшавском ресторанчике, чтобы, как они говорили, «поделиться с земляком Вагифа своей «импрессией» об этом «азербайджанском чуде».

... Неужели надо потерять человека, чтобы потом петь ему дифирамбы?

Валех Рзаев
«Вышка», 19.08.1990

Вагиф Самедоглы потрясающий поэт современности. Если этого мастера перевести на английский или французский языки, я уверен потом его имя будет скандировать весь мир. Талант Вагифа Самедоглы безграничен, но о нем, к сожалению, не часто говорят.

Ельшад Кулиев
телекритик
Газета «Эхо», 20 марта 2004 г.

Пять поэтических сборников, нескольких пьес, киносценариев – за тридцать шесть лет творческой работы. Многие ровесники Вагифа Самедоглы, верно, имеют куда более длинный послужной список. Но Вагиф, издавший первую книгу в 1968 году, не спешил издаваться, не рвался к незамедлительному контакту с массовой аудиторией. В нем зрело и крепло чувство или качество, которое можно назвать сопротивлением лжи.

...Не ошибусь, если скажу, что через всю его поэзию проходит трагический контрапункт, трагическая нота. Он немногословен, скрупулезен, скрупультен, умея «спрятать энергию чувства в паузах, ритм, впрессовать ее в метафоры, всегда свежие, подчас парадоксальные». Начав как профессиональный пианист, музыкант (а может, за роялем вместе с пианистом садился и поэт), он преломил тонкое чувства звука, лада в поэтических воплощениях, и в свободной, раскованной, непредсказуемой «стихии стиха» Вагифа незримо и подспудно присутствует музыка - музыка мятущейся, большой души, вобравшей в себе грозовые разряды нашего времени, нашего бытия, нашей планеты. Даже в сугубо камерных, лирических вещах, ощущается этот нервный пульс, напряженный воздух времени...

Сиявуш Мамедзаде
Поэт, переводчик
Журнал «Литературный Азербайджан»,
7.09.1999



Vaqif Səmədoğlunun şeirləri bu və ya başqa mənada insanın duyğularına, düşüncələrinə, yaşantılara gülzü tutur. Əslində onun şeirləri hər cür boyadan, riyadan, pafosdan uzaq olandı, real olandı. Onun nəinki hər şeirindən, hətta hər misrasından sonra diksinirsən.

...Vaqif Səmədoğlu azad duyumuna, azad düşüncəsinə həmişə sadıq qalıb. Fəqət bu azadlıq fərqli görünmək məqsədi daşımayıb. Əlinə qələm aldığı gündən ta bugündək düşündüyünü istədiyi formada yazıb və ortaya hələ əşrlər sonra yaşayacaq, insanı müasirliyi ilə heyrətləndirəcək ədəbi məhsul qoyub.

Şaiqə Həmzəqızı
Ədəbiyyatşünas
«Sözdən başqa qalan yox» kitabından,
Bakı, 2007

* * *

...Vaqif Səmədoğlunun düşüncə tarzi, həyata baxışı, yazı manerası, üslubu, işlənmə texnikası, ədəbi priyomlardan istifadə etmə qaydası, sözə yanaşma prizması son dərəcədə fərqlidir.

Tənha şair, kədərli şair. Dramaturgiyası isə başdan-başa humor, güllüs, ayləncə... Təzadlıdır, ziddiyyatlıdır. Amma insan kimi özü tamdır, bütövdür.

...Xalq şairi Vaqif Səmədoğlu. Vurğun ocağının daha bir közərən odu. Dünya çapına çıxara biləcəyimiz bir Şair. Görünüşü, xasiyyəti, hətta ləhcəsiylə yerini-yurdunu yada salan Xalq Şairi.

Natəvan Dəmirçioğlu
Ədəbiyyatşünas
«525-ci» qəzet, 7 iyul 2004-cü il

Vaqif Səmədoğlu istədadi, şəxsiyyəti ədəbi və ictimai mühitə saflıq, təmizlik gətirdi.

İradə Musaeva

Vaqif Səmədoğlu Allahi göydə axtaran ən son və ən böyük şairlərdəndir. Onun təbiət mənzərələrindən yazmaması da Allahın təbiətdə olduğuna şübhəsindən doğur.

O inanır ki, insanı Allah yaşıdır, ancaq Allahın insanda yaşadığını inanır. Ona görə də atası Səməd Vurğundan ferqli olaraq o, yaşamağın yox, ölməyin vurgunuğu. Bu vurgunluq zahiri görünüşünə də hopub. Üzündə Ölü bir ifadə var - mimikası donub. Yeriyəndə yorğun-yorğun, ölə-ölə yeriyir, danışanda ağır-agır, ölə-ölə danışır. Yazanda da az-az, ölə-ölə yazır. Və yalnız ölündə yazır! O yazanda dirilən şairlərdən deyil.

O, obraz kimi həmişə Ölü materiyani-dənizi, buludu, kim-səsiz adanı seçir. İndiyəcən fikirləşirdim ki, görəsan, nə əcəb Vaqif maşhur şeirlərindən birində adanı yaşıl tasvir eləyib. Mənə elə galirdi ki, Vaqif Səmədoğlu bu dünyadan yaşıl yox, boz, Ölü bir adasını obraz kimi götürə bilər. Elə bir adanı ki, orda hayatıdan əsər-əlamət qalmasıın. Ancaq bu günlərdə şairin ölüm-rəğn yoldaşı Nüshabə xanının tərtibatçılığı və redaktorluğuya «Gənclik» nəşriyyatında nəfis şəkildə buraxılan, 1962-98-ci illarda qələmə alınmış şeirlərin, poemaların toplandığı «Uzaq yaşıl adaya baxanda onun nayaq göra bu adanı diri gördüyüünün səbəbini anladım.

... 433 səhifəni nə qədər ələk-vələk elədiməsə, adı kitaba qoyulmuş «Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada» şeirini tapa

bilmədim. Və başa düşdüm ki, o ada bu kitabda olmadığı kimi bu dünyada da yoxdu. O ada Allahın özüdü. Adı var - özü yoxdu. Yalnız buna görə Vaqif Səmədoğlu ona yaşıllıq, gözəllik, dirilik verib.

Vaqif Səmədoğlu üçün ancaq Allah diridi və ancaq Allahlı olanlar gözəldi. Dünyasına Allahsız dünyası.

Vaqif Səmədoğlu Allahsız ola-ola Allaha yol gedən ən son, ən böyük şairlərdəndir. Əgər o, şair yox, hökmədar olsayıdı, insanları haqq yoluna döndərmək üçün dünyanın başını kəsərdi, sonra da öz başına bir gülə çaxıb, yaşıl adaya göndərdiyi adamlardan təşəkkür, Allahdan mükafat almağa gedərdi.

Azər Qaraçənli
Jurnalist

«Yeni Müsavat», 18-19 aprel 1999

Vaqif Səmədoğlunun poeziyasında olmayan əlavə ictimai dəyərlər axtarmaq, ondan Soljenitsin yaratmaq da perspektivli və lazımlı cəhd deyil. Buna görə də Vaqif Səmədoğlunun yaradıcılığına guya «dəmək istədiklərinin həqiqi mahiyətini azdırmaq, rəsmi senzuradan, ədəbi ictimai rəydən qorunmaq üçün ən müxtəlif üsullardan və ünvandan istifadə etməsi» mənTİqi ilə yanaşmaq, mənçə, Vaqifin şeirlərinin düzgün qarvanılması mane olur. Vaqif Səmədoğlunun şair kimi məziyətini ondadır ki, nə istayıbsa və nəyi necə demək istəyibsə, eləcə də deyib, yazıb. O başqa məsələdir ki, Vaqifin dedikləri rəsmi ideologiya keşikçilərinin, senzurənin ürəyincə olmayıb. Vaqifin şeirlərinə qarşı irəli sürülen mühakimələrin əsas səbəbini onun «ata kölgəsinii» qəbul etməməsində axtarmaq daha doğru olardı. Yəni Vaqifi çox vaxt «arxada» mühakimə edənlər bu mənTİqə söyklənir, onun Səməd Vurğun ənənəsinə «dönlükliyinə» əsas gətirirdilər. Digər tərif-

dənəsə, Vəqif Səmədoğlunun poeziyası öz tabiatına görə, «tamiz ədəbiyyat»dır, «siyasi lirika» deyilən anlayışa siğmır. Vəqif Səmədoğlu vaxtılık Vyetnamın dərdini qələmə alarkən Azərbaycanın ağrılarını nəzərdə tutduğu kimi, Azərbaycanın dərdini qələmə aldığı şeirlərdə də Vyetnamın, na bilim, Fələstinin bölünmüş, haqqı əlindən alınmış torpaqların üstündəki insanların ağrılarını ifadə edir... Və həmin ağrıları bölünməmiş ölkələrin vətəndaşlarının da içində baş qaldıra biləcək ağrılarından. Bu mənada, Vəqif Səmədoğlu bölünmənin, birləşmənin yox, ağrının şairidir. O, dövlətin, torpağın, bayraqın yox, İnsanın şairidir. Vəqif Səmədoğlu dinin, inamın, əqidənin, ideyanın, ideologiyanın deyil, yenə məhz İnsanın şairidir.

Mati Osmanoğlu
Şair
«Ulduz» jurnalı, 5/2009

* * *

Vəqif Səmədoğlu: Soljenitsin SSRİ-dən qovulanda (1974-cü ildə o, sovet vətəndaşlığından məhrum edilərək ölkədən xaric edildi - *red.*), mənim bir dostum, o zaman prokuror işləyirdi, dedi ki, Soljenitsinin baxtı gətirib ki, Moskvada yaşayır. Bizdə olsa idi, onun evindən «xeyli anaşa», «narkotik», «xarici valyuta» tapılardı.

Ümumiyyətlə, Moskvada, Leningradda (indiki Sankt-Peterburq) dissident olmaq olardı. Çünkü xarici ölkə səfirlikləri, xarici mətbuat agentlikləri Moskvada, bir neçə konsulluq Leningradda yerləşirdi. Və bütün dünya biləcəki ki, sən nəyin üstündə təqib olunursan.

Başqa respublikalara mənsub millətləri götürsək, tutaq ki, gürcülər, ermənilər öz dissident fəaliyyətini Moskvada apara bilirdilər (Merab Tostao, Paruir Ayrikyan). Burada xristian amiliyin rolu böyük idi. Moskvada olarkən özüm neçə dəfə bu dini

ayrı-seçkililiklə qarşılaşmışam.

Bu kimi amiller mənim və mənim kimilərin hərkətlərinə sədd qoyurdu. Onu da qeyd etmək istərdim ki, Moskva dissidentlərinin bəziləri Qorbaçovun yenidənqurma dövründə ortaya çıxdılar, SSRİ deputatları oldular və «Qarabağ məsələsi»ndə xristian amilini əsas tutaraq, erməniparəst mövqə tutdular.

Təəssüf hissi doğuran da o idi ki, mənim nəslimin böyük rəğbət bəslədiyi akademik A.Saxarov da onların önündə gedirdi.

* * *

Sovet senzurası qazdan ayıq idi, sözdən söz çekirdi. Belə ki, Vəqif Səmədoğlunun sözlərinə yazılmış «Uzaq yaşıl ada» mah-nisini radioda oxunmasını uzun illər ona görə yasaq etmişdilər ki, senzorlar «Uzaq yaşıl adax dedikdə, Türkiyəni və Türkiyəyə məhabbəti görür, deyirdilər ki, yaşıł rəng, həm də Müsavatın bayraqındakı rənglərdən biridir.

İsmayıllı Umudlu
Jurnalist

«Sovet dönamında Azərbaycanda
dissident fikir cərəyanı» kitabından
Bakı, 1999

Mən çap olunmamaqla özümü ideologiyanın dışından, caynağından qoruya bilmışam. Bir də ideologiyanın pəncəsində qanı töküldə - töküldə yazılın şeirlərdən...

Vaqif Səmədoğlu

* * *

Vaqif Səmədoğlu adlı-sanlı insanlardan biridir. Onun ədəbiyyatımızda xüsusi yeri var. Vaqif Səmədoğlu mərd, mübariz, casarətlə 60-ci illərdə əzablara qalib gələn şairdir.

Cəmil Həsənli
Tarix elmləri doktoru,
professor

* * *

...Ritorik pafosdan, təmtəraqlı təqdimatdan, bərbəzəkli-bələğətli ifadələrdən ilim-ilim uzaq olan V.Səmədoğlu yaradıcılığını mən həmişə ədəbi aləmdə hadisə hesab etmişəm...

...Vaqif Səmədoğlu klassik Azərbaycan ziyalisının mənəvi dəyərlərini özündə birləşdirən elə nəcib şəxsiyyətdir ki, onunla yalnız aila ocağı, yaşıdları, qələm dostları deyil, bütöv Azərbaycan fəxr edə bilər. S. Vurğun ocağında pərvərini tapan bu parlaq zəka, nə yaxşı ki, mənsub olduğu nəslin ünvanına yeni şərhfli şəhifələr yazdı və yazar.

Hacı İmamverdi Əbiloğlu
Filologiya elmləri doktoru, professor
«Müxalifət» qəzeti
2.05.1999

Vaqif Səmədoğlu poeziyası dünyanın ən müstəqil, ən azad poeziyasıdır.

Zəlimxan Yaqub

* * *

İsvetdən aldığımız xəbərə görə bir neçə təşkilat görkəmli Azərbaycan şairi Vaqif Səmədoğlunu şeirlərinə və Milli Azadlıq hərəkatındaki roluna görə Nobel mükafatına təqdim etmişlər. O, Azərbaycanın tarixində Nobel mükafatına təqdim olunmuş ilk Şairdir.

«YOL» qəzeti № 4
Aprel 1996-cı il

* * *

Vaqif Səmədoğlu və başqa şairlərimiz geniş təbliğ və tərcümə olunurdu. Mənə elə gəlin ki, Vaqifin Nobel mükafatına necə təqdim olunması barədə təsəvvür yaranır, təqdimat da o azərbaycansevərlərin işidir. Azərbaycanı bütün dünyada çox gözəl tanınan «Azerbaijan International» dərgisində Vaqiflə müsahibə, onun şeirlərinin ingiliscəyə tərcümələri da bu işə təkan verib. Həm də bir şair kimi qəti deyə bilərem ki, Vaqif Səmədoğlu Nobel almış dünya şairlərinin əksəriyyətindən böyük şairdir.

V.Bayatlı Odərlə müsahibədən
«Azadlıq» qəzeti, 26 fevral 1997 il



Vaqif Səmədoğlu və ya sən kimsən, Vaqif – Xəzər ...
1. Xəzər dənizinin adının içimdə oyatlığı duyuğu
Vaqif Səmədoğlunun adı ilə o zamanlardan eyni
anlamda gəlirdi. Hətta mənə elə golirdi ki, Vaqifin
adındakı sonrakı Səmədoğlu adını Xəzər sözü ilə əvəz
etmək lazımdır. Əslində hansı söz nə təsiri bağışlayır,
hansi hissi oyadırsa, elə o anlama, o mənaya gəlir.

Ancaq mənə ən sairənə məntiqli görünən əzəli başda söz yox, əzəl başda Adın olmasıdır. Sözlər də Ada çevrilə bilir. Amma Adlar söz ola bilmədilər. Sözlərlə Adlar arasında hansı ilahi savaşların getdiyini ayırd etməkdə şairlərin şeirlərinin vərəqə, kağıza yansımayan tərifi günahkardır. O da mümkünkündür ki, Adların söz ola bilməməsi, sözə çevrilə bilməməsi Ada nə qədər sərf elayirsə, Adın bir o qədər də Tanrıdan gəldiyinə, Adın Tanrıının ilk yaddaşı olduğuna inancını gücləndirib, arıldib, duruldur. İnsanlara Tanrı yer üzündə sözləri Ad şəklində öyrədirib bir zamanlar...

Sözlər Adların quludur, daşıyıcısı, əzab çəkənidir. Bu yazının oxuduqdan uzun illər sonra Vaqif Xəzər, yaxud da Xəzər bu barədə fikirləşəcək. Mən bu yazını yazdımısa, dünyada Vaqif Xəzər varsa, hər halda, söylədiklərim bizlik deyil. Çoxdan baş verib, verəcəklər, olacaqlar. Amma biz onu gözlayırıksı...

2. Uçub daldan – dala qonan xıslətin ənbəri yaddaşın ləpədöyüniñin vurdुça səslər min bir rəngin əzəbini çəkib gətirir. Çəkib gətirə-gətirə o rəngləri də səslər özləri kimi **İŞİQLARIN ÇEV-RƏSİNDE ƏHLİLƏŞƏN, BÖYÜK GÖZ** ovudur. **BÖYÜK GÖZ** külli-kainatın ixtiyarına verdiyi rəngin gücünü bu safrəkəsinə, səsləri dalğa, ləpə ritminə salıb - bir zamanlar səslərin rənglərə verdiyi **MÜQƏDDƏS DƏRSİ** indi eyni ehtirasla özünə qaytarır. Ancaq hələ də əbədiyyat uzun, şahənsəh yanğınlardan geriyə qalan dağ-dağ **KÜLLƏRİN** xəfiqliyi altında şair sözü ilə təmasını birbaşa-orada qurd-quş olmadan da saxlayıb, hifz elaya bilir. Bəs

nədən söz yanan oğlan cəhənnəmin ənginliyi ilə eyni müstəviyə düşən əbədiyyətə qatıl səhnəsini qurmadan yan ölüşmür.

3. Sübə pəncərənin ardından başqa bir sevdanın həzinliyi ilə ötüsür. Dan üzünü görmək mütəqə lazımdır. O anın cəngində çox şeylər öttüsüb keçir. Sübə mütəqə görmək lazımdır. O keçir. O dəyişir, ötüsür, çevirilir – **ŞAİRİN SÖZLƏRİ** mütəqə o sübəhün qundağına bir həsrət, bir Azadlıq atması. Tanrisal, İlahi qanuna dönüşərsə, Sözlərin bu dünyadan süzərək, İşiq sürətilə keçib, o ..., o dünyalardakı əsl anlamını, əsl qoxusunu anlayıb duymaq şansımız qaçılmalıdır.

Mən bu dünyada Adam, o dünyada Ruh, Mələk, Şeytan olacaqsa, söz bu dünyada bir məna, o dünyada, yəni bu Götür, dağın-dachsen, otunsuyun, quşun səsindən süzütlüb, sovuşub gedarkən, çəkilərən deyə bilərsəm NƏ OLACAQ?

O dünyada Söz nə olacaq. Burda ağacda, suda, quşda, Tanrıda, göydə, yuxuda, işıqdə söz olur, o dünyada Söz bəlkə də Adam Sinəsinə dolduğu məqamların ta əksi olacaqmı - məsələn, işiq, nur, quşu?

4. Buludlar göy üzündə Ruh sallaqxanalarına hər cür köməklə göstərən tərkisür şeir ovqatına oyanış gatıran casusdur.

5. Bir yaşıd olsayıd – çox yaxşı dost ola bilərdik. Təəssüflər olsun ki, bizi dost deyilik. O insanların ki, bir-birinə **BU MAVİLİK** altda yuxusunu danışdıgi kimi, sərrini, dərdini danışmadıysa (ən böyük sərr belə adı dərd imisi), o insanların arasındaki İlahi səmimilik, saygı şüaları sanki dumana çevirilir. Bəlkə də işiq ilk dəfə **ÇÜRÜMƏYƏ** - cürtüməyə başlayır. Amma səninlə yuxulara ölü çıxardan dostluq başında bilmədik. Bilmək olmaz, başlatmış olacağımız bu qüdsal törən (ən azı mənim bu dildə belə danışmağımı nəzərə alsaq) bəyaz kağızların sinə boyuna dünyanın ən gözəl ritmini gətirə də bilər. (Mən) o ritmin ən sadıq yuxuların qatlarında özünə qəfil bir ömrür alaraq, məni tələsməyə vadar etməsinə heç bir sevda şərtini qoymaşa cəhd göstərmədim ... Söz bu an ortaya çıxır.

Bunu da sən düşünəcək, amma yazmayacaqsan:

6. Onun gözlerinin ağı çok AĞAPPAQ idi. Gözlerinin Ağı o qədər Ağappaq görünür ki, qara bənzəyirdi. Təzə yağışış bəyaz qara. Bəs Ağappaq qarın ortasına çökmiş o qaranlıq. Qar üzərində qalanmış ocaqdan geriyə yanıb tüstüsü çəkilmiş bir ocaq yeri. İnsanda gözlerin olması insanın mistik bir soyuqla üz-üzə dardından, ömrünün sonunaqəllərini ovxala-yaya-ovxalaya, nəfəsinin canına çəkə-çəkə yaşadığından xəbər verir. İnsana insanlıq forması hələ o dünyada yer üzünü, dün-yani, işığı, suyu, havanı nəzərə alaraq biçilərkən çox, çox üşü-düyü, bərk sazağa düşdüyü cələ o GÖZLƏR-dan bəlli olur. Onun gözləri (insanın) Bəmbayaz olur. Amma bu QAR üzərindəki ilk ocaq çatılonda (ilk damla gözdən düşəndən), o odun istisi çevrəsindəki səhraya, sonsuzluq boyu yayılmış, yağışmış Bəyaz qarı əridə bilməyib. Gözün gözəlliyi o bəyazlığında, Qar bəyaz olmasında bir şövqə sahib olmasıdır.

Gözümüzə yanan ocaqdan da çıxan tüstü nəfəsimizlə bu məvi qübbənin altında mifik-mistik yaddaşımızın qatını hifz edir. Odumuz hələ yanır - işartalar görünür tan ortasında gözün. Qədim türklər gözə od deyirmişlər. Hətta Nizamidə də göz od kimi işlənmişdir.

Amma bu yurd yerinin ortasında yanan OCAĞIN çevrəsində uzanan sahra-səhra QAR mənə qışın yeni goldiyini, QARın təzə yağığını söyləyir. İnsan üşüyən varlıqdır. Sən də onlar içində ən zəlimsanı...

7. Xəzər sözü də, bu sözün yazılışı da, görüntüsü də gözə çox oxşayır. Xəzər sözünün, adının yazılışında gözün rəsmi, həssasilığı, lap dərinə getsən gözün İlahi mənası da var. Mən bu mənəni Orxan - Yenisey yazılarının ən ilkin rahatlığına müsafir olaraq dəvət edərdim.

8. Mən sənə baxanda həqiqətin bu torpaqların üfüqdən uca göründüyü anından, məqamından keçdiyini xatrılsan. Xatrıla, xatrıla: Tanrı bizi göra bilsin, Tanrı sözlərə cəhənnəmdən keçər-kən ayağından qalxan KÜLtozlarından ərmağan etməyə imkan tapa bilsin. Əbdəyyat, deyəsən, budur, Qadam!

9. Sən kimsən, Vaqif Xəzər? Sən bütün iyrənc, gözəl, qorxulu, əmidli yuxularını sevən, sevən Adam. Sən militan ruhlu şair. Sən dülşəninin ən son əmidinə də dua oxuya biləcək Mömin. Sən – Vaqif Xəzər.

Xanomir

şair, ədəbiyyatçı, jurnalist
«Yeni Müsavat» qəzeti,
27-28 iyun, 1999

*Doğulub yaşadığın vətəndə
mühacir işütəsiylə titrəyirsən,
illər uzunu, bir tale boyu,
sonra qarib məzəri qazılır
sənə ana torpaqda...*

Hayif ki, Vaqif Səmədoğlu qurbanıdı. Görünür, elə bu səbəbdən çağdaş ədəbi mühitdə olduğum iyirmi ildə böyük türk şairi Vaqif Səmədoğlunun üzüna həsrət qaldım. Amma zaman-zaman göz-gözə dayanmağa, doyulmaz qardaş sevgisi ilə qarib şairi bağırma basıb, onunla bahəm hönkür-hönkür ağlamağa, onun vətən həsrətinin cəhənnəm istisi üstüna bircə ovuc su töküb kədərlə və göynər şair qəlbinin sabbbini almağa və heç olmasa bu yolla azca dinclik tapmağa nə qadər ehtiyacım var idi. Hayif ki, Vaqif Səmədoğlu qurbanıdı!

Doğma yurddan yüz il öncə iraq düşənlər də döndülər, onların nəvə-nəticələri də... Kədərlər sıfətlərini məməkətin daşlarına sürtdülər. Araz su yoluna döndü. İstanbul, Ankara nə qədər yaxındıymış, İlahi!

Yalnız onun, təkcə Vaqif Səmədoğlunun mühacirətdən vətənə döndüyünü görən olmadı!

Mənəcə, onun çöldə Vətəni yoxdur. Vətən onun içindədir. Bəl-

kə də yuxusunda... Vaqifin vətənə dönməyini görmək üçün özünün nişan verdiyi bircə yol var; onunla bir yerdə eyni yuxunu görək!

*Bəlkə yuxu görək bir yerdə?
Bəlkə bir yerdə
gözlərimizi yumub
başqa düşək ki,
bir yerdə yuxu görə bilməyəcəyik
bu dünyada...*

Zalim şair öz çırğını özü söndürüb. Vətənə yetəcəyi ehtimal olunan sonuncu yolu özü bağlayıb!

Bəs nə edim? Türkün ana dilində əriyib axan bu şama yapon, ingilis, alman, rus, ispan, italyan... kimi məndəm həsrət qalırm?..

..Onsuz da qara torpaq hamını qovuşdurur. Amma mən onu məhz bu dünyada anlamaq istəyirəm... Bu dünyada!

O, adamları döñə-döñə yuxularına çağırır. Onun adamların yuxularına girmək haqqı var!

Adamın yuxusuna Vətən girər, mənim yuxuma qırbat girdi – Vaqif Səmədoğlu... Onunla bağlı öncəki yuxularımı, şübhəsiz, danışacağım. Amma sonuncu dəfə Vaqif Səmədoğlu yuxuma girəndə belə dedi: «Mən burdayam, İlahi...» Necə ki, Vaqif Səmədoğlu insaf-mürvət bilmədən Allaha yalvarır:

*Nə varım var, nə barxanım,
Ömürlük yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa...*

Ela o insaf-mürvət tanımayan bir gücdə də Tannıya yalvarıram: mənə bu yuxudan heç zaman ayıltma, İlahi! Vaqifin yuxuları mənə nə deyir?

60-ci illərdən bu yana o bizim çağdaş ədəbiyyatımızın qoca şairidi. Bir şair kimi Vaqif Səmədoğlu qoca doğuldulə və qoca da qaldı. Mənçə, Vaqif Səmədoğlu ilk qələm tacribələri olmayan şairdi. Lap sıftədən çılgınlığın, pafosun, hay-küyün nə olduğunu

bilməyən, yaxud bütün bunları özüne yaxın buraxmayan, soyuq, yetkin, təmkinli! Bu hələ hamısı deyil!

Vaqif Səmədoğlu bizim çağdaş şeirimizin ən cavan şairidi. O, cavan doğuldular, cavan da qaldı! Vaqif Səmədoğlu hər il, hər ay, hər gün ədəbiyyata yenidən golir.

Əlbəttə, bu məsuliyətli, bir qədər qəribə səslənən deyimlərin hər birini misallarla sübut etməliyəm. Vaqif Səmədoğlunun bənzərsiz nəğmələri söykənmək üçün kifayət qədər etibarlıdır, lakin bir neçə vərəqlilik həmkar düşüncələrində onun nə, kim, necə olduğunu, başqa sözlə, tam qiymətini vermək iddiası ən azı güllüs doğura bilər. Di gəl, xoşbəxtlik bundadır ki, Vaqif Səmədoğlunun bütün yaradıcılığına şamil edilə biləcək kitab-kitab ədəbi duymuları, oxucu qənəaştlarını onun bircə şeirinin, bircə misrasının da üstünləndə demək olar. Mən isə yalnız özümə bəlli yuxularımdakı Vaqif Səmədoğludan bəhs edən düşüncə, söz akvarellərini işiq-lişa çıxarmaq istəyirəm...

Vaqif Səmədoğlunun 1968-ci ilə «Yoldan telegram» kitabı çıxanda 13 yaşım olub, o zaman artıq kitab oxumaq «xəstəliyinə» tutulmuşdum. Nə tapirdim oxuyurdum. Amma «Yoldan telegram»ı çox-çox sonralar tapdim. Vaqifin «Günün baxtı» kitabı çap olunanda isə artıq Bakıdaydım, ədəbiyyat dərnəklərinə gedirdim. Nədənsə, mənə elə gəlir ki, «Günün baxtı»nı oxuyanda hərəmsa bərk ağıryırı. Üstəlik şairin ilk oxuduğum kitabı, «Günün baxtı» da mənə əməlli-başı zülüm verirdi. Elə bil içimdəki hamar şüşyə paslı mismar sürdürdürələr. Biz belə şeirlərə öyrənməmişdik. Səməd Vurğunun nəğmələrini əzəbərləyirdik. İndi də o kitab yadına düşəndə beynim acıyrı...

Yuxu kimi xatırladığım bir görüş yadına gəlir. Gərək ki, 1976-ci il idi. Bu dərinin adı yaşda, 21 yaşında idim. Aktyor evində Səməd Vurğunun yubiley gecəsi keçirilirdi. Vaqif üstüne gül-çiçək qoyulmuş jurnal stolun arxasında oturmuşdu. Daha kimsə... danışmaq üçün mənə söz verdilər. Səməd Vurguna xalq məhəbbətindən danışdım. Dədim ki, nəinki onu görənlərin, tanıyanların, lap balaca uşaqların da Vurğun haqqında xatirələri

var. Məsələn, mənim adım Vaqifdi, bacıımın adı Xuraməndi, o biri bacıımın da adı Gülnərdi. Səməd Vurğunun qəhrəmanları və şair ruhu həmişə bizim evimizdədir, anam onun şeirlərini əzber bilir. Səməd Vurğun bizim kəndimizə ova gəlib. Hətta sovet sədri Nuğaya bir «Pobeda» da bağışlayıb. O «Pobeda» indi də bizim kənddə durur...

Bütün bunları deyirdim və nədənsə mənə elə gəlirdi ki, adaşım Vaqif mənə bir qardaş sevgisiylə baxır.

Sonra da Vurguna həsr elədiyim bir şeir oxudum. O bəsit yazının xəcalatını indi də çəkirmə. O sayaq isti çıxışdan sonra elə bir bəsit şeir oxuyacağımı yəqin ki, Vaqif Səmədoğlu da gözəlmirdi...

Və təqribən on il öncə, bir payız günü Qoburnat bağının ayağındaki çayxanada onun sonat dostlarıyla çay içdiyi süfrənin bir qırığında mən də əyləşmişdim. Onda Vaqifi dalıcəsinə sevirdim. Hardansa əlimə keçən «Yoldan teleqram»ı hər gecə sonanacan oxuyur və yastığımın altına qoyub yatırdım. Söhbətarası Vaqif bəy belə bir söz işlətdi: həqiqi şair odur ki, stolun gözlüne yazar!

80-ci illərdə «Azərbaycan» jurnalının baş redaktoru Əkrəm Əlyisli Vaqif Səmədoğlunun yazı stolunun yuxarı siyirməsini çəkəndə, barmağımı dişləyib anladım ki, o niyə belə deyirmiş...

V.Səmədoğlu ona görə belə deyirmiş ki, yazdırğı üşyankar şeirlər çıçəklənən sovet imperiyasının sərt şaxtasında donar, yaxud «Qlavlit» onun misralarını qanına qəltan edər. Vaqif Səmədoğlu gül kimi balalarını eybəcər cəmiyyətin ağuşuna atmaq istəmirdi. Vaqif «Kommunist» qəzetində (ad şərtidir) çap olunmaq istəmirdi... Vaqif əniklərini dişi qurd kimi qoruyurdu. O saf, dərin qəmli duyğularının üstünə çirkab sıçradan zamana nifrat bəsləyirdi. Elə buna görə də söz adamı üçün ən təmiz yerə – stolun gözlüne yazardı... Və...

Bütün bunlar olub, həqiqətən olub, həm də sanki olmayıb. Sanki mənim tanıdım, fəqət məni tanımayan dərdli, düşüncəli, fikrili bir Adam yuxuma girib.

Düşünürəm, insanın elə fövqəl yuxuları var ki, onun canlı

həyatından daha realdır, bəlkə də daha mənalıdır.

Vaqif Səmədoğlu mənim real və mənali yuxudur. O, bu qəribə Bakı şəhərini ehmal bir yuxu kimi gəzib dolaşır. Vaqif Səmədoğludan Hamlet qoxusu gəlir! Vaqif Səmədoğlu poeziyası həm keçmişdir, həm gələcək. Vaqif Səmədoğlu bu günə ancaq yuxu kimi gələ bilir...

O niyə belə qoca doğuldular, İlahi? O nədən belə gənc qaldı? Hayif ki, bir yerdə yuxu görmək olmur. Amma bu da bir yuxudu.

89-cu ilin yayında Pidsundada, yazıçıların yaradılıqlı evində işləyirdim. Almaniyadan buruq-buruq üzünsüzlə və ləpəbişli bir türk yazarı da ora gəlib çıxmışdı. O məndən çağdaş Azərbaycan şairləri barədə soruşdu. Adlar çəkildi: Fikrət Qoca, Musa Yaqub, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Əli Kərim, Məmməd Araz, Tahir Qurbanov, Eldar Baxış və başqaları...

Vaqifin:

*Allah məni yarı öldür,
Yarı saxla ağlamağa...*

- misralarını eşidəndə türk şairi tüklü başını ovucları arasına alıb vaysındı: «Allah, Allah bu nasıl zalim şair?» Almaniyada yaşayış o türk şairi haradan başa düşəydi ki, biz nə çəkmisiş, bizi nə bu günə qoyub...

Görünür, Vaqif Səmədoğlunun o iki misrasında yaşayan Azərbaycan həqiqəti çox zamanlar keçə də, dünya tərəfindən dərk olunmayaçığı, sadəcə eşidəni dəhşətə gətirəcək...

Bu bir dəhşətli yuxudur. Vaqifi acı yuxulu zaman doğub...

Budur, qarşımızda yeni bir kitab: Gümüşü tabut rəngində. Yuxarıda Vaqif Səmədoğlu, aşağıda: «Mən burdayam, İlahi...» Bəlkə yuxuda Tanrıyla insanlar yerlərini dəyişirlər?

Vaqif sözü qatbaqtı... yuxu, dua, sevgi, siqaret tüstüsü, can ağrısı, quş səsi, daş soyuğu, çiçkin, konyak qoxusu, taksi, zil qaranlıq, səysiz-hesabsız qapılar, itmiş açar, söz közərtisi, ürək göynərtisi...

Və lap üst qatda Anarın qardaş sözü... Mən burdayam, İlahi!» Mən hələ yuxudam. Bu yuxudan ayılsam eybi yox, aylıma-

maq daha zor! Yuxun şirin olsun, Vaqif Səmədoğlu, yuxuma
zəhər qatdır...

Səndə günah yox, qardaşım! Bircə yaza inanıram! Əgər
ayılsam, öncə bə yuxumu çağlar yaz sularına danişaram. Hələ ki,
mən burdayam, İlahi! Yuxuda...

Vaqif Bəhmənli

şair

«XXI əsr» jurnalı №2, 1998

* * *

*İçim qara gecədir,
Səkisiz dar küçədir;
Qağayı dəniz üstə, -
Söylə, saat neçədir...*

Saat yeddi otuz. İsti payız günü, cansızıcı gün. Pəncərədən
baxıram, çıxdandı əlimə almadığım qələmi götürüb yazı masama
yaxınlaşırıam. Masamın üstündəki kitablar arasında Vaqif Səməd-
oğlunun «Mən burdayam, İlahi...», «Uzaq yaşıł ada» kitabları
nəzərimi cəlb edir.

«Mən burdayam, İlahi...», «Uzaq yaşıł ada»dayam və sənə
dua edirəm. Sənə sığınırıam. Uzaq yaşıł adada sənə üzümü tutu-
am. Mən burdayam, yoxsa yer üzünün bütün insanları sənə dua
edir bu an? Dualar içində mənim duamı eşitmirsən. Eşit məni,
mən yaşıł adada dua edirəm. Şeirləri oxuduqca, mən şairin öz
Tanrı ilə dərdləşdiyini görüram. Düz deyirlər ki, şairlər pey-
ğəmbərə yaxındır. Bu şeirləri oxuyanda üzünə ağ işıq çökmüş qar-
anlıq dünyada yaşayan insanların tanrısına dua etdiyini görüram.
Yox, mən səhv eləmirəm, bir neçə insəni, Vaqif Səmədoğlu tim-
salında bir neçə insəni görürəm. Bu insanlardan biri öz göz-
lədiyini bilmədən nə isə gözləyir, gözlərini boşluğa dikib oturub.

*Kimsə yox,
heç kimi gözləmirəm.
Elə-bəla
istəyirəm indidən
gözlərimi yol çəkməyə öyrədim.
Bəlkə lazıム olacaq.
Sabahdan axşamacaq,
gözüm yolda gözləyirəm...*

Bir anlıq insan haqqında düşünürəm. Bəzən özümüzü unu-
duruq. Həyatın qayğılarına baş vururug, insani münasibətlər yarat-
maqdansa, get-gedə bir-birimizi acılamaq istəyirik. Əsəb gərginliyi
üzümüzə çökür. Köhnə dostlarımız tanımır bizi, xoş sözər golmır
dilimizə, güzgüdə tanımırıq özümüzü, ürəyimiz darixir, yoruluruq.
Bir musiqi eşidirik bu an, vurnuxur, dirilir ürəyimizdə olan ölü his-
slər, bir anlıq özümüz olurug, gözlərimiz dolur, hönkürtüylə ağla-
yırıq. Birdən biza məttəl qalır dommuş adamlar, sevinirik. Həmin
an qayıdırıq özümüzə ...

Bələ anlarda oxumalısan Vaqif Səmədoğlunun şeirlərini:

*...Yadıma nəsə düşmək istəyir:
Kiminsə doğma səsi
eşidilmək istəyir qulaqlarında;
Kiminsə uşaqlığı
görünmək istəyir gözlərimə;
Nazınsə atri dayır burnuma,
dönmək istəyir sözlərimə.
Di gəl
əlacısam, yaddaşsızam,
zəifəm deyəsən;
Bəlkə də xatırlarım
əlsiz-ayaqsız, dayaqsızdır artıq
yadıma sala bilmirəm özümü...*

Elə həmin an, bəlkə də bu şeiri oxuduğumuz an özümüzü ya-da salırıq, sonra yenə unuduruq özümüzü. O, bütün şeirlərində sanki kiminləsə səhbət edir və həmin səhbət etdiyi insana onun özünü tanıdır.

Vaqif Səmədoğlunu duyan oxucu görə bilər, eyni zamanda Vaqif Səmədoğlu oxucu axtarmır, öz şeirlərinin əzbərlənməsini sevmir. Bəlkə şair istəyir ki, onun şeirlərini oxuyub sussunlar. Bəzən həyatda baş verən hadisələrlə barışa bilmirik, qaçmaq, uzaqlaşmaq heç olmasa bir az düşünmək istəyirik. Çox sevd-yimiz insanlardan qaçmaq, susmaq istəyirik.

*...Gör bir necə
ayrı saldı baxtmız bizi
meşə ağaclarından,
dağ otlarından,
çay daşlarından.
Allahdan
aldığımız ömrü
gör bir necə
payladıq insanlara...*

Hər yeni yazılan şeir parçası, hər doğulan misra dərindən gələn ahdi. Heç kimin heç kimi tanımadığı bu dağınıq dünyada şeir yazmaq, dua etmək, dərindən ah çəkmək böyük igidlikdir. Şair Vaqif Səmədoğlu hətta öz şeirlərini də insana bənzədir.

*...Bu kimsəsiz, yaxınsız,
bu dostsuz şeirlər də
yasa dolur mənim tək,
qocalır, aman Allah!
Qocalır bu şeirlər.
Və bir gün pillələrlə
güclə enəcək aşağı bu şeirlər,
bir kəs qolundan tutmayacaq
bu şeirlərin...*

V.Qəməndoğlu poeziyası deyəndə bu sözlər gəlir dilimə: Təklik, Ömür, Qorxu, Uşaqlıq. Uşaqlar səmimi olurlar. Təzə dil açan uşaqr nə danışırlarsa, onlara inanırıq, uşaqlar kimi biz də həmən o səmimiyyətlə onlara qulaq asırıq. Və öz uşaqlığımızı yada sala bilmirik. Bizə elə gəlir ki, bu uşaqlara nəsə deməliyik, biz böyüyürük, qayğılı oluruq. Uşaq biza sığınır, amma uşaq bilmir ki, həmən an biz uşaqdan da uşaq oluruq. Onun dediyi hər bir sözü özümüzün yozurraq. Bir də görürsən, balaca bir uşaq gözlərini iri-iri açıb deyir: - Mənim qırmızı gəmim var. Mən səni gəmidə aparacam dənizə. Bir anlıq qırmızı gəmiyə inanıram. Necə üzəcəyəm dənizdə? - deyirəm. Qorxma! - deyir, qucaqlayıր səni. Uşaq inanır sənə bu an, axı sən böyükən. Uşaqlar yer üzündə ən təmiz, ən sevimli ən xoşbəxt varlıqdırlar. Çünkü onlar böyükəri aciz görmürlər. Lakin böyüdükcə insanların aciz, qorxaq, tonha, xəstə, ölümlü olduğunu görəndə onlar qaçmaq istəyirlər, qaçıb balaca uşaq təbəssümü ilə qarşılaşırlar və hər şey takrar olunur. Uşaq təbəssümünə gülümşəyən böyük öz sonsuz acizliyi qarşı-sında diz çöktür və anlayır ki, artıq o, dairə içindədir, ömrə dairəsi içində. Şair bu məsələyə dəfələrlə toxunub:

*...Gəl qızım, gəl
nağıl danışım sənə.
Biri vardi,
biri yoxdu, qızım.
Bir nağıl vardi,
uşaqlar ondan xəbərsiz...*

Vaqif Səmədoğlu haqqında çox söz demək olar. Bu sözlər deyildiyi an da mənasızlaşır. «Mən isti bir payız günündə başladım yazmağa bu yazımı. «Bu gün işa yağış yağğıb, tamamlayır, damcılar nöqtə qoyur. Yağış yağır. Mən düşünürəm ki, çox şeyi öyrənməliyəm. Çətirli adamlara baxıram və düşünürəm deyə bilmədiyim çox sözümüz. «Uzaq yaşıl ada»ya getmək istəyirəm. Allaha üz tutub demək istəyirəm ki, biz burdayıq, İlahi!»

*...Nayimsə yox olub,
nayimsə itib,
hardasa qırılıb,
nayınsə simi,
ömrüm ancaq külək
əsəndə dinir.
Quşlardan xəbərsiz
bir meşə kimi ...*

Bu yazımı yazandan sonra masamın üstündə həmin iki kitaba yənə baxdım.

Birdən-bira dərk etdim ki, bu iki kitabı ancaq Vaqif Səmədə oglu yaza bilərdi... Və dünyanın ən böyük həqiqəti gözlərim önündə baş verdi – hər Şair bir dünyadı dünya içində, amma nə yaziq ki, bu dünya bir pəncərədi, Vaqif Səmədəoglù da sonuncu Vaqif Səmədəogludur...

Aysel Fikrət
«Ədəbiyyat» qəzeti, 25.02.2000

* * *

Vaqif poeziyasını ənənəvi ülgülərlə səciyyələndirmək mümkün olan iş deyil; dəfələrlə oxuyursan, özünü cəmlayıb yazırsan, yənə də görürsən ki, yazmağa nəsə qaldı... Bütün qəlbində, bütün hüceyrələrinlə o əsas şeyi hiss edirsən, ancaq tez də ilgim kimi gözünə görünüb yox olur. Çünkü Vaqif sadəcə olaraq şeir yazmır, bu lənətə gəlmmiş gerçəkliliyi içindən keçirib ondan güclü çatdıraqa qaçırlar. Qaçırlar, ancaq qurtula bilmir. Nağıl zamanında, quş səsinin zamanında gizlənmək ehtirası beləcə baş qaldırır.

*Cavanşir Yusifli
Ədəbi tənqidçi*

Ddəbiyyatşinas Bayram Afurcanlı: Mən Vaqif Səmədəoglunun 1999-cu ildə çapdan çıxmış «Uzaq yaşıllada» şeirlər kitabını çox böyük diqqət və maraqla oxudum. Bir daha əmin oldum ki, bəzi qələm sahibləri V. Səmədəoglunu dünyanın ən böyük şairlərindən biri saymaqdə heç də yanılmayıblar. Vaqif sözü fırlayıb, hərləyir, əzib ovxaladıqca ov-cunda muma döndərir və bütün bunlardan sonra onu zərgər dəqiqliyi ilə ağ vərəqlərə düzür. Əsasən ovqat şeirləri yanan Şair iç dönyasında pöhrələnən orijinal poetik duyuguları qələmə aldıqca, çağdaş oxucunun onu necə qarşılıyacağından daha çox, minillik zaman poeziyamıza hansı mütləqəqi yenilikləri gətirə biləcəyi barədə düşünür. Buz belə görüb eşitmışık ki, aşiq məşuqəsinə yalvarır, vüsal şərbətinə dada bilmək üçün dizin-dizin sürünbər göz yaşları axıdır. Ancaq gözəllər görüsün fiziki tərəfindən imtina edib, bu misraları yazmaq üçün gərkə məhz V. Səmədəoglù olasən:

*Unut verdiyin vədəni,
ya da xəstələn yenə.
Ancaq gəlmə,
qurban olum,
sevinmək düşmür mənə.*

Bu yerdə Məcnunun Leyliyə verdiyi cavab yada düşür: «*Get, ey Leyli, sən mənə gərkə deyilsən, çünkü Leyli mənim öz qəlbimdedir*». Məcnun da aşiq olmazdan əvvəl həm şair, həm filosof idi. Və Məcnunu qələmə alarkən Füzuli onun şəxsində özünü görürdü. Yaxud gəlin Vaqifin bu misralarında bərqərər olmuş həzin-lirikaya, daxili yaşantıların obraklı ifadəsinə diqqət yetirək:

*Ürəyini sıxma bir an,
Demə bu yollar neçindir?
Qardaş, bizim gözlərimiz
Ancaq yol çəkmək üçündür.*

Allah qəzəbinə düber olan bəndələri həyatda çox görmüşük. Amma Vaqifin bənzərsizliyi ondadi ki, bizdən fərqli olaraq bəndənin qəzəbinə düber olmuş Tanrıni görür və poetik aforizm-

lərdən ibarət misraların hikmət çələngini hörtür:

*Bəzən qapı iti qurdək ulayır,
Bəzən qurd qapıda quyrıq bulayır.
Allah da bandənin hırsına düşür,
Dünyanın hər ilü tərsinə düşür.*

Dahi S. Vurğunun dünya haqqındaki fəlsəfi məzmun daşıyan poetik fikirləri hər birimizə yaxşı bəllidir. Amma şairin xələfi atasının çox ibrətamız bir misrasına istinad edərək, fikrini elə gözəl tamamlayır ki, oxucu yaxşı mənədə heyvət hissi keçirir:

*Bu dünya, dədəm demişkən,
Gah boşalar, gah dolar.
Dünyadan küsmək günahdır,
Hərdən incimək olar.*

Bu yazını qələmə alarkən şairin sənət, məslək, əqidə dostlarının fikirlərinə də istinad etməyi zəruri bildik.

Xalq yazıçısı Anar: ...Mən Vaqifi tarifləmək fikrindən uzağam, çünki o öz alicənablılığı, yüksək insanı keyfiyyətləri ilə hər cür tarifdən yüksəkde dayanır. O, bizim şeirimizə, dramaturgiyamiza tamamilə yeni bir səs, yeni bir nəfəs gatırıb. Son illər boyu onun yaradıcılığının toplanmasında və nəşrində şairin həyat yoldaşı Nüshaba Xanımın xidmətləri olduqca təqdirləyiləndir.

Bizim Yazıçılar Birliyinin binası həm də Vaqifin ata evidir. Belə ki, ayı-ayı illerdə onun həm atası, həm də mərhum qardaşı Yusif Səmədoğlu bu təşkilatla layaqatla rəhbərlik ediblər. Ömrünün 63-cü pilləsində şəxslə addimlayan millət vəkilimiz Vaqifin 70, 80, 90 il yaşayacağına mənim heç bir şübhəm yoxdur, amma 20-30 il sonra bizim YB-nin mövcud olacağına böyük şübhəm var.

Xalq Şairi Fikrət Qoca: Son illər ərzində Vaqifin çapdan çıxmış üç sanballı kitabı, əslində bütöv bir insan ömrüdür. Onun yaradıcılığı artıq xalqımızın mənəvi sərvətinə çevrilib. Əsl sənət

adəmi gərk yerli-yersiz işlədişin ucuz təriflərə aluda olmasın. Bəzən Vaqifə birgə keçirdiyimiz yaradıcılıq görüşləri zamanı kütə psixologiyasına yiylənmiş elə insan yılınlarına rast gəlməmiş ki, işarə əsasında əl çalmaqdan, yerə təpik döyüb qışqırmaqdan başqa bir şey bacarmırlar. Bu səbəbdən də həmin tədbirlərə adamları kütə halında cəlb etməkdənə, qanan, sənət bilicisi olan azsayılı, başbilən şəxslərin yiğilması daha məqsədəyündür. Nə yaxşı ki, bu başbilənlər zaman-zaman bizim sənətimizə obyektiv meydardan yanaşış layiqli qiyamətini veriblər. Mən Vaqifi bəxtiyar taleli sənətkar sayıram. Çünkü Vaqifi sevən, qiyamətləndirən, onun yaradıcılığına dərindən bələd olan oxuların sayı istənilən qədərdir. Bəzən yaxşı, həzin bir müsikiyə döñə-döñə qulaq asmaq istəyirsən. Vaqifin əksər şeirləri də adama belə cəlbedici təsir bağışlayır. Əsl poeziya dünyanın yeddi möcüzəsi kimi insanları sehrləmək, özünü cəzb etmək qüdrətinə malikdir.

Bizim onunla dostluğumuzun tarixi otuz ildən artıqdır. Vaqif kimi adamlar üçün deyirlər ki, elə bil bu adamin üzündə şeytan tüklü var, çünki nə qədər şılaqlıq, tərslik etsə də, ondan incimək mümkün olmur.

Xalq şairi Qabil: ... Günlərin birində Vaqif fikrili haldə mənə dedi ki, ustad, heç Çexovun şəklinə baxmışan? Dedim, əlbəttə baxmışam. Qayıtdı ki, o dahi, vur-tut cəmi 44 il yaşayıb. Gör bu ömürdə neçə gözəl, neçə əlməz əsərlər yaradıb? Bəli, Vaqif həm öz ədiblərimizə, həm də dünya klassiklərinə bu cür hərmətlə yanaşır. İndi də tale elə gatırıb ki, qismətimə sizinlə həm-səhəbat olmaq, mənəndə 13 yaş kiçik olan ağılli, mənənlə bir ömür yaşayan, heç kəsin kölgəsinə sığınmayan, müdrik adamlarla məsləhətləşməyi hər zaman özünü birlən Vaqif Səmədoğlu haqda söz demək düşür. Onun şeirləri bir qayda olaraq əhval-ruhiiyə, ovqat üstündə köklənir. Bu şeirləri gərk qarlı-qoşgunlu bir gündə isti otaqda və ya ocaq başında oturub həzin-həzin oxuyasan. Oxuduqca da dərindən düşünəsən...

Sənətşünas İsrafil İsrafilov: Mənim sevib bəyəndiyim, yaradılığını maraqla izlədiyim gözəl şair V.Səmədoğlu gənc yaşlarından sözünün, fikrinin orijinallığı ilə seçilmiş, hələ ilk şeirlərindən yüksək istedad sahibi olduğunu nümayiş etdirə bilmışdır. Təsadüf elə gətirdi ki, bir neçə il bundan əvvəl mən Vaqifla birgə İraq səfərində iştirak etdim və yol yoldaşı kimi onun necə gözəl, necə yüksək insanı keyfiyyətlərə malik olduğunu özüm üçün kəş etdim.

Xalq yazıçısı Hüseyn Abbaszadə: Sənət aləmində kif iyi verən bir sıra ədiblər var ki, öz sənət yoldaşlarına nəlbəndə baxan dəvə kimi nəzər salırlar. 1968-ci ildə Vaqifin ilk kitabı çıxanda da məhz belələri dodaq büzür, həqiqətdən, obyektivlikdən uzaq qərəzli fikirlər söyləyirdi. R.Rza bu məqamında da özüne xas olan dəhililik nümayiş etdirərək Vaqifin müdafiəsinə qalxdı və bu məqsədlə yazdığı sanbalı məqaləsini ümumittifaq mətbuatında çap etdi. 1996-ci ildə isə mən Vaqifin «Mən burdayam, İlahi...» adlı şeirlər kitabının təqdimat mərasimində iştirak etdim və onun bağışlığı kitabı böyük maraqla oxudum...

Şair Ramiz Rövşən: ... Mənim aləmimdə dünyanın ən böyük qələm sahiblərindən biri olan V.Səmədoğlunu tərifləmək, əslində elə özümüzü tərifləmək deməkdir. Mən Azərbaycan ədəbiyyatında Vaqif qədər özünü sixan, nəfsini saxlayan, mövcud imkanlardan yetərinçə yarananlığı özüne rəva bilməyən ikinci bir şair tanımırıam. Yaxşı ki, heç olmasa axır vaxtlar kitabları aradıl qaydada çap olunmağa başlayıb.

Naşir Əlican Əliyev: ...Mən belə hesab edirəm ki, Vaqif Səməd Vurğunla yanaşı, həm də R.Rzanın yadigarıdır. Bir vaxtlar bəzi ədəbi qüvvələr Vaqifin yaradılığını qavrayıb həzm etməkdə çətinlik çəkirdi. Bu səbəbdən də o zaman biz Vaqifin «Yoldan teleqram» kitabını çox böyük çətinlik və əziyyətlər bahasına hasılı gatirdik. Amma indi mən böyük razılıq hissi ilə qeyd et-

məliyəm ki, cəmi il yarımlıq zaman intervalında onun «Uzaq yaşıł ada», «Mən burdayam, İlahi...» və «Bəxt üzüyü» kimi sanballı kitablarını çap etmişik. Bu kitabların indi əldən-ələ gəzdiyini görəndə müəllifin özü qədər sevinc hissi keçiririk.

Şair Ayaz Vəfəli: 1951-ci ildə S.Vurğun mənim doğuldugum Calilabad rayonunun birinci katibi Rüstəm Qəhrəmanovla birgə bizim kəndə göləmidi. Onda mənim 8-9 yaşım ancaq olardı. Büyük şairin yanında göləmiş 12 yaşlı oğlu Vaqifi ilk dəfə mən onda gördüm. Səmədin xahişi ilə bir at tapıb gatıldılar, Vaqif də həmin ata minib xeyli o tərəf – bu tərəfə sürdü. Sonradan tale elə gətirdi ki, mən Bakıya göldikdən sonra Vaqifin bacısı Aybəniz xanımla ali məktəbin bir qrupunda təhsil alası oldum. Bir dəfə Aybəniz bizi evlərinə dəvət etmişdi və mən S.Vurğunun yazı masasının üstündə qalmış Vaqifin «Tək məzar» şeirinin əlyazmasını oxuyub, çox təsirlənəm. Yaradıcılığı ilə şəxsiyyəti vahdat təşkil edən sənətkarlardan səhəb düşəndə, mən həmişə Vaqif Səmədoğlunu nümunə göstərmmişəm.

Filologiya elmləri doktoru Gülrux Əlibaylı: Qəribə görünə də, Vaqif müallimin şeirlərini oxuduqca mən daha çox Dostoyevskini xatırlayıram. Dostoyevski insanın özünüdürk prosesinə yardımçı olursa, Vaqif Səmədoğlu sənəti oxucu üçün yeni-yeni dünyalar açır. Maraqlıdır ki, Vaqif ölüm haqda yazardıqca onun özünü də gözümüzzdə adiləşdirə bilir. Bütün bunlarla yanaşı, onun poeziyası yeri göldikcə oxucunu sarsıtmış, düşündürmək və heyrləndirmək qüdrətinə də malikdir.

Şair Vaqif Bayatlı Odər: Mən nədənsə həmişə zamanın özünə də bir canlı kimi baxmışam. Təsəvvür edin ki, keçən əsrin otuzuncu illərində ədəbiyyatımızın neçə-neçə azman təfəkkür nəhəngi gedərgəlməzə göndərildi və elə həmin o illərdə də M.Araz, F.Qoca, X.Rza, Ə.Kərim, Anar, Yusif və Vaqif Səmədoğlu kimi nadir istedad sahibləri dünyaya göz açıdalar. Mən 60-ci illərdə çap olunan

yeni şeirləri böyük diqqətlə oxusam da, çıxunu bəyənə bilmirdim. Daxilimdə yaranan boşluğun içində həqiqi poeziyanın xıffətini çəkən təşənə duyğular baş qaldırıb manı incidirdi. Elə həmin məqamlarda olıma Vaqifin kiçik bir kitabı düşdü. Kitabı oxuyub valeh oldum. Mən hələ rəhmətlik Yusifin yanım əsrlik yubileyində Vaqifi dönyanın ən böyük şairlərindən biri adlandırmışdım və bu gün də o fikrimdə qalıram.

«Addım» qəzeti, №9, 2002

* * *

Çağdaş şeirimizi ciyində iyirmi birinci əsrə aparan estafet daşıyıcısı şairlərdən biridir Vaqif Səmədoğlu... Nədənsə bu şair haqqında yazarların eksəriyyəti dostları, tanışları, iş yoldaşları, yol yoldaşlarından. Ona görə də bu yazınlarda Vaqifin daha çox insan kimi xarakteri açılır, daxili dünyası və xarici görünüşünün fotosu çəkilir. Poeziyasının təhlilinə isə xəsisliklə yer verilir. Burda bəlkə də qəribə heç nə yoxdur. Şeirin məna çalarlarını nöqtə-vergülünə qədər daha yaxşı anlamaq üçün bəzən şairin özünü yaxından tanımaq kifayət edər.

Uzaqdan-uzşağa tanıdığım Vaqif Səmədoğlu barədə bildiklərim yalnız dövrü mətbuatda oxuduqlarımız və bir neçə şeir kitabıdır. Qarşısındakı sonuncu «Uzaq yaşıl ada» kitabı isə həmin tanışlığın sərhəddini bir az da genişləndirdi. Kitabı vəraqıldıkca, şeirdən-şeira keçdiğcə adama elə galır ki, öz xəyalında yaratdığı o uzaq yaşıl adaya səyahətə çıxıb. Və hər şey o balaca ünvanda qərar tutub. Zamana, məkana, qalaktikaya aid nə varsa. Sonra isə şair qələminin qüdrəti söz pilləkəni ilə səni nəhayətsizlikdən pillə-pillə yərə endirir, yurda, torpağa bağlayır.

Amil Avey

Şair

«Müxalifət» qəzeti, 28 aprel 1999

Onunla hər sahədən, hər mövzudan danışmaq olar, qədim dünya tarixindən üzübəri ta çağdaş dünya mədəniyyəti, şeir, poeziya da daxil olmaqla ilk İnsan övladının sevgisindən, Allaha, dına tapıntılarından, eləcə də caz müsiqisindən tutmuş elə qadına və bir qədər də humorla desək, ləp Hamletlə Moşunun rastlaşlığı dilemmaların çözümüne qədər... Cox sada və eyni zamanda da hər şeyin köküna qədər nüfuz edən və bəlkə də çıxumuzun adı yanaşıb, əhəmiyyətsiz hesab etdiyi kiçik mətləblərdə belə qəribə həyat qanuna uyğunluqlarına güzgü tutmağı bacaran İnsan – Vaqif Səmədoğlu.

Vüqar Bektaş

«Palitra» qəzeti, 01-04 aprel, 2000

* * *

Qərb bölgəsinə səfərimiz «Bölgələrdə milli düşüncənin qalınmasına» layihəsi çərçivəsindəydi və bu layihə Azərbaycan Prezidenti yanında QHT-lərə Yardım Şurasının ayırdığı vəsait hesabına keçirildi.

Biz tanınmış yaziçimiz Elçin Hüseynbəyli ilə bu səfərimizi Qazaxdan başlamağı qərara aldıq, çünkü Qazax ölkənin Qərbe açılan qapısıdır və Azərbaycan mədəniyyəti tarixinə misilsiz töhfələr vermiş bir eldir. Gəlmişizdə əsas məqsəd insanlarla görüşmək idi.

... Qazaxda milli şuru qaldırmağa ehtiyac yoxdur. Qazaxda milli şuru yaşıdan adamlara dəstək olmaq görəkdir. AYB Qazax filialının binasında keçirilən görüş bu fikrimizi daha da qatılışdırdı.

... Heç bilmirəm, Vaqif Səmədoğlunun, Nizami Cəfərovun və Qənirə Paşayevanın mənəvi dəstəyi olmasayı, səfərlərimiz belə effektli alıñardımı. Çünkü bugun biz, milli düşüncəni məmər beyninə çatdırmaq istəyirik, məmər beyni isə Bəzz qalası kimi bir şeydir, elitar ordunun dəstəyi olmasa, fəth etmək çətin olur.

Qazağın gəlib Səməd Vurğunu anmamaq Vatikanı gedib

Papani yaddan çıxmaq kimidir. Burda hər yerda Səməd Vurğun ruhu var, hara getsən Səməd Vurğundan bir xatirə var.

...İndi biz, Qazax torpağında, Səməd Vurğun yadigarı, çagdaş Azərbaycan şeirinin ən böyük simalarından biri, görkəmlı şairimiz millət vəkili Vaqif Səmədoğlu ilə olub-keçənlərdən və gələcəkdən danışırıq, işlərimizi planlayırıq. Mən rəhmətlilik Yusif qağamlı (Yusif Səmədoğlu) Qazaxda çox olmuşam. Amma Vaqif qağamlı birlinci dəfədir. Elçin də, mən də hələ uzun müddət bu görüşün təssərütü ilə yaşayacaq, bu təssərütə yəqin ki, ortaya yeni bir əsər də qoyacaq, hər halda mən artıq onu başlamışam. Amma bu yazağı maqsədim bətəssərütələri oxucularla bölmüşəm deyil. Biz bu səfərə ictimai bir görevlə gəlmışık və Vaqif Səmədoğlu kimi böyük bir şəxsiyyət bu missiyanın həyata keçirilməsində biza, mənəvi qalxınmaya öz töhfəsinə verməyə çalışan yazıçılarla dəstək olaraq Bakıdan Qazağa gəlib. Sonrakı hadisələr, insanlarla görüşlər göstərdi ki, bu biza qarşı çox böyük addımçıydı. Hara getdiksə, xalq Vaqif Səmədoğlunu həm böyük şairin oğlu, həm böyük şair, həm də sevimli millət vəkili kimi qarşılıyırı.

Modern Azərbaycan şeirinin ən böyük simalarından olan Vaqif Səmədoğlu, həm də qədim Azərbaycan ənənələrini özündə yaşıdan bir şəxsiyyətdir. Biz yaradıcı adamlarıq, görüşlər bitəndən sonra Olimpiya kompleksinin kottecində oturub yaradıcı söhbətlər eləyirik. Dünya ədəbiyyatının müzakirə edirik, el sənətkarlarını yada salırıq, öz yaradıcılıq planlarımızdan danışırıq. Təəssüf ki, üstümüzdə diktafon yoxdur, yoxsa Vaqif qağamın söhbətləri elə hazır kitabdır. Bu, dünya və Azərbaycan barədə çox zəngin bilgiliyi olan bir insanın ömrü fəlsəfəsi, həyata baxışlarıdır. Elçin Hüseynbəyli deyir, Elxan, elə Vaqif müəllimin düşüncələrini xalqa çatdırmağın özü milli düşüncənin qalxınmasına ən böyük xidmətdir...

Elxan Zal Qaraxanlı

Şair

«Ekspress» qəzeti, 10.10.2008

...Əslində bu yazı iç dünyamda çoxdan – beş il əvvəl, bol işqli bir yaz günü başlırab.

Deyəsən, hərənin heç olmasa, həyatda bircə dəfə baxtı gətirir...

Vaqif Səmədoğlu haqqında beş adamın qəlbinə yatan söz deməksə, baxtdan çox alın yazısı kimi bir seydi.

...1986-ci ilin o may günlərində Gürcüstan Dövlət Filarmoniyasının böyük salonunda Ümumittifaq caz musiqisi festivalının keçiriləcəyindən xəbər tutanda, yadına düşən təkcə Əzizə Mustafazadə oldu. Vaqif Mustafazadə böyük sənət yoluna Tbilisidə çıxmışdı. Onu xatırlayı, sevirdilər, adını hörmətlə çəkirdilər. Bu şəhər Vaqif Mustafazadə ömrünün davamı Əzizəni necə qarşılıyacaqdı! Əzizə Vaqif sənətinin yaşatınma qadıri olduğunu təsdiq edə biləcəkdir? Məni festivala götürən bu suallara cavab almadı.

Amma səhnənin arxasında hamidən qabaq Vaqif Səmədoğlu ilə üz-üzə gələndə həm heyrətləndim, həm də çəsdim. Və bir an sonra xatırladım ki, televiziyyada «Caz həvəskarları klubu»nu aparır, festivala gəlməməsi daha təəccübüllü olardı. Bir qiraqdaca dayanıb ağızınacan dolmuş salona göz gəzdirdi və mənə elə gəldi ki, adamların arasında ümidsizliklə adaşını – Vaqif Mustafazadəni axtarır, onun yoxluğunundan danırıx.

...Və o gecə Əzizə V. Mustafazadənin davamçısı olduğunu sübut elədi. Arasıkəsilməyən alqışlar onu bir neçə dəfə səhnəyə qaytardı. Mənə elə gəldi ki, üzdən sakit görünənə də, onun uğuruna ən çox sevinən səhnənin uzaq küncündə tək-tənha dayanmış Vaqif Səmədoğluydu. Əzizəni bağınna basanda kövrəldiyini gizlətməyə çalışmadı da.

Fikrimiz vidalaşış ayrılmış idi. Qəfildən Vaqif Səmədoğlu dəstədən qopub biza sarı gəldi:

- Vaxtınız varsa, gedək sakit bir yerdə oturaq.

...Bir az sonra «İveriya» mehmanxanasının Kür səmtindəki evyandasında, açıq havada oturmuşduq. Yaz gecəsinin ətri, yumurta sarısına oxşayan Ayın Kürün sularındaki əksi, gurultulu

konsertdən sonrakı sakinlik, sırlı bir ovqat yaratmışdı. Cox şey sıfırı eləməyə qoymamışdı. Hərəyə bir şüşə «Kindzmarauli» çaxırı, yemək üçün pendir, turşu, göy-göyərti... Söhbətimizinsə başlıca mövzusunu şeirdi, cazdı. Sənətə can atan iki cavan oturub Vaqif Səmədoğlunun söhbətini su kimi içirdik. Arabir stolumuza onu tanıyanlar yanaşındılar, görüşüb hal-əhval tuturdular, qulluğunda durmaq isteyirdilər, üzrxahlıq elayıb heç birini qəbul etmirdi. Araya sakinlik çökəndə xahişsiz-minnəntsiz qüssəli, bir az da titrək səsileşən şeir oxuyurdu.

Bu şeirləri jurnalda oxusam da, həmin sırlı gecədə məndə belə bir hiss vardi ki, misralar elə burdaca, gözümüzün qabağındanca yaranan və ikimiz də qeyri-adı anlar yaşadığımızdan təsəvvürərgəlməz dərəcədə xoşbəxt idik.

...Mehmanxana nömrəsinin alaqrانlığında səssiz-səmirsiz oturmuşduq. Məni getməyə qoymamışdı, yəqin tək-tənha anlarında belə adamın insan hənərinə ehtiyacı olur. İkimiz də nə haqdaşa danışmağın, ortaya çıkmış sükütu pozmağın mənasızlığını duyurduq. Mənə elə gəldi ki, belə vəziyyətdə onun tənhalığını qova biləcək bir qüvvə təbiətdə mövcud deyildi. Səfər yoldaşlarının arabı ona baş çəkmələri, söhbətə tutmaq istəmələri papiros tüstüsü kimi bir müddət havadan asılı qalrırdı. Gündüzdən alıb qoymuşumuz iki şüşə gürçü çaxırı stolun üstündə başı bağlı qalmışdı. Bизsə vaxt ölçülərin itirmişdik. Elə bil bu əzici süküt sonsuzluğacan davam edəcəkdi.

Bu vaxt qapı döyüldü, otağa Allah yetirmiş kimi, tanınmış gürçü kinorejissor Otar Əseliani girdi. Vaqif Səmədoğlu ən yaxınına görən adam kimi bayaqdan qırıldanmadığı kresləden dikəldi, isti-isti qucaqlaşdırıb, hal-əhval tutıldılar. Otar Əseliani ayaqüstücə soruşdu:

- Vaqif, Xəzərin vəziyyəti necədir?!

Əvvəl elə bildim, səhv eşitmışım, ancaq Vaqif Səmədoğlu dərinin dərdindən danışanda şübhə yerim qalmadı. Hər ikisi gündəlik qayılardan, ötbükəngi şeylərdən çox yüksəkdə dururdular. Otar Əseliani danışı ki, Parisdə yaşayır, yeni film çəkir.

Tbilisiyə məzuniyyətə gəlib. Təyyarə limanında hardansa xəbər tutub ki, Vaqif Səmədoğlu da burdadır, evlərinə dəyməmiş onu axtarıb tapıb. Onda bildim ki, Otar Əseliani öz filmlərində Vaqif Səmədoğlunun ideyasından istifadə edib. Və o gecə mən daha bir Vaqif Səmədoğlu – ürəyi, əliaçiq insan kəşf etdim.

Unudulmaz söhbətlərdən, vidalaşmadan sonra o may gecəsinin gecə yarısı küçəyə çıxmış. Xırda yağış başlayıb.

...Və inanırdım ki, bu yağışlı, kiməsiz və tənha gecədə Vaqif Səmədoğlunun şeir söyləmək ovqatı olmalıdır. Bəlkə də hələ mənim oxumadığım bir şeiri həmin o gecədə yazılıb...

...Axırıncı gün üzdən sakit görünən də, hiss olunurdu ki, darıx. Cüməbaşı səsi qırılırdı, öz içində çəkilib dünyani unudurdu. «*Ancaq yol çəkmək üçün olan gözloris*» eynayının arxasından harasa uzaqlara, boşluğa dikiilirdi. Onu öz dünyasından ayırmamaq üçün susurdum. Amma vaxtin daraldığını görüb, festivalın programının üzərinə bir-iki kəlmə yazmasını xahiş etdəm. Bilirdim ki, nə «istedadıma inanacaq», nə də «uğur arzulayacaq». Elə də oldu, aydın xəttlə cəmi bir cümlə yazdı: «*Nəriman, insan heç yerde darixmasın gərək. V. Səmədoğlu. 24.05.86.*», ancaq mənə elə gəldi ki, özü bu sözləri yazanda da darıxırdı.

...Ayrılmıağımız tətənəsiz, vədsiz, amma səmimi oldu. Öz içində çözələdiyi hansı fikrindənse yaxasını qurtarıb əlimi möhəkəm sıxıdı:

- Allah amanında, dərdin almı.
- Allah amanında, Vaqif Səmədoğlu.

Nəriman Əbdürəhmanlı
Yazıcı, şair
«Xəzər» jurnalı №4, 1991



Səfərimiz Kaşgari fondunun «Bölgələrdə Milli şürurun dirçəldilməsi» layihəsilə bağlıydı. Buralarda milli şürurun dirçəldilməsinə ehtiyac yoxdur, əksinə ondan öyrənməyə çox şey var.

Ən maraqlısı Vaqif Səmədoğlunun Qazağa gəlməsiydi. ...«Sabahdan Kür qirağına gedək, qoy Elçin bizim yerlərin ruhunu duysun, havasını udsun» - Vaqif müəllim təklif elədi. Həmin gündən, belə demək mümkünsə, Vaqifli günlərimiz başladı. Özü də nə başlıdı. Təbiat qoynunda, Kür qirağında söhbatlər, qonaqlıqlar... Uşaqlıq və məktəb dostu Anar, böyük qardaşı və sirdası Yusif Səmədoğlu, «əməi» deyə müraciati etdiyi Rəsul Rza, Ənvar Məmmədcanlı ilə bağlı xatirələr çözələndi.

Biz «Poylu» körpüsündən keçib, Qarayazı səmtə gəldik və dayandıq. Bu safordə bizi Vaqif müəllimin bu yerlərin gözəl oğlu hesab etdiyi Qasım müəllim müsayiət edirdi. Kür qirağında özünü 58 yaşlı kimi qələmə verən, əslinda isə yeddi onilliyi qara kürəyinin arxasında qoyan Fərhad kişi və yaxınları ocaq çatıb, qazan asmışdır, Vaqif müəllimin görüşünü səbirsizliklə gözləyirdilər. «Siz gələn yollara qurban olum» - Fərhad kişi dedi və hamının boynunu qucaqladı.

Mən Kürün qirağına çıxdım. Vaqif müəllim: «Elçin, uzağa getmə ha, burada canavarlar var» - dedi. Bilmirəm, ustad sənətkarımız bunu zarafatla, yoxsa ciddi söylədi.

Mən dedim ki, Kür qirağında yatmaq istəyirəm. Palaz, döşəkə gətirdilər. Kür qirağında uzanıb, suyun həzin nəğməsin-dən, sudan qopan küləyin nəmli dadından xoşhallandım, bir zaman Araz qirağında quzu otararkən, bax beləcə uzanıb, suyun səsinə qulaq asdıığımı xatırladım və yuxuladım. Uzaqdan isə Səmədoğlunun Elxana zarafatyana dediyi və ümumi gülüşlə qarışılan sözlərini eşitdim: «Ə, Elxan, onu qoyma e, yatsın. Birdən Elçini bada verərik? Canavar yeyər, sonra deyərlər ki, qazaxlılar qarabağlılardan Vaqifin hayifini aldılar...»

Oyananda hamı süfrə başında oturub, Vaqif müəllimin

xatirələrini dinleyirdi. Ən çox xatırlanan mərhum Yusif Səmədoğludur. Qasım müəllim Yusifdən danışanda gözləri dolurdu. Vaqif müəllim dostunun ovqatını başqa səmtə yönəltmək üçün səhbəti dəyişdi və uzaq Leningrada apardı: «Bizi Leningrada S. Vurğun poeziya gününə dəvət eləmişdilər. Rəsul Rza məni də aparmıṣdı. O zaman ıosif Brodskinin vətəndən qovulan vaxtlarıydı. Leningrad Yazıçılar Biliyinin rəhbəri Orlov mənə də söz verdi. Mən də təklif elədim ki, Piter sakinlərinin, eləcə də Brodskinin sağlığına içək. Hamı çəsdi, bir-birimin üzünə baxdı. Mən də əlavə elədim ki, ayaqısta içək. Macbur olub ayaga durdular. Tədbirdən sonra Rəsul əmiyə dedim ki, deyəsən, düz eləmədim axı. O da hırslı-hırslı cavab verdi ki, düz eləmədin, ancaq əcəb elədin!»

Elxan Zal Kür qirağının gözəlliyyindən, V.Səmədoğlunun xatirələrindən vəcdə gəlib: «Qaşa, söz verirəm ki, bu görüşümüzdən bir poemə yazacam. Adını isə «Qarağacın altında bir gün» qoyacam» dedi...

Saloğlu vaxtimız başa çatırdı. Səhərəsi günü Vaqif müəllimin məktəblərdə görüşü vardı. Daha doğrusu, sentyabrın 15-də o, bir neçə məktəbin açılışında olmalı idi... Məktəblərin açılışından sonra lətfəsi dillər əzberi olan Hüseyn Arifin «Ev muzeyi»nə gəldik... Hüseyn Ariflə bağlı xatirələr dinlənildi. V.Səmədoğlu bir əhvalat danışdı: «Bu evi rəhmətlik Hüseyn qaşa özü tikdirib. Bir dəfə burada yeyib-icəndən sonra Hüseyn qaşa yatdı. Mənsə gündəliyimə qeydlər etməyə başladım. Bir də gördüm ki, qaşa yorğanın altından mənə baxır, axırda yorğanı üzündən götürdü və dedi: a canbatmış, yenə də yazersənmi? Yaz, yaz, tarixdi».

Bizim Vaqif Səmədoğlu ilə günlərimiz də tarix idı...

Elçin Hüseynbaylı

yazıçı

«525-ci» qəzet, 11 oktyabr 2008-ci il

Mənim varlığını sübut eləyənlər mənim kitablarımı cirib atanlardır, dananlardır, nadanlardır. Çünkü mən bunların təfəkkürünə, dünyagörüşünə və zövqünə bələdəm və bunlar mənə deyəndə ki, bu nə abstrakt şeylərdir yazmışan, mən bilmışəm ki, mənim yazdıqlarım nəyəsə dəyər. Həmçinin də dramaturgiyada. Əsərim oynanılır, tamaşanın yarısından durub zəli tərk edənləri görəndə, mənə aydın olub ki, nəsə yaza bilmışəm.

Vaqif Səmədoğlu

Mənim bütün əsərlərim – dramaturgiyam da, poeziyam da bir Şeirdir.

Vaqif Səmədoğlu

Vaqif Səmədoğlu xalqımızın elə maraqlı şair-dramaturqlarındandır ki, sağlığında klassikləşib...

Sual: Vaqif müəllim, necə oldu ki, Siz poeziyadan dramaturgiyaya keçdiniz?

Vaqif Səmədoğlu: Dramaturgiyaya məni tanınmış rejissor, öz dəst-i-xottı olan sənətkar Hüseynağa Atakişiyev gətirib. Sual verə bilərsiniz ki, bu necə oldu? Mənim uşaqlıq dostum Emin Sabitoğlu məni Hüseynağa ilə tanış edib. Sabit Rəhmanın «Nişanlı qız» pyesinin Şəki Dövlət Dram Teatrında tamaşası hazırlanırdı. Biz bu tamaşanı Şəkida müzikil kimi hazırlamaq istəyirdik. Mən də bu pyes üçün ön dörd, on beş şeirlər yazmışdım. Biziş bu sahədə artıq təcrübəmiz vardır. Belə ki, Emin Sabit Rəhmanın «Hicran» pyesi əsasında liberetto yazmışdı. Həmin liberettoya da şeirləri mən yazmışdım. «Nişanlı qız» pyesi üçün də mahnilar, duetlər, reçitativlər yazıb, Şəkiyə göndərdik. Sonra da biz Eminlə getdik hamın tamaşanın premyerasına. Orada da teatrin yaradıcıısı, baş rejissoru Vaqif Abbasovla və teatrin rejissoru və aktyoru Hüseynağa Atakişiyevlə tanış oldum...

Şəkidə tamaşadan sonra banket oldu. Banketdə mən də çıxış elədim. Oradan çıxanda başında buxara papaq, cavan, çox gögçək oğlan olan Hüseynağa mənim qoluma girib, dedi: «Siz özünü niyə pyes yazmısınız? Görürəm ki, teatra belə həvəsiniz var. Səməd Vurğunun oğlusunuz. Sabit Rəhmanla durub-oturmusunuz». Düzü, özümün də pyes yazmağa həvəsimvardı. Hətta ilk pyesimi – «Uca dağ başında»nı yazmışdım da. Amma Hüseynağının bu sözləri mənə yenidən bir təkan oldu. Bundan

sonra «Bəxt üzüyü»నü yazdım. Təsəvvür edin ki, Şəki kimi balaca bir yerdə bu tamaşa iki il anşlaqlarla getdi. Hüseynaga bu pyesi sərf komediya kimi qoymamışdı. Mən necə faciəvi komediya kimi yazmışım, elə də qoymuşdu.

«Bəxt üzüyü» tamaşasından sonra H. Atakişiyev tacili Bakıya galib, Bertold Brextin «Arturo Ui-nin karyerası»nı tərcümə etməyi mənə tapşırıdı. Və xahiş etdi ki, ən geci bu pyesi 10 günə tərcümə edib ona verim. Onlar bu tamaşa ilə Almaniyada festivalda iştirak etməli idilər. Təsəvvür edin ki, şeirlə yazılmış əsəri belə qısa vaxtda tərcümə etmək nə deməkdir. Amma mən pyesi bir həftəyə tərcümə etdim. H. Atakişiyev Milli Akademik Dram Teatra baş rejissor galəndə də yənə Brextin «Üç quruşluq opera» pyesini tərcümə etməyi mənə etibar etdi. Həmin tamaşaya quruluş vermək üçün Almaniyadan (o zaman Almaniya Demokratik Respublikasından) rejissor Karl Georg Kayzer və rəssam Aksel Pfefferkorn gəldi. Bax, mənim dramaturgiyaya gəlişim belə başladı.

Sual: 1999-cu ildə Sizin 60-illik yubileyinizi Hüseynaga Atakişiyev şeirlərinizdən ibarət «Yaşıl ada» adlı maraqlı bir kompozisiya hazırlamışdır. Həmin tamaşanın təessüratı bu gün də yadimdadır. On il bundan qabaqkı həmin təessürat yaddaşımızda necə qalıb?

Vaqif Səmədoğlu: Çox yaxşı yadimdadır. Elə bil ki, həmin tədbir dünən olub. Orada iştirak edən dostlarım, hənsilər ki, artıq dünyalarını dəyişiblər, elə bilirom ki, hələ sağırlar. Həmin tədbirdə rəhmətlük Əbülfəz Elçibəy də çox maraqlı çıxış etdi. Hüseynaga mənim yubileyimi əsl şair yubileyinə çevirdi. Şairin yubileyi də onun şeirləridir. O da mənim şeirlərim əsasında maraqlı tamaşa hazırlamışdı. Nə ssenarinin yazılmamasında, nə də tamaşanın hazırlanmasında mən iştirak etməmişdim. Amma hər şey mənim ürəyimcə oldu.

Müsahibəni apardı:
Ağalar İdrisoğlu
Yazıcı-rejissor

«Azad Azərbaycan» qəzeti, 25.02. 2009

Deyirlər gülüş dərmandır; həm də təkcə canın, bədənin yox, ruhun, mənəvi aləmin də dərmanıdır. Bu, yalnız həkimlərin deyil, yazılıcların da inamıdır. Təsadüfi deyildir ki, dünyada elə bir ölkə tapmaq olmaz ki, onun xalq ədəbiyyatı yumorla, satira ilə parlayan mənalı, gözəl nümunələrlə dolu olmasın. Həm də komediya və satira janrinin əsərləri şəkilcə də çoxcəhətlidir, zəngindir: rəvayətlər, məzəli əhvalatlar, məsəllər, nağillar, səhnəciklər, qaravallilar və saira.

Hər bir xalq və onun ədəbiyyatı əsərlərin təcrübəsində yumoru, satiranı, gülüşü iri və kiçik formalı əsərlərlə tutarlı, kaskin, yığcam sözlər və məsəllərlə əbədiləşdirmişdir, arası kasılmadən bu xəzinəni müxtəlif formalı yeni tapıntılarla yenə zənginləşdirir. Çox sevindirici haldır ki, Azərbaycanın həm xalq, həm də yazılı ədəbiyyatı, həm klassikləri, həm də müasir yazılıcları daima bu kəsərlə silaha – humor və satira janrinə müraciət etmiş və edirlər.

1987-ci ilin son axşamında Azərbaycan televizorunda maraqla, arası kəsilməz gülüşlərlə, xoş əhval-ruhiyyə ilə baxdığımız «Yaşıl eynəklə adam» tamaşası bizda belə hissələr oyadı. Tamaşçıların arzusu ilə bir müddət sonra Azərbaycan televiziyası ikinci dəfə əsəri nümayiş etdirdi. Onun müəllifi Vaqif Səmədoğlu, quruluşçu rejissörələr Ramiz Həsənoğlu və Tariyel Valiyev, quruluşçu rəssam Rafael Əsədov, quruluşçu operatoru Eldar Məmmədovdur. Onların hamisini bir yerdə göstəririk ona görə ki, bu tamaşa olduqca bütöv təsir bağışlayır, ilhamlı, vahid bir nəfəslə yaradılmışdır.

Tamaşanın böyük məziyyəti insani şadlandırıran, ruhunu qaldiran sağlam gülüşdür. Elə buradaca qeyd edim ki, həm də mənəli gülüşdür, tamaşacının düşündürən gülüşdür, nadir istisnalarla bayağı ünsürlərə aludaçılık göstərməyən realist tamaşanın doğrudu gülüşdür. Realist sözünü nahaq işlətmədim: əsərin qəhrəmanlarından yaşıl eynəklə adam da, onun ətrafindakılar da bir sırə həm müsbət, həm də mənfi keyfiyyətləri olan zəmanə adamlarıdır. Həyat, əxlaq, məhəbbət və sair məsələlər barədə onların hə-

rəsinin öz görüşü, öz anlayışı var və çox zaman bu ətrafda gülüş doğuran mübahisələri da olur.

Pyesin qəribə bir xüsusiyyətini də qeyd etmək istəyirəm: əvvəlcə adama elə gəlir ki, epizodlar arasında heç bir rabitə, heç bir süjet yoxdur. Lakin bu aldadıcı təessüratdır. Vaqif Səmədoğlu tamaşaçıyı intizarda saxlayan orijinal bir priyom tapmışdır. Onun yaratdığı surətlər, o cümlədən yaşıl eynəkli adam da dörin tellərlə biri-birinə bağlı qohumlardır. Bu sırrı o birlən-birə açmır. Əvvəlcə tamaşaçıya elə gəlir ki, bu adam sadəcə olaraq həyatda özünü və yerini tapmamış yüzlərlə məzəli şəxslərdən biridir, nə uca bir qayəsi, nə də cəzibədar bir istəyi var, lağlığı hərəkətlərdən ləzzət alan bir oyunbazdır. Əslində isə heç də belə deyil. Müəllif fikrinin gözəlliyi bu aldadıcı «rabitəsizliyi» bədii sırr kimi gizləməsindədir. Bir müddət sonra dramatik konflikt çözələnlən yetişdiyi zaman sırr açılır və bu da badiiliyin tantanəsinə çevirilir. Bu təntənə əsərdəki, bütün epizodların qırılmaz tellərlə bağlılığından doğur.

Tamaşanın son səhnəsində məlum olur ki, yaşıl eynəkli şəxs işqli, hərəkatlı humanist bir fikrin, məhribən duyğular və görüşlər həsrətinin təsirilərə hərəkət edirmiş. Demə o, yaponların təsəvvürlənə görə, 1988-ci ilin ajadə üstündə gəldiyinə inanmadan istifadə edibmiş. O, biri-birindən xəbərsiz yaşayan, başları işa qanmış, müsbət mənada qohumluq hissələrini unutmuş, aylarla, illərlə görəlməyən, ünsiyyət duyğusunu kütləşmiş qohumlarını ayıltmaq istəyirmiş. Buna görə də onları heç olmasa bir neçə saatlıq bir süfrə başına yığmaq, görüsdürmək fikrinə düşübümüz və bu məqsəd namına məharətlə hazırladığı xüsusi qutuda, xüsusi məktubla ajadahani onların hərəsinə ayrı-ayrılıqla hadiyyə göndərmiş, həm də təhdidədici, qorxulu məktubla... Uzun zaman biri-birindən xəbərsiz yaşamaq, hətta bir mülküdə qaldığı, qonşuluq etdiyi halda biri-birini tanıtmamaq, ünsiyyətə girməmək zəmanəmdən dövri şəhərlərinin sənəkləri üçün səciyyəvi deyilmə? Bizcə, səciyyəvidir! «Yaşıl eynəkli adam»ın qurulusçuları və tamaşasını yaranan aktyorlar müəllifin bu fikrini həm müxtəlif, həm də təsirli səhnə vasitələri ilə canlandırma bilmişlər.

Əsərdə modabazlıq, «import» mallar əsirliyi, klassik və xalq musiqisi ənənələrindən uzaq Qərbin «pop» musiqi təsirləri də yaxşıca sənət diliyə lağla qoyulur, istehza obyekti olur. Belə yerdə həm qurulusçuların, həm də aktyorların istehza vasitələrindən, şarj və şisirtmələrdən (qroteks) istifadə etməsi töbuidür.

Bu tamaşada adama son dərəcə xoş təsir bağışlayan bir keyfiyyəti də qeyd etmək istərdim: o da aktyorların istər yumoristik və satirik, istərsə qroteks boyalı səhnələrdəki təbii, inandırıcı oyunudur, xarakterlərin realist planda açılmasıdır. Komik və satirik əsərlərdə çox zaman tamaşaçını yoran, bu gündən artıq keçmiş feodal həyatın qalıqlarını, iyirminci illərin Quba və Kömürçü meydanlarının bazar əshlini yada salan bayağı, loru tiplər, hərəkətlər və danışıqlar əsl komediyanın tələb etdiyi realizmin düşmənidir. Xösbəxtlikdən «Yaşıl eynəkli adam» tamaşasında iştirak edən aktyorların demək olar ki, hamısı bu xəstəliyin virusunu yaxına qoymamışlar. Başda rəis rolinin ifaçısı Səyavuş Aslan olmaqla, Yaşar Nuriyev (Kazım), Afaq Bəşirqızı (Falçı), Cahangir Novruzov (Cahangir), Məbəd Məhərrəmov (Qərib) səhnədə güldürütü, komik surətləri təcəssüm etdirirlər, həm də realist planda...

Əsərdə «Rəis» səhnəsi fikri və estetik tutumu cəhətdən xüsusən dolğundur, mənalıdır, inandırıcıdır. Eyni zamanda hədəfə vurur, şahidi olduğumuz və çox zaman lap gözümüzün qabağında baş verən iyrancı, nifratımız mənəvi pozğunluqları qırmaclayan, yaxıb-yandırın nikbin gülüşlə parlayan səhnədir. Bu səhnəni Səyavuş müstəsna dərəcədə ustalıkla, tamam həyat həqiqətinə uyğun şəkildə canlandırır. Turist qadınla onun, yəni obrazının yaratdığı rəisin söhbətində hər kəlmə, hər replika tamaşaçılara gülüşü ilə müşayiət olunur. Rəisin bacısı oğlu ilə söhbəti və rəftarında da Siyavuş səciyyəvi səhnə yaradır. Burada kiçik bir replika belə dolğun ictimai, həyatı mənə kəsb edir...

Müəllif göstərir ki, personajlarının bəzisi düşüncə, təfakkür intizamı nə olduğunu bilmir. Buna görə də tez-tez Azərbaycan və rus sözlərini, cümlələrini biri-birinə qarışdırırlar. Məncə, ağıllı

tamaşaçı burdan bircə nəticə çıxara bilər: hansı dildə danışırsan danış, lakin diqqətin üstündə olsun, təmiz danış!

Mən elə biliyəm ki, «Yaşıl eynəkli adam» baxanlar içərisində adətən bütün əsərlərdə olduğu kimi, burada da elələri ola bilər ki, desin: «O obraz filanksasdır...», «bu obraz filanksasdır». Hətta səhnədə özünü görüb inciyənlər, müəllifin dalınca deyinənlər də ola bilər. Dünya ədəbiyyatı tarixində bu, nadir hadisə deyil. Qoqol bir zaman yazdı: «Mən indi görürəm ki, komediya yazılışı olmaq na deməkdir: haqiqatın kiçicik bir əlaməti kifayətdir ki, sonın əleyhina üşyan qaldırsınlar, həm də təkcə bir adam yox, bütün bir zümrə! İndi mən əyalətlərin güzəranından daha artıq və daha yaxşı bildiyim Peterburqun həyatından bir şey yazmış olsaydım, nələr baş verəcəyini təsəvvür edirəm! Axi qardaş məhəbbətilə sevdiyin adamların sənə düşmən kəsildiyini görəndə heyfislnənməmək olmur!»

Qoqolun bu satırları «Kəndçi qızı»nın ilk tamaşalarından birində gördüğüm bir hadisəni yadına salır: Tamaşaçılardan biri «Hamlet tələsi» səhnəsində Mamişovla Alışovun ifşasına dözə bilməyib nümayişkaranə bir əda ilə deyinə-deyinə tamaşa salonunu tərk etdi. Kim isə zaldan ona işarə edib dedi:

- Hərifin yaralı yerinə toxunub...

Mən inanıram ki, «Yaşıl eynəkli adam» tamaşasında da inciyənlər, pərt olanlar tapılacaq. Lakin ələcsizliyindən dözməldirlər, başqa çara yoxdur! Axi əslinə baxanda özünü mənfi surətə oxşadan adam, xasiyyətindəki pis sıfırlarə son qoymağə çalışsa, daha ağıllı hərəkət etmiş olar. Belə yerdə hırsınlı, əsəbiləşmək axmaqlıqdır.

Həyatda rast gəldiyi hər ağır, hər çətin vəziyyəti dramatik-ləşdirən, özü üçün qüssə, kədər mənbəyinə çevirib bədbinləşən, əsəbiləşən, bəzən ümidişləşən, çıxış yolunu itirən adamlar az olmur. Belələrini nəzərdə tutaraq müdriklər deyiblər: «Açıqlı adamin ağızında bal da acı dadar». Bir qayda olaraq insanlar belələrindən uzaq olmağa çalışırlar. Əksinə, təbiətən nikbin, gözü açıq, xoş xasiyyət, deyib-gülən, mənali sözdən ləzzət alan, ən

gərgin hallarda, dramatik situasiyalarda belə güləməyi bacaran, öz nikbinliyini saxlayan şaxslər cazibədar və ürəyeyatan olurlar. Çünkü ürəkləri təmizdir. Ürəyi çırklilər isə belə əsərlərdən iibrət dərsi almırlırlar. Komediyanın, o cümlədən «Yaşıl eynəkli adam»da qayası məhz budur.

Qeyd etdiyimiz kimi, dünya ədəbiyyatında gülüşün, yumorun tərbiyəvi əhəmiyyəti, insan təbiətindəki qüsurları islah edən, həyatdakı yaramaz, iyarcə mənfi təzahürləri öldürən, silib aparan qüvvəsi barədə çox deyilib. Arzu edərdik ki, Vaqif Səmədoğlunun şəfali gülüşlərlə dolu komediyası hamiya tərbiyəvi təsir göstərə idi ...

Mirzə İbrahimov

Xalq yazıçısı, akademik
«Ədəbiyyat» qəzeti, 20 may 1988

* * *

... «Ədəbi-dram verilişləri» redaksiyası Vaqif Səmədoğluna pyes sifariş eləmişdi. «ƏJDAHА» ilindən ötrü.

... V.Səmədoğlunun yubatmadan, longitmədən «Ədəbi-drama» gatirdiyi «Yaşıl eynəkli adam» telepeysi detektiv modelində qurulmuş komediya idi. Əsər ləzzət eləmişdi, redaktorlara da, rejissorlara da...

Teletamaşanın efirə yayılmışlığı günün səhərəsi Yaşar Nurinin Kazımının frazəsi, jestləri Bakı küçələrini həməncə dolaşdı. Folklor teleekranda sintəzə uğrayıb, modernlaşdırıb yenidən meydan koordinatlarına qayıdırırdı; televiziyon modern folklorun gəlişdiyi məkan statusunda təsdiqlənirdi.

Aydın Tahbazlı

«Usta və ayna» kitabından
Bakı, 2004

İlk eñirindən 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu gün də tamaşalar «Yaşıl eynəkli adam»a böyük maraqla baxırlar.

Qısa zaman intervalında hazırlanmış tamaşanın ssenari müəllifi Vaqif Səmədoğlu id. Olduqca maraqlı yazılmış bu pyesə gúc verən amillərdən biri də baş rolları ifa edən aktyorlar id.

Rejissor Ramiz Həsənoğlu: «O vaxt televiziyanın gözəl bir ənənəsi var idi. Hər Yeni il gecəsi efira yeni tamaşa getməli idi. Əjdaha ili yaxınlaşırı. Bununla bağlı nəsə bir şey hazırlamaq lazımdı. Ancaq əlimizdə ssenari yox idi. Ona görə də Vaqif Səmədoğluna müraciət etdik. Vaqif Səmədoğlu dramaturq kimi teatrda özünü təsdiqləmiş adam idi. Çox qısa zamanda bu pyes yazıldı. Elə qısa zamanda da çəkilişlər başa çatdı. Qısa vaxtda çəkilməsinə baxmayaraq, çox böyük zövqlə işlədik... Çox istardım ki, bu kimi tamaşalar bunu gün də çəkilsin. Bu, bütün tamaşçıların arzusudur».

Xalq artisti Yaşar Nuri: «Vaqif Səmədoğlunun yumorunu olduqca qəribə, başqa yumorlardan fərqlidir. Bu yumor daha çox Sabirin satirasına yaxındır. «Yaşıl eynəkli adam» onun yaradıcılığında xüsusi yer tutur.

Ssenari o qədər gözəl idi ki, məşqlərimiz nə vaxt başladı, nə vaxt qurtardı, necə çəkildik, heç kim duymadı».

Xalq artisti Afaq Bəşirqızı: «Mən «Yaşıl eynəkli adam» tamaşasında xalaqızı Zəhra rolunu ifa edirdim. Bu rolu Vaqif müəllim məhz mənim üçün nəzərdə tutmuşdu. Zəhra kompüterlə fala baxmaqla maşğul olurdı. Bu obraz Vaqif Səmədoğlunun uzaqqorənliyinin bir nümunəsi idi. Razılaşın ki, 20 il öncə falçıların kompüterlə fala baxmağını heç kim təsəvvür edə bilməzdı.

Ümumiyyətlə, mənim tanınmağında Vaqif Səmədoğlunun böyük rolü olub. Mən onun bir neçə tamaşaya qoyulan pyeslərində baş rolu ifa etmişəm. «Bəxt üzüyü»ndəki Söylü isə mənim ən uğurlu rolum olub».

Xalq artisti Məbəd Məhərrəmov: «Bu tamaşa mənim həyatimdə, doğrudan da, böyük rol oynadı. Tamaşa efira getdiyi günün sahəri mən küçəyə çıxanda hamı məni «tabutik» deyə

çağırdı. Bu ad uzun müddət məni izlədi».

Xalq artisti Hacı İsmayılov: «Vaqif Səmədoğlu teatr üçün nə pyes yazıbsa, həmin tamaşa çox uğurlu alınıb. Biz 21 il öncə bu tamaşanı oynayanda təsəvvür edə bilməzdik ki, gələcəkdə «Yaşıl eynəkli adam»ın 2-ci, 3-cü hissələri də çəkiləcək. Mən bu tamaşalarda Qafar rolunu ifa edirəm».

Aktyor Cahangir Novruzov: «Mən Vaqifə dostum deyə müraciət edə bilərəm. Bizim aramızda sənət bağları və dostluq münasibəti var. «Yaşıl eynəkli adam» tamaşasında baş rollardan birinə dəvət almağımızda bu dostluğun da rolü olub. Tamaşadakı bütün aktyorlar başqa adla çıxış edir. Mənim obrazımın adı isə elə Cahangirdir. Bu, Vaqif işləsubudur. Mənim adım dəyişsəydi, bəlkə də obraz elə də uğurlu alınmazdı. Bunun içində bir Vaqif fəlsəfəsi var idi».

Vaqif Səmədoğlu: «Bu pyesin adı, əslində, «Əjdaha» idi. Sovet ideologiyası imkan vermadı və biz məcbur olub adı dəyişməli olduk. Həmin vaxt Ramiz Həsənoğlu yaşıl eynək geyinirdi. Elə buna görə də qərar verdik ki, tamaşa «Yaşıl eynəkli adam» adlanınsın. Tamaşa bu rolu Ramiz Həsənoğlu özü oynadı. Tamaşa indi də öz aktuallığını itirmir. İndi ailələr çox dağlırlar, qohumlar, yaxınlar bir-birindən uzaq qاقır. Bunun müxtəlif sabəbleri var. Biz uşaqlıqda atamlı tez-tez qonaq gedər, qohumları, dostları yad edardık. Çox vaxt Azərbaycan Dram Teatrına gedirdik. Atam Adil İskəndərovla çay içər, nərd oynayardı. Biz isə tamaşaya baxardıq. Elə tamaşa var ki, mən ona 30 dəfə baxmışam. Bu ünsiyyət insanları çox mehriban edirdi. Təəssif ki, indi ünsiyyət vasitəsi telefon və internetdir».

Bu tamaşa 3 hissəli çəkilib. O vaxt mərhum Heydər Əliyev bu tamaşaya baxıb bayanmışdı. AzTV-yə zəng vurmusdu ki, təkrar nümayiş etdirsinlər. Ona kasetləri göndərməyi təklif etdikdə isə söyləmişdi ki, mən tək yox, camaatla baxmaq istəyirəm».

Azərbaycanda keşid dövrünü öyrənmək istəyən bir adamın elə Vaqif Səmədoğlunun «Yaşlı eynəklə Adam» tamaşasına baxması kifayətdir.

Ümumiyyətlə, Vaqifin pyeslərində diqqəti çəkən bir də personajların dilidir. Bu əsərlərdə hər kəs öz dilində danışır. İstələhcə, şivə, istərsə də daxili nitq, məntiqi fikir, hər şey öz yerindədir.

Sona Xəyal

Yazıcı

«V.Səmədoğlu» kitabından
Bakı, 2006

* * *

İllik tanışlıqlıda Vaqif bəyin incə yumoru, intellektual səviyyəsi diqqətimi çəkib.

Sonralar Vaqif Səmədoğlunun «Bəxt üzüyü», «Yayda qarṭopu oyunu», «İntihar», «Generalın son əmri» tragikomediyalarını tamaşa yoxmuşam. Əsərlərində bütün gülüşlərin arxasında insan düşündürən, silkələyiş ayıldan bir kədər dayanır. Vaqif bəydə güclü duyğu, hissiyat olduğundan cəmiyyətdə baş verən olayları öncədən qabaqlayır.

Onunla çox yerdə olmuşuq. İnsanların ən gur, qaynar, ziddiyəlli, əsəbi, çılgın məqamlarından tutmuş Şəkinin dumanlı dağlarına, sakit çoban yataqlarına, dəyələrinəcən. Hər şəyə həmişə təmkinlə, soyuqqanlı baxan Vaqif bəyin ellikdən, insanların uzaq, qərib dağların ətəyində çoban yaşayında bir ləzgi çobanının dilindən öz şeirlərini azbərdən deyildiyinin şahidi olanda onun diksindiyini, həyacanlanıb çəsdiğini görmüşəm.

Vaqif Səmədoğlunun şeirləri yazılmur. Onlar doğulur. Şeirlər Vaqifin daxilində işqla, odla, acıyla, fəlsəfəylə yoğrulur.

Bütün bunların mayasında məhəbbət durur: Vətənə, Ataya,

Anaya, Sevgilisində, Həyata, Ölümə.

Vaqif Səmədoğlu eyni zamanda həyata bədbin nəzərlərə baxan nikbin bir dramaturqdur.

Hüseynağa Ataklısiyev
rejissor

* * *

Vaqif Səmədoğlunu ilk olaraq oxucu kimi tanıdım. 1968-ci ildə nəşr olunmuş «Yoldan telegram» adlı şeirlər toplusu «son yel dolur son yelkənə» deyən bir kədər şairin əzaqlarda ağaran yelkənindən xəbər verirdi. Yaradılıqla yeni başladıım, söz sərafları dünyasından hər gün nə isə öyrəndiyim bir vaxtda Vaqif Səmədoğlu şeirləri ilə ruhumu hakim kəsilməyi bacardı və mən onun imzasını izləyən minlərlə oxucusundan birinə çəvirdim. Əslində isə bu, Vaqif Səmədoğlu ilə yaradılıqlı əlaqələrimizi gerçəkləşdirəcək yolun başlangıcı idi.

1982-ci ildə çəkdiyim «Evləri köndələn yar» tamaşasına hazırlıq işləri ərafəsinəndiydi. Əsərin müəllifi Anar, bəstəkar Emin Sabitoğlu və mən Vaqifgilə yığışmışdım. Bizim xahişimizlə Vaqif tamaşa üçün bir neçə şeir yazmaloğlu oldu. Onun şair təxayyülü ilə yanaşı daqiqliyi, sözü yerində işlədə bilmək bacarığı məni çox cəlb etdi.

Mən Vaqifi yaxından tanıldıqca başa düşdüm ki, Vaqif dünyasına toxunmaq, o aləmə daxil olmaq çox çətindir və elə məqamlar var ki, Vaqif ora heç kəsi buraxmır.

Vaqifin poeziyasını sevirdəm. Kitabı işdə də, evdə də stolumun üstündəndir.

Azərbaycanın mənəvi dünyası, mədəni mühiti belə adamlarsız boş görünürdü. Çox xoşbəxtəm ki, belə insanlarla ünsiyyətdəyəm. «Ustad və ayna» kitabının bir qəhrəmanı mənəməssə, bir qəhrəmanı da Vaqifdir, mənim yaradılıqlı əlaqəsində olduğum böyük insanlardır. Mən bununla fəxr edirəm.

Ramiz Həsənoğlu
rejissor

Vaqif Səmədoğlunun şeirləri qədər bənzərsiz dramaturgiyası, təəssüf ki, hələ də layiq olduğu qiymətini almayıb.

Anar

* * *

Dramaturgiya sənətində Vaqif Səmədoğluda dərin qatlardan gələn ənənə zəminində daha çox yeni yanaşma mübahidə olunur. Belə ki, Səməd Vurğun «Vaqif» dramında Mola Pənah Vaqifin timsalında ideal sənətkar obrazı yaratmağı ön mövqeyə çəkmışdır. Vaqif Səmədoğlu «Bəxt üzüyü» pyesində şair Moşu Göyzənlinin sırasında sənətkar və cəmiyyət münasibətlərinə üstünlük vermişdir. Sənətkara münasibətdə Səməd Vurğun sənətindəki romantik pafosu Vaqif Səmədoğlundakı realist yanaşma əvəzlayır. «Vaqif» dramında Mola Pənahı əhatə edən saray əyanlarının yerinə «Bəxt üzüyü»ndə Moşu Göyzənlinin ətrafindakı mösiət planında düşünlülmüş sadə adamlar səhnəyə çıxarılmışdır. Hatta Moşu Göyzənli obrazındaki romantik görünütlü komik ünsürlə əvvrilmişdir. Beləliklə, Şair və Zaman mövzusunda tamamilə yeni əsər meydana çıxmışdır.

İsa Həbibbəyli
*«Ədəbi-tarixi yaddaş
 və müasirlik» kitabından*
 Bakı, 2007

* * *

Vaqif Səmədoğlu yaradıcılığı milli mənbələrlə sıx bağlı olduğu üçün çox qüvvətli və zəngindir. Onun incə yumorla qələmə aldığı «Bəxt üzüyü» əsərində həyat stili olaraq gözəlləşdirilmir, ziddiyyətsiz, hamar şəkildə verilir. O, xalq ləhcəsindən səmimiyyətlə və böyük məharətlə istifadə edir, bu isə əsərə

xüsusi bir şirinlik gətirir və qısa müddətdə onu dillər əzbəri edir.

V.Səmədoğlu mütasir inkişafın ümumi meylini görür, həyatın səciyyəvi, aparcı qüvvələrini düzgün seçib qiymətləndirərək əsərlərinin mövzusuna ustalıqla nail olur. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafında xüsusi bir mərhələdir.

Zəminə Mirhadiyeva

Ədəbiyyatşünas

«Azerbaijan review» qəzeti, №4, 2009

* * *

...Vaqifin böyük dramaturq olduğunu zaman sübut edəcək. Çünkü onun yazdıqları artıq məişətimizə keçib.

Ramiz Rövşən

* * *

Mən həyatım boyu iki dəfə çox məsuliyyət altına düşmüşəm və ciddi həyəcan hissi keçirmişəm. Bunlardan birincisi Mirzə Cəlilin hekayələrini, ikincisi isə Vaqif Səmədoğlunun «Bəxt üzüyü» əsərini ekranlaşdıranda olub. Xoşbəxtəm ki, çəkdiyim ağın zəhmət hədər getməyib, bu cür populyar tamaşanın kino variansi da öz taravətinə itirib gözəzdən düşmədi. Mən «Bəxt üzüyü» filmini bir sira ölkələrə, o, cümlədən Orta Asiya respublikalarına aparmışam. Moşu obrazını əzbəklər daha çox bəyəndilər. Keçən bu illər ərzində qazandığım saysız-hesabsız təşəkkürlərin hamusunu Vaqifə bağışlayıram, çünki o film üzərindəki işim mənə həqiqətən olavaş hörmət və baş ucalığı götürdi.

Ramiz Əzizbəyli

Rejissor və aktyor

... Ədəbiyyatımızda Məşədi İbad kimi səhnədən həyata ayaq ayan və milyonlar tərfindən tanınıb qəbul edilən surətlərdən biri də Vaqifin yüksək ustalıqla yaratdığı Moşu obrazıdır.

Hüseyin Abbaszadə

* * *

Vaqif Səmədoğlunun Azərbaycan Dövlət Dram Teatrının səhnəsində tamaşaşa qoyulan «Yayda qartopu oyunu» əsərinin qəhrəmanı Adilə açıq məktub.

Salam, Adil, salam qardaşım. Necəsən, ay yayda üşüyən oğlan, işin-güclün necədir? Nə olub sənə, niyə belə qəmlisən? Bu dünyadan dərdi-azarı sənəmi qalib? Niyə üşüyürsən? Sənin nə günahın var ki, bu halal dünyanın haram çörəyini yemisən, «haram» sözünü eşitmisən və bu haram çörəyi yeyə-yeyə, bu haram sözü eşidə-əşidə böyümisən? Fikir eləmə, qardaş, əgar bu dünyada günah deyilən bir şey varsa, o da o haram çörəyi sənə yedirdənin, o haram sözü sənin yanında danışanındır. Bir də günah bu dünyadan halal çörəyini, halal sözünü haram eləyənin qisasını səndən alanındır. Yaxşı, bu yeri-göyü, bu külli-aləmi xəlq eləyən bilmirmi ki, sən təpədən-dırnağa işıqsan, sənin ürəyin, beynin, iliyin-qanın büsbütün işıqla doludur və ikicə gözündəki işığı gözlərindən almaqla sən boyda işığı söndürmək olmaz! Bilirom ki, sənə heç bir işiq lazımlı deyil, sən əllərinən divarlara sürta-sürta yandırığın işıqları başqlarları üçün – bədənəllərinin baş-başa, buyuz-buyunuza verib söndürdükləri işıqların xofundan canlarını qurtarmaqdən ötrü qaranlığa dürtülən adamları dünyaya göstərmək üçün yandırırsan? Axi gərək bütün yaranmışları ya-

radan bilsəydi ki, atanın qisasını baladan almaq ən böyük günahdır və bu günah Allahın allahlığını əlindən alırmışdır. Allahı gətirib eləyər nöyzənbilləh, sənin, mənim, bizim hamımız kimi günahlı-günahsız bəni-insanlardan biri. Axi gərək Allah bizim hamımızı öz allahlılığına bağışlayırdı, göydən enib bizim cərgamızə gelməyəydi, bizim sıramızda dayanmayayıdı və biləydi ki, Allahın öz yanında görən adamın allahu olmaz və allahsız adamdan bu dünyada nə iş desən gözləmək olar.

Bilirsənmi allahsız adamdan nə gözləmək olar, qardaş, allahsız adam nə eləyə bilər? Gərək ki, bilməmiş olmayanın. Allahsız adamın ayağı dəydiyi yerin, səsinin-sözünün gücü çatan yerin halalına haram qatılar. Allahsız adam onsuza da heç vaxt geyim-məyəcəyi italyan çəkmələrini öz doğmaca oğluna belə qıymaz. Allahsız adam geroy dostunun kor oğluna (dilim-əğzim qurusun, kor onun özcə canıdır) gecəyinən gündüzün yerini dəyişdirə bilən gözlük gətirər ...

Allahsız adəmin axırı-aqibəti səri vedra ilə göy vedrənin arasında qurtarar, canım-gözüm. Allahsız adam kontrabasda Bayati-şiraz çaldırıar... Allahsız adam sənin doğmaca atan kimi, onun əqidə, məslək, bədəməl dostu geroy əmin kimi olar. Gör-dünmü bir ayağı burda, bir ayağı gorda olan allahsız adam təmizliyinin, paklığının qurbanı olan doğmaca əmin oğlu Niftalının hərəkətini necə rənglədi, necə boyadı, gördünmü divarınızdakı maral başının ölü gözlerini örtdüyüñ dəsmaldan necə qorxdu allahsız adam, o ölücə başa, o cansızca dəsmala necə öldürəcü məna verdi? Bilirsənmi, kim deyib – yalan deyib, qozbeli heç qəbir də düzəltməz, indi nə olsun ki, dünya təzələnmək, təmizlənmək istəyir. Allahsız adam ki, öz vərdişini tərgidə bilmir. Heç bilirsənmi allahsız adam ağırlığına güclə dözdüyü deputat nişanını necə qurban, necə sənmüş işiq, soyumuş ocaq bahasına taxıl sinəsinə, qardaş!

Nə deyim, nəyi deyim, ömrüm-günüm, gördünmü allahsız adamdan nə gözləmək olar, allahsız adam nə eləyə bilər?

Gözlərindəki işığa canım qurban, qardaş! Bu gecə səni

yuxumda görmüşəm. Görmüşəm ki, bağımızdakı – Afrikadakı yox, Pirşağıdakı bağınzıda armud ağacının altında oturmusun, təzəcə yetişən, təzəcə sulanan-şirinlənən armudlara baxırsın və Xəzərin sularında qərq olan, sənin gözlərinin işığından gözü qamaşan Günsə da sənin gözlərinə baxa bilmir, eləcə sənin baxdığın o gözəl-göyçək armudlara baxır. Baxır və güclü yalnız sənin çox xoşladığın o armudların gözəlliini-göyçəkliyini və bir də sarılığını bir azacıq artırmağa çatır.

Öz aramızda qalmasın, qardaş, deyəsən bu gecə o məsələ ha... üşüyüb eləməmisən, niyə də üşüyəydiñ axı? Bircə kəlmə xoş sözü, soyuq barmaqlarının ötericə toxuntusu ilə canına heç vaxt dadmadığın istilik gətirən Aynaxanımın üstünə o boyda qalın şuba salmışdır.

... Bir də bilişənəni yuxumda na görmüşəm? Görmüşəm ki, guya Aynaxanım sapşarı, eynilə sənin xoşladığın o armudun rəngində bər palтар geyinib, yenə bağınzıdakı narin qumun üstü ilə ayaqyalın sənə təraf galır və bu yılın ayağın, bu armud rəngli palṭarın havası sənə dəydikcə titrəyirsin, üşüyürsən – elə bilişən dünənaya qar yağıb. Bu dünyaya qar yağmasın neyəsin, qardaş?! Dünən təpədən-dırmağa, dağından-düzüne, çayından-donizina, o üzündən-bu üzünə kimi günah içindədir. Gərək bu dünyaya qar yağa ki, dağların dağlığına, düzərlərin düzlüyüne, dənizlərin dənizliyinə, dünəyanın o üzünə – bu üzünə paklıq gələ, qara-qara, boz-boz, qonur-qonur ləkələrin üstü örtülsə. Gərək qar yağa ki, bu ləkələri yuya, böylüməyə qoymaya. Allah eləməsin, qardaş, Allah o günül bizə göstərəsin ki, bu ləkələr böyüya, böyüyə və galib dayana sənin kimi dünəyanın halalıyan haramını qarışdırımayan müqəddəs bir adamın gözlərinin qabağında! Ondə vay bizim halımıza.

Daha nə yazım qardaş, sənin kimi mənim də ürəyim doludur, amma yazımağa, danişmağa taqatım yoxdur. Bir də ki, nə lazımdı sən dedin. Daha mənim sözüüm nə hacət. İndi bircə o qalır ki, sənin səsini, sözünü eşidib hərə öz payını götürə...

Məndən dostlarına – Vaqif müəllimə (Vaqif Səmədoğlunu deyirəm), Hüseynaga Atakişiyevə, Aynaxanıma, Niftaliya,

Tacmahal qanya və ürəyin kimi istəsə ona salam söyle. Yaxşı ki, yadına düşdü, Tacmahal qarıya de ki, - səni çox istəyir, sözünə baxar – bir də özünə təlxək deməsin, təlxək zad deyil, lap belə allahsız adamların düşmənidir, kişinin qızı! Bir də cavan – ümidi aktyor Füzuli Hüseynova yetir mənim salamımı. Denən sağ olsun, min yaşasın ki, özünü mənə, məni özünü həmişəlik dost elədi. İşdi birdən yadına düşməsəm, xatırlat ki, dünən gecə – ayın 18-də tamaşadan sonra teatrın tinində - bir körpə palid ağacının yanında saat soruşmusan ey, o oğlan mənəm.

İnqilab Həsənli

«Mədəniyyət» qəzeti, 13 fevral 1991

* * *

Səxsən özümün inandığım dramaturq Vaqif Səmədoğludur. Çünkü onda çox qəribə, həm də dərin psixoloji, fəlsəfi duyum var. Hadisələri bütün ağırlığı, ləngəri ilə, həm də şultaqlığı ilə elə yozur ki, valeh olmaya bilmirsən.

Iftixar Piriyev

Aktyor, şair

«İki sahil» qəzeti, 10 dekabr, 1993

* * *

Dövlət Gənclər Teatrı mövsümün sonunda yeni bir tamaşanın premyerası təqdim etdi. Premyera Aktyor Evinin dəbdəbəsiz tamaşa zalını dəfələrlə – bəlkə də hər dəqiqənin başında çılğın qəhqəhələrlə, hərəkatlı alqışlarla doldurub boşaltdı. Bəs necə? Axı əsərin müəllifi Azərbaycan teatrına «Bəxt üzülyü», «Yaşıl eynəkli adam», «Yayda qar topu oyunu» və s. əsərlər bəxş etmiş Vaqif Səmədoğlu idi. Budəfəki əsəri – «Generalın son əmri»nin janrı isə tragikomik misteriya adlandırılmışdı.

Tamaşaçı gülürdü. Lap «Baxt üzüylü»ndəki kim. Hər kəlma, hər deyim gülüş tufanı qoparırdı. Bu güləmli mətləbləri qələm-kağıza yükləyən Vaqif Səmədoğlunun, rejissor, general rulunu ifa edən Hüseynaga Atakişiyevin, notları tamaşanın ritminə uyğun nizamlayan bəstəkar Mobil Babayevin, tamaşanın ağırlığını çiçində daşıyan bütün qalan adamların ən böyük zəhmət haqqı tamaşaçı gülüşü, tamaşaçı alqısı idi...

Amma gülüşdən o yana daha ciddi mətləblər dayanmışdı. Bu mətləblərin haqq-hesabını tarixdən başqa kimse ödəyə bilməz...

Arzu Soltan

«Azadlıq» qəzeti, 27.05.98

* * *

Gənclər teatrında V.Səmədoğlunun «Generalın son əmri»nin premyerası oldu. Tamaşa tənqidçilərin xoşuna gəldi.

Vaqif Səmədoğlu: «Mən «Generalın son əmri»ni niyə yazdım? İki nəslin arasındaki antagonistlərdən, konfliktlərdən söz açımuşam. Bu, insan təbiətində, cəmiyyətin içində gedən əbədi çarışmadı. Bunu nəsillərin konflikti kimi versəm də, dərinə gedəndə görürəm ki, bu çarşılaşdırma nəsillərin yox, insanın özüylə savaşıdı.

Pyes generalın intiharıyla bitir. O, müharibədə fərərlik eləmiş əsgərinə güllə atır, amma özünü öldürür. Əsərin ana fikri odur ki, günahı günahla yumazlar. Pyesdə bir yer də var, cəllad özünü asır. Son şeirlərimdən biri belə qurtarır:

*Sər xeyirmiş, xeyir şərmış,
Hər ikisi bir ad imiş.
Qılınca cəllad başımı
Vuran da bir cəllad imiş...*

Cəlladi edam eləyən haqq deyil. O da cəlladdı. Yer üzündə mütləq xeyir, mütləq şər yoxdu. Həyat var. Xeyirlə şərin, iblislə

mələyin qatışığı, çarpanlaşması, hərdən ayrılmağı, vuruşu var».

Teatrın bədii rəhbəri, rejissor, baş rolun ifaçısı **Hüseynaga Atakişiyev:** «Tamaşa misteriyadı. İnsanı yaşadan amallar var. Generalın amali - təntənəli ölümü gözləməkdə. Əlli il sevgilisinin yollarına baxır. Axırda aydın olur ki, onun sevgilisi əzrayılmış... Vaqif əsəri yazanda dedi ki, general sənsən... Bəzi məqamlarda general manə yaxındı. Onun həyat fəlsəfəsi, ölümə baxışı, gənclik haqqda fikirləri... yaşam tərzı».

Şahnaz Bəylərqızı

«Rezonans» qəzeti, 23-26 may 1998

* * *

Tam uydurma əhvalat Vaqif Səmədoğluna «inan-saq», «Mamoy kişinin yuxuları» uydurma olsun gərək. Baxaq bu uydurmaya. Kənddi. Sadə bir kənd. Özəlliyi? Yoxdu əslində. Tamaşadasa var; kənd əhlinin bir kişinin – Mamoy kişinin yuxusundan asılılığı. Mamoy kişi çin çıxan yuxularıyla əsl kəndxudadı ki, durub corab höriür başlara. Mamoy kişi yuxularıyla idarə edir kəndi. Camaat da gözləyir. Gözləyir ki, Mamoyun yuxusu çin çıxacaq və dünya dağılacaq...

İşini, gücünü atıb Mamoyun həyətindəcə lövbər salıblar; görən, kəsik qoyun başı nə vaxt mələyəcək və o zaman kəndin qırğındakı Bisütün dağı parçalanıb kəndi yerlə-yeksan edəcək. Başlanğıc budu. Çadırlı kəndinin bu özəlliyyini açmaq üçünsə Çərçivədən çıxməq gərəkdir. Çıxırıq kənd dairəsindən. Çadırlı elə Azərbaycandı əslində. Həqiqətdə də çadırlı Azərbaycan. Bu Azərbaycanın bir kişi var. Pyesdə adına Mamoy deyilir. Daha nəyi var bu Azərbaycanın? Mollasız basdırılan ölüslü, qoyun-qu-

zusu qırılan çobanı, möhür basmaqla gün aşiran Notarusu, əsgər yolu gözləyən Qaraqaytan qızı, millətinə diaqnoz verə bilməyən və «həkim» işləyən feldşeri, krossvord həll edən Fərhad müəllimi, dələduza qoşulub qaçan Şirin müəlliməsi, gündündələr «ben-zokolonka»da işləyən mollası, bir də dəlisi. Mamoy kişi yuxuları ilə əla alır hamını. Mamoy kişi bir konfetə dəli Firiqə atasına «qoduq», «eşşək» dedizdirir. Hələ şıllaq da atır. Başını qapaz altına da verir, konfetdən ötəri. Bir qadını var bu ölkənin. Yetən təpikləyir. İtləyir. Həm də özünü zorlayan qadındır. O da Mamoy tərəfindən məcbur edilib. «Bu payanı 4, 10, yox, 54 dəfə özünə... payanın başı qızıl olacaq». Belə. Qadın da buna əməl eləyir. Payanın nəinki bir hissəsi, bütünlükə qızılı çevrilir. Bu da olur Mamoyun çin çıxmayan ilk yuxusu. Mamoy kişi dialektikanın qanunlarına söylenir: «Min illərlə axan çay macrasını dayışır mı? Yox!». Belə çıxır ki Mamoy kişi də nə qədər ömrü var, yuxu görüb kəndi idarə etmək fikrindədi. Çok da ki, Mamoyun gözlərinə mitinq, «mmaş, pensiya» qışsqıran camaat görünür. Mitinq ki, çıxan yoxdur. Hələ də kənd camaati Mamoy kişinin yuxusunun çin olacağını gözləyir. Mamoyun bəd yuxusundan bezən də tapılır - Kəllə Manqoy. Çobandır. Mamoy hər yatib oyananda bu kişinin qoyun-quzusu qırılır. «Ayə, yatma, a qıvlasız. Yatersan, yat, amma yuxu görmə». «Olmaz. Konstitusiyada belə maddə yoxdur, beynlxalq sənəd də yoxdur», - bu da Mamoyun gölə sallamaqla qızılı dönen çoban çomağından pay alan Notarusun cavabıdı. Çobanın cavabısa bu gənəmizdül: «Olmaz da. Çomağın haçası cibindədir. Ona görə». Amma bir-dən-bira Mamoy kişinin «qanun»ları pozulur. Bisütün dağını çapan tapılır. Fərhad müəllim çapdığı iri bir qaya parçasını Mamoy kişinin hayatına gətirməklə tilsimli qırılmış olur. Qaya yoxdursa, deməli, qiyamət günü kəndin üstüne «yeriyəcək» bir təhlükə də yoxdu. Camaatın heyrəti var burda. «Min illərlə durmuş qaya necə yox oldu?» Demək mümkündü. Qollar çırmayıb iş görürlərsə. Bu da müəllifin çağınışı. Onu Fərhad müəllimin dili ilə çatdırır. «Bekar oturmayan, bir iş görün, dana!» Bunu eşidən kənd

camaati doğrudan da nəsə eləmək istəyir. Ancaq necə eləsin? Mamoy kişi öz əcəli ilə ölənə oxşamır: «Kəlmeyi - şəhadətimi elə-bələ, hər ehtimala qarşı dedim. Öz əcəlimlə ölü deyiləm». Camaat da daha Mamoyun yuxularından istəmir. Amma yenə seçim qarşısındadır. Ya ömürlerinin sonunadək Mamoyun nazını çəkməlidirlər, ya da... Və burda kənd camaati əlbətə ki, Mamoyun başına daş çırpmağı seçir. Daş çırpacaq «qəhrəman»sa uzun-uzadı dilə tutulur. Hərə ona bir şey vəd edir. Qisasi, bəy kimi yaşayacaq, əsası, kənd camaatının xilaskarına çevriləcək bu «qəhrəman» - Dəli Firiq razılaşır. Qaya parçasını götürüb Mamoyun yatdığı nənniyyə tərəf gedir. Sonu? Dərhal bilinmir. Qaranlıqdan sonrakı işqida sakitlikdi. Zahiri. Deyəsən, heç nə dəyişməyib. Mamoyun yoxluğundan savayı. Xidmət çəkən, bir neçə saatlıq istəklisini görməyə gelən əskər «Ataşkas davam edir» - deyir. Bir vaxtlar camaatın qənimə olan polkovnik Bəhməzov indi əsgərlərin komandiridi. Həmin bu corabı cırıq, ayağı iy verən əsgərin. Hərçənd, əsgərlərin «bəy balası kimi baxır». Mamoyu o dünyalıq edən Dəli Firiq hardadı bəs? Bəy kimi yaşayırı? Əslə. Dəlixanaya salınıb. Bu da «qəhrəman»ın sonu. Əsgərsə, Mamoyun nənnisindən uzanıb yuxulayır. Saz havası altında...

Budu Vaqif Səmədoğlunun təsvirini çəkdiyi Çadırlı kəndi. Və əslində, çadırlı Azərbaycan. Pyes müəllifinin də deyəcəyi burdaca bitdi. Vaqif Səmədoğlunun sözü isə bitməmişdi. Səhnəyə çıxdı. Bir cümlə dedi: «Əsgərinə yuxuya verən millətlə barışma-yın». Bu V. Səmədoğlunun nəsihatiydi. Zətən Vaqif bəy tövsiyəsini də etdi. «Əsgəri oyadan millət olun!» Burası bizdən asılı.

Baxdıq. Düşündük. Nəticə də çıxardıq.

Məlahət Rzayeva
«Şərq» qəzeti, 12 noyabr 2000

Dövlət Gənclər Teatrında premyera. Son illər birgə İsləməyə adət eləyən V.Səmədəogluya H.Atakisiyev tamaşaçılarını «Mamoy kişinin yuxuları»na baxmağa dəvət ediblər.

... Üç saatda yaxındı sahnədə baş verənləri diqqətlə, gülgülə izləyən tamaşaçılar aktyor truppasını alqışlayır. Rejissorlara dramaturqun çıxışını gözləyirlər... Fürsətkən Müsavat başqanı İsa Qəmbər gül-çiçəklə səhnəyə qalxır... Və deyir: «Bu, Vaqif bəyin gecəsi, Hüseynəga müəllimin, eləcə də aktyorlarımın gecəsi. Onları təbrik eləyiрам. Vaqif müəllimə isə həm də millət vəkili seçildiyinə görə təbrik düşür. Onsuz da millətin vəkiliyidi...»

... Tamaşa demək olar ki, rəmzlərin və əbədi-əzəli anlaysıların üstündə qurulub. Dünyanın sonu, məhəbbətənəfsanəsi, yoxdan varlanmaq və ...

Şahnaz Bəylərqızı
«Yeni Müsavat», 12-13 noyabr 2000

Vaqif Səmədəoğlu: *Mən bilmirəm bizim ədəbiyyatda olub ya yox, amma dünya dramaturgiyasında belə əsərlər var. Mən «Mamoy kişinin yuxuları» əsərini, bütünlüklə yaxşı bildiyim Qazax dialektində yazmışam. Amma tam ifrata varmadan yazmışam. Yəni hadisələr bir kənddə baş verir və onun üçün də dialektdən çıxmamışam. Azəri türkəsinin bir xoşbəxtliyi də ondadır ki, bəzi başqa dillərdə olduğu kimi dialektləri insanlarını ayırmır. Məsələn, italyanlarda Eduardo de Fillipo əsərlərini Neapol dialektində yazıb. Onun teatri Neapol-dan Romaya gələndə tamaşalarla tərcüməçi ilə baxırmışlar. Hər kəs dialekti bir cür qəbul edə bilər, amma, zənnimcə, canlı dilin hökmən dialektləri olmalıdır.*

«...Musiqi dominantada kəsildi. Film bitdi» - Vaqif əminin «Köhne yəhudü mahnisı» adlı, 33 il bundan once (nəzərdə 1971-ci il tutulur - red.) qələmə aldığı kinopovesti bù sözlərlə qurtarır. Vəssalam, şüttəmam ... Əslində, belə sonluq tasaduf deyil. Axi əsərin yazılışı janrдан bəllidir ki, bu, bir növ kinosenari karakterini daşıyır, məhz kino üçün nəzərdə tutulub və oxucu əsəri bitirər-bitirməz onu dərhal geniş ekrannda, nadənsə mütləq aq-qara rənglərdə və vaxt ucbatından bir az solmuş, bir az da ciziq-ciziq olmuş əski kinolentlər kimi təsəvvür edir. Bilmirəm, bəlkə də təsəvvür etmir... Bəlkə onu yalnız mən beləcə təsəvvür edirəm, necə ki, xəyalımda «Bizim Cəbiş müəllim»i və ya «Şəhərlikli çörəyi» ya da adıkeçənlərə nisbətən müasir həyatdan bəhs edən «Gün keçdi»ni canlandıram. Eləcə, lenti bir az solmuş, bir az cizilmiş, sanki tamam başqa bir həyatdan miras qalmış qıymətli yadigar kimi...

Və bir də, qəribə fikir gəlir ağlıma... Bəlkə mən, hər şeyi unudub elə qısa müddətə rejissor olum? Yalnız bir filmi, Vaqif Səmədəoglunun bu kinopovestini ekranda canlandırmış üçün? Bəlkə də yox ... bilmirəm. Axi mənim rejissor təhsilim yoxdur, əslinə qalsa, heç hər hansı başqa kino təhsilim də yoxdur ki, heç olmasa bu filmin nə vaxtsa gerçəkləşəcək (buna 100 faiz əmin-nəm) çəkilişlərində ya operator, ya işıqcı, ya da elə butaforçunun köməkçisi kimi iştirak edim... Amma bir ümidi var: bəlkə Vaqif əmi köhnə tanışlığımızı nəzərə alıb mani filmin göləcək rejissoruna tapşırıb, ondan çəkilişlərə hardanbir gəlib gözücu baxmağıma icaza istəyər... Elə olsa, özümü çox bəxtəvar adam sanaram. Sanki dənizdən çıxıb daha ora düşməyə nümid qalan və hansısa bir möcüzə nəticəsində suya qayıda bilən bir balıq kimi... Onda bəlkə mən də rejissorun yanına yol tapıb onunla bu əsər haqqında bəzi düşüncələrimi paylaşar, içimdən keçənləri, məni narahat edən hissələrimi bölüşərəm. Bəlkə də rejissor dedikdərimdən çəşər, bəlkə məttəl qalar, ola bilsin, məni bir az dəli də

sanar, ola bilər ...

Əslinə qalsa, mənim nəinki kinoşunas, heç ədəbi tənqidçi təcrübəm də yoxdur ki, tam məsuliyyət və qətiyyət ilə deyəm: Vaqif Səmədoğlunun «Yəhudi mahnısı» mənə assosiativ olaraq İtalyan neorealizminin banilərindən Viskontinin filmlərini, hərdən II Dünya müharibəsi haqqında klassik sovet (mələyyən mə-qamlarda sırf gürçü) kinolentlərini, bəzən Klod Lelüsün fransız melodramlarını, sonda isə, heç şübhəsiz, rus kinomatoqrafinin ən nadir incilərindən olan «Durnalın uçur» kinoşedevrinin final səhnələrini xatırladır. Bəlkə də peşəkar kino tənqidçisi olsaydım, heç bunları yazmadım da. Amma yazıram ... çünki nə peşəkar, nə qeyri-peşəkar tənqidçiyəm, sadəcə, yazziqlarım ürəyimdən keçir, bunları duyub güñ kimi aydın bir həqiqət tak qəbul edirəm. Bir də, tam əminəm ki, «Köhnə yəhudi mahnısı» o vaxtın Dövlət Kinomatoqrafiya Komitəsi adlanan mənəsiz bir qurumun mənəsiz bir məmərunun əlinə düşməsəydi, indi milli kino xəzinəmizin II Dünya müharibəsi haqqında çəkilmiş ən nadir və koloritli incilərindən biri olardı. Bəlkə də bu çəkilməmiş film gürçülərin «Əsgər atası», ya rusların «Sabah müharibə başladı» ölməz kino əsərləri ilə bir sırada dayanardı. Bəlkə də bu işq üzü görməyən kinolent bütün sovet məkanını, çox güman ki, elə xarici kinofestivalları da qəzib-dolaşıb, məmələkətimizdən bixəber tamaşaçılara Azərbaycanı tanıtınb, soydaşlarımızın beynəmiləlçi ruhunu, qadınlarımızın namusunu, ənsanlarımızın geniş olduğu qadər həssas qəlbini, incə humor hissini, hamı kimi sevib-sevildiklərini, hamı kimi eşq iztirabları keçirdiklərini, göz yaşı töküb ağladıqlarını, yeri gölmüşkən, əsir almanınla eyni zarafatlara güldüklerini və ən əsası eyni amala – azad dünyaya can atdıqlarını görərdilər. Kim bilir, bəlkə də onda bizim aqibətimiz bir az, lap azacıq başqa cür ola bilərdi... Bəlkə...

Amma film çəkilmədi, «Köhnə yəhudi mahnısı» kino-povesti isə Moskva məmərunun iri masasının dərin siyirtməsinin lap dibinə atıldı. Üstündən də nə az, nə çox 33 il keçdi. Vəssalam, şüttamam! ...

Heyif ki, mən rejissor deyiləm, heyif ki, heç işıqçı da deyiləm...

Amma, bəlkə nə vaxtsa...

Günel Anarqızı

yazıcı

«Ədəbiyyat» qəzeti, 6 avqust 2004

* * *

Vaqif Səmədoğlunun 1996-cı ilin yazında Dövlət Gənclər teatrında tamaşaşa qoyulan «İntihar» pyesinin tamaşası son illərdə mənim yadımıda qalan ən maraqlı teatr hadisəsi olub. Hüseynaga Atakışiyevin quruluş verdiyi və gənc aktyorların böyük bir həvəs və coşqu ilə oynadıqları bu tamaşa sözün yaxşı mənasında aktyor və rejissor sərbəstliyinin nadir nümunəsi kimi əvəzsiz idi. Sonluq improvisa üstündə qurulmuşdu və tamaşaçılar da özlərini tamaşanın içində hiss edirdilər.

Tamaşa bitir, hamı ayaq üstündə dəqiqələrlə aktyorları, rejissoru və əlbəttə, müəllifi, Vaqif Səmədoğlunu alqışlayır. Başqalarını bilmirəm, mənə elə gəlir ki, zaldə əl çalan hər kəs həm də özünün bu tragicomik tamaşadakı «iştirakını» alqışlayır...

Məti Osmanoğlu

«Ulduz» jurnalı, 5/2009



Sair, dramaturq kimi mən siyasetçi Vaqif Səmədoğludan qat-qat güclüyəm. Mən siyasetdə səhv buraxa bılərəm. Poeziyada isə heç bir vaxt ...

Vaqif Səmədoğlu

Siyasət mənim üçün yer kürəsini, bəşər tarixini yaşıdan bir qüvvədir. Əvvəlcə qəbila, sonradan ölkələr, imperiya münasibətləri və milli münasibətlər. Siyasət budur. Yer kürəsini yaşıdan adəbiyyat deyil, siyasətdi, bir də ticarət.

...Mən Azadlığı heç vaxt bayram kimi qəbul edə bilmirəm. Azadlığı necə var, elə də qəbul etmək lazımdır. Totalitar rejimlə Azadlığın fərqi ondadır ki, insan totalitar rejimdə quldur, tam azad, demokratik cəmiyyətdə də. Fərqli ondadır ki, totalitar rejimdə sən cəmiyyətin, rəhbərin, hansısa ideyanın, hansısa dövlət strukturlarının qulusan. Yəni quldarlıq dövründə, totalitar rejimdə sən quldar qamçıyla vura-vura işlədirdi, burda artıq sən özünüzünə qamçı vurmalısan. Azadlıq mənim üçün həm də mübarizədir, əgər cəmiyyət azaddırsa.

...Mən Azadlığı çox gözəl bir qadına bənzədirəm. Gözəl qadın na sevir: dövlət, gül və qüvvə. Kasıb ölkədə azadlıq qeyri-mümkündür. Azadlıq kasıb, qüvvətsiz ölkədə yuva salmir, qaçırl. Gözəl qadın kimi...

Bu gün bəzən müstəqilliyimizdən gileylenənlər də var. Bizim xalqda qəribə bir təzad var. Bir millətin qəlbində iki duyğu, hiss yaşayır. Bir Azadlıq həsrəti, bir də qəl rahatlığı!

Elə quşlar var ki, ancaq qəfəsdə yaşayırlar. Məsələn, mən quş saxlayıram. Tutuquşularım var qəfəsdə. Bəziləri mənə irad tuturdular ki, onları qəfəsdə niyə saxlayırsan? Burax azadlığa! Amma onlar bilmirlər ki, quşları buraxsam, heç birçə saat da yaşaya bilməzlər. Çünkü onlar nəsilbənəsil qəfəsdə yetişmiş

quşlardı. Onlar özləri özlərinə su, yem tapmaq, özlərini təhlükələrdən qorumaq instinctini artıq çıxdan unudublar. Adı sərçə bildiyini bunlar bilmirlər. Sərçədən dərrakəli, ağıllı olsalar da. Sərçəyə nə var, o azaddır, təbiətin balasıdır. Uzun illər köləlikdə, asırlıkda yaşıyan millətlərdə də bu «qəfəs» instincti yaranır.

Vaqif Səmədoğlu

Vaqif Səmədoğlu: ...Aynılıq hissi bütün insanlarda var, amma son vaxtlarda mən ayrınlıqların ən dəhşətlisini hiss etdim: ən dəhşətlisi, bəlkə də ən çıxılmazını, bu da Milli Ayrılıq və Milli Tənhalıqdır.

Qarabağla bağlı hadisələr, erməni millətçilərinin uzun illərdən bəri apardıqları təhlükə, hazırlıq, bir də ki, Qərbi Avropanın bu işə insafsız münasibəti mənə Milli Ayrılıq hissini yaşıtdı. Elə bildim ki, mənim millətim, Vətənim Azərbaycan Yer kürəsindən ayrılb...

«Ulduz» jurnalı, 11.1989

Bizi yaman təklədilər. Tənhalıqlardan ən dəhşətlisinə – Milli Tənhalığa düşcar olduq. Neçə vaxtdır aləm yada dönüb bizimcün, dörd yanınız ögey bir varlıqa çevrilib...

Nə şimal bizə kömək əli uzadacaq, nə cənub. Qərbədən harayımıza hay verən tapılmayacaq. Şərq də ki, öz hayında.

Bizim bu günümüzü uzun illərdən bəri hazırlayırdılar. Etiraf etməliyik ki, ustalıqla. Quduz erməni millətçiliyi özüna bütün dünyada müttəfiqlər, havadarlar tapdı. Ən çirkin, ən alçaq üşüllərə əl atmaqdan usanmayaraq. Qara yalandan, böhtandan tutmuş ta

rüşvətə, fahişəliyə qədər...

... Düşmən qüvvətlə, hiyləgər və son dərəcə riyakardır.

Düşmənlərimiz çoxdur bizim. Və belə bir ağır dövrümüzda biz özümüzü aldatmamalıyiq, bizi aydın olmalıdır ki, bir-iki il yox, uzun illər boyu milli varlığımız uğrunda vuruşmalı olacaq. Çalışmamalyiq ki, bu çətin imtahandan qələbə ilə çıxaq. Ədalət, Azadlıq, Demokratiya qarşısında üzüqara qalmayaq.

... Biz tarixi, coğrafi həqiqətin bərpə olunmasını Ali Sovetimiz qarşısında qoymalıyiq. Təxirə salınmadan. Respublikamızın adı Şimali Azərbaycan SSR olmalıdır. Dünya ictimaiyyəti yer üzündə Cənubi Azərbaycanın da mövcud olduğunu bilməlidir. Əksəriyətin bundan xəbəri yoxdur. Biz hamida, hər yanda xalqımıza qarşı maraq oyatmałyiq.

Milli Tənhaçıdan qurtarmaq üçün, xalqımızın qələbəsi namına ana yurdumuzda demokratiya bərqərar olmalıdır.

Vaqif Səmədoğlu
«Azadlıq» qəzeti,
24. XII. 1989

* * *

Hörmətli redaksiya! Milli Himnimiz haqqında mən də söz demək istəyirəm. Mübahisələr gedir. Yersiz və gərəksiz. Başımızın üstündə qürurla dalgalanan üçranglı bayraqımızın öz səsi, öz musiqi təzahütü var. O da Üzeyir bəylə Əhməd Cavadın yaratdıqları Milli Marşdır. Və biz özümüzü ADR-in varisləri elan etmişikə, onun bütün dövlət rəmzlərini də bərpə edib onlara yiye durmalıyiq. O cümlədən, Milli Marş - Himnə.

Səməd Vurğunun məşhur «Azərbaycan» şeiri milli mənlimizi anlamaqdə misilsiz rol oynayıb və məhz bu cəhətdən (təkçə yüksək bədii dəyərinə görə yox), o, dilimizin əzbəridir. Və indi kəhnə Azərbaycan SSR-nin Himninin musiqisini bu şeirin

sözlərlə Milli Himn kimi səsləndirmək ideyası məndə təəccüb və təəssüf doğurur.

...Gəlin Himnimiz ola-ola yenisini icad etməyək. Himnimiz var! Musiqisi Üzeyir bəy Hacıbəylinin, sözləri Əhməd Cavadın. ADR-in yaradıcıları məhz bu musiqi səslənəndə ayağa qalxıblar. Onu parlamanda rəsmən təsdiq etməyə vaxtları çatmasa da. Beləliklə, gəlin yeni bir Himn uydurmaqla üç böyük sənətkarımızın - Üzeyir bəyin, Əhməd Cavadın və Səməd Vurğunun ruhunu incitməyək. Dirləri bir-birinə vururuq, heç olmasa, galin ölenlərin ruhuna əl atmayıq.

Səməd Vurğun mənim atamadır, onunla həm övlad, həm şair, həm də azərbaycanlı kimi fəxr edirəm. Ancaq Azərbaycan Himni səslənəndə, ayağa qalxanda buna övlad kimi sevinib, qürur hissi keçirməyə Əhməd Cavadın oğlu Yılmazın məndən qat-qat çox tarixi və mənəvi haqqı var.

Hörmətli: Vaqif Səmədoğlu
«Azadlıq» qəzeti,
20 dekabr 1991-ci il

Hörmətli Vaqif Səmədoğlu!

Azərbaycan Milli Demokrat («Boz Qurd») partiyası Azərbaycan Boz Qurd Partiyasının yaranmasının (26 dekabr 1993-cü il) ikinci ildönümü münasibətilə partiyanın lideri, keçmiş millət vəkili və Daxili İşlər naziri, general-leytenant İskəndər Məcid oğlu Həmidovun qeyri-qanuni həbsi, Azərbaycan Boz Qurd Partiyasının lağv edilməsi və ona qarşı repressiyalar zamanı göstərdiyiniz siyasi-mənəvi köməkliyi, həmrəylik və dostluq duygularına görə, Siza öz minnətdarlığını və səmimi arzularını bildirir.

*Azərbaycan Milli Demokrat («Boz Qurd»)
partiyasının siyasi şurası*

Vaqif Səmədoğlu: Qarabağ problemi başlayanda mən bir neçə təklif irali sürmüdüm. Xalq Cəbhəsinin hakimiyyəti dövründə təklif etmişdim ki, Azərbaycan dövləti Şimali Azərbaycan adlandırılarsın, ermənilər və azərbaycanlılardan ibarət mühacirətdə fəaliyyət göstərən Dağılıq Qarabağ hökuməti yaradılsın. Buna razılıq verən kifayət qədər Krasnodar vilayəti, Şimali Qafqaz bölgəsi və Moskvada yaşayan ermənilər var idi. Təassuf ki, Xalq Cəbhəsi hakimiyyəti dövründə ölkəyə rəhbərlik edənlərin əsas iş vaxtının çəmi 10%-ə yaxını Qarabağa həsr olunurdu. Əsas diqqət bir-biriylə çəkişmələrə yönəlmüşdür. Deyilənləri və səriştəsiz kadr siyasetini nəzərə alaraq, 1993-cü ilin yanvar ayında mən mətbuatda bəyanatla çıxış edərək AXC sıralarını tərk etdim.

Baxmayaraq, Əbbüləfəz Elçibəy haqda (o zaman da, indi də) çox yüksək fikirdəyəm. Yalnız vətənpərvərliklə və son dərəcə təmiz insan olmaqla dövləti idarə etmək mümkün deyil.

Fizik – alim Tofik Qasımovun Müdafiə komitəsinin sədri Vaqif Səmədoğlu bildirmişdir ki, komitənin məqsədi ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək, istintaq və sonrakı məhkəmə prosesinin gedisiñə ictimai nəzarəti təşkil etməkdir.

«Yeni Mütəsəbat», 31.10.1995

Vaqif Səmədoğlu: Tofik Qasımovun azadlığa buraxılması üçün respublika alım və ziyanları, beynəlxalq təşkilatlar dövlət rəhbərliyinə müraciətlər etmişdir.

...Mən əminəm ki, Azərbaycan dövlət rəhbərliyi bu müraciətlərə laqeyd yanaşmayıcaq, Tofik Qasımovun azadlığa bur-

xılmasını təmin edəcək və ölkəmizdə Milli birliyin yaranması namına sözə yox, əməldə addım atacaqdır.

«Yeni Mütəsəbat», qəzeti 28.XI.1995

Sual: Vaqif bəy, son vaxtlar Vətənə xəyanətdə ittiham olunanların əksəriyyəti «OMON»-çulardır. Bu barədə nə deyərdiniz?

Vaqif Səmədoğlu: Bu saat Azərbaycan rəhbərliyində hər şey bir əldə cəmləşib. «OMON»-çuların təqsiri isə özü-özlüyündə məndə heyrətamız dərəcədə təassuf, kədər, bir də etiraz hissəri doğurdu. Axi niyə belə olsun? II Dünya müharibəsi kimi dəhşətli bir müharibədə neçə milyonlarla insan qırılıb. Və alman faşizmi üzərində Nürnberg şəhərində məhkəmə quruldu. Orada müttəhimlər kürsüsündə bir nəfər də olsun sıratı əsgər, yefreytor, serjant oturdulmadı. Çünki bunların rəhbərləri cavabdehlik daşıyırıldır. Və «OMON»-un hərəkətində qeyri-qanuni bir şey olubsa (bunu tarix göstərəcək, olub ya yox), onun rəhbərləri ittiham olunmalıdır, sıratıvər, yüzlərlə uşaq yox. Hərbidə, polisdə belə bir prinsip var: pis əmri yerinə yetirmək, yaxşı əmri müzakirə etməkdən qat-qat yaxşıdır. Sabah bu məhkəmələri görmüş sıratıvər əmr alarkən oturub düşünəcəklər ki, birdən bu əmrə görə məni də tutarlar. Bu anarxiyaya gətirib çıxarıır. Bütün «OMON»-çuları deyə bilmərəm, Qazax-Ağstafa bölgəsində erməni qabağında dura biləcək uşaqlar yalnız onlar idi. Indi də onları Vətənə xəyanətdə ittiham edirlər. Bu, Azərbaycan tarixində ən biabırıcı hadisədir. Söz gəzir ki, 18 oktyabrda onlar əvv olunacaqlar. Onlar əvv olunacaqlarsa, dövlət başçısına bu başdan minnətdaram. Ancaq əvvələ yanaşı mən onlardan üzr də istəyərdim ki, anlaşılmazlıq olub.

«Yeni Mütəsəbat» qəzeti,
4-7.X.1996

«Yeni Müsavat» qəzetiñin baş redaktoru Rauf Arifoğluna

Hörmətli Rauf bəy!

Sizin baş redaktor olduğunuz qəzetiñ 1996-cı il 4-7 oktyabr tarixli 49-cu sayında gözəl şairimiz Vaqif Səmədoğlunun Azərbaycan torpaqlarının düşmənlərdən azad edilməsi uğrunda döyüşmiş «OMON»-çuların bu gün haqsız həbs olunmaları ilə bağlı dediyi sözler bizim ürəyimizdən tikan çıxardı. Bizim övladlarımız Azərbaycan xalqının düşməni ola bilməz. Onlar Vətən torpağı uğrunda canları fəda etməyə hazır olduqlarını öz işləri ilə göstəriblər. Biz qəzetiñin vasitəsiyle V. Səmədoğluna öz təşəkkürümüzü bildirir və deyirik ki, ot kökü üstə biter. Xalqımızın Vaqif bəy kimi ziyahları çox olsa, torpaqlarımızı qoruyan iğid oğlanların anaları həbsxanalar qarşısında göz yaşı axitmazlar.

Hörmətli, «OMON»-çu anaları adından:
 Sevil Əliyeva, Tahira Cəfərova, Südabə Şıxəliyeva, Tütübəyim İsləmovə, Zəhra Məmmədova, Südabə Məmmədova, Qiymət Cəbrayılova, Gülgəz Hüseynova, Nəzakət Vəliyeva, Nisəxanım Xəlil qızı, Rübabə Məmmədova və b.

«Yeni Müsavat» qəzeti, 11-14 oktyabr 1996 il

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər bəy!

Sizi doğum gününüzə təbrik edir, can sağlığı, uzun ömrə diləyirəm. Xahiş edirəm qəbahət saymayın, lakin imkandan istifadə edib, Sizin diqqətinizi Əhrar partiyasının sədri Vaqif Hacıbəylinin vəziyyətinə cəlb etmək istəyirəm. O, bu il aprel ayının 29-da keçirilmiş mitinq zamanı polis tərəfindən saxlanılmışdır. Hal-hazırda istintaq təcridxanasındadır. İctimai asayışın pozulmasında onun bir günahı varsa da, o, artıq buna görə iki həftəlik cəzasını çəkməsidır. Ancaq ona qarşı «polisə müqavimət göstərmə» ittihamı ilə əlavə cinayet işi qaldırılmışdır.

Hörmətli Heydər bəy, mən Vaqif Hacıbəylini çoxdan tanıyorum. Və Sizi əmin edirəm ki, o, son dərəcə mədəni bir insan, savadlı hülquşunas kimi, öz həlim təbiətinə və yaxşı bildiyi qanunlara qarşı yönəlmış hərəkətlərə yol verməzdi. Mənə elə gəlir ki, bu məsələdə dəyərli polis orqanlarımız ilə Vaqif Hacıbəy arasında təəssüf doğuran anlaşılmazlıq baş vermişdir. Odur, hörmətli Heydər bəy, Sizdən, qiymətli vaxtinizi aldığım üçün üzr istəyərək, bu məsələyə diqqət yetirmənizi xahiş edirəm. İnsan taleyi həll olunan bir işdə Sizin sonsuz dərəcədə obyektiv, insanpərvər və qətiyyətli olduğunuzu bildiyim üçün bəri başdan Sizə, hörmətli Heydər bəy, dərin minnətdarlığını bildirirəm.

Hörmətli: Vaqif Səmədoğlu

*Azərbaycanın Xalq Şairi
Bakı, 10 may 2000*



Milli Məclis özünün ilk toplantısını keçirdi. Bu yığıncaqdə əvvəlcədən razılışdırıldı ki, müxalifət nümayəndələri iştirak etmədir. Yalnız Müsavat Partiyasının üzvü Vaqif Səmədoğlu gəlmədi.

Sual: Vaqif bəy, nə əcəb iclasda iştirak edirsınız. Axı müxaliflər bu parlamentdən imtina ediblər?

Vaqif Səmədoğlu: Mən Müsavat Partiyasının üzvü olaraq həm də Azərbaycanın xalq şairi Vaqif Səmədoğluyam. Mənim üçün parlament bir tribunadır, xitabat kürsüsüdür. Altmış bir yaşım var. Heç kim, heç bir siyasi quruluş, heç bir iqtidar məni dəyişə bilmədiyi kimi, indi də heç kəs dəyişə bilməz. İş ki qaldı təzyiqlər - yuxarıdan və aşağıdan, iqtidar və müxalifət dən edilən təzyiqlər-mən heç biri məqbul deyil. Mən mənəm. Öz sözümü hər yerdə demişəm.

24.XI.2000 Müsavat Partiyasının Divanı növbədən kənar toplantı. Fövgəladə iclasın çağrılmasına səbəb Vaqif Səmədoğlunun partiyanın qərarına etinəsizlik nümayiş etdirərək Milli Məclisin iclasında iştirak etməsi olub. Divan Vaqif Səmədoğlunun Müsavat Partiyası sıralarından uzaqlaşdırılması ilə bağlı yekdilliliklə qərar qəbul edib.

«Yeni Müsavat» qəzeti,
25.11.2000

Sual: Vaqif bəy, partiyadan xaric olunmağınız barədə Müsavat Divanının qərarına münasibətiniz necadır?

Vaqif Səmədoğlu: Bu məndə təəssüf hissi doğurur. Bunu qarşılıqlı anlaşılmazlığın nəticəsi kimi qəbul edirəm. Məsələ burasındadır ki, Milli Məclisə üzv seçilən kimi məni ilk təbrik edən Müsavat Partiyasının rəhbərləri oldu. Bütün bunlardan sonra belə bir qəranın qəbul edilməsi təbii ki, məndə təəssüf hissi doğurmaya bilməzdə. Bilirsiniz, bunu mən artıq hər yerdə

demişəm. Yenə də təkərləməga məcburam. O yaşıda deyiləm ki, barəmdə hətta hörmət bəslədiyim insanlar, hörmət bəslədiyim siyasi partiya liderləri, mənimlə məsləhətləşmədən yığılib hansısa bir qərar qəbul etsinlər. Mən Müsavatın məlum qərarından xeyli əvvəl artıq öz qərarımı bayan etmişdim. Demişdim ki, mandatdan yalnız mənə səs vermiş 30 min seçicinin etimadını doğrulda bilməyəcəyim təqdirdə imtina edəcəyəm.

Burada bir məsələ də var. Mən Müsavat Partiyasının sıravi üzvü olmuşam. Yəni onun rəhbər orqanlarına - nə Divanına, nə də Məclisinə daxil olmamışam. Ona görə ki, hər bir müxalifət partiysi, o cümlədən Müsavat kimi kifayət qədər güclü sosial bazası olan partiya, hakimiyyətə gəlmək haqqında düşünür. Mənim isə hakimiyyətdə gözüm yoxdur. Necə ki, indiyə kimi heç bir iqtidarda gözüm olmayıb. Məsələn, dostum, qardaşım rəhmətlük Əbülfəz bəy ölkə prezidenti olanda, 1993-cü ilin yanvar ayında, bayanat verərkə AXC-dən çıxmışam. Saxta yolla millət vəkili seçiləməmişəm. Qazax mahalından Səməd Vurğunun oğlunun seçiləməməyinin özü saxtakarlıq olardı.

Sual: Dediniz ki, millət vəkili seçiləndə məni ilk təbrik edən Müsavat Partiyasının rəhbərliyi olub.

Vaqif Səmədoğlu: Bəli, İsa bəy də məni təbrik eləyib. Hətta mənim teatr-tamaşaçından («Mamoy kışının yuxuları» tamaşası-red.) səhnəyə çıxb, səhnədən təbrik edib.

İndi ki, belə qərara gəldilər özləri bilərlər. Ancaq mən buna formal bir iş kimi baxıram. Məni Müsavatdan heç kim çıxara bilməz. Çünkü Müsavat mənim üçün ilk növbədə Məmməd Əmin Rəsulzadədir, Fətəli xan Xoyskidi, Topçubaşovdur. Nəhayət, unutmayaq ki, M.Ə.Rəsulzadənin yaratdığı Müsavat Partiyasının 21 Mərkəzi Komitə üzvindən üçü mənim babamdı: Mustafa ağa Vəkilovdu, Məmmədrəza ağa Vəkilovdu, Rəhim ağa Vəkilovdu. Biri didərgin düşüb, qırbdətə ölüb. Biri tapança ilə özünü öldürüb... Şükürələr olsun ki, indi zaman o zaman deyil.

«Günay» qəzeti, 2.12.2000

«Mən nə iqtidar, nə də müxalifət despotizmini qəbul etmiram». Bu sözləri parlamentin ilk iclasındaki iştirakı zamanı söyləyən millət vəkili Vaqif Səmədoğlu elə həmin gün, noyabrın 24-də mənsub olduğu Müsavat Partiyasının divanı tərəfindən təşkilatın sıralarından xaric edildi.

Vaqif Səmədoğlu iclasda iştirak etməklə seçicilərin maraqlarını hər şeydən üstün tutduğunu, Müsavat Divanı isə onu partiya sıralarından xaric etməklə demokratik idarəcilik metodlarına nə dərəcədə «riyət etdiyini» göstərdi.

Vaqif Səmədoğlu partiyadan uzaqlaşdırılmasına baxmayaraq, heç nə itirmədi. Əksinə, o, əsl ziyanı olduğunu bir daha təsdiqlədi. O, sübuta yetirdi ki, demokratiyadan dəm vurmadan belə əsl demokrat olmaq mümkünündür. Bunun üçün insan hüquqlarına, seçidləri millət vəkilindən problemlərinin həlli üçün fəaliyyət göstərməsini əman minlərlə seçicinin mənafeyinə hörmət etmək kifayətdir. Vaqif Səmədoğlunun sübuta yetirdiyi daha bir məqam isə atasının ruhuna hörmət edərək onun çox sevdiyi Qazax camaatının maraqlarını tapdamatması oldu.

«Kaspi» qəzeti, 28-29.11.2000-ci il

380

Vaqif Səmədoğlunun Avropa Şurası Parlament Assambleyasında fəaliyyəti dövründə (2000-2005-ci illərdə) AŞPA-nın iclaslarında, komitə və komissiya-larında etdiyi çıxışlar, xüsusən Avropa deputatlarıyla yaranmış şəxsi münasibətləri, qeyri-rasmi görüşləri o mərhələdə ölkənin xeyrinə kifayət qədər müsbət təsir göstərmişdi.

* * *

Sentyabrın 25-də Avropa Şurası Parlament Assambleyasının iclasında Avropa Şurası moritorinq qrupunun üzvləri olan macarstanlı Matios Lors və italiyalı Doino Diana tərəfindən hazırlanmış «Gürcüstan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri necə yerinə yetirir?» məsələsinin müzakirəsi olduqca ciddi və maraqlı keçmişdir.

Siyasi və iqtisadi sahələrdə Gürcüstanla Rusiya arasında illərə davam edən gərgin münasibətlər AŞPA-nın iclasında bir daha qabarlıq şəkildə özünü bürüzə verdi... Rusiya parlament nümayəndə heyətinin üzvləri Dmitri Raqozin və Leonid Sluski birbaşa və əşya-yı-dəlilsiz Gürcüstani çəçen «bolşeviklərinə» və terrorçularına himayədarlıqla təqsirləndirdilər. Onlar eyni zamanda bildirdilər ki, Gürcüstan bu problemin həll edilməsində Rusiya ilə əməkdaşlıq etməkdən imtina edir.

Gürcüstan nümayəndə heyətinin rəhbəri Revaz Adamiya cavabında demişdir ki, Rusiya Çeçenistanda yerləşən horbi bazalarını ərazidən çıxarmaq əvvəzina onları terrorçuların sığınacağına çevirir.

Elə bu zaman Azərbaycan nümayəndə heyətinin üzvlərindən birinin səsi eşidilir və Şuranın üzvləri bu ittihamı diqqətlə dinləyirlər: «Sovet dövrlərindən Gürcüstan lokal azadlığın simvolu kimi qəbul olunurdu və SSRİ-nin bütün respublikaları «ağ qıbtə» ilə Gürcüstanın daxili potensialına həsad aparırdılar, - deyə Azərbaycan Milli Məclisinin üzvü, şair Vaqif Vəkilov Rusyanın Qaf-qazda siyasetini alt-üst edən bəyanatla çıxış edir: «Rusiya Çeçen-

nistandan xeyli güclü və miqyasca böyük dövlətdir, lakin Gürcüstanın yaranmış şəraita nəzarət edə bilmir, əvəzində Gürcüstanın Pankisi dərəsində təm qayda-qanun yaratmağı tələb edir.

Məgər prosesə nəzarət etmək, Rusiyaya göründüyü kimi, elə asandırı! Gürcüstan hazırla qox-qox böyük və kiçik ölkələrin maraq dairəsinə çevrilmişdir, buna görə də ona Avropanın köməyi olduqca vacibdir...»

İldırım sürəti ilə yayılan bu xəbər gürcü ictimaiyyətinin, xüsusilə yaziçi, şair, alim və ziyanlarının böyük rəğbatına səbəb oldu, Azərbaycana, onun qabaqcıl oğullarına razılıq və minnətdarlıq ifadə olunan sözlər eşidildi. Həm də onlar natiq Vaqif Vəkilovun böyük gürcü şairlərinin – Qalaktion Tabidzenin, Georgi Leonidzenin, İrakli Abaşidzenin, Qriol Abaşidzenin, Karlo Kaladzenin, İosif Nonişvilinin, Quram Asatianinin və onlara başqa şair və yazıçıların böyük dostu olan Səməd Vurğunun oğlu olduğunu eşitdikdə öz sevincləri gizlədə bilmir, səmimi ürkə sözlərini ona çatdırmağı bizdən xahiş edirdilər.

İlk sözü sentyabrın 30-da 70 yaşı Gürcüstan Dövlət Filarmoniyasında tantanlı surətdə qeyd olunan Gürcüstanın görkəmli şairi, respublika parlamentinin üzvü Cansuq Çarkviani deyir:

«...Bax, görürsənmi, Vurğunu harada xaturladım? Böyük şairi mənə xatırladan onun böyük oğlu Vaqif Vəkilov oldu. O, Strasburqdə Gürcüstanı yolunu azmış yağıllardan elə müdafiə etdi ki, bunu yalnız öz vətənini həddən artıq sevən gürcü edə bilərdi.

Cəngavər ruhlu, ləyaqətli qardaşım Vaqif, sənə minnətdaram.

Dərinəndə fikir verəndə hərəkatına təəccübənlənmədim, çünki sən dahi atanın adına layiq hərəkət etmişən. Böyük atanın özü kimi böyük və ləyaqətli oğul olması nə qədər böyük xoşbəxtlikdir.

Sənə borcluyam, Vaqif! Necə deyərlər, borclu borclunun sağlığını istər».

Ermənistən parlamentinin üzvü Armen Rostomyanın Strasburqdə «Gürcüstənə ermənilərin hüquqlarının tapdalanması» haqqında çıxışı professor Bondonu necə qəzəbləndirmişsə, Vaqif Vəkilovun etibarsız qapıbir erməni qonşusunun hücumuna cavab nitqi

bir o qədər sevindirmişdir. Bizimlə səhbət zamanı o, fərəhlə: «Dağ kimi bizim arxamızda duraraq biza tərəfdar çıxb müdafiə edən o bügli Vəkilov, görsən, kimdir?» sualına: «O, Səməd Vurğunun oğlu, yaziçi Vaqif Vəkilovdur!» - cavabına tərəddüd etmədən: «Elə kişinin elə də oğlu olar!» - deyə təbəssümə cavab verib. Strasburqdə baş vermiş hər iki hadisə haqqında o, dediklərinə əlavə etdi: «...sinəsinə irəli gərək Gürcüstanın müdafiəsinə qalxan Vaqif Vəkilov imiş. Nər Səmədin Vaqif kimi nər oğlu ... Onunla yalnız azərbaycanlılar deyil, biz də faxr edirik».

Strasburqdə Vaqif Vəkilovun çıxışı nəinki yalnız gürcülərin, həm də respublikada yaşayan azərbaycanlıların da ürəyindən oldu. Vaqif bayın soydaşlarına necə böyük başucalığı gatirdiyini təsvivür etmək çətindir. Gürcüstan prezidenti icra aparatının regional siyaset və ərazi idarəetmə xidməti raisinin müavini, Gürcüstan YB Azərbaycan bölməsinin sədri, Maçabeli mükafatı laureatı, yaziçi, şair-tərcüməçi, dramaturq İmir Məmmədli iftخار və qürur hissiylə: «Böyük atalar həmişə böyük oğullar yetişdirə bilmirlər, çünki əksər hallarda oğul əzəmatli atanın gözqazmadıncı işığında itibatır. Bu baxımdan, böyük Azərbaycan şairi Səməd Vurğun xoşbəxt istismalardandır. İki oğul — qoşa nər sütunu! - deyə məhabətələ sözə başlayır. - Mən deyərdim, böyük Azərbaycan şairi, millet vəkili Vaqif Səmədoğlunun (Vəkilov) sentyabrın 25-də Avropa Şurasının iclasındakı çıxışı Vəkilovlar nərunu bir daha dünyaya, ilk növbədə Azərbaycana qoşun və strateji tərəfdəş olan Gürcüstanın ürəyinə işq saçdı, bununla da Gürcüstan vətəndaşı olan yüz minlərlə azərbaycanlıya başucalığı gatirdi. Bir daha aydın oldu ki, böyük sənətkar həm də böyük humanist, insanpərvər olur. Vaqif Səmədoğlu böyük atanın böyük oğlu kimi xeyirxah Azərbaycan xalqının müdrikliyini dünya qarşısında nümayiş etdi: «Özünə bir inək istəyəndə, qoşuya ikisini istə!» - onun devizi belədir.

Başımızı nə qədər uca etdinsə, bir o qədər basın uca olsun, Vaqif bay!»

...Əlamətdar haldır ki, Avropa Şurası Parlament Assambleyası Gürcüstan üçün olduqca əlverişli tövsiyyələr zərfi qəbul etmişdir.

Bu büyük işdə Vaqif Vəkilovun da əməyi, sözsüz, böyükdür.

Məmməd Gülməmmədov

Jurnalist,

«Gürcüstan» qəzeti, 19.11.2001

* * *

Gilyermo Martinez Kassan (AŞPA-nın Xüsusi Komitəsində Azərbaycan üzrə məruzəçi, İspaniya parlamentinin üzvü): «Mən Avropa Şurasında olacaq nümayəndə heyətinin üzləriylə görüşmək şərəfinə nail oldum. Onlardan bəziləriylə yaxından tanış oldum. Xüsusən çox hörmətli bir şair – deputatla... (şair-deputat – V.Səmədoğlu nəzərdə tutulur – *red.*).»

«Azərbaycan» qəzeti,
09.I.2001-ci il.

* * *

Vaqif Səmədoğlu ermənilərin Azərbaycanın yalnız ərazilərinə yox, mədəniyyətinə də təcavüz etdiklərini bildirərək, bununla bağlı faktlar açıqladı. O, AŞPA-da geniş şəkildə qaldırmaq istədiyi məsələnin detallarına vararaq Azərbaycan mədəniyyətinə qarşı təcavüzün həll 19-cu əsrən başlığındını qeyd etdi. Millət vəkili sovet təhsil sisteminin azərbaycanlılara «görkəmli maarifçi» kimi təqdim etdiyi Xaçatur Abovyanın «Aşiq Qərib», «Əsl və Kərəm» dastanlarını erməniləşdiriyini, «Koroğlu» dastanı ilə bağlı da ermənilər tərəfindən eyni cahdlərin edildiyini söylədi. V.Səmədoğlu Moskvada 14 erməni səsyazma studiyasının fəaliyyət göstərdiyini, onların Azərbaycan mahnlarını erməniləşdirməklə məşğul olduğu barədə məlumat verdi. Millət vəkili 4 minadək Azərbaycan xalq mahnısının bu formada mənimsnəildiyini dedi. O, Tofik Quliyev, Ələkber Tağıyev və digar Azərbaycan bəstəkarlarının əsərlərinin «erməni mahnısı» adıyla satıldığını söylədi. Vaqif Səmədoğlu daha sonra üzünü media nümayəndələrinə tutdu: «Mən sizə aqsaqqal kimi

bir söz deyim. Orada edilən çıxışlar, yayılan sənədlər çox vacibdir», deyən xalq şairi AŞPA-nın «informasiya mübarizəsi meydani» olduğunu bildirdi. O bir çox məsələlərin qeyri-rəsmi görüşlərdə və səhbətlərdə həll olduğunu dedi. «Orada işlərin 30-40 faizi çay, qəhvə, piva stolu arxasında səhbətlər zamanı həll olunur». V.Səmədoğlu ötən ilin sonundan in迪yədək AŞPA-da Azərbaycanca və onun nümayəndələrinə münasabatın müsbət istiqamətdə dəyişdiyini vurguladı. «Həmişə şikayət edirik ki, alman, fransız, ispan bizim əleyhimizdir. Halbuki onları sadəcə, bizdən xəbərləri yoxdur».

«525-ci qəzet, 3.07.2001

* * *

İstedad heç vaxt bir tərəfli olmur. İnsanda istedad özünü göstərirsa, o həmişa müxtəlif sahələrdə, müxtəlif istiqamətlərdə özünü biruza verir. Vaqif Vəkilov sözün əsl mənasında istedaddır. Gözəl musiqişunas, yazıçı, dramaturq, siyasətçi Vaqif müəllim Azərbaycan ziyalıları içərisində ən parlaq, ən görünən və işiq saçan insanlardan biridir. Bütün bu xüsusiyyatlarda yanaşı, Vaqif müəllim poliqlottur. Siz soruşa bilərsiniz hansı dilləri bilir ki, biz onu poliqlott hesab edirik. Təbii, Vaqif müəllim Azərbaycan dili, Rus dili, Türk dilindən istifadə etdiqdə biz hamımız heyran qalıq, ancaq bu dillərlə yanaşı Vaqif müəllim ən çətin dillərdən birini - demokratiya dilini çox gözəl bilir. Vaqif müəllim ən yüksək səviyyədə qiyamətlənən, dəyərlənən və əhəmiyyətli olan «xalqın dilini» bilir. Vaqif Vəkilov problemləri həll etmək, aqsaqqal olmaq, tövsiyə vermək, müdrik olmaq dilini də hamidan yaxşı bilən insanlardan biridir. Görürsünüz, səhbət yalnız ingilis, fransız, alman yaxud hansısa başqa dillərdən getmir. Poliqlott sözünün istifadə etdiqdə hesab edirəm ki, bu nöqtəyi nəzərdən Vaqif Vəkilov sözün əsl mənasında böyük bir dilçidir, filoloqdur, xalq adamıdır və xalqın adamıdır.

Səməd Seyidov

Falsəfə elmləri doktoru, professor

Vaqif Səmədoğlu kamil böyük şairdir, gözəl insandır, psixoloji nöqtəyi nəzərdən çox gəncdir. Daxili emosiyalar görə, iti düşüncəyə malik insandır. O, öz cazibəsiylə Azərbaycanı dünyaya açan bir şəxsiyyətdir. Avropa Şurasında fəaliyyəti dövründə bunun bir daha şahidi oldum. Vaqif müəllimin bütün mövqeyi Azərbaycanla bağlıdır. O, «*Saxlayın yer kürəsini düşmək istəyirəm*», dedikdə, biz başa düşürük ki, onun içində inqilabi hissələr çox güclüdür. Ancaq Vaqif müəllim bu inqilabi hissələrini məharətlə şəirə yönəldən insandır.

Asim Mollazadə
Demokratik İslahatlar Partiyasının sədri

Mən 70-ci illərin axırlarında Yazıçılar İttifaqına işləməyə gələndə Yusif Səmədoğluyla tanış oldum. Vaqif müəllimlə isə gec tanış oldum. Mən və yaşlılarım onun haqda çox eşitmışdım. Onu dissident şair kimi tanıydırdıq. Ondan çəkinirdik. Özüylə tanış olandan sonra gördüm ki, o, necə sadə, saf insandır. Büyök insanlar, doğrudan da çox sadə olurlar.

Strasburqda olanda mən Vaqif müəllimin daha bir xüsusiyyəti haqda bildim. Mən Vaqif müəllimdən sonra Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındaki nümayəndə heyətində iki il çalışdığını müddətdə Strasburqa gələndə Avropa parlamentarları, onların içində olan lordlar, markizlər və başqaları biza yaxınlaşmış Vaqif müəllimi soruşur, ona salamlarını çatdırmağı xahiş edirdilər. Bakıda Vaqif müəllimin özündən bu sırrın səbəbini soruşturma dedi ki, mən onlarla görüşəndə cürcbəcür səhbətlər edirdim, ister siyasetdən, tarixdən, isterse də həyatdan. Burda müəyyən qədər ciddilik

və müəyyən qədər də zarafat, humor olurdu. Onlarla restorana da gedirdim. Yeri gələndə pianoda klassik və caz musiqisi də çalırdım. Bu da avropalı deputatlarda təccüb, heyrət və maraqlı doğururdu.

Vaqif müəllim onlara sübut edirdi ki, Azərbaycanda da bu cür yüksək səviyyəli deputatlar var. Və bu özü elə böyük siyasetdir.

Vaqif müəllim vaxtın nəbzini həssaslıqla tuta bilir. Onun Milli Azadlıq hərəkatında iştirakı biz ziyanlar üçün çox təbii, səmimi göründü. Çünkü o, bu hərəkatı yaxınlaşdırılanlardan olub. Və maraqlısı da odur ki, hərəkatın zəif tərəflərini deyənlərən biri də o oldu. Elə indi də cəsarətli fikirlər söyləməkdən çəkinmir. İllər, sinaqlar, çatın dövr bu insanı dəyişmədi. Bu yaxınlarda Vaqif müəllimin «Yeni Müsavatda» (15.11.08 təxli nömrəsi nəzərdə tutulur – red.) çıxan müsahibəsini oxudum. Bu müsahibədə o, hər kəsin düşündüyü, amma hər kəsin deyə bilmədiyini dedi. O, əsl yaziçi kimi öz sözünü dedi və dissident ruhlu insan olaraq qaldığını sübut etdi. Ondan nümunə götürmək lazımdır. Ancaq bilirom ki, bu çətindir. Bunun üçün Vaqif olmaq lazımdır.

Vaqif müəllim dövlətçiliyi sevən, millətinin sevən insandır. Mən hesab edirəm ki, bizim istiqlaliyyətimizin qazanılmasında, müstəqilliyimizin saxlanılmasında Vaqif müəllim kimi insanların rolu böyükdür. Mən onun qarşısında baş əyirəm. Ona aktiv ömür arzulayram.

Elmira Axundova

Publisist, yazarı

08.06.09-da YB - də keçirilən
tədbirdəki çıxışdan

VAQİF SƏMƏDOĞLUNUN MÜSAHİBƏLƏRİNĐƏN PARÇALAR

Sual: «Səmədoğlu» təxəllüsünü götürmək təklifi kimə məxsus olub?

Vaqif Səmədoğlu: Yusifə «Səmədoğlu» təxəllüsünü götürməyi Nazim Hikmət tövsiyə edib. Yusiflə səhbətdə Nazim Hikmət soruşmuşdu ki, sən əsərlərini hansı imza ilə çap etdirəcəksən? O da cavab verib ki, «Yusif Vəkilov» kimi. «Onda hamı elə biləcək ki, russan. Odur ki, atanın adını özünə təxəllüs götür - ol Səmədoğlu», - deyib. Ondan sonra Yusif - Səmədoğlu, Vaqif - Səmədoğlu, Emin - Sabitoglu oldu.

* * *

Sual: Siz sərbəst şeirə keyfiyyətcə milli kolorit gətirdiniz. Ona milli pasport qazandırınız.

Vaqif Səmədoğlu: Sərbəst şeirin texnologiyasından səhbət aqsaq, bəli, sərbəst, qafiyasız şeiri ilk dəfə mən yazmışam. Əvvəlki şairlər qafiyəli yazırdılar.

Amma mən təkcə sərbəst şeir yox, gərayı da yazımişam, qoşmalarım da var. Əruzda xeyli yazmışam, meyxana janrına da müraciət etmişəm. Mənim üçün sərbəst şeir yazmaq hecada yazımaqdan, qərayı yazmaq əruzda yazmaqdan çatdırır. Çünkü heca vəznində yazanda bir də görürsən ki, qafiya elə möcüzələr yaradır ki, ağlına da qəlməz. Sərbəst şeir yazanda ağılna nə varsa, onu da ortaya qoyursan. Vəzndə yazanda özü duyğuları

səndən qoparır. Bəhrdə hətta sözün müsiqisini müəyyənlaşdırırmək olur. Yaratığın şeirin müsiqiyə necə oturduğunu qörə bilirsən. Ümumiyyətlə, ədəbiyyat, xüsusiylə də poeziya möcüzədir.

«Yeni Azərbaycan» qəzeti,
17 iyun, 2009

* * *

Sual: Bizim ədəbiyyatın indiyəcən dünyaya çıxa bilməyinin səbəbi nədir?

Vaqif Səmədoğlu: Biz unutmamalıq ki, məsələn, İngiltərə Şekspiri, Bayronu öz hərbi gəmiləriylə çıxarıb dünyaya. Rusiya Puşkin, Tolstoyu bəzə süngülərin üstündə gətirib. Azərbaycan Rusyanın müstəmləkəsi olmasaydı, bəlkə Tolstoyu orijinaldan çox adam oxuya bilməyəcəkdi. Öncə ölkə çıxmışdır dünyaya, onun imici, iqtisadi qüdrəti və s. Onda nə Vaqif Səmədoğlunun, nə bir başqasının xaricə çıxməq problemi olmazdı.

* * *

Sual: Sizin üçün ədəbiyyatın milliliyi nə deməkdir?

Vaqif Səmədoğlu: Mən bunun nə demək olduğunu hələ də anlaya bilməmişəm... Sən öz fikirlərində, hisslerində səmimisənsə, yalan demirsənsə, deməli, bu millidir. Və nə dərəcədə səmimi yazırsansa, bu həm milli, həm də bəşəridir. Mən şeir yazanda heç vaxt düşünmürəm ki, xalqım üçün şeir yazıram. Sadəcə olaraq şeir yazıram. Xalqım sonra oxuyur. Əgor bəyənirsə, demək həm də onundur. «Sona bülbüllər»i yazan xalq haqqında düşünməyiib. Sevgilisi haqqında düşünüb, öz dardını, əzəbini düşünüb. Ancaq xalqa o mahni yüz illərlə xidmət eləyir.

Sual: Siz şeirlərinizi necə yazırsınız?

Vaqif Səmədoğlu: ...Əvvəlcə nəsə bir ugultu eşidirəm. Hansısa bir şeirin müsiqisi səslənir. Elə bil kiimsə züy tutur. Bir səs gəlir. Bax, bu səs üstündə köklənirəm, yavaş-yavaş sözlər gəlir. Elə ki, beynimə fikir, ideya gəlir tez özümü evə çatdırıram, iki stəkan çay içirəm. Yazı masasından da demək olar ki, istifadə eləmirəm. Elə kresləda otururam, bloknot da dizimin üstündə. Mənim qaralamam olmur. Əlimdə pozan, bir də karandaş olur. Bu prosesdən xəsum gəlir.

«Ana Vətən»qəzeti, iyun, 1999

Sual: Səməd Vurğunun hansı dram əsərinin ilk tamaşasında olmusunuz və Siz bu günü necə xatırlayırıınız?

Vaqif Səmədoğlu: Səməd Vurğunun ilk dram əsəri «Vaqif»in ilk tamaşasına başım həddindən artıq öz işlərimlə məşğul olduğundan imkan tapıb baxa bilmədim. Çünkü anamın bətnində həyata gəlib-gəlməmək problemini götür-qoy eləyirdim. Ancaq manlı hesablaşmadan manı doğdular. Səməd Vurğun da adımı Vaqif qoymuş... «Xanlar» dramının da ilk tamaşasına gedə bilmədim. Nənəm Bikəxanım Mirzəbəyovanın mehriban qucağında «burjuyka» plitəsinin səsini qulaq asa-asə yatmışdım. Dün-yadan xəbərsiz... «Fərhad və Şirin» səhnədə ilk dəfə göstərilən gün mən, təbiətin «Göy öskürək» azarında baş qəhrəman rolini oynayırdım. Realistcəsinə, böyük bir məharətlə. İfam elə gözəl, elə təbib idi ki, nənəm Bikəxanım Mirzəbəyova mənə baxa-baxa, gözlərinizi üzümdən çəkmədən əl çalırdı. Ancaq nadənsə əlini əlinə yox, dizlərinə vura-vura... «İnsan» dramının ilk tamaşasına isə məni qoymadılar gedim. O vaxt adlarını bilmədiyim əmilərdayılar «İnsan»dan qaçırdılar məni, «xixdi-xixdi», «cızdı-cızdı» deyə-deyə... Kiçik uşağı qorxutmağa na var? Asan şeydi.

Sual: Son illərdə Səməd Vurğunun dram əsərlərinin tamaşa qoyulması nadənsə arxa plana keçmişdir. Və son illərdə bu əsərlərdən heç biri göstərilməmişdir. Ümumiyyətlə, bugünkü teatrda buna ehtiyac duyulurmu?

Vaqif Səmədoğlu: Məgər MXAT Maksim Qorkinin adını daşıya-daşıya hər il «Həyatın dibində» əsərini tamaşa qoyur? Yoxsa özünən har mövsumunda Çexovun «Üç bacı»nın yeni premyerasını verir? Əlbəttə ki, yox. Ingiltərə teatrları ancaq Şekspir, Fransa teatrları isə təkcə Molyeri oynamaqla fəaliyyət göstərmirlər. Və respublikamızın teatrları nə Mirzə Fətəlinin, nə Mirzə Cəlilin, nə Cavid Əfəndinin, nə Cəfər Cabbarlinin, nə Səməd Vurğunun, nə Sabit Rəhmanın... heç bir sənətkarın fərdi sənət meydani deyil. Klassik repertuara teatrın özündə ehtiyac doğulmalıdır. Müəyyən bir münasibət və yaxud göstərişlə, tələmtələşik hazırlanmış köhnə dram əsərlərinin tamaşası heç bir vaxt uğurlu ola bilməz. Sənətdə uğur sənətkar səmimiyyətdən doğur. Hər hansı bir pyes bir gün rejissorun psixoloji yuxusuna girib, onun fizioloji yuxusunu pozmalıdır. Azara salmalıdır onu. Və bu azarın «mikroqları» bütün truppəni xəstələndirməlidir. Səməd Vurğun dramaturgiyasında teatrda təbii ehtiyac duyulmalıdır. Rejissor, aktyor ehtiyacı.

Sual: Nə vaxtsa Sizinlə səhbətlərimizin birində qeyd elədiniz ki, Səməd Vurğun öz şeirlərində özünü tam ifadə eləyə bilməyib. Əgar belədirse, bu sözləri eynilə onun dram yaradıcılığına da aid ələmək olarmı?

Vaqif Səmədoğlu: Bu dünyada hələ bir şair özü öz son şeiri yazmayıb. Ömrə intiharla nöqtə qoyanlardan başqa... Səməd Vurğun 50 yaşında vəfat etdi. 1956-ci ildə. Əllinci illərin axıralarında, altmışinci illərin əvvəlində isə sovet ədəbiyyatı qarşısında yeni problemlər, mövzulara gedən yollar açıldı. Serimizə, nəsrimizə, dramaturgiyamıza yeni mətbəblər gəldi. Və əlbəttə ki, Səməd Vurğun ölməyib sağ qalsayıdı bu yeni dövrdən kənarada qalmayacaqdı. Yeni şeirlər, poemalar və yəqin ki, dram əsərləri də yazacaqdı. «Özünü tam ifadə eləyə bilmədi» ifadəsi bu hə-

ratdan, oxucu və oğlu hasratından doğulub. Özü də ancaq kədər boşluğununda yaranmayıb. Çünkü Səməd Vurğunun mənim çox səhbətlərim olub. Xüsusilə 1955-56-cı illərdə. O, ağır xəstəliyə tutulub, neçə ay yataqdən qalxa bilməyəndə... Min-min suallarla dolu səhbətlər. Əlbəttə ki, bu suallar Səməd Vurğun sualları, cavablar isə on altı yaşında oğul cavabları deyildi. Səməd Vurğunun bilavasitə Səməd Vurğına verdiyi suallar idi... İş ki, qaldı cavablara bunu deyə bilərem: o cavablar ömrümün son anına qədər mənimin ən böyük sual olaraq qalacaq. Çünkü səhbətimizə ölüm qarışdı. Üçlükdə isə səhbətimiz tutmadı... Səhbətimizə soxulan üçün bizim suallar, cavablar, bütün problemlər mənasız, boş, gəldi-gedər şeylər idi...

Sual: Siz şairsiniz, amma öz dram əsərlərinizi şeirlə yazuñsınız? Bunu nüzət izah edirsiniz?

Vaqif Səmədoğlu: Yaza bilərem. Ancaq yazsam gərək, əsərin rejissoru da, rəssamı da, bəstəkarı da özüm olum. Tamaşa günü işıqları qurub, pardəni açım. Təkbaşına səhnəyə çıxım və tamasaçı salonunda tək-tənha oturub, baxım görüm neyləyirəm, nə piçildiyəram orda. Bu da mümkün deyil. Odur nəsrlə, özü də komediya sayağı dram əsərləri yazırıam. Bu da yəqin ki, mənim şeiri, daha doğrusu öz şeirlərimə olan münasibətimdən gəlir. Səhnədən uca səslə oxuna bilən şeirlərə həsədlə qulaq asıram. Əlbəttə ki, səmimi, ürəkdən gələn şeirlərə. Yalan qoxuyan, pafos püşkürlər, bəzən ən müqaddas tarixi və insani hissələrimiz ilə bağırabağıra al-ver eləyən sözlər yığımı ancaq ikrəh doğurur qəlbimdə. Ritorika özü özlüyündə heç də pis şey deyil. Ritorika müəyyənən manada təbiətin özündə da var. Ancaq... Bilirsənmi, Elbrus dağını bir neçə dəfə uzaq, yaxın ətəklərdən görmüşəm. Gal ki, heç bir heyrat doğurmayıb içimdə, bütün obyektiv möhtəşəmliyi ilə gözlərimin qarşısında dursa da. Eləcə də okean, ucsuz-bucaqsız, milyon ağacı meşə. Bunu heç bir ağlabatan səbəbərlərə izah eləyə bilmərəm. Nəhənglik heç bir şey demir mənə. Ancaq çılpaq, seyrək yovşanlı Bəndovan düzünün allahsız şorənlığında bir gün uzaqda duran tənha yulgunu alma ağacına oxşatmışım.

Və sonsuz bir heyratə gəlmisəm. Burda, varlığına min illər boyu duz hopmuş, günəş nədi, birca kibrı çöpü istisindən ağara bilən bu torpaqda alma ağacının bitə bilməyəcəyini bilə-bilə! *Şəri də bu dünyadəmi, öz dünyamdəm belə görürəm... ucsuz-bucaqsız şoran düzdə duran yulğun kimi. Ancaq hansısa möcüzə giçünə budaqlarında qıpqrımızı, şirəli, dolu almalar yetişmiş qıpqruru yulğun kimi. Ona da səhnədə baxmaq olmaz. Ona əl çalmaq günahdır. Alışlılar olan yerdə yulğunlar bar gətirmir...*

Sual: S.Vurğunun bir neçə poeması əsasında başqa janrlarda əsərlər yaranmışdır. Onların hansı S.Vurğun ruhuna daha yaxındır?

Vaqif Səmədoğlu: Səməd Vurğunun poemaları əsasında, onun özü ilə bağlı dram əsərləri yazan müəlliflərə, bu əsərləri səhnəyə çıxaran rejissorlara, ifa edən aktyorlara qəlbimdə böyük, səmimi minnətdarlıq hissi var hamışa. Ancaq... səhnədəki o adam artistdi, mənim dədəm deyil... Ən dahi aktyor oyunu belə məni bu subyektiv etiraz hissindən çıxara bilməz... Yəqin ki, S.Vurğunun nəvələri babalarının səhnə obrazına təbii baxı bilirlər bütün tamashaçılar kimi. Mən isə... Bilirsənmi, axı birən hərəkatı, üzünən ən xırda qırışı, səsinin bütün çalarları, heç nəyi yadımdan çıxmayıb. Hətta sıfatının, saçlarının iyi belə, nəhayət, gözləri, baxışı... Yox, yaddaşımın səhnəsindən düşməyən Səməd Vurğun dipdiridir hamışa.

Sual: 80 yaşlı Səməd Vurğunun necə təsəvvür edirsiniz?

Vaqif Səmədoğlu: 50 yaşında vəfat etmiş Səməd Vurğunun öz məzəri üstə durub, ən uzaq uşaqlığını yada sala-sala arabır göz yaşını silən, dünyada ən doğma, ən əziz bir nuranı qoca kimi...

Müsahibəni apardı:

Tofiq Abdin

«Qobustan» jurnalı, 1986, № 1

Sual: Vaqif müəllim, ov və ovçuluqla bağlı Sizin fikrinizi bilmək istərdik...

Vaqif Səmədoğlu: Əvvələ, onu qeyd edim ki, ov qədim insanların ilk fəaliyyət növlərindən biri olmaqla, zərurətdən irəli gəlmişdir. Ləp qədim dövrlərdə əcədalarımız təbiətlə, ətraf mühitlə yaxından təmas şəraitində, həm də xüsusi zərurət üzündən ova, ovçuluğa meyl göstərmişlər. Başqa sözlə desək, əcədalarımız ilk dəfə olaraq daşları heç də necə deyərlər, dən üyütmək üçün yox, məhz ov məqsədi ilə yonub ovçuluq alətləri formasına salmışlar. Əger insanlarda ov instinki, ov istəyi olmasaydı, Allah-Taala bu hiss və duyğuları insanlara verməsəydi, təbiət və insan münasibatlarında lazımı tarazlıq yaranmazdı, bəlkə də insanın daim təmasda olduğu təbiət başqa şəkil alardı... Bəziləri bütün bu reallıqları dərinləndirən duyub hiss etmədiklərinə görədir ki, ova, ovçuluğa tənqidli nəzərlərlə yanaşır, haqsız iradlar tutur, hətta ovçuları guya qan tökməkdə, təbiəti yaralamaqda günahlandırırlar da olur. Əslində isə bu, heç də belə deyildir. Bəşəriyyətin müxtəlif sahələrdə hazırlı inkişafə nail olmasında bu və digər cəhətdən ovçuluq məşgülüyyətinin də müəyyən rolü olmasını unudurlar.

Mən deyərdim ki, təbiətin özü bütünlükə ovla yaşayır. Fau-nanın həyatı, həyat tərzi, təbiətin canlıları arasındaki münasibatlar ov üzərində qurulub. Elə insanın özünün də həyat tərzində, möi-şətində və məşgülüyyətində, onun qidasını təmin edən, duyub hiss etmadıyımız, mahiyyətca əhamiyyət vermediyimiz, ov ənənələri, ov vərdişləri vardır. İnsanlar mal-qara və quş saxlayır və onları kəsib qida üçün istifadə edirsə, bu özü də elə ovun bir növüdür. Odur ki, öz subyektif fikir və düşüncələri ilə ova, ovçuluğu birtərəfli yanaşanlar, əlbəttə, yanılırlar. Ümumiyyətlə götürüldə isə hər bir insanın içarısında, qolbində ov marağı, ov istəyi, ov instinki var. Kimlərsə bunu bürüzə vermir, gizli saxlayır, kimisi də bu həvəsi, marağı gizlətmir, açıq-saçıq deyir. Beləliklə, mən deyərdim ki, ov bəşəriyyətin yaşamasında mühüm amillərdən

bırıdır, bir çox cəhətdən tabiatın nizamlayıcısıdır.

Sual: Məlumdur ki, Səməd Vurğun ovla yaxından bağlı olub. Yəqin bu barədə Sizin maraqlı xatirələriniz var. Yeri gəlmışkən ailənizə məxsus olan ovçuluq ənənəsi barədə səhəbətəcəsiniz.

Vaqif Səmədoğlu: Səməd Vurğun Qazağın məşhur Vəkilovlar nəslindən olub. Bizim nəslin kökü XIV əsrə gedib çıxır. Bu barədə yazılı tarix var. Həmin əsrə iki qardaş Ərəbistandan İraqa gələrək, türkmənlər yaşayan ərazidə məskunlaşmışlar. Bu barədə rus general-qubernatoru Vorontsovun dəftərxanasında da yazılı sənədlər olub. Yeri gəlmışkən deym ki, yazıçı M.F.Axundov da bir müddət Vorontsovun həmin dəftərxanasında işləmişdir. Sənədlərdə göstərildiyi kimi, S.Vurğunun ulu babası gürçü çarı Birinci İraklinin vəziri olmuşdur. O, həm də mahir ovçu olub, gürçü çarı Birinci İraklı ilə, Nadir şahla birlikdə ova gedmiş. Dediyi odur ki, ovçuluq bizdə nəsilikcə olub. Səməd Vurğunun atası, mənim babam Yusif ağa Vəkilov da yaxşı ovçu olub. O, tüfənglə yox, Qızıl quşla ova çıxmış. Ata-babalarımızın ovçuluq ənənəsi Səməd Vurguna, sonralar da mənə keçib.

Səməd Vurğun peşəkar ovçu idi. Çox sərrast atırdı. O, həm ovda, həm də stend üzərində öz atıcılıq məharətini dəfələrlə nümayiş etdirib.

O vaxtlar «Neftçi» bazasının yerində atıcılıq stendi vardi. Stenddə hədəf kimi qırdan hazırlanan balaca nimçələr, həm də fanerkalar qoyulurdu. S.Vurğun tez-tez həmin stendə gedir və həmişə də yüksək nüticələr əldə edirdi. Mən də atamlı birlikdə tez-tez həmin stendə gedirdim. Orada iki dəfə Mircəfər Bağırovu görmüşəm. Respublika ovçular cəmiyyətinin keçmiş sədri general Savçenko, atamın ov dostları Allahyar Cavanşirov, Allahyar Behbudov, İdris Axundzadə də hamin stendə tez-tez gedirdilər. Allahyar əmi, İdris əmi kimi nəcib insanlar atamın ən yaxın, ən sadıq dostları idilər. Başqa sözlə desəm, atamın ən yaxın dostları elə onun ovçu yoldaşları idi. Axıracan da bir-birlərinə sadıq oldular. Səməd Vurğunun anadan olduğu günü, ölüm gününü ələnə qədər birlikdə qeyd edirdilər. Anım günlərində biz qəbir üstünə

gedəndə göründük ki, atamın qəbri başında yazıçılarından, şairlərdən daha tez gəlmış onun ovçu yoldaşları dayanıblar.

Sual: Vaqif müəllim, Siz atanızla tez-tez ov yoldaşı olmusunuz. O təəssüratlarınız heç şübhəsiz Sizin üçün əzizdir, təzədir...

Vaqif Səmədoğlu: 9 yaşım olanda atam mənə 16 kalibrli bir tüfəng almışdı. Onu da deyim ki, atamın ən çox sevdiyi, xoşladığı və istifadə etdiyi 16 kalibrli tüfəng idi. Ovçular əsasən 12 kalibrli tüfəngdən istifadə edirlər. Buna baxmayaraq 12 kalibrli tüfəng nədənsə atamın ürəyinə yatmadı. Moskvada ona 16 kalibrli bir tüfəng bağışlamışdır. Həmin tüfəng indi muzeydə saxlanılır. Atamın çox tüfəngi olub. Yeri gəlmışkən qeyd edim ki, Səməd Vurğuna ov təkcə həvəsinə, marağına görə yox, ham də onun səhəhetinə, əhval-ruhiyiyinə görə lazımdır. Bildiyiniz kimi, o dövr çox ağır, çox çatın bir dövr idi. Ağır sixintilərlə, əsəb sarsıntıları ilə dolu olan həmin dövr atamı da bərk sixir, əsəblərini gərginləşdirirdi. Buna görə də o, heç olmazsa, həftədə bir dəfə onu əhatə edən o gərgin mühitdən aralanmalı, şəhərdən çıxıb təbiətin qoynuna üz tutmalı idi. Belə gərgin vaxtlarında onun köməyinə ov çatırıldı. Ovu ən yaxşı məşğulliyət hesab edirdi. Ona hava və su kimi vacib idi. Ovla məşğul olmasayı, o, 50 yox, bəlkə də 40 il yaşayardı.

Məni da tez-tez özü ilə ova aparırdı. Ova gedəndə maşının qabaq yerində oturar, fit çala-çala «Turacı» havasındaki «Dad, məni tutdular...» - misrasını həvəslə zümzümə edərdi.

Ovda tez-tez işlətdiyi belə bir söz də vardi: «Öxəng»... Hər dəfə hədəfə güllə atanda ürkədən bir «oxəng» deyirdi...

Atamla birlikdə çox ov yerlərində olmuş, neçə-neçə əraziləri gəzib dolaşmışdım. Atam bütün varlığı ilə ova bağlı adam idi.

Sual: Səməd Vurğun ovla bağlı bir neçə şiir yazıb. Ovçuları həmişə insafı olmağa çağırıb. Ovçu insafı, ov mədəniyyəti... Bu barədə Sizin də fikirlərinizi bilmək maraqlı olardı.

Vaqif Səmədoğlu: Ovçu insafi, ov mədəniyyəti... Bəli, bunlar çox vacib məsələlərdir. Əvvələ, ov qaydalarına, ov mövsu-

münün tələblərinə ciddi əməl olunmalıdır. Bu məsələnin hüquqi tərəfidir. Digər məsələ də var ki, bu, ovçunun hissiyati və mənəviyyatı ilə bağlıdır. Bu o deməkdir ki, ovçu əlinə tüfəng götürüb ova çıxanda ilk növbədə öz mənəviyyatı, öz insafi qarşısında hesabat vermelidir. Ovçu ova çıxanda ovla bağlı bütün hüquqi və mənəvi tələbləri, incəlikləri tam nəzərə almali, ov nizam-intizamına ciddi əməl etməlidir.

Bir var, ovu ticarət məqsədi ilə edəsən, ova ticarət gözü ilə baxasan, bir də var könül xoşluğu üçün, istirahət məqsədi ilə, təbiətin qoynuna çıxıb gözəlliklərdən zövq almaq üçün ov edəsən. Mən əlbəttə, könül xoşluğu, maraq üçün ov edənlərin tarəfdarıyam. Normadan artıq ov ovlamaq haramdır. Ovda insafsızlıq daha pisdir. Bir dəfə ovda məcbur olub bir adama əl qaldırırsam da. O adam yumurta üstündən uğub qalxan qışa güllə atmışdır. Onun bu insafsız hərəkəti mənə çox pis təsir elədi. Belələri ovçu adına ləkə gətirir, ovu, ovçuluğu hörmətdən salır. Belələrinin əlinində tüfəngini almaq lazımdır.

Ümumiyyatla, ovçu bilməlidir ki, nə vaxt nəyə güllə atrır. Bütün hallarda ov mədəniyyətinə riayət edilməlidir.

Bir məsələni da qeyd etməliyəm ki, ovla içki heç cür tutmur. Ov zamanı içkidən tamamilə uzaq olmaq lazımdır, yoxsa xoşagəlməz hallar baş verə bilər...

Avtomatdan atılan güllə hədəfə dəyməyə bilər, amma ov tüfəngindən açılan güllə mütləq hədəfə dəyir. Odur ki, ov tüfənginə adı bir əyləncə kimi baxmaq olmaz. Ov tüfəngi çox töhlükəli, çox qüvvətli silahdır.

Bir nümunəni misal gatırmak istəyirəm. O vaxtlar bəzən hərbçilərlə birlikdə ova gedirdim. Hərbidə belə bir yaxşı qayda var ki, ova gedilərkən bu məqsədlə bir komandır təyin olunur. Komandır ovun keçirilməsində əvvəldən axıra kimi hər şəyə görə məsuliyət daşıyır. Ovdan sonra bir qayda olaraq tüfəng açılıb təmizlənir və yığılır. Yalnız bundan sonra süfrə başında əyləşmək olar.

Ov böyük nemətdir, təbitələ ünsiyyətdir. Onun qədrini bilmək

lazımdır. Mən deyordim ki, hər on ovçudan səkkizi yaxşı adamdır. Çünkü ov insanlar arasında mehribanlıq və ünsiyyət yaradır. Təbiətin qeynunda çörək kəsirlər. Duyğular təzəlonır, adamın əhval-ruhiyyəsi yüksəlir. Odur ki, ovun qədrini bilmək, təbiətin gözəlliyini duymaq və qorumaq lazımdır.

*Müsahibəni apardı:
Tofiq Abdullayev
«Ovçu» jurnalı, aprel №3, 2003*

Sual: Şairler var ki, bir il çap olunmayanda, özlərini yada salmayanda unudulmaq qorxusu canlarını alır. Məlumdur ki, Siz çap olunmamaqdan qorxmayanların sırasındasınız. Mətbuatdan gen gəzdiyin illərdə unudulmaqdan qorxmurdunuzmu və ümumiyyətlə, unudulmaq faciədirmi?

Vaqif Səmədoğlu: Unudulmaq, yəqin ki, kimin üçünsə faciədir, kimin üçün yox. Gözəl bir aktrisa yaşa dolduqca unudulanda yəqin ki, bu ondan ötrü faciəyə çevrilir. Ancaq yazılı üçün unudulmaq nə bir mənəvi, nə də fizioloji faciə ola bilməz. Mənim yerimə bir başqası indi özünü bəlkə də dissident kimi qələmə verərdi. Mən çap olunmamışam. Əvvəlcədən bilmışəm ki, bunu çap eləməzlər, ona görə da aparmamışam, yəni passiv dissident olmuşum. Şübhəsiz, çap olunası şeirlər da yaza bilərdim. Ancaq o cür yazmamagımı da qəhrəmanlıq kimi qələmə vera bilərəm. Sonralar məsələn, mitinqlər vaxtı istədim ki, patriotik şeirlər yazıb mitinqdə oxuyum, ancaq alınmadı. Yəni burada heç bir konyukturə ola bilməndi. Texniki cəhətdən alınmazdı, mənim mövzum deyil.

Sual: Şair dönyanın gedişatına təsir eləyə bilərmi?

Vaqif Səmədoğlu: Heç vaxt! Dönyanın gedişinə, çərxi-fəlayin dönüşünə şair, təssəf kि, heç vaxt təsir göstərə bilmir. Ta

qədim çağlardan bəri şair həmişə sülhə çağının. Nə olsun? Tolstoyun «Hərb və sülh»ündən sonra yer üzündə iki dünya müharibəsi olub.

Sual: Bəlkə şair «strateji məqsədlər» daşıyıcısıdır. Yəni şairin təsiri daha uzaq zaman üçün nəzərdə tutulub?

Vaqif Səmədoğlu: Nə bilim, əgər bu gün gələcəyin özü şübhə altına alınmasayıdı, mən bəlkə də sizinlə razılışardım. Ancaq elə bir vaxt gələ bilər ki, şairin təsir edə biləcəyi bir şey qalmaz yer üzərində. Yəni insan qalmaz. Ancaq mən tamamilə səmimi deyirəm: «Əgər Allaha, təbiətə bu lazımdırsa, mən heç üçüncü dünya müharibəsindən da qorxmuram».

Sual: Sizə, bu hətta Allaha da lazımlı ola bilər?

Vaqif Səmədoğlu: Mən Allahu takca xeyir kimi qəbul eləmirəm. Bu dünyada nə varsa, - xeyir də, şər də – hamısı Allah-dandır. Dinlər Allaha inamda ayrı-seçkililik yaradır. Yer üzündə bir din olsaydı, bəlkə insanlıqda daha asan başa gələrdi, heç olmasa, səlib yürüşləri olmazdı. Ancaq bunlar daha geniş bir söhbətin məvzusudu...

Sual: Bəlkə Sizi Allaha inananların yox, Allahdan əlini üzənlərin cərgəsinə qatmaq daha düzgün olardı?

Vaqif Səmədoğlu: Siz axı niyə səmimi etirafı Allahdan küsmək kimi başa düşürsünüz. Sadəcə, Allahı istədiyiniz kimi yox, olduğunu kimi qəbul eləmək lazımdır.

Sual: Vaqif bəy, onda belə çıxmırkı ki, Allahın xeyrindən də şərindən də razi qalan Vaqif Səmədoğlunun Allahın şərinə qarşı çıxıb hərəkata qoşulmağı, mitinqlərə qatılmağı qeyri-səmimi imis?

Vaqif Səmədoğlu: Yox, burda söhbət qeyri-səmimiliyidən yox, şəxsiyyətin ikiləşməsindən, üzləşməsindən... gedə bilər. Konqoda Müller adlı adam olub, Konqodakı legionerlər ordu-sunda divizion komandiri imiş. 50-ci illərdə Almaniya televiziyası özünün xəbəri olmadan ondan müsahibə götürüb. Özünün iyənc əməllərini etiraf eləyən bu adam insan kəllələrini qaynatmağından, qaynadıb qurudub, sonra da nəsə səpib kiçiltməyindən

danışmış. Eyni zamanda bu adam Motsartin kvartetlerinin kolleksiyasını toplayırmış...

Sual: Və bu adam hər iki haldə səmimi?

Vaqif Səmədoğlu: Əlbəttə! Baxmayaraq ki, bu iki fakt bir-birini dəhşətli dərəcədə inkar edir. Çoxlu belə misallar gətirmək olar. Bəzən qəddar despotların ailədə, dostları arasında mülayim, qətiyyətsiz olması haqqında faktlar da var.

Sual: Bütünkü Azərbaycanda kimi özünüzdən yaxşı şair hesab elayirsiniz?

Vaqif Səmədoğlu: Şeir yazanda nəinki Azərbaycanda, ümumiyyətlə bütün dünya ədəbiyyatı tarixində özümü ən böyük şair sayıram. Bir də ki, ədəbiyyatı yarışa çevirmək düzgün deyil. Mənim sevdiyim və sevmədiyim şairlər var...

Sual: Hər hansı labüb və ya gözlənilməz təhlükədən Azərbaycanı qorumaq üçün neyləmək lazımdır?

Vaqif Səmədoğlu: Bosniyada, Əfqanistanda, Afrikada belə çoxalmaqla olan lokal ocaqlar gözlənilmədən birləşib dünya mühərabəsi törədə bilər. Bu mühərabə, əlbəttə, Şərqiñ xeyrinə olmaz. Biz hələ Cin faktorunu unutmuşuz, fikrimiz ancaq Ermanistanda, Rusiyada və Qərbdədir. Bu ölkə özünün kəmiyyət möhtəşəmliyi, nüvə bazası ilə bir gün partlaya bilər. O ki qaldı Azərbaycana, bu şəraitdə bütün dünya bilməlidir ki, Azərbaycanın ölümə gedən orduşu var və buna nəyin bahasına olursa-olsun, nail olmaq lazımdır. Azərbaycan yaşamaq istayırsa, inididən Ermanistana mühərabə apara-apara, gələcək mühəribələrə hazırlaşmalıdır.

Sual: Allaha bir sual verməli olsaydınız na soruşardınız?

Vaqif Səmədoğlu: «Varsan» ya «Yox»?

Sual: Getdiniz, gördünüz ki, O var. Bəs onda?

Vaqif Səmədoğlu: Onda soruşardım ki, əger dünyani belə yaratıtmışsası, de görək, Səni kim yaradıb?..

1963-cü ildə yazdığım «Şəffaf balıq» poemasında belə bir misra var ki, «Allah insan ağızıyla deyir yoxam» ...

Sual: Bütün bunlar absurddur.

Vaqif Səmədoğlu: Hə, ancaq məntiqli absurddur.

Sual: Siz bunun məntiq olduğunu inanırsınız?

Vaqif Səmədoğlu: Əlbəttə.

Müsahibəni apardı:

Fəxri Uğurlu

525-ci qəzet, 21 aprel 1994.

Sual: Vaqif bəy, bu vətənin, torpağın, millətin şairi olmaq çətin deyil ki?

Vaqif Səmədoğlu: Əvvəlcə şair olur. Sonra şair yazmağa başlayanda yazdığı dilin şairi olduğunu dərk eləyir. Dildən sonra başa düşür ki, bu millətin, bu vətənin şairidir. Əvvəlcə şairlik başlayır. Bütün dünyada, bütün insanlarda yəqin ki, milliyyətindən, dinindən, siyasi durumundan asılı olmayaq, eyni cür başlayır. Yəni genetik kodların vasitəsiylə, taleyin hökmüylə baş verir. Şairliyi bir peşə kimi qəbul eləsək, bütün peşələr kimi bunun da həm sevindirici, həm də çətin anları var. Tale kimi qəbul eləsək, əlbəttə ki, çox ağır taledir. Və bunun da üstünə gəlsən vətənin, millətin vəziyyəti ilə bağlı şair durumunu – bu artıq üstəgəl yox, vurma olur. Ancaq bizim xoşbəxt saydığımız ölkələr də xoşbəxt deyil. Onların da şairləri öz vətənlərinin hansısa dərdində yanırlar. Yəni şair olmaq həmişə müxalifətdə olmaqdır. Ancaq hansısa iqtidara qarşı deyil, həyat, Allaha qarşı. Həmişə yazdığını kimi. Şeir yazmaq yaşamaqdır. Şair şeirlərlə yaşayır, çörək yeyir... Bir də bizim hamımızda belə dəhşətli hiss var - xalqımızı dastan qəhrəmanı, qəhrəman xalq görmək istəyirik. Olmayıb, belə xalq olmayıb... Qəhrəmanlıq yalnız bir adam, fərd qadirdi. Xalq, millət həmişə yaşayır.

Nə qədər ki, bəşəriyyət var, yer üzündə ideal, xoşbəxt cəmiyyət olmayıcaq. Bu, bəşəriyyətin sonu demək olardı. Yəni Allahı, yaradıcı qüvvəni yalnız xeyi kimi qəbul eləmək, yalnız xeyirlə, yaxud əksinə - yalnız şərlə yaşamaq həyatın sonudur. Xeyirlə şər həmişə bərabər gedir. Ancaq indi dünyada şər üstləşib.

Sual: Bir dəfə meydanda demisiniz: məğlubiyyətin insan təcrübəsi üçün qələbədən çox xeyri var...

Vaqif Səmədoğlu: Elə deməmişəm. Demişəm ki, məğlubiyyət insan əxlaqını pozur, insanı alçaldır. Ancaq qələbə də insan əxlaqını pozur...

Sual: Sizcə biz niyə müharibəni uduzuruq?

Vaqif Səmədoğlu: Bu əsasən vətənpərvərlik, dövlətçilik hissleri ilə bağlıdır. Amma başqa səbəblər də var...

Bizdəki vətənpərvərlik təbiət, ev, qonaq, yerliçilik, el-oba vətənpərvərliyidi. Ən böyük vətənpərvərlik – ölkəni, dövləti, milləti qorumaq bizdə yoxdu. Olmayıb. Ordu, sərhəd vətənpərvərliyi olmayıb. Hər dəfə tariximizə istinad edirik. Mən tariximizdə də dövlət vətənpərvərliyi görmürəm. Biliyəm ki, bu sözlərimə görə mənə irad tutanlar çox olacaq. Və biza deyəndə ki, biz türkük, Anadolu türkləri də türkdür, eyni millətik – olmaz! Türkiyə ilə Azərbaycanı müqayisə eləməyin. Türkiyə həmişə dövlət olub, ordusunu, sərhədi, dünyanın yarısını tutmuş imperatorluq olub. Azərbaycan həmişə ayaq altında olub. İndi qaçqınlara fikir verin, hər rayonun öz cəmiyyəti var. Adəmin həm onların taleyinə görə gözloru yaşıar, həm də dəhşətə galırsən ki, bizdə bu ev, el-oba vətənpərvərliyi nə qədər güclüdür, dövlət vətənpərvərliyi isə yerli-dibli yoxdur. Kimi dindirirsən, deyir: evima, öz ocağıma qayıdım. Neçə qoyun-quzum qaldı erməniyə... Torpaqdan, sərhəddən danişan yoxdu. Və bunun günahı nə qaçqınlarda, nə də bizdədi. Ənənə yoxdu. Təzə termin çıxarıblar: unutqanlıq. Nəyi unutmuşuq? Nə olub ki, onu da unudaq?

Sual: Bütün bu işlərin axırı necə qurtaracaq?

Vaqif Səmədoğlu: Bilmirəm... Bir şeyi mən dəqiq biliyəm ki, Azərbaycanın yüksək texnologiyaya malik ordusu olmalıdır. Azərbaycan bundan da dəhşətli ola biləcək müharibələrə hazır olmalıdır.

Bilirsiniz, dünya dağları, çayları, insanları, bitkiləri ilə vahid, canlı organizmdir. Əgər biz bunu vahid, canlı organizm kimi qəbul edirikə, bunun əvvəli və axırı var. Allah insanı yox,

insanları saxlayır. Allah daha qlobal düşünür. Bir planeti, qalaktikanı yox, planetləri, qalaktikaları saxlayır. Yəni **Allah özünü saxlayır**.

Müsahibəni apardı:

Hacı Zəmin

«Azadlıq» qəzeti, 24 oktyabr, 1996

Sual: Elə olubmü ki, Siz yerdə nəyisə tapmadığınızda görə, göylərə üz tutub dərdləşmisiniz?

Vaqif Səmədoğlu: Öz ailəsinə sevməyən heç vaxt dünyani sevə bilməz. Bu mənim üçün aksiomadır. Və əlbəttə ki, şair kimi göylərə müraciət etmişəm. Mənə Allah tərəfindən verilmiş bu mühitdə, çərçivədə Allah həqiqətini axtarış tapmağa çalışıram.

Sual: Nəyə görə islam ölkəsi olan Azərbaycanın taleyiacidir?

Vaqif Səmədoğlu: Bütün dinlər bəşərin, insan oğlunun Allah axtarışlarında getdiyi, qalxdığı, ucaldığı ən yüksək pillədir.

Ancaq Allah axtarışları hələ də davam edir. Bu da ona görədir ki, dinlərin yaşı məlumdur, Allahan yox. Çox təsəssüf ki, Azərbaycanda həmişə bir balaca təfəkkür baxımından inkişaf etmiş insanlar islamın müəyyən attributlarından ayrılmırlar. Bununda səbəbi islam dininə xidmət edən insanların orta səviyyəsinin Azərbaycanda digər peşələrdə fəaliyyət göstərən adamların orta səviyyəsindən qat-qat aşağı olmasındadır. Yəni islam adından xalqa qətiyyən insan təfəkkürüne uyğun olmayan qanunlar uydurulub. Bununla da insanları dindən uzaqlaşdırıblar. Və bu baxımdan, islam adıyla ölkəmizdə inkişaf olmayıb... Milli təfəkkürün, zəkanın öündən islam durmalıdır.

Sual: Nə vaxtsa an xoş niyyət pisliyə döna bilərmi?

Vaqif Səmədoğlu: Təəssüf ki, döñə bilir... Bəzən böyük bir amal, niyyət uğrunda milyonlarla insanları öldürmək pisliyə dönür...

Mən 1988-91-ci illərdə Milli Azadlıq hərəkatının an xoş niyyətlərinin zorakı yollarla heç endirildiyinin şahidi olmuşam.

Biz manqurt deyə-deyə heykəlləri uçurduq. Ancaq heykəlləri uçurmaqla millətin yaddaşında deşik əmələ gəlir. Və həmin deşiyi heç na ilə doldurmaq mümkün deyil. Bax, beyni qızmış cavanların bu xoş niyyəti pişliyə döndü. Mədəni xalqda isə bunu etməzler. Biz azərilərdə qəribə bir psixologiya var. Həmişə istəyirik ki, hər şey gözümüzü oxşasın. Bu düz deyil. İnsana göz dağı da lazımdır. Göz dağı olmadan insan normal yaşaya bilməz.

Sual: Deyirlər ki, şairlər məhəbbət şeirləri yazanda onlarda bir ideal obraz olur.

Vaqif Səmədoğlu: Dünyanın ən yaxşı məhəbbət şeirlərində şair qadını yox, özünü yazar. Burada hiss, ideal - şairin özü olur. Ancaq konkret məhəbbət şeirləri də olur. Mən məsələn, konkret həyat yoldaşımı şeirlər yazmışam.

Müsahibəni apardı:

Emil Hüseynov

«Bizim əsr», 5 may, 1999

Sual: Cəmiyyətdə belə bir fikir var ki, ötən əsrin sonlarında, yəni 1980-ci illərin axırı, 1990-ci əvvəllerində milli şñur, milli ideologiyanın formallaşmasında müəyyən irəliləyişlər olsa da, sonradan bu tendensiya süstlüklə əvəzləndi, proseslər zəifləməyə başladı...

Vaqif Səmədoğlu: Mən bilmirəm, milli ideologiya, milli azadlıq hərəkatı, inqilablardımı, qəhrəmanlıq dastanlarımızdı, bizim adəbiyyatın ən yaxşı nümunələridirimi və yaxud dövlətçilik siyasətimzdimi? Mənə elə gəlir ki, milli ideologiyadan yox, yalnız və yalnız milli maraqlardan danışmamışq... Azərbaycan xalqı bir şeyi dərk etməlidir, hər insanın yaşamaqdan ötrü evi olmalıdır. Millətin yaşamaqdan ötrü torpağı olmalıdır. Qarabağ mənim üçün yaşayış ərazisidir, evdir, otaqdır. Sənin

əlindən evini alıblar, eşikdə qalmışan. Bu barədə düşünmək lazımdır. Biz konkret işlər görməliyik. Evsizlərin evinin olmasını düşünməliyik. Milli ideologiya, bax, belə olmalıdır. Yəni dildə Vətən, Şuşa deməkdən əl çəkməliyik. Mən də bu Vətənin oğluym. Ancaq mən daha praqmatik düşünmək istəyirəm. Deyirlər ki, filan qədər qurbanlar verdik. Bilirsinizmi, bir insan ölürsə, üçü dünyaya gəlir. Ancaq torpaq itiriləndə yerinə heç na gəlmir. Mən nə fransızların, nə ingilislərin, nə də amerikalıların ideologiyasını bilirom. Ancaq daqiq bilirəm ki, onlarda milli maraqlar var. Özü də bu milli maraqlar dövlət, biznes, incəsənat və adəbiyyat səviyyəsində də mövcuddur. Ancaq biz hələ ki iməkləyirik.

Sual: Hər halda, milli ideologiya deyəndə müəyyən anlayışlar nəzərdə tuturlar, bu, dolayısı ilə həm də milli maraqlar deməkdir. Elə XIX əsrin sonları XX əsrin əvvəllərində də bu istiqamətdə...

Vaqif Səmədoğlu: Mən bilmirəm, milli ideologiya Mirzə Fətəli Axundovdumu, Cəlil Məmmədquluzadədimi, Əli bəy Hüseynzadadımı, Məmməd Əmin Rəsulzadadımı? Mənim üçün Məmməd Əmin Rəsulzadənin ortaya qoyduqları milli maraqlardan doğan bir faktdır, milli ideologiyadan yox. Rəsulzadənin ideyaları Azərbaycan xalqının düşüncələrindən gəlir. Yəni xalqımızın öz evi olsun, xalqın yiye durdugu ev isə Azərbaycandır. Azərbaycan adlı ünvanla millətimiz tanınsın. Bax, budur, milli maraqlar...

Sual: Ötən əsrin sonlarında müstəqilliyimizi bərpa etdiyikdən sonra bəziləri Azərbaycanı başqa cür təsəvvür edirdi. Xəyallarında qurduqları Azərbaycanı görməyənlər indi az qala müstəqilliyimizin əleyhinə də çıxırlar.

Vaqif Səmədoğlu: Belə hal ondan irəli gəlir ki, biz durmadan milli mentalitet haqqında danışanda yalnız onun müsbət tərəflərini göstəririk. Biz hər şəydə bayram, şadlıq, qələbə görmək istəyirik. Yəni azadlığı da, müstəqilliyi də bayram kimi qəbul etmək istədik. Elə bildik ki, müstəqillilik əldə etdiyikdən sonra o saat çörək bol olacaq, hamının villası, altında maşını olacaq.

ABŞ kimi ölkədə hələ hamının maşını yoxdur. Tamamilə avtomobiləmiş bir ölkədə hamının maşını yoxdursa, bizdə bu iddialar haradan çıxır? Ancaq işdən danışan yoxdur. Bu gündəlik işdir. Səfəvilər, Atabəylər dövründə, Rus imperiyası, Sovet dövründə bu millət yaşayıb. İndi da yaşayın da. Yaşayın, iş görün, işləyin. Bu saat şair şeir yazmaqdansa, şeirin necə olmağından danışır. Yaziçi povest, roman yazmaq əvəzinə, ədəbiyyatın necə olmasına danışır. Siyasətçi siyasi iş görməkdənə, siyasetin necə olmasından danışır. Bax, buna görə cəmiyyətin problemləri həll edilmək əvəzinə üst-üstə qalaqlanır. Biz düşünmaliyik ki, nə iş görək. Yəni görülməyən işdən danışmaq əvəzinə, iş görmək lazımdır.

Sual: Bəyənsək də, bəyənməsək də, sovet dövründə müəyyən bir ideologiya vardı. O ideologiyaya da uyğun olaraq Səməd Vurğun, Məmməd Rahim, Süleyman Rüstəm və digərləri şeirlər, əsərlər yarızdırılar...

Vaqif Səmədoğlu: Sovet dövründə heç bir ideologiya olmayıb. Sadəcə, sovet sistemi olub. Sovet sistemi də totalitarlıqə əsaslanırdı. Fəhlə diktatürəsi adı ilə şəxsiyyətlərin diktatürəsi fəaliyyət göstərirdi. Adını da qoyublar marksizm-leninizm ideologiyası. Sadəcə, o dövrə dəhşətli bir sistem olub. Bu sistem içərisində də insanlar evlənilər, seviblər, dərd çəkiblər, ədəbiyyatla, sənətə, fəlsəfə ilə məşğul olublar. Bu sistem dünya kosmonavtikasına, fizika elminə çox böyük töhfələr verib. Bunu də demək və qəbul etmək lazımdır.

Çox təessüf edirəm ki, Səməd Vurğun əsərlərinin 50-60 fizi üzərindən gəlməyən şeylərə istifadə edib. S.Vurğun istedadının yarıdan çoxunu üzərindən gəlməyən şeylərə yönəldib. Çünkü ədəbiyyatın ən ümddə vəzifəsi kiminsə xoşuna gəlmək yox, kimin üçün yazmaq yox, özünü ifadə etmək ədəbiyyat qalır. Bu günə və yaxud dar bir zamana xidmət edən ədəbiyyat məhv olub gedir. Belə halin kədərləri mənada ən parlaq misali dahi Mayakovskidir. Sözün əsl mənasında XX əsrə üç dahi, üç söz ustası varsa, onlardan biri də

Mayakovskidir. Görün, Mayakovski yaradıcılığını nə güne saldırlar? Elə vəziyyət yarandı ki, Mayakovskinin öz içini açıbtökən şeirləri belə Rusiyada oxunmur. Ona görə ki, Lenindən poemə yazıb. Ancaq burada bir məsələ də var. Lenindən yanan istedadlı şairlər, yazıçılar, filosoflar eyni zamanda çalışıblar ki, haradada özlərinin simasını saxlaşınlar, müdafiə etsinlər. Nə isə bir həqiqət açmasalar da həqiqəti desinlər. Bu, insan faciəsidir. Biz həmin faciəni dərk etməliyik. Əgər bunu dərk edib, hər şeyə qara rəngdə baxsaq, düz olmaz. Yaziqlar olsun ki, bəzən hər şeyə birtərəfli baxırlar. Bax, bunun da əleyhinəyəm.

Sual: Səməd Vurğun milli şairdir, yoxsa sovet şairidir?

Vaqif Səmədoğlu: Səməd Vurğunun elə şeirləri siza göstərəm ki, sərf sovet şairidir. Elə şeiri də var ki, sərf milli şairdir. S.Vurğunun «Azərbaycan» şeirində «El bilir ki, sən məmənsən» bəndi göstərir ki, o, sərf Azərbaycan, milli şairdir. «Stalinin eşqi ilə sən güləcəksən hər bir zaman» bəndi isə göstərir ki, o, sovet şairidir. Halbuki hər iki bənd bir şeirin içindədir. Yəni biz gəlin obyektiv olaq. «Bakının sayısan ulduzlarından, çadrasız, boyasız türk qızlarından» məsrası sərf Azərbaycan şeiridir. Ancaq şeir özü bütövlükdə sovet şeirdir. Yəni həyatın paradoxları, faciələri elədir ki, insanlar belə vəziyyətə düşürlər. S.Vurğunun da günahı deyildi ki, məhz belə bir dövrdə yaşayıb. O, istəsə də, istəməsə də, bu cür şeirlər yazmalıydı. Ancaq heç kim deyə bilməz ki, Səməd Vurğun milli şair olmayıb. Bunu inkar etmək ədalətsizlik olar. Bunu S.Vurğun atam olduğu üçün demirəm. Əslində, bu faciəni o dövrün bütün şairləri, yazıçıları yaşıyıblar.

Sual: Siza elə golmirmi ki, Azərbaycan müstəqil olsa da, həmin paradoxlar mövcuddur. Sanki həmin ruh indi də zəncirvari şəkildə davam edir. Bəlkə də mən səhv düşünürəm...

Vaqif Səmədoğlu: Səhv düşünmürəm. Niyə Nizami Şirvanşahə təşəkkür edib, üstüortülü deyirdi ki, pul, altun, qızıl verdin, mon «İskəndərnama»ni yazdım. İndi hayat budur... Allahdan böyük dünyada heç nə yoxdur, düzdürüm? Bəs, onda niyə bəzi şeylərə qəribə baxıraq? Allahi birmənalı, dirlərin bizi

taqdim etdiyi kimi qəbul etmək lazımdır. Allah həqiqəti başqa şeydir, dinlərin bizi aşılılığı Allah tamam başqdır. Bilirsiniz, Allah həqiqəti nədir? Canavar da həqiqətdir, ceyran da həqiqətdir. Canavar ceyrəni boğub parçalayır. Yalan həqiqəti parçalamır. Həqiqət həqiqəti parçalayır. Bu, Allaha qəbuldur, dina yox. Heç bir din qan təkməyi qəbul etmir. Allah qəbul edirə, sənin nə işin var? Yaxud hansı ideologiya buna qarşı bilər. Lakin bunu qəbul etməyənlər də var. Mən isə yalnız belə həqiqəti qəbul edirəm.

Sual: Bu gün də milli maraqların, milli ideologianın istanilan saviyədə olmamasında yenə ziyalılar günahlandırılır...

Vaqif Səmədoğlu: Azərbaycan xalqının bir neçə bədbəxtliyi var. Azərbaycan ziyalılığı də bundan kənardır deyil. Baxma-yaraq ki, mənim Azərbaycan ziyalısı sözündən xoşum gəlmir. Azərbaycan xalqı həmişə yazıcısını, ziyalısını məcbur edir ki, onun sözünü desin. Bu xalqın siyasi xadimi, dövlət xadimi olmayıb. Bu bədbəxtliyidir. İndi elə bir dövr yaranıb ki, şairin yenə tribunaya çıxmağıny yalnız abdal istəyə bilər. Artıq tribunada zəhmət çəksin, Heydər Əliyev, müxalifet liderləri görünsün. Nəyə görə, yenə ziyalılar ittihad edilməlidir, zorla onları öna çəkmək lazımdır? Axi ziyalı həmişə öndə ola bilməz. Ziyalı o vaxt öndə olur ki, xalqın siyasetçisi, dövlət xadimi olmur. Nəcə ki, tribunada 1980-ci illərin sonlarında Milli Azadlıq hərəkatı dövründə indiki partiya liderlərini tanıyan olmadığına görə biz - ziyalılar meydana çıxmışdıq. Mən o zamanın reallıqlarından buna normal yanaşram. Nəsiminin dərisini niya soyubular? Çünkü ədalətli bir cəmiyyət olmayıb. Əgər ədalətli bir cəmiyyət olsayıd, bunlar baş vermezdi. Ədalətli cəmiyyət olsayıd, Mirza Əlakbar Sabir şeirlərini başqa ruhda yazardı. Cəlil Məmmədquluzadə istedadını başqa məsələlərə sərf edərdi. Görürsünüzüm, mənim dediklərimdə məntiqsizlik də, ziddiyyətlər də var. Ancaq bu da belə olmalıdır. Yenə deyirəm, şair kiminsə ideyəsini müdafiə edən, kimlərinə istəyini ifadə edən adam olmamalıdır. Şair yalnız və yalnız öz taleyini yazmalıdır, öz iç aləmini ortaya qoymalıdır.

Sual: Mən də razıyam ki, bütün günahları ziyalıların üzərinə atmaq olmaz. Sadəcə, ziyalılar milli şurun, milli maraqların formalşaması üçün hansı işlər görməlidir ki, bu da ortada yoxdur...

Vaqif Səmədoğlu: Mənim üçün ziyalılıq məfhumu yoxdur, şairlər, yazıçılar məfhumu yerli-dibli mövcud deyil. Mənim üçün konkret şair, yazıçı var. O ki qaldı, onların bu sahədə heç bir iş görməmələrinə, bununla da razılaşmırıam. Hər halda, onlar çalışırlar ki, nə isə bir iş görsünlər.

Sual: Bəziləri deyirlər ki, azərbaycanlıq ideologiyası var. Onların iddialarına görə, Azərbaycanın əsas ideologiyası bu istiqamətdə formalşır.

Vaqif Səmədoğlu: Əgər azərbaycanlıq ideologiyasından danışırlarsa, yəqin Azərbaycanın milli maraqlarını nəzərdə tuturlar.

Sual: Ziyalı mühitində ən çox təsəffüf doğuran vaxtilə bir-biriylə çörək kəsmiş insanların bir-birlərini ittihad etməsidir...

Vaqif Səmədoğlu: Bizim yazıçıların bir-biri ilə mübahisəsinin bu həddə çıtmagının günahı onların özündə deyil. Bu, Azərbaycanın məhkəmə sistemindəki boşluqlardan, qeyri-dəqiqiliklərdən irəli gəlir... Ziyalıların mübahisələrini Azərbaycanın problemi kimi qəbul etmək düzgün deyil. Fransa, Afrika yazıçıları da bir-birlərini didirlər... Əlbəttə, mən belə hərəkətlərin əleyhinəyəm. Onlar gərk sivil qaydada bir-birləri ilə mübarizə aparalar. Bizda olan kimi təhqirlə yox. Ancaq nə edək ki, hələ bu sivil qaydalar Azərbaycanda formalşmayıb.

Sual: Mənim fikrimcə, Azərbaycanın əhalisinin 70-80 faizi vətəndaş deyil. Ona görə də cəmiyyətimizin problemlərini həll edə bilmirik...

Vaqif Səmədoğlu: ... Biz mərdi qova-qova namərd edirik. Bu xalq o qədər öz-özünü töngid edib ki, bəzən heyratə gəlirəm. Bir dənə yaxşı şey görməmişik. Azərbaycan ədəbiyyatına, dramaturgiyasına fikir verin. Azərbaycanın müsbət qəhrəmanı yoxdur. Hətta ən parlaq qəhrəmanlarımız belə mənfi tipli olublar.

Hacı Qarasından tutmuş Kefli İsləkəndərə qədər hamısı bize məlumdur. Cəlil Məmmədquluzadə Kefli İsləkəndəri içki düşkünü etməsydi, İsləkəndər çox sxematik, duzsuz, fərsiz quru bir tip olardı.

Sual: Sizcə, Azərbaycanın müsbət qəhrəmanı nə vaxt ortaya çıxacaq?

Vaqif Səmədoğlu: Dövlət möhkəmləndikcə, müsbət qəhrəmanlar, bəlkə də ortaya çıxacaq... İşıqsız, günəş işığı düşməyən nəm evdə sağlam uşaq böyüür, millət də elədir. Biz də millət kimi günəş işığından, təmiz havadan məhrum olmuşuq.

Sual: Mənə elə golir ki, Siz cəmiyyətin problemlərinin həllini zamanın axarına buraxırsınız...

Vaqif Səmədoğlu: Elə problemlər var ki, onu zamanın axarına buraxmaq olmaz. Çünkü bilirom ki, zaman özü budur. Ancaq, məsələn, yaşılılar-gənclər problemi olub, var və həmişə ola-caq. Mən gəncləri ittiham etmərəm. Çünkü mən bilirom ki, yeni eradan avvəl yunan filosofları deyiblər ki, «bu gənclərlə bizim gələcəyimiz yoxdur», «gənclər hara gedir». Bilirom ki, insan, insan olaraq qalır. Mənim, sanın onun Demokritdən, Aristoteldən heç bir fərqi yoxdur. Zaman dəyişib, insan yox, insan təbiəti dəyişməyəcək də. Neçə min ildir ki, yer üzərində insan var və neçə min ildir ki, uşaqlar dünyaya gəlir, ta qədimdən üzü bəri həmişə uşaq oda yaxınlaşanda deyirsən ki, «cız-cız», əli yanmayana qədər təhlükəni bilməyəcək...

Sual: Siz bir Azərbaycan vətəndaşı kimi özünüzdən nədə razi, nədə narazısınız?

Vaqif Səmədoğlu: Mənim yalnız bir gün ərzində elə anılarım var ki, özüümə heykəl qoymaq istəyirəm. Ancaq elə anılar da olur ki, özüümə yapıduğum heykəli üçürtməq istəyirəm. Bəzən də istəyirəm ki, 200 il yaşayam. Ancaq elə də məqamlar olur ki, deyirəm niyə 30 yaşında özümü öldürmədim, intihar etmədim. Bir gün ərzində bunları deyirəm. Mən ən çox somimi dindarlara paxılıq edirəm. Yer üzərində yeganə insanlardır ki, onlara qibə ilə baxıram. Onlar yüz faiz əmindiirlər ki, Allah var, o dünya var, cənnət var, cəhənnəm var. Amma Allaha inanan adam olsam da,

elə anılarım gəlir ki, məndə sual doğur. Yəni Allah, Tanrı varmı? Mənə elə golir ki, belə sualla yaşıyan insan heç vaxt xoşbəxt ola bilmə...

«Xalq cəbhəsi» qəzeti, 11.12.2002

* * *

Sual: Belə bir postulat mövcuddur ki, Vaqif Səmədoğlunu yaxşı duymaq üçün Nazim Hikmati, ondan da öncə fransız poeziyasının Parnas dövrünü bilmək lazımdır. Doğrudanmı Sizi bu cür, yəni, hardasa, bədii lüğətin köməyi ilə oxumaq mümkündür?

Vaqif Səmədoğlu: Belə düşüncələr əssəsiz deyil. Ancaq mənim öz yaradıcılığım haqqında fikrim budur ki, Vaqif Səmədoğlunu oxumaq üçün xüsusi hazırlığa ehtiyac yoxdur. Bilirsiz, adətən biz şairləri bələd: ağılli şair, istedadlı şair, böyük şair, dahi şair... Amma oxucuları da bölmək lazımdır: ağılli oxucu da var, istedadlı oxucu da və pis şair olduğu kimi pis oxucu, dahi şair olduğunu kimi dahi oxucu da var.

Elə adamlar var ki, mənim şeirlərimi bəyənmirlər. Çünkü onlar artıq özlərini başqa poeziyaya kökləyiblər. Mən o adamları başa düşürəm və qətiyyən qınamırıram.

Ancaq elə insanlar da var ki, şeirimi bəyənlərlər. Mənim oxucularım çox deyil, ancaq kifayat qədər var və onlar birmənalı deyil. Ümumiyyətlə, həyata, həyatın kiçik bir qolu olan ədəbiyyata və onun hansısa nümayəndəsinə birmənalı baxış yanlışdır. Bununla belə, bir daha təkrar edirəm ki, oxucu şairə tən olmalıdır. Və məhz o oxucunu sevirəm ki, hansısa şeiri oxuyunda düşünür, bunu niyə mən yazmamışam. Bu şeir mənim ola bilərdi. Yaxud o oxucunu sevirəm ki, deyir, bu şeiri mən bax, belə deyərdim. Baxmayaraq ki, özü şair deyil, əlinə qələm almır.

Sual: Vaxtilə «Xəzər» dərgisində müsahibənidə belə fikir söyləmişdiniz ki, Rəsul Rza Azərbaycan ədəbiyyatında ən az

anlaşılan şairdir və anlaşılmamaq dərdi anlamaq dərdindən böyükdür. Necə bilsiz, Sizin da belə bir dərdiniz varmı?

Vaqif Səmədoğlu: Dərd deməzdim, buna mən arzu, istək deyərdim. Əlbəttə, əgər sən şeir yazırsansa, populyar da olmaq istayırsən, sevilmək də və bu sevilməkdən sevinmək də istayırsən. Bu təbiidir.

Rəsul Rza ilə bağlı fikrimə gəldikdə, onun poeziyasının bədii keyfiyyətlərindən başqa, həm də sosial-milli xüsusiyyətlərini nəzərdə tutmuşam. Kefli İskəndərə yazdığı şeirdə deyir ki, «Qınamayın İskəndəri, yaman olur anlamaq dərdi». Amma anlanmamaq dərdi ondan da ağırdir və Rəsul Rza üçün bu problem var idi. Vaxtında bu cür şairlərimiz lazımlıca anlansayıdı, bugün adəbiyyatımız keyfiyyətcə daha üstün olardı.

Sual: Siz Azərbaycan poeziyasında romantizmin görkəmli nümayəndələrindənəsiz. Bəzi ədəbi mülahizələrə görə, həm də bu mərhələ Sizinlə bitmiş hesab olunur. Ümumiyyətlə, poeziya kökündən aralanırsa, yerda nə qalır?

Vaqif Səmədoğlu: Siz məni romantizmə aid edirsiz. 70-ci illərin sonunda adını unutduğum bir poljak adəbiyyatşunası isə mənim haqqımda yazmışdı ki, Vaqif Səmədoğlu elitar poeziyanın sonuncu mogikanıdır. Amma mən romantikəmmi, elitar poeziyamı mənsubam, realist, modernist, yaxud postmodernist şairəmmi – öz yaradıcılığım haqqında bunu bilmirəm və bilmək də istəmirəm. Şeir yazımaqdan ötrü mənə bunları bilmək lazımdır.

Sual: Müqəddəs Kitabda deyilir: «Allah hər şeyi Görən və Biləndir». Siz isə deyirsiz: «Mən burdayam, İlahi!» Bunu necə başa düşmək olar - Siz Allahanın hər şeyi görmək və bilmək kimi fövqəl imkanlarına inanırsınız, ya Onu dinin aşılılığı şəkildə qəbul etmirsiz?

Vaqif Səmədoğlu: Allahın qüdrətinə mənim qəti şübhəm yoxdur.

Sual: Yəni O, görürsə ki, Vaqif Səmədoğlu harda və hansı nöqtədədir...

Vaqif Səmədoğlu: Mənimcün Allah dindən qat-qat

yüksəkdədir. Mənimcün Allah məntiqi ayn, insan məntiqi ayırdır. Və Allah hər şeyi görür, gözü hamının üstündədir – deməyi, mən bir az yekəxanlıq hesab edirəm. Çünkü Allah təkcə yer kürsəsinin yaratmayıb, bütün nəhayətsizliyi, sonsuzluğu yaradıb və bunun nə olduğunu biz bilmirik.

Mən heç kəsə paxılıqlı etməmişəm, amma paxılıqlı etdiyim bir zümrə var ki, onlar səmimi dindarlardır. O kəslər ki, tamamilə dəqiq bilirlər, daha doğrusu, ürkədən inanırlar ki, ölümdən sonra cənnət var, cəhənnəm var, xeyir nədir, şər nədir. Mən həmişə tərəddüb içindəyəm. Buna baxmayaraq, Allahan mövcudluğuna inanıram və bu inamı mənə – müsahibələrimdə qeyd etdiyim bir fikri yenə təkrar etmək istəyirəm – bir din də aşılamayıb, o cümlədən mənsub olduğum islam dini də. Mənə Allahan mövcudluğunu dahi ateistlər aşışlayıb. Yəni Volter, Çernihevski mənə sübur edə bilməyib ki, Allah yoxdur. Və Allahanın məntiqi insanın məntiqindən tamamilə fərqlidir: gecəni də Allah yaradıb, səhəri də. mələklər də Allahındır, şeytanlar da...

Sual: Və Sizin poeziyinizda da Yer haqqıqlarından Göy həqiqətlərinə vaqif olmaq istəyi daha güclüdür.

Vaqif Səmədoğlu: Biz hayatı da, ədəbiyyatı da, ənənələrə, «izm»lərə bölmüşük. Elə hey deyirik ki, yeni, yeni... Biliram ki, yer üzündə milyonlarla kitabı var, amma cəmi qırx, əlli kitabda hər şey yazılıb. Və bizim yazdıqlarımız onların hansısa formada variasiyalarıdır. Özümüzü aldadırıq ki, bax, mən, yeni söz deyirəm. Əslində isə yeni söz demirik. Məsələn, biliram ki, mənim ən yeni görünən fikrim, yaxşı anlaşılma, bəlkə də Demokritdə var. Yaxud Dədə Qorqudda, Füzuli, «Manas» dastanında var.

Sual: Bir var, sənətkar əsl haqqıqtı dərk etmir, inanır ki, yeni, fövqəladə bir əsər yaradır. Bir da var, Sizin kimi haqqıqtı bilən təfakkür sahibləri – yazdıqlarının milyon dəfə deyildiyini billa-bilə yenə yazardalar. Bu halda təskinliyiniz nadədir və niyə yazırsınız?

Vaqif Səmədoğlu: Məhz təskinlik üçün. Həmişə təskinlik axtarışındayam və biliram ki, bunu heç vaxt tapmayacağam.

Mənən heç bir şeirim, heç bir fikrim təskinlik götirməyəcək.

Amma yaşamaq da lazımdır. Allah bu ömrü, vaxtı, boşluğu verib və bu vergidir, genetik koddur, ya hər nədir, hər halda mən bu işlə möşğül olmalıyam.

Sual: Azərbaycan şeirinin 1500 illik tarixində yüz, ya da yüz illerdən bir dahilər yetişib. Və o dahilər – Nizami, Nəsimi, Füzuli, Xətai, Qazi Bürhanəddin... fəlsəfəni, psixologiyani, Şərq miniatürlərini, ürfni və təsəvvüf elmlərini gözəl biliblər. Son yüzillikdəki şairlerimiz haqqında bunu demək və mütləq dahini göstərmək çatındır. Sizcə, birtərəfliliyi səbəblərdən biri saymaq olar-mı?

Vaqif Səmədoğlu: Nizaminin, Füzulinin adını çəkdimiz. Təbii ki, yaşadıqları dövrda bu şairlərə münasibətin necə olduğunu indi dəqiq bilmək mümkün deyil. Bəlkə Füzulidən də o vaxtlar soruşublar ki, niyə indi Firdovsiler yoxdur və yaxud niyə Nizamilar yaranınır. Demək istəyirəm ki, indiki şair və yazılıclarımıza əsl qiyməti vermək üçün başqa zamana, ya başqa əxlaqa keçmək lazımdır və yaxud bu xüsusda yeni kriteriyalar axtarılmalıdır. Bu da mümkün olan şey deyil. Bugünkü mövcud yaşlı, orta və gənc nəslə nə siz düzgün qiymət verə bilərsiz, nə də mən. Eləcə də yaşlı nəsl gənclərə, onlar da yaşlı nəsl dəqiq qiymət verə biləz. Çünkü eyni dövrün adamlarıyıq. Odur ki, yüz əlli, iki yüz ildən sonra malum olacaq ki, XX əsrin dahisi kim imis.

Sual: Dediniz ki, təskinlik üçün yazırsız. Təskinlik üçün gözəl cazmen də ola bilərdiz. Yeri gəlmışkən, caz ritmi Sizin şeirlərinizdə də duyulur.

Vaqif Səmədoğlu: Cazmen ola bilərdim deyəndə, mən elə cazmen olmuşam da. Konservatoriyada pianoçu kimi 8 il dərs demişəm. Indi Konservatoriyada professor ola bilərdim. Amma şair oldum. Yaxud Azərbaycan Ensiklopediyasının yaradıcılarından biri də mənəm. Amma elmi də atdim. Demək, bu - taledir.

Sual: Bir necə şeiriniz səbüt edir ki, Vaqif Səmədoğlu istəsə, Səməd Vurğun səviyyəsində mükəmməl qoşmalar yaza bilər.

Vaqif Səmədoğlu: Mənim onlarla qoşmam, qəzəlim var.

Düzdür, onları indiyəcən çap olunan kitablarına daxil etməmişəm. Bu da özümü hər hansı «izm»lə bağlamamagaın nümunəsidir. Mənimcün qoşma yazmaq, əruzda yazmaq da maraqlıdır. Şürə axını səpgisində də yazılarıım çıxdır. Özüm oxuyanda başa düşmürəm nə yazmışam. Amma bu yazılarında sözün müsiqisi xoşuma gəlir və kimin necə münasibət göstərəcəyindən asılı olmayıaraq, özümcün yazmışam. «Hokku», «tanka» kimi yapon şeir formalarından da istifadə etmişəm. Bir zamanlar isə qədim Çin poeziyası ilə maraqlanırdım. Və çox qəribadır ki, bu zaman mənim ən çox xoşuma gələn Mao Tsze Dunun şeirləri oldu. Diktatorun arxisimvolist janrıda yazdığı şeirləri mən heyrətə gətirdi. Və o şeirlərdə elə istedadlı misralar, elə dərin, elə kədərləi mənalar var ki, hətta Füzulini yadına saldı. Görüsünümüz, insan təzadı?! Yəni özünü sıxıb «izm»lər çərçivəsinə salmaq lazım deyil.

Mətbəə dəxli olduğu üçün kiçik bir haşıyəyə çıxmış istəyirəm. İraqçılık hər bir normal insanda ikrəh yaradır. Ağ darılı adam deyir ki, zənci insan deyil. Yaxud əksinə. Məsələn, Haiti adalarında diktator Dūvalye-Papa Dokun hakimiyyətiоворündə ağları zəncilər olan məclislərə, parklara buraxmirdilar. Və yaxud, dini dözümsüzlüyü götürək, xristianlara görə, islam vəhşi dindir. Müsəlmanlar isə iddia edir ki, islam ən mütərəqqi dindir. İudaizm, buddizm, induizm də başqa şey deyir, bir-birini qəbul etmir.

İndi lap kiçiyini götürək – dağ kəndində yaşayan aranda yaşayana deyir ki, cəhannəmdə yaşayır. Aranlı isə deyir ki, dağının meyvədən başqa heç nəyi yoxdur, taxıl məndə, dəyirmən məndə...

İndi bilirsınız, irqiliyin, dini dözümsüzlüğün, aranlıdaglı bölgüçüllüğünün bir forması da «izm»lərdir – qoşma yazan deyir ki, şeir mütləq qoşma formasında olmalıdır. Əruzda yazan deyir, şeir qəzəl deyilsə, şeir deyil. Eləcə də, romantik şeirə ancaq romantik əsasda baxır, postmodernist postmodernizm cərayanını digərlərindən üstün bilir.

Mənim yaradıcılığıma diqqət etsəniz, görərsiz ki, bu cərə-

yanları hamısına müraciət etmiş və heç birini inkar etməmişəm. Yenə təkrar edirəm, qəti bilmək lazımdır ki, artıq hər şey deyilib.

Sual: Deyə bilərsizmi, çağdaş Azərbaycan şeiri ümumi Şərqi şeiri ilə müqayisədə hansı yerdədir?

Vaqif Səmədoğlu: ... Ancaq intuitiv şəkildə onu bilirom ki, Azərbaycan şeiri dünyada həmişə ən yüksək mövqelərdən birini tutub, bugun də tutur və gələcəkdə da tutacaq.

Sual: Səməd Vurğuna hücumlar edilir.

Vaqif Səmədoğlu: ... Səməd Vurğunun, ümumiyyətlə böyük şairlərin müdafiəyə ehtiyacı yoxdur, onları şeirləri müdafiə edir...

Bir də, əgər kiməsə başqalarını söymək yaradıcılıq impulsu versəydi, deyərdim, qoy ürəyini boşaltsın. Ancaq bilirom axı yaradıcılıq impulsu vermir. Belələri kinin, qəzəbin quludur. Kin, qəzəb isə istədədi qurudur.

Sual: Səməd Vurğun «Vaqif» mənzum dramında Ağa Məhəmmad şah Qacarı qaniçən, türkün düşməni kimi təqdim edib. Tarixi mənbələr isə səbüt edir ki, Qacara belə yanaşma sovet sisteminin uydurmasıydı. Sizcə, S.Vurğun uydurmaya inanıb, yoxsa?...

Vaqif Səmədoğlu: Qacar həm qaniçən olub, həm də qurucu şəxsiyyət. Bizim hamımızın bir yanlışlığımız var ki, S.Vurğunun «Vaqif» dramına tarixi əsər kimi baxırıq. Bu tarixi əsər deyil. Bu əsərə sovet dövründən sosialist realizminin nağılı kimi baxıram. Əgər gələcəkdə tamaşaşa qoyulacaqsə, man mütləq rejissorlara maslahət görərdim ki, «Vaqif»i fantasmogorik nağıl səqəpsində hazırlanılsın. Yəni romantik realizmdən uzaqlaşmaq lazımdır. «İnsan» pyesi isə əksinə, çox realist səqəpidə qoyulmalıdır.

Sual: Səməd Vurğunun «Komsomol poeması» yarımcıq qaldı və «Yeddi oğul istərəm» bədii filmində yazdığı ssenari ilə Yusif Səmədoğlu poemanı montiqi tamamladı. Amma özü də oxşar yaradıcılıq taleyi ilə üzüldə. «Deyilənlər gəldi başa» adlı romanın tamamlamaga ömrü möhlət vermadı...

Vaqif Səmədoğlu: Yox, Yusifin «Deyilənlər gəldi başa»

romanı ilə Səməd Vurğunun «Komsomol poeması»ni müqayisə etmək olmaz. «Komsomol poeması» yarımcıq qalmamışdı. Sadəcə, Səməd Vurğunun zamanı olmadı ki, poemanın hissə-hissə çap olunmuş, əlyazma şəklində qalmış hissələrini ardıcılıqla düzənsün. Bu işi rəhmətlik Osman Sarıvəlli gördü. Yəni Səməd Vurğun «Komsomol poeması»na bir də qayidacığını desə də, poemanı tamamlamışdı. Və Yusif onu götürüb ekranlaşdırıldı. Öz romanına gəldikdə isə heç onun bir hissəsi də yazılmayıb.

Sual: Siz genetik yaddaşın köməyi ilə həmin romanı tamamlaya bilərsinizmi?

Vaqif Səmədoğlu: Yox, yox, heç vaxt. Yusifin ədəbi dili tamam başqadır, mənimki tamam başqa. Üstəlik mən nə bilim, o nə düşünürmüş... Təəssüf ki, bütün bunların hamısını Yusif özü ilə apardı. Mən qardaşıyam, amma bilmirəm ki, o nə şəkildə düşünmüştü romanı, planları necə idi. Yazıçılar var ki, roman yazanda çox dəqiq plan qururlar, hətta fasilələrin qısa məzmununu da yazarlar. Amma Yusif improvisə edən yazılıçı idi. Tutaq ki, «Qətl günü»ndən hansısa bir fasilə danişirdi. Bir həftə sonra əlyazmasını oxumağa verəndə gördürüm ki, danişdığından nəsə qalmayıb.

Sual: Hər halda, ata və iki oğul bu və ya digər formada bir-birini davam etdirib. Məsələn, Siz Yusif Səmədoğlunun «Qətl günü»ndəki Moşusunu «Bəxt üzüyü»ndə əsəryə çatdırımissınız...

Vaqif Səmədoğlu: Moşu mənimçin çox canlı addır, bu adda qohumlar da var. Buna baxmayaraq mənim Moşum Yusifin Moşusu deyil. Onlar tamam başqa adamlardır. Ancaq mənim «Yayda qartopu oyunu» adlı pyesimə Yusifin «Bayati Şiraz» hekayəsindəki kontrabəşələn Səbzəlini gətirmişəm. Belə hallar ədəbiyyatda həmişə olub.

Sual: «Qətl günü» romanı təkcə Yusif Səmədoğlunun yaradıcılığında deyil, ümumən son qırx illik nəsrimizdə çox ciddi əsərlərdəndir. Amma ona münasibət birmənalı deyil. Kimsərsə «Qətl günü»nün Bulqakovun, Markesin təsirilə yazıldığı iddia edərək əhəmiyyətini, dəyərini kölgələməyə çalışır.

Vaqif Səmədoğlu: Əgər məsələyə bu cür yanaşırıqsa, onda Bulqakovun «Sənətkar və Marqarita»sı da Qoqoldan köçürmədir. Yaxud Markesdə Borxesdən, Folknerdən, xüsusən də daha yaşlı Folknerdən golmə çox şəyər tapmaq olar. Belə-bela gedib Danteyə, Azərbaycan nağıllarına, nağılı fantasmaqoriyasına çıxacaq. Odur ki, bunlara köçürmə yox, yalnız təsir demək olar.

Konkret «Qətl günü»nə gəldikdə isə onda əlbəttə, Bulqakova da yaxınlıq var, Folknerə, Danteyə, nağıllarımıza da. Belə də olmalıdır. Kimsə mənə bir əsər göstərsin ki, təkdir, oxşarı yoxdur. Tapılmayacaq belə bir əsər. Başqlarını plaqiatiqdə təqsirləndirənlər həmin nöqtəyi-nəzərdən bir özlərinə də baxsınlar. Onda görəcəklər ki, bu dünyada yeni şey çox azdır. Və bütün bu söhbatlər itib gedəcək. «Qətl günü» isə qalacaq. Və nə vaxtsa tədqiqatçı bir alim gedəcək arxivə, bugünün qəzetlərini araşdıracaq və mənəsiz hay-küylə tanış olacaq, amma «Qətl günü» kitab-xanalarda, kitab raflarında əbədi qalacaq.

Sual: Yeri gəlmışkən, XX əsr rus poeziyasında Sizinçün danılmasız sima, dahi kimdir?

Vaqif Səmədoğlu: Bu sözü mən dünyalarca sevdiyim Pasternak haqqında da deyə bilmərəm. Dahi məhfumunu yalnız və yalnız Vladimir Mayakovskiya aid edə bilərəm. Mayakovski dahi olaraq Puşkinin tərptəmək istədi, lakin alınmadı.

Sual: Sizin poeziyanız üçün kədər, dramaturgiyanız üçün tragikomik gültüs tipikdir...

Vaqif Səmədoğlu: Bir pyesim də sirf komediya deyil.

Sual: Bir ara mətbuatda maraqlı, ləkən hətta çoxu zərb-məsəl səviyyəsində olan deyimləriniz çap olundu. Onlardan biri indi də yadimdادر: «Şuşa dumandan çıxan maral kimi vuruldu».

Vaqif Səmədoğlu: Bəli, aforizmvari çoxlu fikirlərim var. Bir zamanlar «Azadlıq», «Müxalifət», «Oğuz eli» qəzetlərində çap edilib. İctimai-siyasi məzmun daşıyan bu satirik, yumoristik deyimləri bəzən pyeslərimdə də işlədirdim.

Sual: Yığcamlığı ümumi yaradıcılığınızda da şamil etmək mümkündür. Elə götürək poemalarınızı – «Robin Qud», «Rekvi-

yem», «Royal» - bunlar həcmində görə vərdiş etdiyimiz ənənəvi poemalarından çox fərqlidir, yəni adı şeirdən bir qədər uzundur.

Vaqif Səmədoğlu: Azərbaycan sovet poeziyasındaki poemaların əksəriyyəti ölçü və forma baxımından Puşkinin «Yevgeni Onegin» poeması qəlibindədir, yəni mənzum dramdır. XX əsrin əvvəllərində rus poeziyasında başqa sərgili yeni poemalar da yarandı. Misalçın, Blokun, Mayakovskinin poemalarını göstərmək olar və bunlar mənə daha yaxındır. Yaxud siz qeyd etdiyiniz poemaları Rilkenin, Pasternakin uzun şeirləri ilə müqayisə etmək olar.

Sual: «İnsan özü tam azad olmayınca cəmiyyət azad ola bilməz». Bu Sizin fikrinizdir və Vaqif Səmədoğlu tam azaddırı?

Vaqif Səmədoğlu: Qətiyyən yox. Çünkü hələlik mən özümü ifrat siyasi əhatədə görürləm, ifrat milli, ifrat dövlətçilik əhatasında görürləm. Bunlardan başqa, özümü üçinə saldırdığım çarçivələr - öz həbsxanam da var. Bunu mən 65 ilin hər günü davam edən daxili məhkəmədə də bənzərdərdim. Həmin məhkəmədə ittihamçı və hakim var, amma müttəhiyi müdafiə edən vəkil yoxdur. Bilirəm ki, vəkil heç vaxt tapa bilməyəcəyəm. Yəni tamamilə müdafiəsiz bir məhkəmədə oturub, hökm gözləyən məhbus vəziyyətindəyəm. Heç mənə qarşı hansı hökmün çıxarılaçığını da bilmirəm. Deyardım ki, bu, bəlkə də Allah məhkəməsidir. Allah məhkəməsində isə hamisə birçə hökm - ölüm hökmü çıxarılır. Buna görə, əlbəttə, azad deyiləm.

Müsahibəni apardı:

Bəsti Əliybaylı

«525-ci» qəzet, 10.01, 2004

Sual: Uşaqlığınıizi necə xatırlayırıınız?

Vaqif Səmədoğlu: Oxuduğum məktəb elitar məktəb sayılırdı. Mircəfər Bağırovun oğlu, Teymur Quliyevin qızı mənim məktəb yoldaşlarım olub. Anar, Yusif Səmədoğlu, Rəfiq Zaka... Gör bu məktəbdən na qədər tanınmış ziyalılar çıxb. Ancaq məktəb illəri üçün heç bir xıffatlı hissələrim yoxdur. Uşaq vaxtları məndə Allahın verdiyi oxuculuq bacarığı var idi. Mənim ilk oxuduğum iri kitab «Robinzon Kruzo» olub. 11 yaşında bir oturuma yüz səhifə oxudum. Uda-uda, içə-icə... görəndə ki, kitab sona çatır, başladım on səhifə, sonra beş səhifə, bir səhifə, sonra gördüm ki, kitab əlimdən gedir, başladım ağlamağa. İndi mən elə oxuduğum kimi heç kimi oxuya bilməram. Bu, o demək deyil ki, maraqlı əsər yoxdur, yəni o səbr, o dözülmə yoxdur.

Sual: Yaşa dolmağı necə qiymətləndirirsiz?

Vaqif Səmədoğlu: Məsuliyyət hissi ilə qocalıram. Amma istedad qocalmır. O yalan sözdür ki, şair ancaq gənciliyində çılğınlıqla yazıb-yaradır. Dünya ədəbiyyatında külli miqdarda əsərlər var ki, 70-80 yaşdan sonra yazılıb. Bir neçə həqiqət var: Allah, məisət, poeziya həqiqəti. Sevgiyə gələndə iss... gərək vətən sevgisini Azərbaycan bilməsin. Bu, dəqiq əqidəmdir. Sonra Azərbaycan bunu adamın başına vurur.

Vətəni sevmək bizim dövrümüzzdə çox təhlükəli idi. İndi o məhəbbəti biruza vermək çox asan məsələdir. O təhlükəni görməyən adamlar indi biza irad tuturlar: «Bu Azərbaycana neyəyiib?» Bu sözü vaxtilə səhərdən axşamacan iztirab çəkən adama deyirlər. Burda başqa bir neçə məsələ var. Mən yazdıqlarımla heç də özümü ince adam sayıram. Ancaq hər bir böyük məhəbbət intimlik tələb edir.

Sual: Siz oxucunu tək-tək məglub edən şairlərdəniniz...

Vaqif Səmədoğlu: Kifayət qədər ömrən yaşamışam. İndiyənəcən istər Azərbaycanda, istərsə də Azərbaycandan kənardə yaşayan şairlər deyəndə ki, mən xalq üçün yazıram, bu, mənə aydın deyil. Mən xalq üçün yaşayıram. Xalq üçün yaradıram. Bəlkə

mən haddindən artıq realistəm? Sən evdə tək oturub neçə milyon insan üçün necə yaza bilərsən? Hər bir qələm sahibinin özünlə-məxsus oxucu meyarı var: istedadlı şair, böyük şair və yaxud zəif, istedadsız şair. Oxucunun da beləsi olur: zəif oxucu, istedadsız oxucu.

Sual: Sizin oxucunuz kimdi?

Vaqif Səmədoğlu: Mən ilk dəfə şeir yazanda konkret bildirdim ki, mənim oxucum kimlərdi. Anar, Araz Dadaşzadə, Emin Sabitoğlu. Mən onlarla bir məktəbdə oxuyurdum, zövqlərinə də son dərəcədə inanırdım. Onlar çox yüksək səviyyəli oxucular olublar. Bu baxımdan, mən özüm, bir də onlar üçün yazırdım.

Sual: İndi oxucularınız dəyişib?

Vaqif Səmədoğlu: Yox, yənə səviyyəli oxucular üçün yazıram. Dəqiq bilirom ki, mənim yazdıqlarımları qrafoman oxucular bəyənməyəcək.

Sual: Bəzi məsələlər var ki, orda həm də konkretlik var. Məsələn, vətən sevgisi. Bizim vətən bütöv deyil, sevgi necə tamdır?

Vaqif Səmədoğlu: Yox, o da bütöv ola bilmir... Elə vətən sevgisi var ki, vətənin tamlığını, bütövlüyüünü öz ağrı-acısı ilə görə bilər. Lakin siyasi xadim bunu bir cür görə bilir, dövlət xadimi başqa cür. Deyirik: Qarabağ, Şuşa, Cidir düzü... bunlar hamısı gözəldir. Kitablar çıxır, televiziyyada çıxışlar edirlər. Hətta məcburi köçkünlər də bəzən deyirlər: «Torpaqlarımız qayıdaqacq, Cidir düzündə məclis quracaq». Isa bulağında yeyib-icəcəyik». Amma Qarabağ məni ayrı cür yandırır. Azərbaycanda yüzlərlə hadisələr olub ki, bir qarış yerdən ötrü qardaş qardaş balta ilə vurub öldürüb. Bir otaqdan ötrü oğul ataya güllə atıb. Mən Prezident yanında Əfv Komissiyasının üzvü olduğum üçün bəla hadisələrlə tez-tez üzlöşirəm. Bir sor torpaqdan ötrü qardaşını öldürən erkəyin «Qarabağ mənim yaşayış yerimdir», - deməyə haqqı yoxdur. Bu yüksək romantikanın gərək bir az aşağı enməyi bacaraq. Yaşamaqdan ötrü, əkib becərməkdən ötrü sənə yer lazımdır? Bu yer də erməni əlindədir.

Sual: Qarabağ yanğısı Sizin əsərlərinizdə var?

Vaqif Səmədoğlu: Konkret yox. Bilisiz, əslərdən bəri yazıçı, şair, hətta filosofların da özünə bərəət qazandırmış təməyülli var. Xüsusilə Rusiyada, Şərqdə, Almaniyada yazıçılar çalışırlar ki, öz əməyinin bəhrəsini ədəbi fakt kimi yox, böyük ictimai hadisə kimisi qələmə versinlər. Bir çox yazıçılar deyir ki, mən bu əsəri yazmaqla insanların müəyyən düşüncələrini dəyişdim. Mənimse qənaatim belədir ki, insanların düşüncələrini heç bir ədəbi əsər dəyişməyib.

Sual: Sovet dövrünün sənətçisi, şairi və müstəqillik dövrünün sənətçisi, şairi. Bunların hansına üstünlük verirsiz, Sizcə, hansı dövrdə yaşamaq asan idi?

Vaqif Səmədoğlu: Yəqin ki, o dövrdə yaşamaq daha maraqlı, asan olub. O zamanlar oxucular da maraqlı olub. İndi şeirlə sensasiya doğurmaq çox çətindir. Şeirlə rayonlarda, kəndlərdə beş-on adamı çayxanaya yiğməq çox çətindir. Rəsul Rzanın ildə bir-iki dəfə «Azərbaycan» jurnalına silsila şeirləri çap olunurdu. Dövlət Universitetinin müəllimləri mənə zəng vururdular ki, gəlin, bir yerdə oxuyaq, müzakirə edək. İndi mən inanıram ki, o maraqlı olsun. Bəziləri erotik mövzularla oxucuları təəccübəldəndirməyə cəhd göstərmək isteyirlər. Adəmlə Həvvədən əvvəl yaranış olmayıb. Hər şey ondan sonra davamdır, takardır. Bəzi gənclərə baxanda düşünürsan ki, dünyanın axırı yoxdur. Bizim dövrdə də belə anlaşılmazlıqlar, mübahisələr olub, amma çayxanada, kiminsə evində. Biz hər şeyi ictimailaşdırılməmişik.

Sual: Mədəniyyət kanalının açılması gündəmdədir. Bu barədə fikriniz?

Vaqif Səmədoğlu: Televiziya kanalları nə qədər çox olsa, bir o qədər yaxşıdı. Maraqlı burasıdır ki, mədəniyyət kanalına kimlər rəhbərlik edəcək? Onun iş prinsipi necə olacaq? Teatr haqqında qanun qəbul olundu. Mən də lehinə səs verdim. Amma heç bir qanun şou-biznesə təsir göstərə bilməz. Teatrin qanunu baş rejissordur. Hüseynaga Atakişiyev niyə yaxşı rejissor idi? Büyük rejissorların bir-birindən fərqləri var. Onları bir amil

birləşdirir. Öz ətrafına müəlliflər, bəstəkarlar, rassamlar topla-maq. İndi istedadlı aktyorlar teatrlardan qaçırlar. Onlar çox aşağı əmək haqqına necə dözsünlər?

Sual: Hakimiyət və ədəbiyyat məsələlərinə toxunmaq istərdik.

Vaqif Səmədoğlu: Dünya ədəbiyyatı tarixində ən çox tanıldığım qələm adamları həmişə dövlətə yaxın olub. Xüsusilə Şərqdə. Ya dövlətə yaxın olub, ya da məscidə.

Sual: Deputat kimi, Azərbaycanın iqtisadi inkişafını necə dəyərləndirirsiniz?

Vaqif Səmədoğlu: Mən iqtisadçı deyiləm. Ancaq siyasi ədəbiyyat çox oxumuşam. İqtisadi inkişafla maddi rifah bir-birinə çox bağlıdır. Lakin mən bunu Azərbaycanda görmürəm. Ölkədə bu saat nəyin baş verdiyi haqda informasiya mənbəyi olmalıdır. Bu mənbə məndə yoxdur. Vətəndaş Vaqif Səmədoğlunun müəyyən məlumatı olmalıdır ki, ölkədə nə baş verir. Mən hər an hazırlıqlı olmalyam. Bilməliyəm, sabah mən küçəyə avtomatla çıxmaliyam, ya fotoapparatom.

Sual: Bütün titullarınız var. Amma bir şeirinizdə deyirsiniz ki: «Qoy tarixdə adım qalsın, Nüshabənin qulu kimi...»

Vaqif Səmədoğlu: Mən bunu bütün titllandardan üstün bilirəm. Həyat yoldaşına çox şeirlər yazmışam.

Sual: Siz deyirsiniz ki, «Mən burdayam, İlahi...». Hansı ünvandır o?

Vaqif Səmədoğlu: Harda oluramsa-olum, ora darixmanın ünvanıdır. Şairin, yazıçının darixlığı normaldır. Amma Allah-dan ötrü darixmaq dəhşətdir. Ata-anadan yetim qalmaq normal haldır. Birdən insana elə golir ki, Allahdan yetim qalıb. Allah atıb onu. Onda qışqırısan ki, mən burdayam, İlahi...

«Ulduz» jurnalı, 4.2007

Vaqif Səmədoğlu: Bu yaxınlarda Azərbaycanda növbəti prezident seçkiləri keçirildi və bu seçimlər doğrudan da uğurlu, demokratik oldu. Bütün dünya, o cümlədən beynəlxalq təşkilatlar bu seçimləri demokratik seçimlər kimi qiymətləndirdi. Bir neçə hadisə baş verdi ki, bunlar əsasən adamda narahatlılıq doğurur. Heç şübhəsiz ki, bu hadisələr də ölkəmizin, dövlətimizin imicinə açıq-əşkar zərbə vurur...

Sual: Söhbət konkret olaraq, hansı hadisələrdən gedir?

Vaqif Səmədoğlu: İlk növbədə, ölkədə fəaliyyət göstərən xarici radiostansiyaların – «Amerikanın səsi», «BBC» və «Azadlıq»ın bağlanması məsələsidir...

Sual: Bəs, o biri məsələ hansıdır?

Vaqif Səmədoğlu: Prezidentin səlahiyyət müddətinin artırılması ilə bağlı ortaya çıxan məsələdir. Bunun özü də Azərbaycanın demokratik imicinə zərbə vuran məsələdir. Şəxşən mən özüm bu gün nə müxalifət düssərgəsində, nə də iqtidár cərgəsində İlham Əliyevə alternativ görmürəm. Ancaq seçimlərdə barmağımıza vurulan o rəngin mürakkəbi qurumamış bu məsələni ortaya atmaq düz deyil.

Sual: Ümumiyyətlə, son illər Bakının taleyi, aqibəti, bugünkü durumu ilə bağlı müxtəlif mövqelər ortaya qoyulur, narahatlılıqlar bildirilir. Siz də bu mövqelər, bu narahatlılıqlarla razısanızınız?

Vaqif Səmədoğlu: Bugün Bakı milyonçularının – Tağıyevlərin, Nağıyevlərin və digərlərinin ruhlarına təşkkür edirik, amma Bakının evini elə onlar yoxıb. Məsələn, bugünkü İstiqlaliyyət küçəsində yerləşən gözəl binalar – Əlyazmalar İnstitutu, Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası ilə Bakının atasını yandırıblar, bu binalarla qala divarlarını örtüblər. Əslində, qala divarları indiki Vahid bağına qədər uzanmalıydı və Akademiyanın binası, Əlyazmalar İnstitutu, İqtisad Universitetinin binası və digər binalar «Monolit» adlanan bina ilə eyni cərgədə tikilməliydi. Bakı, əslində eklektikdir və eklektikanın ən gözəl zirvəsidir. Bakının gözəlliyi, bəlkə də, elə bundadır.

Yer üzündəki bütün dəniz və çay sahilində yerləşən şə-

hərələr hamısı su boyunca salınıb, tikilib, inşa olunub. Məsələn, İstanbul boğazı boyunca salınıb. Bundan başqa, Nyu-York şəhəri Miçiqan gölü sahilində salınıb. Əslində dənizlə əhatə olunduğu üçün Bakı şəhəri özü Zığa və Əlat-Səlyan zonasına qədər getməli idi. Bakını əvvəldən bu günsə salıblar. Bakının bu günsə neft qoyub.

Sual: Belə təkliflər də var ki, Bakının yükünü azaltmaq üçün gələcəkdə paytaxtı buradan ölkənin başqa bir ərazisinə köçürmək lazımdır. Siz bu haqda nə fikirdəsiniz?

Vaqif Səmədoğlu: Gəlin, paytaxtin köçürülməsi məsəlesi ilə tələsməyək. Bunu tarixin gedisəti göstərəcək...

İndi mən başqa bir məsələyə toxunmaq istərdim. Bir müddət önce Xanlar rayonunun adı dəyişdirilib «Göygöl» adlandırılaraq təklif verdim, ancaq başa düşdüm ki, bu təklif keçməyəcək. Yəni mən təklif etdim ki, Xanların qədim adı – Yelenendorf özünə qaytarılsın və bugün də bu təklifimin üzərində qəhram. Çünkü bu şəhəri vaxtilə buraya köçürürlən almanlar salıb. Xanların öz keçmiş adını özünə qaytarmaqla Almaniya dövlətinə müraciət etmək olardı ki, vaxtilə burada çoxlu sayıda alman yaşayıb və indi buranı inkişaf etdirmək lazımdır. Yaxşı yadırmadır, Böyük Vətən müharibəsi zamanı Konservatoriyanın köhnə orqanı dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyov həmin Yelenendorf şəhərində yerləşən kilsədən götiirtmişdi. Biz Xanları yenidən Yelenendorf adlandırsayıq buraya xeyli sayıda almanlar köçərdi və ermənilərlə, Ermənistanla sərhəddə bir alman anklavi yaranardı. Əgər gələcəkdə buraya bir erməni mərmisi düşsəydi, Almaniya dövləti də o zaman öz ikili vətəndaşlıq hüququna malik olan vətəndaşlarını qorumağa məcbur olardı. Ancaq başa düşdüm ki, mənim bu təklifim keçməyəcək və necə ki, keçmədi.

Müsahibəni apardı:

Kamil Həmzəoğlu

«525-ci» qəzet,
15 noyabr 2008

V.S.VƏKİLOVA (VAQİF SƏMƏDOĞLUNA)
**«XALQ ŞAIİRİ» FƏXRİ ADININ VERİLMƏSİ HAQQINDA
 AZƏRBAYCAN RESPUBLİKASININ
 PREZİDENTİNİN FƏRMANI**

Azərbaycan poeziyasının inkişafindakı xidmətlərinə görə
 Vaqif Səməd Vurğun oğlu Vəkilova (Vaqif Səmədoğluna) «Xalq
 şairi» fəxrı adı verilsin.

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 dekabr 1999

TƏBRİKLƏR

Mеждународное Сообщество Писательских Союзов Совет по Азербайджанской литературе сердечно поздравляют выдающегося Азербайджанского поэта Вагифа Самедоглу Векилова днем шестидесятилетия. Поззия Вагифа яркая по форме, насыщенная глубокими чувствами философского содержания завоевала читательские сердца в Азербайджане, России, странах СНГ.

Желаем крепкого здоровья новых творческих успехов во славу родной литературы.

Михалков, Пулатов,
 Гамзатов, Ниязи, Ахундова,
 Козловский, Гусейнов

Hörmətli Vaqif bəy!

60 yaşıınız münasibətlə Sizi ürəkdən təbrik edirəm. Öz adımdan, Azərbaycan Xalq Cəbhəsi Partiyası adından Sizi və Sizin poeziyanızı ürəkdən sevən on minlərlə oxucunuzu ürəkdən qutlayıram!

Sizin həyatınız, yaradıcılıq yolunuz, sənətkar mənliyiniz, ictimai-siyasi fəaliyyətiniz haqqında çox geniş danışmaq mümkündür və İnşallah, danışacaqıq.

Siza qan yaddaşımızdan gələn sənət iksiri şəxsiyyətinizdən, təfəkkürünüzdən, təxayüllünüzdən keçərək aralarmış-durulmuş bir böyük sənəti dünyaya gətirmiştir.

Bizim çağdaş poeziyamızın ilk müxalifəcılərindən-yenilikçilərindən biri Siz olmusunuz. Çiçin-ciçinə dayandığınız sənət, əmal, fikir dostlarınızla çox ağır yol keçəniz də, məqsədinizə nail olmusunuz. Yeni poeziya məktəbinin təməl daşında Sizin də adınız var. Yalnız adəbiyyatda deyil, fikirdə, düşüncədə, məfkurada yenini, millini, dünyavını təsdiq etmək əsl inqilabdır. Sonra təkamülə qovuşan bu inqilab millətin mənəvi həyatının yeni mərhələsindir. Təsadüfi deyil ki, Sizin adəbiyyatdan başlayan mübarizə yoluñun milli azadlıq hərəkatına qovuşdu. Azərbaycan Milli Azadlıq hərəkatı tarixində böyük Səməd Vurğunun iki sənətkar övladının – Sizin və mərhum Yusif Səmədoğlunun adının olması bizim hamımız üçün şərəfdır.

Milli Azadlıq hərəkatının və milli demokratik dövlətçiliyin yolu kifayət qədər ağır və mürəkkəbdir. Bu yolda yorulanlar, əzilənlər, sıvanılar da var. Və nə yaxşı ki, bu böyük yolda yorulmadan, qətiyyət və irədəyə gedən Siz varsınız. Çağdaş mübariz gəncliyimiz üçün, sabahımız üçün bu, çox önəmlidir. Sizin poeziyanız bizim mürəkkəb dövrümüzün tərcüməyi-haldır.

60 yaşıınız tamam olan bu əziz günlərdə Sizi - Türk dünyasının böyük sənətkarını, əqidə və amal dostumuzu, öz adımdan, AXCP rəhbərliyi adından, minlərlə cəbhəçilərimizin adından ürəkdən təbrik edir, ailənzizlə birlikdə Sizə cansağılıq, xösbəxtlik arzulayıram!

Tanrı Sizi qorusun!

Əbülfəz Elçibəy

AXCP sədri

«Azadlıq» qəzeti, 9.06.1999

Çağdaş Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biri, mənim ən çox sevdiyim müasir şair Vaqif Səmədoğlunun iyin ayının 5-də 60 yaşı tamam oldu. **60 yaşın mübarək qardaşım!**

Vaqif, sənin 60 yaşının güzgüsündə otuz beş illik dostluğunuzun tarixçisi də əks olunub. Şəxşən mən ötən illəri xatırlamaqdən böyük məmənluq duyuram. Zənnimcə, əsasən mənəl və dolğun keçib o illər, o günlər. Şirini acısından çox olub. Sənin şeirlərin işığına yığıdığımız günləri mən həyatımın ən işqli günləri sanmışam, bu gün də sanıram. Bir dəst olaraq sən mənə çox doğma adamsan, bunu dilə gətirməyə bir o qədər də ehtiyac yoxdur, yəqin özün də bilirsən. Amma şeirlərin özündən də doğmadır mənə. Bax, bunu ilk dəfədir etiraf edirəm sənə.

Güman edirəm, xətrinə dəyməz bəti etirafım. Yəni səndən incidiyim, münasibətlərimizin sərinləşdiyi vaxtlar olub, şeirlərindən isə heç vaxt inciməmişəm, onlar həmişə mənə həmdəm olublar, ruhumu, hissimi dindirib, düşüncə və qayğılarımla səsləşiblər...

Vaqif Səmədoğlu Azərbaycanın böyük şairi Səməd Vurğunun oğlu olduğundan çox adam elə güman edir ki, Vaqifin şeir-sənət aləmində yolu rahat olub, hər şey hazır, buludda gəlib qabağına. Yanıllılar belə fikirləşənlər. O, çox güclü müqavimətlərə qarşılaşıb; ağıla gələn və gəlməyən müqavimətlərlə. Ən çox da şeirləri atasının şeirlərinə oxşamadığını görə. Bunu Vaqifa heç cür bağışlaya bilmirdilər, xəyanət kimi baxırdılar buna. Vaqifin ünvanına yağıdırılan şifahi və yazılı ittihamların, çeşid-çəsəd böhtanlarının sayı-hesabı yox idi. Hətta iş o yerə çatmışdı ki, Vaqifin şeir yazmasında hansısa bir taxribatın izini axtarırdılar və «tapirdilər». Təxminən belə deyirildər: «O çox istedadlı pianoçudur, getsin pianosunu çalsın, şeir niyə yazar?!» Qəsdən yoldan azdırıldır onu. Bəli, Vaqif həqiqətən də istedadlı pianoçu idi. Yaxşı, bəs görəsən bu istedadlı pianoçunun şeir yazmasında nə pis bir iş varmış?! Ürəyi isteyir yazar. Allahın ona verdiyi bu haqqı, bəndlər çox gördürlər ona. Odur ki, cəmi cümlətəni 1,5 çap vərəqi həcmində olan «**Yoldan telegram**» adlı ilk şeir kitabı 1968-ci ildə çox böyük çatınlıklardan sonra nəşr edildi. Amma di gəl ki, son anda yənə bir «badalaq vurub» hazır kitabın

ışık üzü görməsini müşkülə saldılar. Hətta tragikomik bir vəziyyət yarandı da. Vaqif həmin əhvalatı tez-tez xatırlayır...

Bəli, böyük çatinliklər də olsa, «Yoldan teleqram» çap olunmuşdu. Amma elə bu zaman xəbər gəldi ki, kitabı «həbs ediblər», tiraj ləğv ediləcək, satışa buraxılmaycaq. Vaqif də, onun dostları da – hamımız qəm dəryasına qərq olmuşduq, iraq olsun, ölüsü düşmüş adamlar kimi. O zaman mən Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı idim. Saat 4 radələrində əlimdə çəntam evə qayırdırdım. Hüsnü Hacıyev küçəsində kitab köşkünün yanından keçəndə birdən kitabların arasında tanş bir ad gözümə sataşdı: Vaqif Vəkilov, «Yoldan teleqram». Gözlərimə inanmadım. Saticidən soruştum: «Bu nə kitabdı belə?». «Kitabdır də – dedi – şeir kitabıdır». Soruştum ki, neçə dənə var bu kitabdan sizdə. Sayıb dedi ki, 3-nü satmışam. 27-si qalıb. Xülasə, pulunu verib kitabların hamısını aldım. Oradan da düz Vaqifgilə. Qapını özü açdı, görüşdük, keçdiq onun otağına. Soruştum ki, Vaqulya, kitabdan nə xəbər var?! Dedi, nə xəbər olacaq, olanı bilişən... saxlayıblar, yəqin ki, yandıracaqlar. Sevincimi bürüza verməməkçün özümüz zorla elə almışdım, sürpriz elemək istəyirdim Vaqifa. Dedim: «Deyirsən, yandıracaqlar?», yavaş-yavaş çəntamı açıb, içindəki kitabları boşaldım masanın üstünə. Sonrasını təsəvvür etmək, mənəcə, o qədər də çətin deyil...

Sən demə, məsələnin belə sonluqla bitməsinə o zamanlar çox yayılmış «levyiyət təvarə» buraxmaq hərisliyi səbəb olub. Yəni tirajdan artıq çap etdikləri kitabları rəsmi icazə gözləmədən veriblər satışa. Vəssalam. Bədxahaların ciddi cəhdlərinə baxmayaraq, kitab artıq ışık üzü görmüşdü. Gec idi. «Yuxandakı yoldaşlar» da görünür, fikirləşiblər ki, məsələni qəlizləşdirmək xeyir gətirməz onlara, kitabı «həbsdən azad ediblər».

Dörd il sonra, 1972-ci ildə Vaqifin həcmə birincidən də bir qədər kiçik ikinci kitabı nəşr edildi. Onun adı «Günün baxtı» idi. Sən demə, günün də baxtı olurmuş... Bizim məmləkətimizdə şair Vaqif Səmədoğlunun işə baxının açılmasına, özüne layiq, yaradıcılığına yaraşan sanballı kitablarının nəşrinə hələ çox qalırdı – düz 24 il! (1996-ci ildə çap olunmuş «Mən burdayam İlahi ...» kitabı

nəzərdə tutulur –red).

Bəli, düz 24 il, dördədə bir əsr Vaqifin kitabı çıxmadi. Mən şairlər tanıyorum 3-4 il kitabları çap olunmayanda aləmi qatırlar bir-birinə. Unudulmaqdən qorxurlar. Vaqifdə isə unudulmaq qorxusu yoxdur. O, çap olundu, olunmadı, həmişə yazar, həmişə işləyir. Şeir yazmaq yaşadır Vaqifi.

Vaqif şeiri «planlaşdırılmış», qurmur, zorla misra düzəltmir, eləcə öz hissələrini, öz duyğularını, sevgisini, sevincini (çox nadir hallarda), kədərini yazar. Dünyani necə görürsa, eləcə də qələmə alır. Dünya barədə nə düşünürsə, onu da yazar. Tez-tez Allaha üz tutur. Tanrı ilə danişir. Vaqif həyatda bəzən olmadığı kimi görünü bilər. Şeirlərində isə o son dərəcə səmimişdir – olduğu kimidir. Ürəyindən süzülüb gəlməyən bir misra da yazmaz Vaqif. Mənim yadına gəlmir ki, o, «gündün tələbina cavab verən» birçə şeir yapsın. Əsla! O öz poetik dünyasında yaşayır, özünü yazar. Elə buna görə də mənə elə gəlir ki, Vaqifin şeirlərini oxuyub, üzünü bir dəfə də olsun görməyən bir neçə rəssamdan onun portretini çəkməyi xahiş etsən, onların çəkdikləri portretlər mütləq bir-birinə oxşayaçaq. Bu portretlərdə qırışlar, tutqun rənglər, heç şübhəsiz üstünlük təşkil edəcək və onların hamusından da sənə bir cüt kədərli, qayğılı göz baxacaq. Nə etməli, Allahın verdiyi gözlərdi bu gözlər. Hərəmin bir qismati var, Vaqifin də qisməti budur – kədərli şairdir, kədər şairidir Vaqif. Əs-linə qalandı, lap əzəldən bu dünyada şadyanalığı elə bir səbəb də olmayıb – indi də yoxdur. Olsa da, ötəri olub. Hər halda, dərdi, qəmi, kədəri sevincindən çıxdır bu dünyasının. Səbəbi? Səbəbini Allahdan sorun. Yəqin günahlarımızdır... İlahi, nə qədər günah işlədilmiş bu dünyada?! Başdan-ayağa günah içindəyik. Belə bir dünyada, belə bir zamanda necə sevinəsən, nəyə sevinəsən?! Deməzlərmi ki, havalanıbdır?! Əlac duaya qalır. Onlar da ki, Vaqif demişkən, Allah'a yetişmir. Bax, beləcə, Vaqif şeirlərinin ovqatunda saatlarla dünya bərədə, tale haqqında düşüncələrə dalməq mümkündür...

Xalqımızın görkəmli və əvəzsiz şairi Vaqif Səmədoğlunu 60 yaşı münasibətilə təbrik edirik.

*Məzarımı
nə baş daşı qoyun, nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
Ayağıyalın
geyib getsin...*

Heç kəsa bənzəməyən, Azərbaycan ədəbiyyatına özünəməxsus bir deyim gətirən, bir şeir üslubu gətirən Vaqif Səmədoğlu, bax, belə bir ürəyin sahibidir.

*Məktub yazmaq istəsən,
Bu ünnvana yaz:
Москва «К-9» До востребования,
самому несчастному.
Neçə al uzanacaq
dar telegraf pancərəsindən,
əlimin tanhalığı
itəcək əllər içində...*

Sevgi yaşlarında bu şeiri ən böyük sevgi şeiri sayardım. Hatta yazdığım povestlərdə Vaqif Səmədoğlunun bu şeirindən bir sevgi məktubu kimi istifadə etmişdim və elə povesti belə bir ruhda kökləmişdim. Amma indi bu şeiri oxuyanda məni sevgi yox, millətin ağrısı düşündürür. Vaqif Səmədoğlu millətin ağrısı ilə yaşıyan şairdir. Elə ona görədə Milli Azadlıq hərəkatının liderlərindən biri oldu və bu gün də millətimizin liderlərindən biridir.

*Bir qoca qarı durdu qarşında.
Baxdı gözlərim, gözlərimə baxdı.
Xaç çevirdi.
Onun qoca qabar əli
gör nə güñə qoydun məni!*

Mənim sevgi yaşalarımda bu «mən» Vaqif Səmədoğlu idi. Amma indi görürəm ki, bu «mən» - Vaqif Səmədoğlu deyil, bu «mən» - millətimizdi.

Mən Vaqif Səmədoğlunun yaradıcılığı haqqında nəisə böyük bir material yazımaq fikrində deyiləm. Bu bəlkə də mənim gücüm xaricindədi. Vaqif Səmədoğlu elə bir şairdir ki, onun yaradıcılığı haqqında ya yazmaq, ya da yazmamaq lazımdı. Sadəcə olaraq bu yazı mənim Vaqif Səmədoğluna bir təbrikimdir, bir ürək sözümdür.

Vaqif bəy, «Ədalət» qəzeti adından və qəzetiimizin çoxminli oxucuları adından bir daha Sizi ürkədən təbrik edirik.

Tanrı Sizi qorusun! Tanrı Qurdı qorusun!

Aqıl Abbas
yazıcı
«Ədalət» qəzeti
8 iyun 1999-cu il

* * *

Əziz qardaşım Vaqif Səmədoğlu!

Adaş, sənin haqqında yaza-yaza nədənsə bu dünyada olduğumdan daha gülməli görünmək istəyirəm. Düşünürəm ki, bu ancaq və ancaq sənə, sənin şeirinə, sənin bütün yaradıcılığınə olan sevgimden irali gəlir.

Adaş, yadına gəlir, sənin milyon yaşıının tamamıydı və sən də beləcə milyonçu olmuşdun. Həm də sən dünyanın ən səxavəli milyonçusuyduñ. Hərəmizə aži yüz min il bağışlamaq isteyirdin və o cür bağışlaşaydın sənə heç min il də qalmayaçaqdı. Səni güclə dilə tutub bu fikirdən daşındırıa bildik.

Sonra buludların üstüne düzülmüş bütöv bir orkestrin bütün alətlərində birdən təkbaşına calmağa başladın. Qabağında not və rəqəsləri əvəzinə şeir dəftəri vardi. Sən gözləri yumulu, hər

ritmi, səsi bir ayrıca sevinə-sevinə çalırdın. Daha doğrusu, əlini uzatmağıyla bütün alətlər öz-özünə səslənirdi. Sən çaldıqca getgedə daha çox həvəsə gəlib yer üzünün bütün dağlarını, daşlarını, çayları, ağaclarını, küçə və dalanlarını səsləndirirdin.

Bir zamanlar Allah da dağları, düzleri, çayları elə həmin həvəsə heçlikdən yaratmışdı.

Yadindamı, adaş, necə qeyd elədik sənin milyon illiyini.

Ancaq bu, deyəsən, milyon il bundan sonra olmuşdu.

Öpürəm.

Vaqif Bayatlı Odər

Şair

«525-ci» qəzeti, 5 iyun 1999

* * *

Onda mən uşaq idim. Vaqif Səmədoğlu rayona gəlmişdi. Hər gəlişində olduğu kimi bizə baş çəkmışdı...

Əhvalının xoş vaxtında keçdi piano arxasına və başladı «Qaragılı» çalmağı: improvisasiya olunmuş, caz kompozisiyası kimi. Bir-iki əl çaldı və birdən ən şirin yerində yarımqıq qoydu «Qaragılı»ni. Heç vaxt bu qədər ürəyəyatan «Qaragılı» eşitməmişdim. Şirin və yarımqıq... Şirin olduğu üçün sevilən, yarımqıq qaldığı üçün nə vaxtsa bütövləşəcəyinə ümid yeri qoyan...

Ümidimdə yanılmamışdım...

«Əslində, bizim ən ciddi əsərlərimizin kökündə uşaqlıq assosiasiyaları durur. Sabirin ən ciddi satıralarının motivləri da uşaqlıqdan gəlir». Bunları yaddaşından köçürüram. Vaqif Səmədoğlu ilə 1993-cü ilin may ayının 9-na təsadüf edən söhbətimizdən. Şuşanın işğalının 1, 9 may qələbə bayramının 47-ci il dönümü günü idi. Biz günün baxtından danışındıq. Yazının adını da elə «Günün bəxti» qoyдум.

Vaqif Səmədoğlu həmin gün uşaqlıq assosiasiyanı ələk-vələk edirdi. Deyirdi ki, uşaq vaxtı gördüyü Kür, maral bir də, deyəsən, dəvə yadından çıxmır. Qəribədir, həmin o söhbətimizi

də mən üç yerə bölmüşdüm, üç başlıq altında: «Kür», «Maral», «Dəvə». Mənə elə göldirdi ki, Vaqif Səmədoğlu üçün meydan hərəkatı Kürə bənzəməlidir. ..

- Siz təksiniz?

- Allah da takdir.

Sonra izah edirdi təkliyi, tənhalığı. Və deyirdi ki, hamı kütłəvi şəkildə qəhrəmanlıq qadir ola bilməz. «Əgər hamı qəhrəman olsayıdı, onda insanlıq fiziki cəhətdən mövcud olmazdı». Bu tezisi də yaddaşımdan köçürüram. Bir də ara-sıra zarafatlar yadına düşür... Vaqif Səmədoğlu içinin ciddiyətini özünə xas yumorla gizlədirdi. Üstündən az keçməyib. Amma mən bu gün də 7 il əvvəlki müsahibəni çox daqıq xatırlayıram. Xatırladıqca yadına misralara köçmüş dəli bir istək düşür.

«Şeir kimi yadda qalmış istəyirəm». Sizi bilmirəm, Vaqif Səmədoğlu mənim yaddaşimdə uşaq vaxtı əzberlədiyim şeir kimi möhkəm qalıb. Elə dünən küçədə birdən-birə xatırladım. «İlin yaz ağızyidi, gülürdüri torpaq». Ürəyimdə fikirləşdim ki,ancaq Vaqif belə deyə bilər: «İlin yaz ağızyidi». Başqa heç kim. Yalnız Vaqif hamı üçün Allahdan kömək vaxtı deyə bilər: «Allaha kömək vaxtıdır» və bir də Vaqif deyə bilər: «İnsan son gününa qədər bilməyəcək ki, qazancı nə idi, itkisi nə». Sonuncu barədə axır vaxtlar lap çox fikirləşməli olmuşam...

...Dünən redaksiyada dedilər ki, Vaqif Səmədoğlu dan yazı yazmaq lazımdır. 60 illiyidir, yubileyidir. Və mən qazanc – itki haqqında deyimi xatırlayıb, yadına saldım:

*Ömür yolu açıq yoldur,
Nə getdi, getdi
Bir gün də qalmır əlində,
Nə itdi, itdi.
Bu dünya dəmyə dünyadır,
Nə bitdi, bitdi.*

Dünya dəmyə dünyadır, nə bitdi, bitdi. Nə yazıldı, o da yazıldı.

Vaqif Səmədoğlu'dan indi çox yazırlar. Lap çox. Hami da Vaqif və Azadlıqdan yazır... Birçə mən Vaqif və Azadlıqdan yazmaq istəmirəm. Mən Vaqif və Bütövlükdən yazmaq isteyirəm. Bir də uşaqda eşitdimyim o yarımçıq «Qaragılı»dən. Mən hələ elə bütün «Qaragılı» eşitməmişəm.

Aynur Bəşirli
jurnalist

«Yeni Azərbaycan» qəzeti, 5 iyun 1999

* * *

Şairin şeirləri yaşadı...

Bu mənənada Vaqif Səmədoğlu'nun yazdığı misraları yaşadığı günlərlə müqayisə etsək, yəqin ki, yaratdıqları 60 yaşlı şairdən çox qoca görünər.

Onunla ara-sıra səsli-küülü, dərddən, qeyri-səmimilikdən bütüşən bürkülü şəhərin mərkəzi küçələrində rastlaşırıram. Çiynində çanta, gözlərində qalın şüşeli eynək, bir az da qışqabaqlı, sakit, qıvrıq addımlarla elə hey harasa gedir (bəlkə tələsir). Mənim yaddaşımda o həmisi bu qiyafədə qalacaq. Və mənə elə gəlir ki, 70, 80 yaşında belə onun görkəmi dəyişməyəcək. Hər halda, onu başqa tür təsəvvür etmək çox çatındır.

...Və hər dəfə onu görəndə elə biliram ki, o getdiyi, can atlığı, bizim üçün naməlum, sirlı qalan (bəlkə də özü üçün də?) mənzil başına heç vaxt yetişməyəcək. Elə ömrü boyu sonsuz yol gedəcək. Ola bilsin ki, heç də dəqiq olmayan bu qənaətim onunla daha çox küçədə rastlaşmağıma görədir. Amma saysız-hesabsız adamların içindən belə onun tənhalığı dərhal, qabarıq sezilir və seçilir. Təkcə şeirlərinin hər misrasından deyil, üz-gözündən, baxışlarından, yerisindən də yer üzünün künçünə atılmış dəhşətli dərəcədə darihan, yorulan, ətrafindan - onu əhatələyan eyni ov-

qatlı, sir-sifətinə ifadəsizlik hopan adamların xoxtik nəfəsinənən, standart binalardan, yağıdan, küləkdən, günəşdən karixan adamın təkliyi, tənhalığı yağır. Hamıyla söhbətləşəndə də, efirdə də, qəzətdə də o ancaq eyni rolu oynayır: sakit, həlim, saymazvana, dikbaş, bir az da kədər. Elə bil doğulandan bütün bunlar onun alına və adına yazılıb.

Nikbin, şən əhval-ruhiyyə üstündə köklənəndə yaxınlaşış onunla salamlılaşırıram, ümumi, mənəsi olmayan sözlərlə qırıq-qırıq nəsə soruşuram. Və məhz bu üzüci məqamda hiss eləyirəm ki, o, sənki nəzakət xatirinə bir ayağı qaçaraqdə dodaqlarının ucunda nəsə deyir, zorla güllümsəyir. Və mənə elə gəlir ki, onu özündən, sözündən, nizamsız dünyasından ayırdığım üçün əsəbiləşib. Üzdən donub qalan acıqli ifadə biz ayrılna kimi onu törk eləmər.

Amma adı vaxtlarında o, lap antik yunan heykəllərinə bənzəyir. O heykəllər kimi əzəməti və eyni zamanda hissiz-duyğusuz, daşlaşmış təsir bağışlayır. Hövsləsi daralır, elə bil ümumiyyətlə əsəbləri yoxdu, olmayıb. Daş səbrilə, dözümüylə nəyisə axtarır, tapmaq istəyir. Baxışları istinad nöqtələrini itirmiş, hansısa qarmaqarışlı məkanı (bəlkə yaşıl adasını) gəzir. Bəlkə elə buna görə də Paşa Qəlbənin onun haqqında:

*Dünyanın səbri
Vaqif Səmədoğlu'nun
səbri qədərdir - deyir.*

Yaradıcı adamın missiyası olmayıni yaratmaqdır. Fövgələdə bir şeyin mülliəfi olmaq yalnız seçilmişlərə məxsusdur. Yəqin ki, o seçilmişlərdəndir. Şairin, yazıçının missiyası da heyətamız yazmaqdır. O yəqin ki, hələ də buna can atır. Kimlər üçünsə o dahi, kimlər üçünsə böyük şairdir. Məndən ötrüsə o, müəyyən qədər sünü təsir effekti yaradan bu epitetlərsiz -filisəsiz -da Şairdir. Sadəcə, Şairdir, vəssaləm. Gündəlik həyatının bəlkə də hər dəqiqəsindən bəzən hissedilməz dərəcədə qəfil keçən sürüşkən məqamları duyularının, beyninin yaddaşına hopdurub şeirə əvirən, o adsız hissələrdən görüntü yaratmaq missiyasının daşıyıcısıdır.

Rəsmiyyətçiliyə həvəsləi olan, etik qaydaların nizamla yerinə

yetirilməsində həddən artıq pedantçı olmaqlarıyla zəhlə təkən yaşıldarından fərqli olaraq o, buna meyli deyil. Əksinə, özünü dar mühitdə gürman ki, «yad»dakı qəhrəman kimi hiss eləyir, sıxılır, dərtlər, usanır. O, Azərbaycan poeziyasının ən süst, ən sakit, ən səbirli, ən dikkətli obrazıdır. Yaşın ən çox sonuncu səbəbə görə gənclər onu sevir. Hətta pərəstiş eləyənlər də yox deyil.

60-cılar poeziyası mənim yaddaşımında daha çox Əli Kərim və Vaqif Səmadoğlu yadda qalıb.

...O müsahib kimi həmişə maraq doğurur. Ona lap köntöy, mənasız, bayağı sual verin və əmin olun ki, mütləq maraqlı, hədəfə vuran cavab alacaqsınız. Onun şeirlərini üzündə, altında, künclü-bucağında belə İnsan və onun məhrəm duyğuları, əzabı boyanır.

O, şeirlərində dərdləri, problemləri ifrat dramatizmə yükleyib, faciə donuna bürümür. Çünkü həyat-ölüm qütbleri və bu qütbler arasında özünə yer tapmayan, ümumiyyətlə, yeri olmayan hissələrin fonunda onların miqyası və əhəmiyyəti lokallaşır. Nə vaxtsa və mütləq keçici dərdlər unudulacaq, keçmişin arxivində paslanacaq, onlar yaşlılaşıqca xəzif-xəzif, gülümsəyə-gülümsəyə xatırlanacaq. Əbədi qalansa, insanı son nəfəsə kimi təqib eləyən cavabsız nəsnələr olacaq:

*Bilmirəm, bilmirəm
nədən başlamaq lazımdır
hayatdan, yoxsa ölümən...*

Onu duymaq üçün fövqəladə hissiyyata malik olmaq heç də vacib deyil. Sadəcə, səmimi olun. Əgər bacarsanız.

Sevda
«525-ci» qəzet, 5 iyun 1999

Sual: Diksinmədiniz «60»-dan?

V.Səmadoğlu: Mənim bir xösbəxtliyim var ki, Allah verən təleyfələ lap gənc yaşlarında barışmışam. Və bilirom ki, mən, mən kimi man deyiləm, Allahın bir hissəsidim, Allahın bir hökmüdü. Nə qədər istəsəm də, dəyişə bilməyacəyəm. Dindar deyiləm, amma son dərəcədə Allaha inanan adamam. 60-da, 50-də, 30 yaşimdə, hətta 20 yaşimdə da Allahdan rahat ömrən arzulamamışam. Ağlım dünyani dərk edəndən, Allahdan bircə şey xahiş etmişəm – rahat ölüm...

Sual: Tanrıya üsyan etməmisiniz?

V.Səmadoğlu: Heç vaxt.

Sual: Heç heyiflənməmisiniz nəyəsə ki, Allah niyə bunu belə etdi?

V.Səmadoğlu: Olub elə düşüncələrim. Ancaq 23-25 yaşına qədər. Ondan sonra Allah verəni qəbul etmişəm. Mən yalnız işiqda yox, zülmətdə də cazibə görmüşəm. Bilmisəm ki, Allahın mənətiqi, iradəsi budu.

Sual: İnsan yaşadıqca dünyagörüşü artır. Amma ömrü də gödəlir və bitir. Ədalətsizlik deyil bu?

V.Səmadoğlu: Ədalətsizlik demək olar, amma mən deyərdim, ədalətsizliyin mənətiqi hikmətdi. Şəxsən mənim üçün yaşıla dünyagörüşünün artması yaşıla sualların çoxalması... bəlkə də Allah-Taala, təbiət, bəşəriyyət, zaman, məkan qarşısında bir sual qoysayıd, 60 ildə o suala cavab tapa bilərdim. Ancaq mən o suala cavab axtaranda tale mənim qarşısında min sual çıxarıb. Və bu sualların içindən çıxa bilmirsən. Bu suallar səndən sonra gələnlərə qalır, minilliklərə qalır. Bu suallar yaşadır bəşəriyyəti...

Sual: Üz tutduğunuz qiblə?

V.Səmadoğlu: Bilmirəm, yaşın ki, tənhalıq, poeziya olub əsas qibləm.

1999-CU İİDƏ VAQİF SƏMƏDOĞLUYA HƏSR EDİLMİŞ «OĞUZ ELİ» QƏZETİNİN XÜSUSİ BURAXILIŞINDAN

Vaqif bəy haqqında bir neçə söz demək istəyirdim, ha düşündüm, daha çox bu adın özü söz deyirdi. Sözsüz ki, Vaqif bəyin dünyası ayrı bir dünyadır. Bununla yan-yanası, istər-istəməz üç görkəmli şəxs düşüncədə canlanır – Səməd Vurğun, Yusif bəy Səmədoğlu, Vaqif bəy Səmədoğlu. Bilmirəm nədənsə, mənə həmişə elə gəlib ki, dahi Səməd Vurğun yazmağa ömrü çatmadığı əsərlərini, yarımcıq qalmış əsərlərini tamamlamağı sanki iki oğluna tapşırıb. Mən bu sözü vaxtı ilə mərhum Yusif bəyə də demişdim. Demişdim ki, «Qəti günün»ndən əlavə sən daha bir güclü əsər yazacaqsan. Bir müddət sonra o dedi ki, sən düz deyirsən, artıq məndə yeni bir əsər yaranır, özü də çox gözəl olacaq... Yusif bəyin beynindəmi, ürəyindəmi dolandırığı o əsər nə oldu bilmirəm, yəqin ki, nə isə kağıza köçürməmiş olmaz...

Yusif bəyin və Vaqif bəyin yaradıcılığını Səməd Vurğun yaradıcılığının davamı kimi dəyərləndirməkdən uzağam, ancaq ənənə-gələnək və irdən də uzaqlaşmaq bəlkə də mümkünüsüzdür.

Bir vaxt Səməd Vurğun yaradıcılığı ilə Vaqif bəy Səmədoğlunun yaradıcılığını üz-üzə qoymağa cəhd edənlər də vardi. Ədəbiyyatımızda heca vəzni ilə sərbəst şeiri üz-üzə qoynalar da tapılmışdı. Mən o zaman həmən adamların bəzilərinə: - ədəbiyyatımızda bu sünni-şia davasını salmaqdə məqsədiniz nədir? – deyirdim.

Bir grup şair, yaziçi, alim və hətta tələbə üçün məsələ çox aydın idi. Bizim üçün əsərin əruzda, hecada, sərbəst, nəsrədə və başqa cür yazılıması əsas deyildi, əsas bu idi ki, yaradılan əsər doğrudanlı yaradıcılıqdır, doğrudanlı ədəbiyyatdır, yoxsa hay-küy, cızma-qara.

Vaqif bəy hansı vəzndə yazırsa yazsın, mənim üçün onun hər bir şeiri yaradıcılıq nümunəsi idi...

Vaqif bəy daşdan cəvahir çıxaran, «can verib, can alan Allah-dırısa, Əzrail nə karadır!» - deyən, Tanrıdan işıq qoparan, işıq alan (məhz qoparan və alan, dilənən və çırçıçıran yox!) şairdir.

Ulu Tanrı, şair Vaqif Səmədoğlu burdadır, Azərbaycanda, biza də sözü budur:

*Yola çıxanda
bir yoldaşın ayrılıq,
o biri ölüm olsun.*

*Həmişə
onların etibarına güvən,
güvən, rahat get
çəxdiğin yolu...*

Bizə, yenə biza deyir ki ...

*Ayrılığın
ən sıx meşəsində belə
aza bilmərəm.
Boynuma daş bağlayıb,
atın məni Ayrılıq donızınə,
üzüb çıxacağam, batmayacağam.
Ayrılıq yollarında
məndən yaxşı bələdçi
yoxdur
Azərbaycanda...*

...Tarix boyu Şeir hər hansı bir tərifə siğmayıb. Şeiri yaradan Vaqif Səmədoğlu da tərifə siğmazdır və ehtiyacı da yoxdur...

Şair Vaqif bəy Səmədoğlu varlığa və Azadlığa sonsuz, bəlkə də oxucu üçün ifrat vurğun, Allahın dostu, ölmələ məzələnən gözəl bir İnsan, işıqlı bir Ulduzdur! Nə vaxtsa onun yaradıcılığından və özündən bir yazı da yazacağam, həm də yeni şeirlərinə oxuya-oxuya! Tanrı dostu şairə yar olsun!

Əbülfəz Elçibəy
Eks-prezident

Xösbəxtlikdən, ya bədbəxtlikdən, bilmirəm, mən Səməd Vurğun şeiri ilə tarbiyalanmışam. Əslində bu, Yunis İmrələrdən, Qurbanilərdən uzanıb gələn, kökündə xalq deyim tərzi, aşiq poeziyası dayanan bir xəttidir; Yunis İmrə dilində ilahi eşqə Vaqif dilində Qarabağ xanımlarının eşqinə, Səməd Vurğun şeirində isə Azərbaycan adlı vətənin, doğma xalqın, onun tərixinin və mübarizəsinin eşqinə köklənmişdir. Vaqif bu eşqi göydən yərə endirmişdir; Səməd Vurğun onu ictimai düşüncənin, milli düşüncənin predmetinə və qüvvəsinə çevirmişdi.

Səməd Vurğunun kəndində doğulmuş, elə ona da bənzəyən və onun şeirlərinə oxşayan şeirlər yazan ədabiyyat müəllimimiz hələ beşinci sinifdən biziə təlqin etmişdi ki, dünyada Səməd Vurğundan böyük şair, ondan ilahi şəxsiyyət yoxdur.

Sonralar bu təsirdən çıxmış çox böyük əzablar hesabına başa gəldi və bu işdə üç nəfərin aydın seçilən xidməti oldu: Rəsul Rza, Bəxtiyar Vahabzadə və Vaqif Səmədoğlu...

Altmışinci illərin sonlarına doğru Vaqifin ilk şeirlərini mətbuatda oxuyanda çoxları kimi mən də təəccübənlənmişdim, öncə bu şeirləri onun öz atasının xatirəsinə hörmətsizliyi; sonra bir gənc şairin cığallığı və ərköyünlüyü saymışdım. Amma auditoriyada tanınmış bir müəllimimiz «*iqimə kəpənək tikələr də yənə səni sevəcəyəm*», yaxud «*doğuldum 1939-da, 1937-də tutuldum*» sözlərini istehza ilə «cizmaqara» adlandırdanda etirazımı bildirmiş və o vaxtlar geniş müzakirə edilən sərbəst şeiri kurs işi mövzusu seçmiş, Rəsul Rza, Fikrət Qoca, Fikrət Sadiq, İsa İsləmizadə, Ələkbər Salahzadə və Vaqif Səmədoğlunun şeirlərini təhlil etmişdim. Maraqlıdır ki, həmin kurs işini elə həmin müəllimimiz çox yüksək qiymətləndirdi, mən isə ədəbi-tənqidə məşğul olmağa həvəsləndirdi, həmin kurs işinə görə Ufaya tələbə elmi-konfransına getməyimə xeyr-dua verdi və elə o təssüratla da az sonra «*Ədəbiyyat və İncəsənət*» qəzetinin redaktorundan

xahiş elədi ki, «mənim bu tələbəmi işə götür, peşman olmazsan».

Bəlkə də Vaqif Səmədoğlunun yaradıcılığı Səməd Vurğunun bir sıra həddindən artıq ictimailəşmiş və potetikləşmiş əserinin bəraətidir. Bilirəm, ata ilə oğlu bu cür kobud şəkildə yanaşı qomyaq, bağlamaq və ya ayırməq olmaz. Amma hər halda Səməd Vurğunun oğlu Səməd Vurğun kimi yazmaya da bilər və şeir təkcə Səməd Vurğun məktəbində yaranır, başqa cür şeir də ola bilər fikrini aşılamaqla, zahirən atasından uzaqlaşsa da, əslində ona yaxınlaşdı, oxucuya yaxınlaşdı, Səməd Vurğun ruhunu zamanın hökmü ilə daşıdığı artıq bütürləndirdi.

*Belindən gəlsəm də gira bilmədim
Ata heykəlindən düşən kölgəyə.*

Vaqifin şeirləri özünə bənzəyir. İndi Allahın heç dünyasında olan qardaşı Yusif kimi Vaqif də gözəl və heç kimə bənzəməyən bir insandır. Sakit, amma millətin ağır günlərində kükrəməyi bacaran, böyük istedad sahibi, amma iddiasız, adamların içində, amma onları incitməkdən qorxurmuş kimi tənha, bu dünyanın üstündə, amma ayrı bir dünyanın işığı içində...

Vaqifin ilk böyük kitabı «*Mən burdayam, İlahi...*» adlanır. Bu kitabla onun da daxil olduğu şeir xəttinin allahsızlıq dövrü bitir, dairə qapanır. Bu kitabdan üzümüza yeni eranın poetik havası surur.

Sabir Rüstəmxanlı
xalq şairi

Vaqif Səmədoğlu poeziyası dünyanın ən müstəqil, ən azad poeziyasıdır. Bu poeziyada hökm yoxdur, tələb yoxdur, kiminsə təzyiqi, tapşırığı, kiminsə təqsiri yoxdur. Siyasi müdaxilə və müdafia yoxdur. Onun şeirlərində başsız külək kimi əsmək azadlığı, təbii sular kimi axıb süzülmək sərbəstliyi, cilovsuz dalğalar kimi qabarıb çəkilmək istedadı var. Poetik təfəkkürün özünəməxsusluğu, deyim və ifadə tərəzinin gözlənilməz döngələri, döñümləri, az sözə böyük mənə, sətiriçi mənələrin genişliyi, sözü incitməmək, sözlə yumşaq və mülayim davranışın mədəniyyəti, ən qədim və müasir duyğuların təbii vəhdəti Vaqif Səmədoğlunu bütün müasirlərindən seçən, fərqləndirən cəhətlərindəndir.

Vaqif Səmədoğlu şeiri piçılıyla danişan, şeirdən daha çox qədim və başarı duaları xatırladan, oxucuya dərdələşən, bütün qəlib və ölçüləri qırsı da təbii, gözərgərünməz bir axarda birləşib ağır-ağır axan, ahəngi dəvə karvanlarının yerişini xatırladan, təbiatla insan dilində söhbət edən, bahardan daha çox payızə, cəmiyyətdən daha çox təbiətə oxşayan poeziyadır.

Dünyanın tənhalığına çəkilmək, tənhalıqda oxucuya milli, bəşəri duyğular bəxş etmək – budur Vaqif Səmədoğlunun şair təleyi.

Bugünkü poeziyamızda ölüm həyatdan daha çox mövzu hədəfinə çevrilib. Az qala dəb halına çatıb. Elə bil həyat yaddan çıxıb. Goncliyin ən işqli anlarını yaşayanlar da həyatdan daha çox ölüm-dən yazar. Ancaq bu ölümlərin heç biri Vaqifin yaratdığı «Ölüm» obrazının ucalılığına qalxa bilmir. Vaqif Səmədoğlunun «Ölüm»nda həyatın bədihi fəlsəfəsi tam, bütöv və inandırıcı görünür.

Vətən, Qurban, Ayrılıq, Həsrət, Sevgi, Göz yaşı, Allah, Tanrı deyimləri ilə zənginləşən, poetikləşən bir yaradıcılıq sahibidir Vaqif.

Məni həmişə Vaqifə çəkən onun ruhundakı və yaddaşındakı kövrəklikdir. Mən bu kövrəklikdə və səmimilikdə düşüncən və düşündürən qoca, təmkinli, müdrik, uzaqlara baxan Vaqif Səmədoğlunu görürəm. O mənim yaddaşında həmişə belə qalacaq.

Zəlimxan Yaqub
xalq şairi

Mən çox şadam ki, Vaqif Səmədoğlu haqqında xüsusi nömrə çap edirsiniz. Vaqif Səmədoğlu Azərbaycanımızın ən dəyərli, yüksək intellekt sahibi, heç bir kompleksi olmayan, ürəyinin sözünü hər dövrdə, hər vaxt açıq-aşkar deyə bilən şairdi. Onun 60-70-ci illərdə yazdığı şeirləri ancaq daxilən azad insan yaza bilərdi.

Bir ziyanı, bir vətəndəş kimi müstəqil, qeyrətli insandır. Həmisi öz mövqeyi olub və öz sözünü deyib. Cəsarətini və əqidəsini çəkinmədən aşkar edib. Bir dost kimi də mənim üçün çox qiymətli, dəyərli insandır. Mən onunla ənsiyyətimi, dostluğumu çox qiymətləndirirəm. Hələ mənə qəlyan çəkməyi öyrətməsini demirəm...

İsa Qəmbər

«Müsavat» partiyasının
baş bakanı

* * *

... Vaqif bəy böyük bir şairin Səməd Vurğunun oğludur. Qan yaddaşı şeir dilindədir. Dünyaya şair kimi gəlib. Vicedanına xəyanat etməyiib. Qarşısına açılan geniş yolu deyil, bir balaca cığır seçib və bu cığırla məchul mənzilə gedib. Bu məchul mənzili tapdıǵına inanırmıram. Tapsayıd şeir yazmadı.

60-ci illərin siyasetlə yonəldilən ədəbiyyat burulğanını yaşayib. Tənqidlər, təhqirlər, ittihamlar içində bir balaca kitab çap etdirib. «Yoldan teleqram». Bu şeirlərə sığınıb və yaşayıb.

Böyük yazıçı, ədəbiyyat, sənət adamı Yusif Səmədoğlunun dost-doğma qardaşı olub. Onlar həm də dost olublar. Fikirlərinin bir olduğu, haçalandığı zamanlar onların özlərinə aid olan məsələdir.

Vaqif ədəbiyyatı həyatın ağır zərbələrindən, üzbəüzlülükdən gizlədə bildi.

Milli Hərəkat başladı. Vaqif bəy siyaset adamları ilə ciyin-

çiyinə dayandı. Fırqadən də qaçmadı. Öz sözü, şəxsiyyəti ilə Vətəninə xidmət etməyə üstünlük verdi.

Sonra qiyam oldu. Və başqa həyat başladı. Vaqif bəy evini kirayə verib harasa uzağa getdi. Amma yenə camaatın, xalqın içində sakitcə dayandı. Ziyali zəlzeləsində sağ qaldı. Ölenlərə acidi. Və şeirlər yazdı.

Hər gecə uşaqlığına döndü. Hər gün çox uzaq səfərlərə yoldaşdı. Hər yerda tənha ürəyini hamidan gizlədib, ordan keçənləri sözə çevirdi.

Vaqif Səmədoğlunun yazması qanın hökmüdür. O yazmaya bilməz.

Şeiri gündəlik kimi yazmaq dünyanın ən ağır işidir. Uzanan günləri, dərdli anları, məşəqqətlə dəqiqələri sözə çevirmək çətindir. Söz yazmaq dərdən, sənin üçün artıq doğmalaşmış, sənin üçün bir əzana, parçana çevrilmiş kədərdən uzaqlaşmaq deməkdir. Dərdin şəklini çəkmək dərdi diksindirir, oyadır və küsdürür. Vaqif bəy dərdini küsdürə-küsdürə yazar. Nə yaxşı ki, yazar.

Vaqif bəyin yazmadıqları bizim itirdiklərimizdir.

Vaqif bəy sevincini də yazar. Amma bu sevinc dərdin, düşüncənin içində yox kimidir. Ya bəlkə mənə elə gəlir.

Hər halda hamidan ayrılib sözü sevinmək özü də bir xösbəxtlikdir. Bəlkə sevinc adlı şey də elə budur.

Arabir Tanrı ilə danışır. Yaşantılarını dua kimi Allaha danışır. Haqı-haqsız olduğunu soruşur. Bir təmanna da güdüür. Sadəcə bu tənhalığın bir əks-sədasi kimi Tanrıni eşidir. Sözü ilə Tanrı adlı gizliliyin, sehrin, aydınlıq içində mütləqliyin özü ilə danışır.

Vaqifin şeirləri zamanın özü kimidir.

Bilinməyən, əbədi, keçici, daş kimi ağır, hava kimi yüngül, su kimi duru, duman kimi toran.

Yaşanan zaman şeirləri Ömür, Həyat, İnsan haqqındadır.

Mən bir dəfə Vaqif bəyin öz evində onun piano çalmağını eşitmışəm. Nə isə gözəl çalırdı. Elə bil sözlə deyə bilmədiyini həzin-həzin mənə danışırı. Amma sonra anladım ki, yox, bu belə deyil. Vaqif bəy musiqi ilə istədiyi kimi danışa bilmədiyi üçün

şeir yazar.

Söz ölçüsü, söz miqyası Vaqif bəy ürəyinin, beyninin Allah tərəfindən müəyyənləşdirilmiş meyari-vasitəsidir.

Vaqif bəy qardaşı Yusif kimi foto həvəskarlığı. Şəkil çəkməyi çox sevir. Bu da bir həsrətdir. Olub keçənləri olduğu kimi saxlamaq, yaşatmaq həsrəti. Bəzən sözün güclü çatmayan anları foto ilə saxlamaq eşqi dünha haqqında düşünən insan üçün təbiidir.

Bir də fotoapparat Vaqif bəy kimlərə qovuşdurur, tənhalıqdan ayırrı, başqa bir həvəsə qovuşdurur.

Bakıdan 40-50 km uzaqlaşandan sonra Vaqif bəyin bir yeyib-icmək eşqi də var.

...Vaqif bəylə səhbətdəş, dost-yoldaş olmaq özü bir xösbəxtlikdir. Cazdan tutmuş futbola, siyasetdən musiqiyə, dostdan düşmənə qədər səhbətlərdə eşitmədiyini eşidəcəksən, gülmədiyini güləcəksən, anlamadığını anlayacaqsan, bilmədiyini biləcəksən...

Vaqif Allah-Taalanın sonradan yaratıldıqlarından deyil.

Dostluq, səviyyə, ziyalılıq, siyasetçilik öz yerində.

Vaqif bəy Avropa səviyyəli şairdir.

Və ən qəribəsi də budur ki, Vaqif bəy öz şairliyinin səviyyəsini yaxşı bilən şairdir.

Füzulinin verdiyi salamı alan iki-üç nəfər türk şairindən biri Vaqif Səmədoğludur.

...Hər gün görməsəm də hər gün gördüyüüm Vaqif Səmədoğlu hardasa balaca kitabçasına karandaşla xırda hərflərlə şeir yazar.

Dünyaya Şeir gəlir...

Kamil Vəli Nərimanoğlu

professor

Vaqif Səmədoğlunun bəzən bir şeirini, bəzən iki misrasını, bəzən də lap bir misrasını oxuyanda adamda mahnı, yaxud bir musiqi əsərinin ovqatı yaranır. Sazın, tarın, gitarının, arfanın simlərinə, pianonun dillərinə toxunnda olduğu kimi Vaqif Səmədoğlunun misraları gözümə dəyəndə, qulağımda səslənəndə, ürəyimdəmi, beynimdəmi, yoxsa içimdəmi deyim, həzin, kədərli, bəlkə də sözlə deyə bilmədiyim səsləri duyuram.

Emin Sabitoğlu
bəstəkar

... Axi mən Vaqif bəyin işçisi, onun müavini, hər gün səmimi görüşdüyü, görüşəndə çox vaxt öpüşdüyü doğma adamydım. Bəlkə də doğma deyildim. Doğma deyildimsə, məndən heç bir asılılığı olmaya-olmaya nə üçün yemək-içmək məclislərində məni bağına basıb öpür, şərifimə bədən qaldırb ürüyəyatın, şirin sözlər söyləyirdi? Axi onu bilirdim ki, Vaqif bəy istəmədiyi, bəyən-mədiyi, zəhləsi getdiyi adamlı nəinki məclisdə otururdu, belə bir adam redaksiyaya girəndə dərhal qalxb öz kabinetinə gedirdi. Bəs o gözəl sözləri mənim ünvanına niya söyləyirdi? Balka bu, adıca danışq bacarığı, söz deyə bilmək qabiliyyatını nümayiş etdirmək istəyi imis? İşdən çıxıb evə gedəndə – Azər, səni tramvaycan ölürmümmü? – soruşurdu. Onun gülümşər, kədərli, həm də doğma gözlərinə baxıb bu taklifini homişə, bəzən vacib işim olanda belə sevincə qarşılayırdım və razılaşırdım. Mağazalara, dükənlərə baxa-baxa gəlib vağzala çatırdıq. Səməd Vurğunun heykəlini görəndə – Səni dədəmin heykəlini yanınacaq örtürdüm, gəl ayrılaq, – deyirdi. ... Vaqif bəy daha çox kədərin dostudur. Bu kədər də onun

üzündən, gözündən daha çox səsini yiğilib. 1990-ci il «Azadlıq» meydanında yüz minlərlə insanın dəniz kimi dalgalanlığı günlərdən biri Vaqif Səmədoğlunun kədərləri yanılı və həm də şirin səsi kimi yadında qalıb. Millətin bu səsə aylıb ağladıq gün kimi. Hərdən manə elə galır ki, Vaqifin kədərləri onun səsindən sülzülüb gəlir. Vaqif bəyin dilindən öz şeirlərini heç vaxt eşitmə-səm də hər misrasını, hər sözünü oxuyanda nədənsə onun qamli, yanılış səsini eşidirəm.

Hər dəfə Bakıya yağışlar yağında mənə zəng edib – Eviniz yenəmi damır? – deyə xəbər alanda, yaxud küçələri birgə dolaşarkən gözüne kərpic yığını dəyəndə tikilməsi yarımqıq qalmış balkonumuza işarə ilə – Bunlardan sənə neçəsi lazımdı? – deyə, döñə-döñə xəbər alması onun qayğış olmasındı, yoxsa adıca məzələnməsiydim bilmirəm?

... Bir dəfə Səməd Vurğun küçəsinə çatanda – Azər, dədəmin adına olan küçədə nə qədər firma, dükən, müəssisə, şirkət var? Ağilları ola hər firma gəlirinin ikicə faizini verə Səməd Vurğun ailisinə, usaqlarına. «Öğuz eli» qəzetiinin nəşr problemi də düzəldərdi. Kolxoz bazarı da ora düşür e! Zəmbil-zəmbil alma, armud, nar gələ!

Mənim uğunub getdiyimi görüüb, o da ximər-ximər güldü, şəhadət barmağı ilə göstərib – həftədə bir dəfə! – dedi.

Cavan oğlunun tabutu yerdən qalxb, son mənzilə yola Salı-nanda havalanaraq qol götürüb oynayan ana görmüsəm. Rayonlarımızın birini erməni işğalçıları tutanda redaksiyada adamlara bıçaq vursayıdın qan çıxmazdı. Həmin gün Vaqif bəy məni kabinetinə çağırıldı, keçib yerində oyoşdı, sıqaret yandırdı, sonra qalxb elektrik çaydanı toka birləşdirdi. Kabinetin ortasına çatanda qol götürüb oynadı. Mən çəsdim, onun dodağında acı bir təbəssüm gördüm. Üzüma baxmadan oynadı. Gülməli olsa da, gülməmmədim. Əslində beş-on saniyə çəkən bu «oyun» mənə ağır və çox uzun bir zaman kimi göründü. Gedib kreslosunda oyoşdı. Üzümbəxmadan, sanki özlüyə danışmış kimi – Bu da mənim validolumdu – dedi.

Ağrını, acını Vaqif bəy kimi soyuqqanlı qarşılayan ikinci bir

adam tanımoram. O, bütün hadisələrə yuxardan, elə bil Allahdan azca aşağıda dayanıb səbrlə, təmkinlə baxa bilir. Bəlkə də hissələrini, emosiyasını məharətlə gizlətməyi bacarır. Bu, böyük bir mədəniyyətdən xəber vermirmi? Bir özülmə bəllidir ki, o ağır illərdən, matəm dolu o gərgin aylardan Vaqif Səmədoğlusuz baş çıxara bilməyəcəkdir. Vaqif Səmədoğlu ən acı, ən kədərlə vəziyyətin gülməli, humor, zarafat tərəfini və əksinə, komik bir vəziyyətin kədərlə bir yerini duya bilən və yanındakına göstərə bilən müdrik bir insandır. Redaksiyada söhbətin şirin yerində «yağı daşmış» kimi birdən yerində qalxıb tələsik qapıdan çıxırdı. Belə vaxtlar bir neçə yol maraqlanıb dalısınca getdim. Kabinetində əyləşib karandaşa nömrələdiyi balaca kitabçasına yenice ağlına gəlmış fikri, kələmi yazırıdı. Niyə həmişə karandaşa yazırsan? – sorusunda – Ən etibarlısı karandaşa yazılandır. Suda, nəmdə yayılmış, pozulmur, geodeziyada da bu, sinaqdan çıxıb, – söylədi.

O, redaksiyaya gəlcək özünə kabinet aldı və qisa bir müddətə sahmana saldı. Və, beləliklə, kabinetində də yaradıcılıq, həm də yeyib-içmək şəraiti və mühiti yaratdı. İstədiyi vaxt elə kabinetindən gözəl və zəngin maclis düzəltdi. Qapını bağlayıb – Gələn olsa, deyin letuçkadi, – söylədi. Və qəzetihimizin «letuçkalarını» bəzən redaksiyada, bəzənsə onun istəyi ilə başqa yerda keçirdirdik. Kabinetində onun masasıyla türbəüz divar sobasının üstündə Səməd Vurğunun və Qara Qarayevin foto şəkillərini qoymuşdu. – Onların ikisini də özümə ata bilmışəm. Səməd Vurğun doğma atamıdır, Qara Qarayev mənəvi atamdır – söyləyirdi.

Gözlənilmədən otağımıza girir, kimin danışmasının, söhbətin nadən getdiyiñin fərqiñə varmadan çox mühüm bir xəbər söyləyirmiş kimi söhbəti yarımcıq kəsər, duzlu-məzəli bir lətfə, yaxud gülməli bir əhvalat danışaraq hamımızı güldürüb tez də çıxıb gedərdi. Mən artıq bilirdim ki, Vaqif bəyin bu gəlişi, gedisi yenice yazdığı, tapdığı yaxının sevinci, havası, ovqatı ilə bağlıdır. Yazdığı kəlamlardan hərdən birini, özü də ən çox bəyəndiyini mənə oxuyardı. Ancaq bizim otaqda (olub olmayan bir otağımız vardi) şeirlər şeir oxuyanda (kimliyindən asılı olmayıraq), çıxıb gedirdi.

...Natiq Səfərli – Dünən səni Vaqifə gördüm, onun yanında qoçuya oxşayırdın, – dedi. Deyəsən, son sözlərinin mənə toxuna-cağında ehtiyat elədiyi üçün dərhal fikrini yumşaltmaq məqsədiylə, – mən də Əkrəm Əylislinin yanında elə görünürem, – söylədi. Natiqin gözündə necə göründüyümlü dəqiq deyə bilməsem də, Vaqifə küçələri dolaşdığını, dükən mağazalara girdiyimiz vaxtlar adamların, xüsusiilə qızların, xanımların bir-birini bəzən him-cimlə, bəzən dümsükləməklə görkəmli Vaqif Səmədoğlunu süzmələri, öz aralarında piçiltıyla danışmaları, haçandan-haçana vaxt tapıb onun yanında addımlayana da bir göz qırpmı nəzər salmalarından həmişə, həmişə sıxlımsam. Belə məqamlarda özümü miskin görmüşəm. Özümü gah ələkçiyə qıl verən, gah yançıya, gah Sanço Pansoya oxşatmışam. Bəzən yaltaqlanıb yarınan, bəzən burnunu dik tutub, guya heç kəsi vecinə almayan, bəzən də Səməd Vurğunun oğlu Vaqif bəyəl birgə addımladığından sonra, mənasız bir adam kimi görünmüşəm.

Qarşımızı çıxan adamlarla hörmətli, tanınmış olmasına baxmayaraq, bir-iki kələmə kasəndən sonra o tələsərək, elə bil qacış yaxasını həmin adamın əlindən qurtarmaq istəyirdi. Redaksiyaya gələn adamlardan da qacırdı. Bəlkə də hamiya sırı, əlçatmaz, qeyri-adi Vaqif Səmədoğlu kimi görünmək istəyirdi, bəlkə də utancaqlığından irəli gəlirdi? Əgər belədirse, bə niyə son vaxtlar televiziya ekranından düşmür? Danışmağı, müdrikiyi, səmimiliyi çıxlarından maraqlı olsa da, adiləşə biləcəyindən niyə qorxmur? Yoxsa gənclik illərində mətbuatdakı boş qalmış yerinin, sükutunun əvəzini indimi çıxmaq istəyir?..

...Sən tanıdigim sənətçilərin içində daxilən ən azad, ən cəsarətli, güclü və adəbiyyata, şeirə daha çox bağlı adamsan. Yazlarını kiminsə bəyənib-bəyənmədiyinin forqında olan deyilsən, bunu səni şəxsən tanımayanlar belə şeirlərindən də duya bilər. Sənə ona görə güclü adam deyirəm ki, atan Səməd Vurğunun adına kölgə salmaq üçün yazılış məqalələrin, söylənmiş fikirlərin, dedi-qoduların, qeybətlərin və bəzən də söylənmiş haqlı etirazların birinə də olsun, sənin baş qoşub sinirləndiyini görən olmayıb. Bəzi

təəssübkəş övladlar kimi haqlı-haqsız danışb atanı müdafiəyə qalxmadın. Bəlkə səndə övladlıq təəssübkeşliyi yoxmuş, bəlkə Səməd Vurğunun kiminsə müdafiəsinə ehtiyacı olmadığını güman etdiyindəndir, bəlkə bütün bunların hamısı sənin böyüklüyüündənmiş, bəlkə daxili demokratikliyindən desaydım daha dəqiq olardı?

Kim nə deyir desin, Vaqif Səmədoğlunun obyektivliyini, təbiiyini, həqiqət və gerçəklilikə razılaşa bilməsini, qarəzsizliyini bir kəsər görmədim...

...Vaqif Səmədoğlu ilə vur-tut ikicə il bir yerdə işlədik. Bu iki ildə iyrimi ildən çox birgə işlədiyim adamlardan daha çox yol keçdiq, daha çox açılışdıq, sərbəst olduq. Vaqif bəy çox sərbəstdir, insanla münasibətdə istədiyi qədər dərinliyə, uzaqlığa, çıraqlığa gedir, açılışır. Onun şair, bəstəçi, rəssam, rejissor, artist, oxuyan, oynayandan (raqqas) tutmuş cəzmen, barmen, sürücü, cilingərcən hər təbəqədən tanışları, dostları var. Vaqif bəy çəkinmədən bu dostlarının hər biri ilə zirzəmidə, adı bir kafedən beşulduzu restoranacan, istənilən mühitdə çəkinib sıxılmadan oturmağı, yeyib-icməyi, əylənməyi bacarır və özünü itirənəcan içməkdən, yixilib qalmaqdən çəkinmir. Bəzən adama elə gəlir ki, bütün şəhərə da öz mərhəm, doğma evi kimi baxır. Qəribası budur ki, o, qapıları, sərhədləri istənilən vaxt sənin üzüna bağlamağı bacarır, gözətgörünməz pərdəni istənilən vaxt endirir. Va yaqın ki, heç kim onun açıq-saçıqlığından sui-istifadə edə bilməz...

Azər Abdulla
şair, publisist

P.S. Hər dəfə gözəl şeirlərini, müdrik fikirlərini, duzlu-məzəli, yumorla dolu söhbətlərini, pritçalarını oxuyanda, dinləyəndə olduğu kimi, avtoqrafla mənə bağışlanan «Mən burdayam, İlahi...» kitabını evimizdən hansı qohum, hansı doğma bir adamın oğurladığını biləndə də Vaqif Səmədoğluna bərk həssəd aparmışam.

Yanılmırımsa, təkcə türklər deyil, dünyanın bütün insanları öz ağrısını, acısını, tənhalığını və sevincini, bir sözlə ovqatının ayrı-ayrı məqamlarını Vaqif Səmədoğlunun şeirlərində tapa bilər. Vaqifin kədərləi şeirləri tənhalaların ümidi yeridir.

Rasim Babayev
rəssam

* * *

Mənə belə gəlir ki, Yaradan Yusif Səmədoğlunu və Vaqif Səmədoğlunu xalqımıza bəxş etməklə, özünün yol verdiyi böyük bir nöqsanı aradan qaldırıb. Çünkü son dərəcə böyük ilham və istedad sahibi olan Səməd Vurğunun yaşadığı zaman və məkan bu böyük şairə deyəcəyi bütün sözləri söylemək imkanı vermədi. Bu işi onun övladları gördülər.

Vahid Əziz
Şair

* * *

Vaqif Səmədoğlu mənim həmişə gizlin müşahidə etdiyim, öyrəndiyim və sevdiyim şairlərdən olub. Son on ilin hadisələri bizim aramızdakı körpünü dağlıdı. Bircə onu bilişəm ki, mənim çox hörmət etdiyim qələm dostum yənə axtarışdadi, ilhamıyla nəfəs-nəfəs yol gedir, bəlkə də XXI yüzilliyin ekvatorunu adlamadıqdadır.

Bu əminliyi mənə Vaqifin şeirləri verib. Mən ondan çok mələbəlli öyrənmışam. İlk növbədə poetik mühiti, özünü ifadədəki dəqiqliyi və təmkini nəzərdə tuturam.

Onun sözla davranışı sıxıntısızdı, həm də sahibkar davranışındı. Hər şey – Yer, Göy sanki əlinin altındadı, qayadan süzülən bulaq kimi yavaş-yavaş sizir və yazar...

Vaxtilə mən onun yaşına uyğun olmayan bu keyfiyyatınə qıbtə ilə baxırdım. Aradan çox illər gəlib keçdi. Gördüm, şair təmkinin zamanı qabaqlayıb. Sən demə, müdriklik elə bu imiş. Vaqifin mürrəkkəb yaradıcılığı zamanın gözünə düz baxmağı bacarıır, elə ona görə özüne əbədiyyət qazandırıb.

Vaqif Səmədoğlunun yazılarının başı üstündən bir zaman səli axır. Bəlkə çağlaya-çağlaya, bəlkə ağlaya-ağlaya axır. Bu, çox kəskin etirazlardı. Poetik etirazlar misralar boyu səpalənib axan enerjiya çevrilir, sözlərin orqanik nəfəs almasını təmin edir. Vaqif Səmədoğlu mənə doğma dilimizin intəhəsiz imkanlarını da açıb göstərib. Mən onunla eyni zəmanədə doğulduguma və eyni yolun yolcusu olduğuma sevinir, fəxr edirəm.

Oktay Şamil
Şair

* * *

Vaqif Səmədoğlu adı məndə dörd təsəvvür-obraz yaradır. Etik baxımdan belə sıralayıram.

Səmədoğlu Səməd Vurğunun oğludur. Həm də mənəvi oğlu olduğunu sübuta yetirmiş bir oğuldur.

Gözel şeir. Çox gözəl şairdir Vaqif Səmədoğlu. Yaradılmışlar üçün işlədiən «böyükən» «çox gözəl» daha yüksəkdə durur. Çünkü dediyim o «böyük» «gözəlin» yanında soyuqdur.

Ədəbiyyat tarixində görkəmlı yeri olub, ədəbiyyatda cüzi və ya yox dərəcəsində yeri olan yazarımızı çıxdı. Amma Vaqif Səmədoğlu XX yüzil türk poeziyasının – ədəbiyyatının yüksək şəxsiyyatını müəyyənləşdirən şairdir. Burada «Türk poeziyası, ədəbiyyatı» dedikdə, milli-insani duyuları zaman və məkan xaricinə çıxara bilən bir poeziyanı, ədəbiyyatı göz öndə tuturam.

Səsi(dır). Yerin-göyün hüzünü var Vaqif Səmədoğlunun səsində. Bir millətin tarixini söyləyir səsi. Vaqif Səmədoğlunda şeir ilə səs elə qaynayıb-qanışır ki, ...

Bir dəfə tələsik bir süfrədə baş verən «xoşagelməzlik». Bəlkə

də bu «yaddaqaqlıma». «Unutmama» böyük ola bilməməyim-dəndir. Amma «məncə»lər «mən»ləri həmişə təmizə çıxarıır və bu «yadda qalma» da Vaqif Səmədoğlu üçün heç bir önem daşırmır.

Bir də onu demək istəyirəm ki, Vaqif Səmədoğlu «özünürekləm»dan uzaqdır, ucuz yolla diqqət mərkəzində qalmaq üçün özünü öldürənlərdən deyil. Bu isə ondakı «mən»i zaman və məkan xaricinə çıxara bilməsindən irali gəlir.

Dünyada belə bir mütərəqqi ənənə var: ən görkəmli sənətkar yüksək elm və tədris ocağında fəxri elmi ad verilir. Vaqif Səmədoğluna BDU-da fəxri elmlər doktoru adının verilməsi və ya Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi ona layiqli hədiyyə olardı. Vaqif Səmədoğluna can sağlığı, bir-birindən uğurlu günlər diləyiyrəm.

Elman Mustafa
Şair

* * *

Vaqif Səmədoğlu tənhalığın şairidi. Bu tənhalıq həm ondan əvvəlki, həm də sonrakı çox şairlərə qaraçı taborunda axşamları gözləyən atdan, itdən tutmuş ən duyğulu dərvishlərə belə boy verməyən tənhalıqdı. Vaqif Səmədoğlu son 70 ilə Allah yanında Azərbaycan poeziyasının yeganə səfiri idi.

Əhməd Oğuz
Şair

* * *

Azərbaycanımızın zəngin və tükənməz nemətlərindən biri də Vaqif Səmədoğlunun poeziyası və yaradıcılığıdır. Başqa varidatlımızdan seçilən gözəl şairimizin yaradıcılığı Vətənimizin suyu, havası, Günəşti kimi hamımızdır.

İbrahim Əli oğlu Səfərli
Həkim

Təkcə eyni əsrde yaşadığımıza, tanışlığımıza, bənzərsiz yaradıcılığına pərəstiş elədiyimə görə deyil, həm də böyüklü, kiçikli bütün naşirlərin içinde təkcə mənə həsr elədiyi məzəli bir seirinin əlyazmasını (öz xətti ilə) bağışladığına görə Vaqif bəy Səmədoğlu mənim istəklimi və doğmamdır. Ürəyimin ən temiz yerində ona həmişə duaçıyam.

Mir Ağa Abdulla oğlu Əhmədli
Nasır

* * *

Səməd Vurğun 20-ci əsrə iki «Vaqif» yazdı. «Vaqif»ların biri səhnədə, o biri şəhərdə böyüdü. Birinci «Vaqif» heç vaxt tamaşaçı ola bilmədi, ikinci «Vaqif» oyuncu. Birinci «Vaqif» yazanda Səməd Vurğun bilirdi ki, söhbət şairdən gedir. İkincini yazanda bilmirdi. Birinci «Vaqif» ikincidən çox danışındı. İkinciyə isə birincidən az əl çalıblar.

Deyirlər qabaqlar bizim dağlıarda iri, cir, soyuq almaların arasında doğrudan da iri, ətirli almalar bitirmiş. Mən hərdən Şamaxıya gedəndə cir, soyuq almaların arasında doğrudan da iri, ətirli almalar görüram. Bizim şeirimiz də elədi. Cavidə qədər iri, ətirli almalar çox olub. İndiki cırların içinde Vaqif o iri alma kimidir. Biz əsrin axırında yekəlmüşük. Və bizi hay-küylə, boş söz yığını ilə aldatmaq çətindir. O kitabları, o fəlsəfi, metofizik döñümləri ki, hansına kimse kiməssə piçiltiyə deyirdi biz bərkədən oxumuşuq. Amma Vaqif Səmədoğlunun şeirini bış heç vaxt yaza bilmirik və bilməyəcəyik. Çünkü o, bütövdür. Çünkü o, bu dünyaya öz dili ilə özündən danişa bilir. Onun öz deyim buçağı, nəfəs dərimi və taleyi var. İnsan öz tarixçəsini əli ilə yazar. Vaqif Səmədoğlu sonunu, yanan adamdır. Mən onunla kəlmə, çörək kəsməmisişəm. İstəmirəm də! Çünkü o da mən də bizim bu dañızda dırənmış talesiz məmləkətimiz də sözsdən aşağıdır. Onun sözü var! Və heç kim məni bu yaşımda inandıra bilməz ki, bu

dünyada dialoq var. Dünya özü özüylə danişan sərsəri şairlərin cəddinə fırlanır.

Səməd Vurğunun «Vaqif Səmədoğlu» dramı hələ də repertuardan düşməyib. Ayağa qalxın cənablar. Əl çalın.

Orxan Fikrət oğlu
Yazıcı, jurnalist

* * *

«Uzaq yaşıl ada»da caz çalıb, şeir deyə-deyə gürcü çaxırı içəcəyik. Sonra başımızı yetim bir söyüdə söykəyib mürgü döyəcəyik. Vaqif bəyin hələ yazmadığı şeirləri girişək yuxumuza. Və ayılanda görəcəyik yaşığ yağır, görəcəyik dayanmışlıq üzü qıbleyə, görəcəyik «şairləri susan bu şəhərdə» «bütün pəncərələr yumulmuş gözdü». Tək bircə pəncərədən işıq gəlir, tək birçə nəfər oyaqdı...

Vaqif bəyi ilk dəfə haçan görmüşəm bilmirəm, şeirlərini haçan oxumuşam yadından çıxb. Bircə onu biliram ki, 1999 Vaqif Səmədoğlu ilidi. Ancaq bunu YUNESKO yox, Allah elan elayıb...

Mahir Mehdi
Şair

* * *

Öncə təşəkkür etmək istərdim ki, məni Vaqif Səmədoğlu haqda söz demək şərfinə layiq bilməsiz.

Mənim Vaqif bəylə peşəmin verdiyi imkanlar daxilində bir neçə dəfə görüşüm olub, ondan müxtəlif qəzətlərə müsbahələr götürmüşəm. İndi şair Vaqif Səmədoğlunu ilk dəfə necə tanıdığınımdan danışmaq istərdim.

Mən kənddə doğulmuşam. Atam ədəbiyyatı bağlı adam idi və bizim evdə «Azərbaycan», «Ulduz» jurnallarının 60-ci illərdən

üzü bəri çıxan, demək olar bütün sayıları vardı. Orta məktəbdə oxuduğum 80-ci illərdə ara-sıra özündən nəzm parçalarını quraşdırırdım və həmin jurnalları vərəqləmək, oradakı şeirləri saatlarla oxumaq manim sevdiyim məşguliyyyət idi. Bir dəfə səhv eləmirəmsə, «Azərbaycan»da Vaqif Səmədoğlunun şeirlərini oxudum. Orada bir şeir vardi, Vaqif dünyasını dəyişmiş atasından yazmışdı. Və yənə səhv etmirəmsə, şeirdə «məzar soyuğunda atamın sümükləri»nə oxşar (səhv edirəmsə, Vaqif bəydən üzr istəyirəm) ifadə vardi. Ata haqda ənənəvi nəzmlərdə oxuduğumdan fərqli yanaşmamı deyim, ifadəmi deyim, o vaxt məni diksindirmişdi. Hətta deyim ki, o şeirləri oxuyanda fiziki mənada, sözün əsl mənasında tükərlərimiz biz-biz olmuşdu. Sonra «Qumru xan söyüdə qonub oxudu, Gecənin saçını yolub oxudu», «Nənəmələ qonşuya gedirdim axşam», «Ölmək istəmirdi Sabirabad yolundakı qarpız» və başqa şeirləri (mən qəsdən həmin şeirləri özüm qoyduğum adla çağırıram) oxuyaçaqdım. Hər dəfə də bu şairin sözlərdən ilahi bir nostalji qura bildiyinə heyatlənəcəkdir. Mən «İlahi» və «nostalji» sözlərini elə-bəla işlətmədim. Vaqif bəy Allahın yerini bilən şairdi. Ancaq Ona öz yerini göstərməyi də («Mən burdayam, İlahi...») bacaran kəsdir. Vaqif Allahın xeyrini də, şərini də qəbul edir. Vaqif bəyin şeirləri manim uşaqlığımın nəğmələridi. Mən bu şeirləri oxuyub gözlərimi yumuram, o uzaq gün işığıyla dolu, kəpənəkli, çıçaklı, sərçəli, arılı günləri, gecələri təzədən yaşayıram. Bu şeirlərdəki nostalji, sözün əsl mənasında manim burnumun ucunu göynədir, sinəmin sol tərəfində ürək adlanan o bir parça atın necə sizildiğini duyuram. Vaqifin şeirləri bu mənənəda zaman maşını kimidi – oxuyub keçmiş günlər, hətta doğulmadığın günlərə də gedə bilərsən. O yerlərə ki, orda nə doğulmaq, nə də ölmək var: nə də ki, dükəndən çörək almağa ehtiyac...

Nəhayət, bir jurnalist kimi də Vaqif bəyə təşəkkürümüzü bildirirəm: onun qapısı həmişə bizim üzülməzə açıq olur...

Zəmin Hacı
jurnalist

**VAQIF SƏMƏDOĞLU VƏKİLOVUN
«ŞÖHRƏT» ORDENİ İLƏ
TƏLTİF EDİLMƏSİ HAQQINDA**

Azərbaycan Respublikası Prezidentinin sərəncamı

Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Vaqif Səməd oğlu Vəkilov (Vaqif Səmədoğlu) «Şöhrət» ordeni ilə təltif edilsin.

İLHAM ƏLİYEV

*Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2004-cü il*

Hörmətli Vaqif Səmədoğlu!

Sizi-xalqımızın tanınmış şairi 65 illik yubileyiniz müناسibatlı ürəkdən təbrik edirəm.

Siz 60-70-ci illərdə ədəbiyyatımıza yeni ab-hava gətirmiş sənətkarlar nəslinin layiqli nümayəndələrindən birisiniz. Müasir insanın manevi aləmini, onun dünya və zaman haqqında düşüncə və axtarışlarını əks etdirən əsərlərinin sənətsevrlər tərəfindən həmişə maraqla qarşılanmışdır. Şeirlərinizə bir çox musiqi əsərlərinin yazılması sübüt edir ki, böyük şairimiz Səməd Vurgunun ədəbi varisi kimi siz dilimizin tükənməz poetik imkanlarından məharətlə bəhrələnmiş, gözlə sənət nümunələri yarada bilmisiniz.

Sizin ictimai fəaliyyətiniz ədəbi-bədii əsərlərinizdəki fikir və düşüncələrin aməli surətdə gerçəkləşməsinin parlaq nümunəsidir. Əminəm ki, siz müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafi yollarında bundan sonra da öz bilik və bacarığınızı əsirgəməyəcəksiniz.

Sizə uzun ömr, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

İLHAM ƏLİYEV

*Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2004-cü il*

**VAQİF SƏMƏDOĞLU VƏKİLOVUN
«ŞƏRƏF» ORDENİ İLƏ
TƏLTİF EDİLMƏSİ HAQQINDA**

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyətində fəal iştirakına görə Vaqif Səməd oğlu Vəkilov (Vaqif Səmədoğlu) «Şərəf» ordeni ilə təltif edilsin.

İLHAM ƏLİYEV

*Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyun 2009-cu il*

Hörmətli Vaqif Səmədoğlu!

Sizi – müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsinə 70 illik yubileyiniz münasibətlə səmimi qəlbənən təbrük edir, sizə cansaqlığı, uzun ömr və yeni yaradıcılıq uğurları arzulayıram.

Siz respublikamızda ədəbi prosesin inkişafına töhfələr vermiş nəslin istedadlı nümayəndəsi olduğunuzu sonət aləminə gəldiiniz ilk vaxtlardan nümayiş etdirmisiniz. Sizin yaradıcılığınız mövzu rəngarəngliyi, poetik təfəkkürün genişliyi və əhatəliliyi ilə səciyyələnir. Sənətsevərlərin diqqətini daim cəlb edən, özünməxsus ifadə tərzinə malik poeziyanızda dünyanın, insanların və cəmiyyətin fəlsəfi darkı məsələləri mühüm yer tutmuşdur. Sözləriniza bəstələnmiş mahnılar dilimizin geniş bədii imkanlarından ustalıqla faydalandığınızı təsdiq edir.

Teatr və kino üçün yazdığınız əsərlər yüksək sənətkarlıq keyfiyyətləri ilə seçilmiş, tamaşaçıların rəğbətini qazanaraq sizi, eyni zamanda dramaturq kimi tanıtmışdır.

Ölkəmizin ədəbi – mədəni həyatında, həmçinin ictimai – siyasi sahədə yaxından iştirak etməklə göstərdiyiniz təqdirəlayiq

səmərəli fəaliyyətiniz sizin əsl vətəndaşlıq mövqeyinizin aydın ifadəsidir.

İnanıram ki, siz yeni əsərlərinizə ədəbiyyatımızı daha da zənginləşdirəcək və xalqımızın milli – mədəni dəyərlərinin qorunub yaşadılması namına bundan sonra da bacarığınızı əsirgəməyəcəksiniz.

**Hörmətlə:
İLHAM ƏLİYEV**

*Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyun 2009 - cu il*



VAQIF SƏMƏDOĞLUNA AÇIQ MƏKTUB

Hörmətli Vaqif müəllim!

Sizin yetmiş yaşıınızın tamam olduğu günlərdə yalnız Sizi deyil, mənşub olduğunuz ideya-mədəni mühiti (və xalqı!) təbrik etməyə daxili bir ehtiyac duyдум... Sizin böyüklüyünüz ondadır ki, yaradılıqlıda dahi Səməd Vurğunun övladı olmaqla qalmadınız, eyni zamanda (bəlkə də, daha çox!), Səməd Vurğunu yetirmiş et-nokturoloji sistemin övladı kimi ondan sadəcə zamanca (kəmiyyətcə!) yox, keyfiyyətcə də çox-çox irəli gedib Azərbaycan ədəbiyyatı, ümumən mədəni-ictimai fikir tarixinə öz adınızı yazdırınız.

Səməd Vurğun dövrünün Azərbaycan poeziyası ancaq ikinci, yaxud üçüncü dərəcəli alternativ tanır; Səməd Vurğundan sonrakı poeziyanı çıxmışqası, çıxışlı alternativliyində isə Sizin yaradılığınız ikinci, üçüncü... yərə deyil, məhəz birinci yərə iddiyalıdır... Kifayət qədər qabarıq olan köksünüzü möhtəşəm kürsülərə gərmədiniz, hamının fərxi elədiyi nəslinizin, qohum-aqrabalarınızın tarixi şəhərinə sıratı (va normativ!) mənada varislik etmədiniz, tarixi özündən başlamığın va tarixi tarixçilərin öhdəsinə buraxmağın, müdrik bir təmkinlə kim olduğunu deməməyin metafizik bir nümunəsini verdiniz...

Siz Azərbaycan yazıçısının deyə biləcəyi ən ciddi, ən ağırlı və ən cəsarətli sözləri dediniz. Və eyni zamanda Azərbaycan yazıçısının edə bilməyəcəyi ən ciddi, ən ağırlı və ən cəsarətli zarafları elədiniz... Və bu zarafları edə-edə kiməsə gülmək, kimisə güldürmək marağından çox-çox uzaq oldunuz, bütöv bir xalqın həyatı qədər zəngin olan daxili həyatınızın coğrafiyasını mütəvazı bir səxavətlə ortaya qoyub «Mər burdayam...» dediniz.

Sizin XVIII əsrə yaşamış adanız Molla Pənah Vaqifin öz əli ilə写的 birçəşir belə elm aləminə məlum deyil. Başqalarına yazı-pozi öyrədən bir insanın əsərlərinin bu günə onun-bunun qələmi ilə gəlib çıxmamasına mən həmisi təccübənləmişəm... Siz də adamı təccübənlədirirsiz: demək olar ki, bütün şeir silsilələriniz, şeir kitablarınız hansısa böyük ziyalımızın təkidinin (və əməlinin)

məhsuludur. Əsərlərinizi yazmısınız, sözüntüzü demisiniz... Və təleyin öhdəsinə buraxmısınız. Ona görə yox ki, yazdığınıñiz, dediyinizin əsl sənət hadisəsi olduğuna şübhə ilə yanaşmısınız; ona görə ki, insana (və insanlığı!) hörmət eləmisiniz, izinsiz-icazəsiz kiminsə ruhuna, daxili aləminə müdaxilə etmək, ədəbiyyatın ən qəbul edilməz bir keyfiyyətinə çevrilmiş qaba tacavüz texnologiyalarına uyraq Sizin nəinki yaradılıq, həyat prinsiplərinizə belə ziddidir...

Hörmətli Vaqif müəllim!

Siz hələ gənc yaşılarından Azərbaycan ədəbi-ictimai fikrinə, mədəni mühitinə olduqca «mürəkkəb» bir sənətkar obrayı ətmişiniz. Səməd Vurğunun ümumiyyətimi təfakkür üçün aydın (fundamental!) yaradıcı şaxsiyyətdən sonra Sizin (onun övladının!) mühəmmə, laübəli və «anti» - Səməd Vurğun yaradılığı ədəbi-ictimai fikri əməlli-başlı çəş-baş salmışdı. Və keçən əsrin yetmişinci, səksəninci illərində elə düşünürdürlər ki, Siz sözün böyük (fundamentalist) mənasında milli ədəbiyyatın yox, milli kosmopolitizmin hadisəsiniz... Hətta Sizi poeziyamızın minillik tarixinə «xəyanət»də günahlandırınlar da vardi. Ənənə ilə novatorluğun vəhdətindən daniş-daniş öz novatorluqlarına haqq qazandırıb ədəbiyyatın ənənəvi tarixində sxematik yer tutmğa çalışınlardan fərqli olaraq Siz həmین sxematikanın özünü də şübhə altına alır, ədəbiyyatın ən gözəl əsərlərini yarada-yarada oandan (ədəbiyyatdan!) qaçırdıınız... Və Siz ədəbi yaradılıqla başladığınız ilk illərdən səbüt etdiniz ki, ədəbi həyatda inzibatlılıq, məmurluq Sizlik deyil. Əgər bunu uzun illər Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik etmiş, qurultaylarda, toplantınlarda rəyasət heyətində əyləşmiş Səməd Vurğunun oğlu yox, bir başqası etmiş olsayıd, tamaşa ilə təbii görünərdi... Və xalq Sizi yalnız bir dəfə tribunada gördü.

Onda da hərəkatın liderlərinin öz üzərlərinə götürə bilməyəcəyi bir fövqələdə məntiqlə hakimiyətə üz tutub «gəlin xalqa rəhbərlik edin, meydan rəhbərləri çıxıb getsinlər öz işlərinin dalınca» dediniz. Və millətin ağır günündə siyasi kapital qazanmağa çalışan «hərəkat qəhrəmanları»na əsl yerlərini başa salmaqla yanaşı, başını itmiş hakimiyətin tarixi faciəsinin nədən ibarət olduğunu

göstərdiniz...

Artıq neçə illərdir ki, Azərbaycan Milli Məclisinin üzvü-millət vəkilisiniz. Etiraf etmək lazımdır ki, bu yüksək adı daşyanlar içərisində çox nadir təvazökar intellektuallardan birisiniz ...

Hörməti Vaqif müəllim!

Sizin yaradıcılığınız, ədəbi-ictimai, intellektual-fəlsəfi dünsəcə mədəniyyətiniz barədə olduqca az yazılıb, nəinki tələb olunan səviyyədə, heç onun yarısı qədər də təhlillər, ümumiləşdirmələr aparılmışdır... ona görə yox ki, Sizi dark eləmək çətindir, daha çox ona görə ki, Sizi izah edəcək elmi modeller, ifadə texnologiyaları tapmaq çətindir. Və Siz bizim ədəbi-elmi təfəkkürümüzü çətinlik qarşısında qoymaqla, əslinda onun inkişafı üçün zəruri perspektiv də vermiş olursunuz...

Sizin bədii-fəlsəfi leksikonunuz, emosional olduğunuz qədər də ciddi, mənqiqli sintaksınız Azərbaycan dilinin müasir mərhələdəki uğurlarından sayıla bilər. Zəngin daxili aləmi, yüksək intellekti, mükəmməl fərdi özünəməxsusluğunu lirik qəhrəmanınızın dili ana dilində səmimi (adam kimi) danışmağın (və düşünməyin!) o qədər də çox olmayan nümunələrindən birini verir. Geniş panoramlı, böyük həcmli əsərlər yaratmasınız da, bütün poetik yaradıcılığınız ilham (və cəsarətlə) yaradılmış bütöv bir əsərdir ki, onun ideya-məzmun miqyasının genişliyini, forma-bədii panoramının zənginliyini etiraf etmək olmaz...

Mən xalqımı ona görə sevmirəm ki, o, dünyaya möhtəşəm eposlar, müdrik atalar sözləri, zərif lirika, ... bəxş edib..., Ə.Türkini, M.Kaşgarını, ... yetirib, Balasaqun, ... kimi böyük şəhərlər yaradıb, müxtəlif xalqlara öz daxilində yer verib, dünyanın ən fərqli dinlərini qəbul edib, mən xalqımı ona görə sevirəm ki, onun övladıyam, ondan doğulmuşam.

Vaqif müəllim, Sizin yaradıcılığınızla üzdən deyil, dərindən tanış olan hər bir azərbaycanlı, hər bir türk də Sizi ona görə sevməyə məhkumdur ki, mənsub olduğunuz etnosun ifadəsiniz – bütün sadələvhiləyünüz ilə ... Siz yüksək intellektiniz, ancaq özünüzə tabe olan iradənizlə (və şəxsiyyətinizlə!) yalnız

ürəyiniz istəyən gücə, qüvvəyə tabe ola bilərsiniz; Sizi istəmədiyiniz, könlülli tabe olmadığınız heç bir təzyiq, müdaxila ayağa qaldırıbilməz ... Bütün yaradıcılığınızla bir yerdə!.. Və Sizin atanız da belə idi: möhtəşəm (və təvazökar!). Və Səməd Vurğundan başlayan Azərbaycan poeziyasının tarixini yazacaq, əslində, ümumişdirərkən tədqiqatçılar üçün mən belə bir sxem – model üzərində düşünməyi də təklif edirəm: atasının bilavasitə fizioloji genini daşıyan, yaradıcılıq texnologiyası, ideya-estetik struktur ilə onu inkar edəcək qədər fərqli məktəbin sıravi üzvü olmaq fikrinə düşən, lakin həmin məktəbin fövqünə qalxaraq nəinki «anti» - Səməd Vurğun, hətta ondan sonrakı məktəbin ən böyük nümayəndəsi!...

Coxlu böyük şairlərin adını çəkə, onların poeziya, xüsusi lirika sahəsindəki yerlərin lazımi sxematik səviyyədə göstərə bilərəm... Ancaq bir an belə unutmuram ki, bu məktəbu Sizə- poeziya və ümumən ədəbiyyat tarixində öz yerini bütün təvazökarlığınızna baxmayaraq əla bilən bir mütəfəkkirə yazırıam.

Sizin poeziyanız (və şəxsiyyətiniz!) böyük mənada fərdi, özünəməxsus olsa da, burada şəxsi iddia, konyuktur sosial-ideoloji maraq, gələcəyə hesablanmış diplomatiya yoxdur. Və təsvərv edilməzdür... Elə bil ki, hansısa ilahi qüvvə Sizi ana bətnindən çıxarıb, gənclik dövründə təlqin oluna biləcəyiniz ədəbi-ideoloji və «estetik» kanonlara bulaşmaqdan qoruyaraq, özünüüzü azad (!) ifadə edəcəyinizə əmin olduğu bir dövrə sərbəst buraxmışdı...

Yusif Səmədoğlunun prozaik diplomatiyası, Səməd Vurğunu (və onun dövrünü) təhlil etmək ehtirası Sizlik deyildi – Siz uzun illərin bir az da konyuktur mühəbəhə predmeti olmuş (və olan) bir dövrün (nə qədər doğma olsa da!) deyil, bütün dövrlərin üstündən keçib ədəbiyyatı (poeziyanı) keçmişdən gələcəyə aparmağın təbii (və səmimi) texnologiyasını müəyyənləşdirdiniz.

Mən rəhmətlik Yusif Səmədoğlunu təsadüfən xatırlamadım. Siyaseti Sızdən (və yaşıdlarınızdan!) yaxşı bilən, özünü mühitinin (və zamanının) fövqündə saxlamağı bacaran, «Qətl günü»nün müəllifi Bakı Dövlət Universitetindəki bir görüşdə «Vaqif Səmədoğlu sizin üçün kimdir?» sualına verdiyi cavab da yadimdadır.

Həmi gözlayirdi ki, Yusif müəllim «manım kiçik qardaşım» deyəcək. Hətta bu cavab yerdən də səsləndi... Sizin böyük qardaşınız isə bir qədər sükit edib özünləməxsüs ağayana təbəssümələ «Azərbaycanın ən böyük şair!» dedi. Və alqışların sədasi altında əlavə etdi: «Xahiş edirəm, özünə də çatdırısnız...» Bu sözlər deyiləndə Siz hələ əlli yaşınızda çatmamışdınız, məndən cavan idiniz... Və ədəbiyyatın nə olduğunu dərindən bilən, yaxın adamlarını tərifləməkdən çox uzaq olan, «dünya»nın mənasızlığını çox düz anlamış, obyektiv (!) Yusif Səmədoğlu səhv edə bilməzdi. Xüsusilə sənətkarlarıñ iştirak etdiyi mötbər bir məclisdə – «Qətl günü»nün müzakirəsində...

Sizdən əvvəl də, Sizdən sonra da Azərbaycan poeziyası var: Sizdən əvvəl... B.Vahabzadə, H.Arif, N.Həsənzadə, Qabil, M.Araz, N.Xəzri, C.Novruz, T.Bayram, Ə.Kərim; Sizdən sonra N.Kəsəmənli, S.Rüstəmənxanlı, Ç.Əlioglu, R.Rövşən, Z.Yaqub, V.Cəbrayıllı... Təməyüllər, üslubları nə qədər desən... Ancaq Səməd Vurğundan başlayıb Vaqif Səmədoğlu ilə davam edən bir şeir-sənət mədəniyyəti də var – fərqli olduğu qədər də eyni, eyni olduğu qədər də fərqli...

Hörəmtli Vaqif müəllim! Siz Azərbaycan poeziyasının tarixində elə bir hadisəsiniz ki, bu günün istənilən ədəbi-mədəni məktəbi başçısı olmağınızı görə Sizinlə faxr eləyə bilar, ancaq Siz heç bir məktəbə şagirdlik etmədiyiniz kimi, heç bir məktəbə də müəllimlik etməyəcəksiniz.

Nizami Cəfərov
AMEA-nın müxbir üzvü
«Ədəbiyyat» qəzeti
19.06.2009



Hər oxuyan Molla Pənah olmaz» deyiblər. Hər şair də Vaqif olmur – nə Molla Pənah Vaqif, nə Səmədoğlu Vaqif... Vaqif Səmədoğlu yaradıcılığı poeziyamızda da, dramaturgiyamızda da təkrarsız, unikal hadisədir. Qırx-qırx beş il bundan qabaq Vaqifin ilk şeirləri meydana çıxanda bunu çox az adam başa düşürdü. İndi müqayisə olunmaz dərəcədə çox adam başa düşür, gün gələcək, bunu başa düşməyən qalmayacaq, qalsa da üç cüt-bir tək cahil...

Böyük sənətkarlar çox vaxt yaşıdığı dövrün yetimi, ögeyi, gələcək zamanların ərkəyünü olur. İndi hansı şairin şeirlərini oxuyursan, oxşar mövzulara rast galırsən – Allah, Ölüm, Tənhalıq. Vaqif yaradıcılığı başlayanda bu mövzularda yanan bir-iki sairdən biriydi.

İlk şeirlərindən o, ədəbiyyatımıza əyalətçilik çəpərlərini aşaraq gəldi. Əyalətçilik – yalnız coğrafi anlaysış deyil, əyalətçilik zamanın ucqarında qalmaq, dövrün nəbzini duymamaq, dünyanın dərdinə, Füzuli demiş, «qəmə-aləmə» biganə qalmaqdır.

Ən uzaq əyalət insanın öz içindədir: planetin ən azman şəhərlərində yaşayıb, mahiyyət etibarı ilə əyalət adamı ola bilərsən. Vaqif şəhərlidir, amma şəhər şairi deyil, kənd şairi də olmadığı kimi. O dünyanın bütünlükə - küll halında hər üzünə- şəhərinə, kəndinə, keçmişinə, indisinə, gələcəyinə, ağrısına, acısına, sevinçinə – bir sözlə, hər sırriñ Vaqif olan sənətkardır. Vaqif Səmədöğlunuñ vaqifliyi bundadır.

Vaqifin nisgili, gileyi hansısa coğrafi məkanla deyil, dünyanın var oluşuya, zamanın gərdisiyələ bağlıdır. Onun haqqında yazılarından birində demişdim ki, «Vaqif zamanın yaraladığı şairdir».

Onun ağırlı-əzablı müasirliyi də bundadır.

... Bu yazıda Vaqifin poeziyasından danışkən əsasən uzaq gənclik illərinin şeirlərinə müraciət etdim. Onu görə yox ki, sonrakı şeirləri daha böyük marağa və diqqətə layiq deyil. Yox, bu poeziya ildən-ilə kamilləşən, püxtələşən, yeniləşən sənət hadi-

səsdir. İntəhası, mən Vaqifin sonrakı dövr poeziyası haqqında «Allahla səhbət» adlı geniş esse yazmışam və bu mətn şairin Bakıda və İstanbulda çıxan kitablarında ön söz kimi verilib. Özümü təkrar etmək istəmirməm.

Əsasən gənclik şeirlərinə müraciətimin ikinci səbəbi odur ki, yeni oxucu nəsilləri o uzaq illərin ədəbiyyatını yetərinçə tanımırlar və bəzən tanımaya-tanımaya ona ağız bürürlər. O dövrün bütün şeir, nəşr örnəklərinin ucdantumlu ideoloji meyarlarla ölçmək elə sənətə yalnız siyasi açıdan baxan bolşevik təfəkkürünün təzahüründür. İnsan yaşadığı zamanı özü seçmir, amma yaşadığı hər hansı zamanda İnsan kimi yaşamaq onun özündən asılıdır. Bu ilk növbədə sənətçilərə aiddir. Elə ancaq burda misal gətirdiyim şeirlər kifayətdir ki, Vaqif poeziyası, eləcə də başqa həqiqi nəşr və şeir örnəklərimizin nə qədər siyasetdən, ideoloji buxovlardan azad və uzaq, bəşəri, əbədi, insani motivlərlə nə qədər zəngin olduğunu aydın dərk edəsən.

Bir də Vaqifin gənclik şeirləri mənim yaddaşimdə yaşayır, onları kağıza köçürmək üçün heç bir kitaba baxmağa ehtiyac qalmır. Bu şeirlər Vaqifin gəncliyi olduğu kimi, mənim də gəncliyimdir...

Vaqifin 70 yaşı tamam olan gün yubilyara ən səmimi təbriklerimi yetirirəm və yazılımı onun daha bir gənclik şeiriylə bitirirəm (bu da lap qafiyə çıxdı ki!). Bu gənclik şeiri nigaran suallardan ibarətdir:

*Nayin istisindən yanalar
Arzulayacaqlar kölgəmi?*

Doğrudan da, görəsən, hansı istidən yanacaqlar insanlar planetdə – qlobal meteoroloji istidən, kosmik hərərətdən, ya hərbin alovlardan?

Sətraltı mənası olan coğrafi sual:

*Hansı rənglə çəkəcəklər
xəritələrdə ölkəmi?*

Şəxsi maraq:

*Şeirlərimi sevəcəklərimi
Divarlar arxasında?*

İqtisadi duruma, dolanışığa aid sual:

*Bazarda
zin qiyməti düşəcək,
yoxsa meşə cəngəlliyyinin
qoyduğu qiymətdə qalacaq?*

Adi insani sual:

*Öpüşəcək, öldürəcək,
düşünəcəklərmi yənə qaranlıqda?*

Eləcə də adi bir məşət sualı:

*Qatarlarda
axşamüstü
çay paylayacaqlarımı içməyə?*

Və çox mühüm siyasi-inzibati sual:

*Pasport, viza gərək olacaqmı
sərhədlərdən keçməyə?*

Ədəbi maraq:

*Andersenin nağıllarını oxuyacaqlarımı?
Əlibə biləcəkmi hamı?*

Bir-birindən narahat suallar:

*İnsan bir ömrü boyu
öləcək neçə kərə?
Yol azacaqlarımı?
Məzar qazacaqlarımı?
Məsciddə yuyacaqlarımı meyitləri?*

Bütün bu sualları biz hamımız verə bilərdik. Amma şeir sonuncu bir sualla tamamlanır ki, onu ancaq çox uzaq gələcək haqqında fikirlərə dəlan şair verə bilər:

Kim sulayacaq bulvarda söyüdləri? ...

Vaqif Səmədoğlunun 70 yaşı tamam olur. Səməd Vurğun ocağından pərvazlanan ikinci fenomen ... bizim bənzərsiz Xalq Şairimiz. Günümüzün ovqatını, təzadlanı, bizim görüb fərqiñə varmadığımız hallarını özünə xas bir üslubda teleekranlara daşınmayı, teletamaşaların mövzusuna çevirməyi bacaran istedadlı dramaturquımız. Poeziyası ilə onu bu gün tam haqlı olaraq tək Azərbaycanın deyil, Türk dünyasının böyük şairlərindən biri hesab edənlər bize, yanılmırlar.

Və 70 yaş ... özəlliklə də Şair üçün, Söz adamı üçün bu, az yaş deyil. Bu maraqlı insan şair və bir dramaturq üçün əbəcə yaşılmamış bir ömrü ilə qürur duya bilər. Bu halda özgə bir söz deməyə çatınlik çəkirik.

...Qələm əlindədir, yorulmadan çalışır, vaxtaşını olaraq nəsə uğurlu və nəsə yeni, orijinal bir ədəbi örnəklə söz sahnəsinə çıxmaga bacarıncı.

Mənə görə Vaqif – yalnız şeir yazmr. Vaqif – sözün geniş anlamında şairdir. Yeni şeir yazanların çox, şair olanların isə az olduğu bir zəmanədə Şairdir. Özü də Füzulidən bu yana milli ədəbiyyatımızda 20-ən böyük şairdən biri. Bu nəticəyə ilk dəfə tənqidçi dostumuz Vaqif Yusifli galib və ona haqq qazandırmamaq mümkün deyil. Vaqifin söz dünyası, pyeslərinin mənali yumorla yoğrulmuş ruhu mənə yaxın olduğundan bu adəmin şeirlərinin vurğunu yaxınlaşdırır.

...Vaqif Səmədoğlu şairliyində heç kəsə bənzəmir. Onu XX yüzil Azərbaycan poeziyasındaki sərbəst şeir qoluna aid edənlər yanılırlar. Hər iki üslub — sərbəst şeir də, heca vəzni də Vaqif üçün doğmadır, hər iki üslubda müvəffəq ola bilir. Lakin bununla belə, poeziyada onun nəsə ayıncı, yalnız özünəməxsus bir yolu var və həmin yolla inamlı irəliləyir.

Vaqif Səmədoğlu sözünün bir sinonimi də tənhalıqdı. Qapalılıq, altqatlar, ovqat, əhval-ruhiyə, qaraqabaqlıq — Vaqif Səmədoğlu poeziyasının özümlü xüsusiyyətləridir. Əbülfəz Elçibəy onu çağdaş

poeziyamızın ilk müxalifəçilərindən – yenilikçilərindən, yeni poeziyanın təməl daşını qoyanlardan biri adlandırmaqdə haqlı idi.

İsmayıllı Umutlu

jurnalist

«Ayna» qəzeti, 6 iyun 2009-cu il

* * *

«Mən özək dostlarım adından Vaqif Səmədoğlunu təbrük edirəm və bildirirəm ki, Özbəkistanda Dorman bağında bir çox görkəmli şair və mütəfəkkirler haqqında geniş məlumatlar asılıb. O cümlədən, görkəmli xalq şairi S. Vurğun və V. Səmədoğlunun da. O bizim hamımızın sevimliyi və yaxın dostumuzdur».

Özbək şairi, tərcüməçi Akif Azalp

«Azad Azərbaycan» qəzeti,
10 iyun 2009



XARİCİ MƏTBUAT SƏHİFƏLƏRİNDE

Вагиф Самедоглы крупнейший сегодня азербайджанский поэт, драматург, теоретик музыки, знаток джаза. Был одним из первых в СССР джазменов. Пианист. На Азербайджанском телевидении ведет «Клуб любителей джаза». Увлекается профессионально фотоискусством. Автор двух поэтических книг, вышедших в 1968-м и 1972 годах. 9/10 его произведений: стихов, притч, эссе, пьес не изданы. Но тем не менее обладает непрекаемым авторитетом в области литературы. Кумир поэтической молодежи. Второй, после Расула Рза, реформатор в Азербайджанской поэзии XX века. Окончил Консерваторию по классу фортепиано. Его называют «человек-загадка» или «человек-легенда». Заслуженный деятель искусств Азербайджана.

Альманах «Поэзия»
Москва, 1990

* * *

Вопрос: Кто твой «крестный отец» в театре?

Г. Гамсахурдия: Я не могу ответить на этот вопрос, вокруг много интересных людей, стараюсь слушать, смотреть ... Скорее всего мой учитель – образ собирательный. Не давно прочел стихи Вагифа Самедоглы (Векилова), а на семинаре драматургов познакомился с ним. Поверил его словам: «Трагедия мыслящего существа заключается в том, что ему дано осознать ничтожество своих поступков». «Представь, – говорил он мне, – твой герой в ситуации нравственного выбора между злом и добром. Если пишешь честно – он обязательно попадает в такую избыточную ситуацию. Но герой – это ты. Опять же, если пишешь честно. Он действует, как ты». – «Предает он – предаю я?» - «Ты признаешь себя способным сделать это. Иначе чего-то человеческого ты недодашь, а быть

на половину живым – нельзя».

Можно относиться к этому диалогу как к эстетскому самокопанию. Но тем не менее, если драматург что-то в жизни приукрашивает, зритель не поверит.

газета «Молодежь Грузии»,
26.12.1989

* * *

Tehranda nəşr edilən «Varlıq» jurnalının müxtəlif nömrələrində, Təbrizdə çıxan «Körpü», «Xudafərin» jurnallarında, «Fəcəre Azərbaycan», «Səhənd» «Məhdiə Azadi» qəzətlərində Vaqif Səmədoğlu haqda yazılar verilmiş, şeirləri çap edilmişdir.

* * *

Latviyada çıxan «Podomju Yaunatne» («Советская молодежь») qəzeti müxtəlif illərdə, Estoniyada – «Радуга», Ukraynada – «Родник», Belorusiyada – «Всемирная литература», Rusiyada – «Дружба народов» jurnalları və başqa mətbət orqanları Vaqif Səmədoğlu haqda məqalələr vermiş və şeirlərini çap etmişdir.

* * *

В предисловии к книге Вагифа Самедоглу «Боже, я здесь...» написанной Анаром, первая фраза звучит так: «Поэзия начинается с молитвы ...»

Анар тысячу раз прав, ибо стихи вышли из молитвы и заговора, проклятия и объяснения в любви. Сам Вагиф Самедоглу, если бы я не знал его лично и есть удивительный поэтический образ, который иногда кажется придуманным и исполненным кинематографическим воображением.

Но он живой, абсолютно реальный, неторопливый в своей неизменно ироничной манере беседы.

Глядя на Вагифа Самедоглу, постигаешь всю глубину божественной воли, указавшей на этого человека и воплотившей в нем огромный мир, вобравший в себя небеса и воды.

Сказать о нем, что он гениальный поэт и гениальный человек – ничего не сказать. С 60-х годов XX века в европейской поэзии не появилась фигура, равная ему по мощной энергетике слов и личностной харизмы.

Именно он был литературным гуру для нескольких поколений азербайджанских молодых поэтов-модернистов 1970-80 гг. из рук в руки передававших его первую книгу «Телеграмма с дороги», вышедшую ограниченным тиражом, и редкие подборки стихов в литературном журнале «Улдуз», который возглавлял его старший брат и блестящий писатель Юсиф Самедоглу.

Можно быть благодарным богу за то, что вопреки всем несчастьям, сброшенным неподъемным грузом на Азербайджан с голубых небес, сыновья Самеда Вургугна вышли из глубин азербайджанского метафизического созерцания, поднявшись до европейского уровня.

Вагиф умел не публиковаться десятилетиями. Это был его протест, своеобразный брезгливый жест, отдаляющий от сотен литературных марионеток советской эпохи. И его молчание перевешивало десятки тысяч томов, написанных безликими тенями, обвешанными государственными орденами и грамотами.

Если бы Вагиф Самедоглу не был азербайджанцем – он, несомненно, стал бы Нобелевским лауреатом.

Если бы он не был поэтом – то, без сомнения, стал бы птицей.

В этом парадоксе – судьба азербайджанского народа и его истории.

Валех Рзаев
Поэт, переводчик

Журнал «Media Forum» № 7, 2002

Tbilisidəki azərbaycanlıların mədəniyyət mərkəzinin hər ayın 15-də keçirilən ənənəvi ziyanın budəfəki qonağı Azərbaycanın xalq şairi, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Vaqif Səmədoğlu idi.

Şairlə görüş bir çox cəhətdən maraqlı keçdi. Əvvəla, Vaqif Səmədoğlu çağdaş Azərbaycan poeziyasında öz yaradıcılıq yolunu, səmbəli ilə seçilən bir sənotkarıdır. İkincisi, xalq şairi Səməd Vurğunun oğlu xalq şairi Vaqif Səmədoğlu tarixən Gürcüstan ədəbi-mədəni mühitləsi bağlı, gürçü həmkarları ilə qırılmaz əlaqədə olan bir şəxsiyyətdir. Və nəhayət, keçən ilin (2001-ci il nəzərdə tutulur – *red.*) sentyabrında Strasburqdə Avropa Şurası Parlament Assambleyasının işləməsində Gürcüstanın əleyhinə qərarlı hücumlar zamanı həlledici məqamda gözləlmədən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vaqif Vəkilovun (Səmədoğlunun) Rusiya və Ermənistan nümayəndələrinə kəsərlı və məntiqi cavabı ədalətin qələbəsi kimi səslənmişdi. Ərtəsi gün Gürcüstan ictimaiyyəti arasında söhbət azərbaycanlı deputat Vaqif Vəkilovun kimliyindən getmişdir. Və aydın olanda ki, parlament kürsüsündə haqq sözü deyən qarabığlı şəxs Səməd Vurğunun oğlu Vaqifdir, onda ümumi rəy çox qısa və yiğcam ifadə olundu: o, ayı cür hərəkat edənməzdı!

HAŞİYƏ. Həmin kadr Gürcüstan televiziyası ilə bir neçə dəfə təkrar olundu. O günlər «Gürcüstan» qəzeti redaksiyasına sorğu zənglərinin ardi-arası kəsilmirdi. Deyəndə ki, həmin qarabığlı qəşəng kişi Səməd Vurğunun oğludur, hər şey aydın olurdu. Çünkü Gürcüstanda nəinki Səməd Vurgunu tanıırlar, onun Georgi Leonidze, Qalaktion Tabidze, İraklı Abasidze, Karlo Kaladze və başqa söz adamları ilə dostluğunu dildə-ağzda rəvayətlər, hekayətlər dolasınaqdadır. Elə o zamanlardan S. Vurğunun «bizim xalqlar sadəcə, od-ocaq qonşusu, dost yox, bir-birinin içində yaşayırlar» ifadəsi zərb-məsəlləşmişdir. Və bundan sonra gürçü, rus və azərbaycandilli mətbuatda Vaqif Səmədoğlu haqqında məqalələr, ədəbi portretlər dərc olunmağa başladı. Nəhayət, İmir

Məmmədlinin tərcüməsində «İntellekt» naşriyyatı tərəfindən Vaqif Səmədoğlunun «Azadlıq, Azadlıq, övladınam mən» şeirlər toplusu gürçü dilində nəfis şəkildə çap olundu. Bu ilin iyun ayında Tbilisi də «Kitab bayramı» günündə şeirlər toplusunun təqdimat mərasimində Vaqif Səmədoğlu yaradıcılığı barədə də gürçü ədəbi ictimaiyyəti məlumatlandırdı.

Mədəniyyət mərkəzinin direktoru Məmməd Gülməmmədov giriş sözündə Gürcüstan - Azərbaycan xalqlarının tarixi dostluğunun fonunda ədəbi əlaqələrdən, Vəkilovlar nəsilinin Tbilisi ilə bağlılığından söhbət açdı. Günüümüzdə Vaqif Səmədoğlunun tarixi xeyirxahı irsi yeni çalarlarla zənginləşdirildiyindən, onun hər iki xalqın ədəbi-mədəni və mənəvi yetkinliyinə, Qafqaz kişiliyi xəzinəsinə verdiyi xidmətdən danışdı.

Söz söza çulandı. Fikir fikri çekdi. Gürcüstan prezidentinin Kvem Kartli bölgəsindəki dövlət müvəkkili Levan Mamaladze, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hacan Hacıyev, şair-tərcüməçi İmir Məmmədli, «İntellekt» naşriyyatının direktoru Kaxmeq Kudava, «Gürcüstan» qəzetinin baş redaktoru Süleyman Süleymanov, professor Bondo Arveladze, filologiya elmləri namizədi şair Nurəddin Məmmədli, şair Besik Xaranauli və el şairi Dəryeyenur Vaqif Səmədoğlunun ictimai mövqeyindən söhbət açdırılar, yaradıcılığına bir nəzər saldılar, onun bugünkü xidmətinin tarixi mahiyyətini xüsusi vurguladılar. Deyilənlər onun təsdiqiyydi ki, sabitqədəm Azərbaycan oğlu öz ana yurdunu, doğma xalqını sevə-sevə qapıbir Gürcüstana, dəst gürçü xalqına sevgilər baslıyır, birləşmiş əllərin qüdrətini vəsf edir və bu idealına sədəqəti har fürsət düşəndən qalbinin hökmüylə nümayiş etdirir. O da xüsusi qeyd olundu ki, özünü «Azadlığın övladı» sayan Vaqif Səmədoğlu dostluğun, qardaşlığın, həqiqətin, haqq-ədalətin də halalca övladıdır. Onun həyat yolu övladlıq andına sədəqətin nümunəsidir.

Vaqif Səmədoğlunun özü isə yaradıcılıq haqqında mülahizərələrlə yanaşı, Strasburqdə çıxışını da xatırladı. Dedi ki, *mənim Avropa Şurasındaki çıxışım siyasetçi sözündən daha çox haqsız-*

liga qarşı köksüma siğmayan şair sözüydü. Və həmin çıxışla mən yalnız Gürcüstanı yox, Azərbaycanımı da müdafiə edirdim. Əslində, elə Rusiyani, Ermənistani da yanlışlıqlardan, ambisiyalardan, haqqın çeynənilməsindən müdafiə edirdim. Və dedim ki, mən qafqazlı, azsaylı ölkənin nümayəndəsiyim (dünyada 40 milyonadək azərbaycanlı var). Mən vətəni, torpağı müdafiə edirdim. Rusiyanın Gürcüstana təzyiqi Azərbaycandan çıxdır. Mən Gürcüstanı müdafiə etdim. Edəcəm də. Orada Raqozino dedim ki, Pankisi də vəziyyəti Gürcüstan özü yoluna qoya bilər, yaxşı olar ki, başqa suveren dövlətin iç işlərinə qarışmaqdansa, Rusiyanın öz iç işlərinə fikir verin. Ermənistən nümayəndəsi Rostomyana isə bildirdim ki, keçmişə sonsuz qapılmaqdansa, günün gerəkliliklərinə fikir versələr yaxşı olar. Gürcüstanda tarix boyu və hazırlıda milli zəmində talanlar olmayıbdı.

Özüm Tbilisiyə tez-tez gəlirəm, dostlarla görüşüb dərdləşirik. İndi Gürcüstanda vəziyyət aqırdır. Hamiya çətindir. Gənc müstəqil dövlətlərlik. Vaxt gələcək Gürcüstan yenə də Rusiyaya lazım olacaq. Biz hamımız bir-birimizə lazımiq. Və o vaxt da gələcək ki, Avropa Gürcüstanla fəxr edəcəkdir.

Ertəsi gün, iyulun 16-da Vaqif Səmədoğlu ilə görüş Gürcüstan Yazıçılar ittifaqında keçirildi. Doğmalıq və səmimiyyət ovqatı hakim olan bu yaradıcılıq ocağında yazıçılar, şairlər, publisistlər, naşirlər – Quram Benavılı, Emzar Kvitalısvili, Amiran Çiçinadze, Bondo Arveladze, Zaal Botkovelı, Elquca Mağradze, Zezva Medulaşvili, İmir Məmmədli, Məmməd Gülməmmədov, Mağvala Qonaşvili, Kaxmeq Kudava və başqları öz həmkarlarına gürçü sevgisi dolu ürkədən gələn minnətdarlıq sözləri dedilər. Vaqifin həyat yoldaşı Nüşabə xanım şairin yaradıcılıq külliyyatından söhbət açdı və Strasburqda, təkcə orada yox, harada olursa-olsun, Vaqifin ayri cür ola bilməyəcəyinə diqqəti çəkdi. Çıxışlar, daha doğrusu, ürək sözleri həm gürçü, həm də azəri türkçəsində səslənirdi. Şair-tərcüməçi İmir Məmmədli öz məhamatılı səhbətin rəvan keçməsinin rəhninə çevrilmişdi. Görünür, yiğcam çıxış etməyi xoşlayan Vaqif Səmədoğlu başqa mətbəxlərlə

yanaşı, qısaca olaraq vaxtilə Bakı və Tbilisidə atasının dostlarına «Georgi əmi», «İrakli əmi», «Qalaktion əmi», «Karlo əmi», deyə müraciət etdiyini xaturladı və dedi ki, hazırda yetişən Georgilər, İraklılar, Karlolar, Qalaktionlar ona «Vaqif əmi» deyirlər və bu necə də xoşdur. Şair kövrəlmüşdi. Nəsillərin ədəbiyyat qanunu öz karvanını sürməkdədir.

Süleyman Əfəndi
«Gürcüstan» qəzeti, 19. 07.2002

Siyasətdən, polemikalardan üzülmüşəm. Bilirəm, siz də üzülmüsünüz. Bu gün bazar gündür. Bir günlük, heç olmasa dünyayı masələlərdən əzaqlaşaq. Türkiyədə heç tanınmayan böyük bir şairin şeir dünyasına qatlaq. Bu şairin adı - Vaqif Səmədoğludur. Azərbaycanlı türküdür. 1939-cu ildə doğulub. Müasir türk ədəbiyyatının en böyük ustalarındandır. İlk dəfə olaraq onun Türkiyədə «Mən burdayam, İlahi...» kitabı nəşr edilib.

...Təessüflər olsun ki, Türk dünyasının ədəbiyyat qabaqcıllarını yetərincə tanımırıq.

Vaqif Səmədoğlu, ədəbiyyat gənəsi tek Qafkaz dağlarınının o biri tərəfindən, nəhayət ki, çıxa bildi ...

Xalid Kaknış
«Star qəzeti» 02.06.2005

Vaqif Səmədoğlu deyincə, ağlımiza Azərbaycan şeirindəki bəzi münaqışları və Səməd Vurğun görir. Bu təsadüfi deyil. Vaqif Azərbaycanda yeni şeirə addımını atmış ilk sənətkarlarımızdan biri və tanınmış şairimiz Səməd Vurğunun oğludur.

Əslində, Səməd Vurğunun oğlu olmaqla yeni şeirin öncüllərindən biri olmaq arasında bir ziddiyyatlı əlaqə yoxdur. Səməd

Vurğun çağdaş dövrdə şeirimizin gələnləklərini, bixxəsə xalq şeiri gələnləklərini inkişaf etdirərək, ona yeni ifadə imkanları vermiş, bu xalq şeiri üslubunu yeniləmisi sevilən usta bir şairdir.

Bələ br şeir anlayışı ilə Vaqif Səmədoğlunun, doğrudan da, bir əlaqəsi yoxdur. Zətin buna görədir ki, Vaqif Səmədoğlu tez-tez onu Səməd Vurğunun oğlu kimi təqdim edənlərə bu münasibətdən rahatsız olduğunu ifadə etmək məcburiyyətində qalmışdır.

Səməd Vurğun kimi Allah vergisi bir qabiliyyətli şairin oğlu olmaqdan hər zaman güvənc duymuşsa da, ədəbiyyat aləminə öz addımları, öz nəfəsi ilə gəlməyi üstün tutmuşdur.

Musiqi təhsili almış, Bakıda Konservatoriyada müəllimlik etmiş Vaqif Səmədoğlunun da qisməti atası kimi sözə imiş. O da sözə tapınan dərvişlər kimi həyatını söz səltənətinə bağladı. Şairlik görünür, onun qəzavü qədərində varmış. Qəzavü qədərden qaçmaq olmaz. İlk şeirlərini, bəlkə də heç kimə oxumamışdı. İndi da şeir oxumağı çox sevmir.

Bir gün qatarla səfərə gedirdik. Ramiz Rövşən, Vaqif Səmədoğlu və mən. Beləcə mən axşamdan sabaha qədər bir-birinə şeir oxuyan iki şairin dialoquna çəşib qaldım. Bir şeiri biri oxuyurdu, bir şeiri o biri və beləcə uzanıb gedirdi... Sonra Vaqif gülə-gülə dedi: «Şairlər də bülbüll kimidir, tak başlarında oxumazlar, səs-səsə verib oxuyarlar». Amma əslində Ramizdən forqları olaraq, Vaqif tənhalığın, yalqızlığın şairidir. Onun şeirləri məndə hər zaman arzusuna qovuşmamış, sevgisina yetişməmiş bir insanın ürəyindən baş qaldıran kədərləri duyğuları xatırladır. Vaqifin şeirləri yüksək səsələ oxunmaq üçün deyil, qulağa piçıldamaq üçün yazılmışdır. Bu şeirlər qışın köç etməyib insanlarla birlikdə qalan sərçələrinə bənzəyir. Bir az da təzəliyindən utanın paltarlara bənzəyir. Vaqifin kəlmələri gözə batmir, adamın qulağını cırmaqlamır. Şairin oyadığı duyğular ani olaraq bizi sarır. Bu şeirlər bizi duyğuların hüzlünlü dünyasına aparır.

İlk oxunuşdan bu yana 20 il keçmiş olan bir şeiri yenə ürəyimdən keçir:

Eşidirsənmi?

Amma necə eşidəsən...

İki il yeddi ayın ayrılığyla

Tutulub qulaqlarımız...

Bu misralar hər zaman mənimlədir: sevəndə də, nifrat edəndə də, qovuşanda də, ayrılıq anlarında da. Bəzən bu misralar təsel-liverici əlacıdır, bəzən də sadəcə qəm gatırən bir boşluqdır. Bəzən mən bu misraların üstüna gedirəm, bəzən də bu misralar mənim üstüna gelir. Kim bilir, bəlkə də sözün tilsimi elə budur.

Aşiq Abbas Tufaqanının belə bir misrası var:

Deyilənlər gəldi başa.

Hərdən elə biliram ki, Vaqifin şeirlərində söylədikləri mənim başıma gələcək, mənim qədrim olacaq. Bəzən də sanıram ki, bu şeirləri, elə mən yazmışam. Bəlkə də gerçək şeirin sırrı burda gizlənir.

«Ağ şeir», «sərbəst şeir» müzakirələrini xatırlayıram. Bu gün o müzakirələr nə qədər mənasız görünür. Totalitar rejim sərt ədəbiyyat çəkişmələrini, hətta ədəbiyyat məhkəmələrini xatırlamaq o qədər də xoş bir şey deyil, amma nə etməli, tarixin izlərinin hafizəmizdən silib atılmışdır.

Sərbəst şeirin ilk örnəkləri ortaya çıxanda bu şeirin müridi bizim xalq şairimiz, bir mübariz adam kimi də tanıyb sevdiyimiz Rəsul Rza idi. Bu şeiri qəbul etdirmək üçün o, çox cəfa çəkdi. Amma Vaqifin mütadilisi bir az uzaqda idi, həm də çox yaxında. O, özü ilə mücadilə edirdi. O, şeirin necə yazılmışını özüne problem eləmirdi.

«Dünyada insana şeir lazımdır, lazım deyil?» Bax, əsl problem bu idi. Mən bu sözlü yazmamıယam, ya yazmamamıယam? Sərt mücadilə idi. Bəzən Vaqif məğlub olurdu, bəzən də şeir.

Yanlış xatırlamıramsa, 1982-ci ildə «Azərbaycan» dərgisinin baş redaktoru olan Əkrəm Əylisli bir dəfə qonşusu Vaqif Səmədöğlünün evinə gedib, ondan bir dəftər götürdü, iş yerinə getirdi.

Bu dəftərdən seçdiyi şeirləri, hətta Vaqifdən icazəsiz «Azərbaycan» dərgisində çap etdi. Bu şeirlər çap olunaraq olunmaz

ədəbiyyatımızda yeni bir hava yaratdı. Belə tənhalığa çəkilən şairlərin ədəbi inkişafını izləmək çatın idi. Çünkü Vaqif şeirləri tez-tez çap edilməyən, çox az və seyrək çap edilən bir şairdir. İndi hamı tərəfindən tanınmış, Avropa şeiri səviyyəsində əsərləri olan bu şairin vur-tut bir-iki kitabı çıxmışdır, həm də elə qalın cilddə deyildi. «Yoldan telegram» 1968-də, «Günün baxtı» 1972-də nəşr edildi. Birincisi 68, ikincisi 45 səhifədən ibarətdir. Bu, Vaqif səviyyəsində bir şair üçün əlbəttə, azdır. Amma o, hər gün şeir yazar. Şeirləri bəzən gündən tuturmuş kimi yazar. Gündəliyinə şeir şəklində yanan şairlər var. Onlar günün olaylarını öz ömürlərinin anlamı kimi götürürler. Öz ömürlərinin anlamını qavramağa çalışan, günün anlamını özündə əridən, ürəyinin səsinə qulaq asan və bunları sözə çevirən bir sənətkar kimi xarici ədəbi proseslə yox, öz daxili dünyalarında yaşayan şairlər var. Bunların hərəkətləri, inkişafları öz daxili dünyalarındadır. Bu mənada Vaqif Səmədöğlu bizim tanıdığımız şairlərin hamisindən fərqlidir.

Əkrəm Əylisli Vaqifin şeirlərini dərc etdikdən sonra bu şeirlər böyük bir iliq hava yaratdı. Bəzən elə olur ki, tək bir şair və ya şairlər silsiləsi ədəbiyyatdakı bəlaqatı, ritorikani öldürür və ədəbiyyatın yolunun insandan süzülüb gəldiyini xatırladır. Bu mənada Vaqif Səmədöğlu könlük şairidir, tale şairidir. Bəlkə də onun şeirlərinə insanın poetik gündəliyi demək daha doğru olar.

Vaqifin şeirləri şəkil-forma etibarilə də Azərbaycan şeirinin çox maraqlı bir səhifəsidir. Məzmun etibarilə onun şeirlərində Şərqiş şairlərinə xas, onun poeziyasında Mövlana'dan, Füzulidən gələn bir fəlsəfi dərinlik var. Bu şeirlər böyük poetik tacribənin davamıdır. Eyni zamanda Vaqifin şeirləri çağdaş şeirlərdir. Çağdaş fransız, türk, ingilis ədəbiyyatından olan ağ şeirin və yaxud sərbəst şeirin şəkil axtarışları, şeirin forma və məzmununda yüksəldiyi yeni mərhələ, atılan yeni addımlar baxımından da bu şeirlər çox dəyərlidir. Bu şeirləri dəyərli edən bunların eyni zamanda Azərbaycanın taleyi, Azərbaycan türklerinin kədriyle bağlı olmasıdır. Yəni bunlar sadəcə bir adamın qovuşmadığı arzular, nostalgiya – xıffat deyil, bir xalqın nostalgiyasıdır, dərin

xiffətidir. Tənhalıq Azərbaycan türklerinin tənhalığıdır, yalqızlıdır. Kədər xalqın qırbdən, rejimdən doğan kədəridir. Tərd-düdlər xalqımızın 70 illik, bir az da dərinə getsək, 200 illik tari-xında olan ağır tərəddüdüdür. Yəqin bir adamdan, bir sənətkardan süzülüb gələn bu kəlmələr, əslində Azərbaycan Sözlüün, Azərbaycan Şeirinin tarixi olaraq da qiymətlidir. Və bu mənada da Vaqif çox dəyərli sənətkardır.

Bəzən mahnilarda onun sözlərini eşidirik (bəstələnmiş şeirləri çoxdur). Bu mahnilarda da onun sözünün gücü mühafizə olunur. Yəni onun şeirləri musiqiyə təslim olmur, burada musiqi sözü deyil, söz musiqini daşıyır, ağırlıq hər zaman sözün tərəfində olur. Bu mənada o mahniların hər biri bir hekayəyə bənzəyir. Sanki bir eşqin, unudulmaz əvəzsiz bir gecənin hekayəsi bir şeirə sıqışdırılmışdır. Bu mənada Vaqif «vakuum şairi», «bir hürçə şairi» də sayılı bilər. Şeir bəzən hücrədə yaradılır və hücrənin soyuq divarlarında yaşayır. Bu mənada da Vaqifin şeirləri mənim üçün çox əzizdir. Əlbəttə, mən Vaqifin şeir sənətinini akademizm terminiləriyle şərh etmək istəmirəm. Bu da mümkünkündür. Yəni onun şeirlərinin ifadə ehtiyatı, statistikası, heca vəznə və sərbəst şəkli, necə yarandığı, qafiyə xüsusiyyətləri və s... Bu artıq tamamilə ayrı bir mövzudur. Yəni ədəbiyyat tarixində, Azərbaycan ədəbiyyatında onun bu baxımdan da yeri vardır. Amma mən onu bir «doğma» şair kimi, ürkə şairi kimi, dost bir şair kimi, ömrün ayn-ayrı anlarında misraları adəmin öünüə çıxan və insanla yol yoldaşı olan bir şair kimi xatırlayıram. Bu mənada bu şeirlər mənim üçün çox əzizdir.

İkinci tərəfdən, Vaqif bir şəxsiyyət olaraq öz şeirlərinə çox bənzəyir, şeirləri də ona. Bu da onun şeirlərindəki doğmaliqliqdan, təbiilikdən qaynaqlanır. Bu təbiilik çox güclü bir məktəbdən, sözün çox sağlam yerindən, Azərbaycan türk təfəkkürünün, sənət dilinən çox sağlam bir yerindən gəldiyini göstərir.

Daha öncədən bəhs etdiyimiz 60-ci illərin ədəbi münaqişə-ləri, suçlamaları geridə qalmışdır, azalmışdır. İndi artıq Azərbay-can ədəbiyyatındaki bu çəkişmələrin yerini siyasi həyatda ki-

çəkişmələr almışdır. Vaqif Səmədoğlunun özü də qardaşı Yusif Səmədoğlu kimi Azərbaycan Xalq Cəbhəsinin liderlərindən, Azərbaycan Xalq hərəkatının fəal iştirakçılarından biri olmuşdur. Doğrusu, Vaqifi təmnyanların hamısı bilir ki, belə də olmayıdı. Amma şeirləri oxuyanlar onun bu qədər ictimai-siyasi həyatda fəal rol oynayacağını, bir ziyalı kimi hər zaman mitinqlərdə, tribunaldarda cani-dildən danışacağını, mücadilə edəcəyini, bəlkə də gözləmirdi, ümidi etmirdi. Amma mən şəxsan gözlayırdım. Çünkü bu «utancaq», bu «bakirə», bu kədərlə, bu bəzən dumanlı, bəzən əsəbi, bəzən ilk görünüşdən çatın anlaşılan insanın arxasında gerçək bir ziyalı, çox yaxşı bir insan dayanır. Bu insan böyük Azərbaycan türkü Səməd Vurğunun oğludur. Bu insan Avropa təsirini, Avropa ədəbiyyatını dərinlən mənimisəyən və eyni zamanda öz kökү üstündə, öz torpağı üstündə yetmiş təbii bir varlıqdır. Onun şeirləri bizim ədəbiyyatımız üçün, dilimiz üçün hər zaman doğma və əzizdir.

Əli Yavuz Akpinar
«Qardaş ədəbiyyatlar» dərgisi

26 января 1990 года в 11 часов встретились с журналистом азербайджанцем, который оставил нам подборку своих статей о конфликте между Арменией и Азербайджаном и обращение прокурора Баку к населению города о введении военного положения. В 13 часов мы пошли в парк, где похоронены погибшие. В этот день похоронили еще трех погибших. После обеда встретились с Вагифом Самедоглы - азербайджанским поэтом и активным членом НФ. Мы беседовали об истории Азербайджана, о конфликте с Арменией, о возможности объединения Юга и Севера Азербайджана. Спросили мы о факторах ислама. Он ответил, что национальный фактор в нации гораздо сильнее, чем религиозный,

поэтому, стремясь в будущем к объединению Азербайджана, могут возникнуть конфликты с Ираном. В.Самедоглы отбросил любую возможность оставаться в составе СССР. Во время нашей беседы комендант города объявил по Бакинскому радио, что имеется 120 погибших, 27 из них - военные.

«Эхо Каунаса»
22 февраля-7 марта 1990

Bu məqaləni ona görə yazmiram ki, Vəqif Səmədoğlu Strasburqda Avropa Şurasının Parlament Assambleyasında Gürcüstanın maraqlarını qorumuşdur, ona görə yaziram ki, gözümüzündə əsl ədəbi fakt baş vermişdir – «İntellekt» nəşriyyatı onun şeirlərini gürcü dilində nəfis şökildə nəşr etmişdir.

«Vəqif Səmədoğlu ictimai xadim və xalq şairi, müasir Azərbaycan poeziya aləmində əzənəməxəs dəst-xətti olan yeni Azərbaycan şeirinin novatorlarındandır. Şairin atası Səməd Vurğun vaxtıla klassik şeir formasına əsaslanan Azərbaycan şeir dilinin islahatçısı olmuşdur. Bu baxımdan, oğul atanın ənənələrini davam etdirir», - gürcü dilinin gözəl bilicisi, şair-tərcüməçi, parlaq söz ustası İmir Məmmədli belə yazar... Dərindən əminəm ki, tərcümə edilmiş şeirləri oxuyub-duyanda öncə tərcüməçini, sonra da müəllifi süzgəcən keçirib qiymətləndirirsən.

Poeziya ritm və məzmunun daxili vəhdətidir. Bunu kitabdağı ilk şeirin ilk bəndində, şübhəsiz, ugura nail olan mütərcim yaxşı hiss edir. Tərcüməçi quləq qafiyəsinin köməyi ilə, güman ki, orijinala xas olan əhval-ruhiyəni məharətlə yarada bilir. Bu yerdə də səriştəli söz ustasının əli hiss olunur.

Qeyd etdiyimiz nöqtəyi-nəzərdən «Pis olmazdı yavaş-yavaş əsl şöhrətə gəlmək...» şeirinin tərcüməsi əladır. Xüsusun də şeirin ikinci bəndində azərbaycanlı şairin düşüncə yatarına Rustaveli dilinin söz çələngi gözəl uyğunlaşdırılmışdır.

Vəqif Səmədoğlunun poetik təfakkürünün güclü onun «Məza-

rıma...» əsərində yaxşı hiss olunur. Həmin şeirdə fikrin üstünlüyü aşkardır və poeziyanı uğurla əldə edilən ideya müəyənəlaşdırır. Azərbaycan şeir dilində son dərəcə dəyərli olan fikir poeziyası öz təzahürünü «Bu payız da başlandı» şeirində də tapır. Vəqif Səmədoğlunun Səməd Vurguna olan mənəvi münasibətini əks etdirən «Bu yağışdan sonra...» şeiri barədə də həmin sözləri demək olar. Övladın ataya münasibəti şairin bu mövzuda yazdığı başqa şeirlərində də, şübhəsiz, maraqlı nöqtəyinə zərdən açıqlanır.

«Baxıram cynamdə getdiyin yola...» əsərində müəllif öz atasına, Azərbaycan şeirinin klassiki və «Pələngdərili cəngavərin» tərcüməcisinə deyir: «Kaş ki, övladın yox, şeirin olaydım».

«Qələmimin dizləri...» əsərində ifadə olunan sırf gürcü dilində sırf milli deyim, güman ki, əsasən tərcüməçi məharətinin nəticəsidir.

Məhz belə tərcümə barədə deyərlər: buradakı fikri müəllif gürcü dilində yazsa, elə bu cür yazardı! Ayndır ki, tərcümə edilən kitabın öz əzəli koloritini itirib tamamilə gürcüləşdirilməsi, tamamilə tərcümə edilməsi də yaxşı hal deyildir. Həmin şeirlər toplusunun belə nöqsanlarından uzaq olduğunu, Şərq koloriti və ruhunda yazılın «Bir gözəl qadının yanından ötdüm» şeiri təsdiq edir. Burada Azərbaycan klassik şeirlə xalq poeziyasının incə gülləri bir-biriylə calamabdır. Bu baxımdan «Sızsız ağlayır» şeiri də son dərəcə diqqətəlayiqdir.

Vəqif Səmədoğluna gözənlənilmədən, cəsarətə bənzətmə yaratmaq da xasdır. Onun bənzətmələri təşbih səviyyəsinə qədər ucaılır. Bu baxımdan o, bəzən G. Leonidzənin dəst-xəttini xatırladır. Belə məqamda oxucu heyrətdə qalır. Poetik emosiyalar bulağının gözü məhz bu heyrətdir: «Qafşəyəmdı, uşaq təbəssümü».

Gözəl və xoş ahəng Azərbaycan dilinin təravətini bizi hiss etdirən və bununla yanaşı zambağdan yüngül şeirləri lay-lay düz-məyə gürcü dilinin də qadir olduğunu duyduraraq bizdə qürü hissi oyadan, meh kimi əsən şeirlər silsiləsini də xüsusi qeyd etməliyik. «Bir gün dəli olacağam», «Ömür sənə yaraşır ...», «Gəldik yol-

ayrıcınax və «İndi giley-güzardan...» əsərləri həmin qəbildəndir.

Mübaliğəsiz demək olar ki, bu tərcümə kitabı ədəbi faktdır. Azərbaycanlı qardaşımız, qanadlı söz ustası Vaqif Səmədoğlu gürçü poeziyasının qalın ormanına qəti addimlara gəldi. Onu gürçü oxucusunun qəlbinə sarı poetik söz ustası İmir Məmmədli gətirdi...

Murman Tavdişvili
«Gürcüstan» qəzeti, 18.11.2002

AİLƏ ÜZVLƏRİ:

Mən bilirəm ki, dünyada Sənin ən böyük həqiqətin poeziyadır (halbuki musiqiçi kimi da sən öz sözünü deyə bilərdin), bəlkə də o, Sənin sürdüyüñ həyatın özündən də ən həqiqisidir.

İllər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, zövqlər öz rəngarəngliyini saxlayacaq. İnsanların mənəvi tələbləri artacaq. Hər insan özü bir aləmdir. O, öz daxili aləmini daha da zənginləşdirmək üçün bu və ya hansısa şənəkarın yaradılığına, onun yaratdığı aləmə müraciət edəcək. Və mən əminəm ki, galəcəyin insanların seçdiyi, sevdiyi aləmlər içərisində, bütün zəmanələrin tələbinə cavab verən, həmişə müasir qalan Vaqif Səmədoğlu Dünyası əvəzsiz olacaq... Və gələcək nəsillər Sənin şeirlərinin vərəqləyəndə biləcəklər ki, Sənin həyatında Səni hədsiz sevən Nüşəben olub...

Nüşabə Babayeva-Vəkilova
Vaqif Səmədoğlunun həyat yoldaşı

(Bu matn 1999-cu ildə «Oğuz eli» qəzetinin Vaqif Səmədoğluna həsr olunmuş xüsusi nömrəsində çıxmışdır)

Onun şeirlərini oxuduqda, ya eşitdikdə keçirdiyim hissələr necə də mənə tanışdır... Nədənsə bu zaman məni həm ağır, ancaq isti bir kədər bürüyür, həm də sevinc dolu duyğular. Yəqin bu ondanıdır ki, mən də özümü onun şeirlərinin bir hissəciyi sayıram.

Nigar Vəkilova
Vaqif Səmədoğlunun qızı, filolog

Mənə elə gəlir ki, dünyada onun qədər mehriban, qayğıkeş ata və baba yoxdur. O nə qədər nüfuzludursa, o qədər də sadədir. Onunla hər mövzuda söhbət etmək maraqlıdır. Biz onunla fəxr edirik. Allah onu qorusun.

Mirvari Vəkilova
Vaqif Səmədoğlunun qızı, kimyaçı-ekoloq



MƏKTUBLARDAN SƏTİRLƏR

Əzizim, iki gözüm Vaqif!

Salam! Necəsson? Dərslərin necadır? Sənin məktubunu alıb çox sevindik. Bayramı yaxşı keçirdiyin üçün çox xoşal olduq. Sənə yənə fislincə göndərəcəyəm, iştahani köklə!

Vaqif, Mehdi əmi deyir ki, sənin şeirlərini çap etmək istəirlər. Rəsul əmi gətirən şeirləri icazə veriblər ki, «Ədəbiyyat» qəzətində çap etsinlər. Odur ki, səni indidən təbrik edirik.

Vaqif, qurban oolum, dərslərinə fikir ver, boş-bosuna vaxt itirmə, papirosu az çək, səhərlər yeməyinə fikir ver. Özünə korluq verma! Ayni 25-də pul göndərəcəyəm.

Müfəssəl kağız yaz öz işlərin haqda. Biz hamımız sağ-salamaçıq. Havalalar yaxşı keçir. Evdə hər şey qaydasıyla gedir. Bizi dən nigaran qalma. Sənə hamidən salam.

Azərlə man səni bərk-bərk öpürük.

Sağ ol! Özünə fikir ver.

Anan Xavər xanum

20.XI.63.

Mehdi əmi-yazıcı Hüseyn Mehdiidir

Rəsul əmi – şair Rəsul Rzadır.

Azər – V.Səmədoğlunun dayısı

Ağabəy Mirzəbəyovun oğludur.

(Məktub Moskvaya, Vaqifin orada oxuduğu illərdə yazılmışdır.)



Əziz dostum Vaqif!

Halın nə təhərdir? Bizim bu günəşli şəhəri tərk etdikdən sonra ictimai, iqtisadi, siyasi vəziyyətdə elə ciddi dəyişikliklər başış verməyib.

Anar dedi ki, sənin şeirlərin «Lit»-də bəyonilib. Emin demiş-kən, bu çox sevindirici haldır. Ancaq şeirləri «Azərbaycan» jurnalı üçün təşkil etmək məsələsinə soyuq yanaşma, cünki məsələnin osası budur.

Musiqi müvəffəqiyyətlərin nə təhərdir? Laureatlığa yaxınlaşırsanız?

Bakıda, bayram günləri görüşlərimiz haqqında Anar, şübhəsiz, məlumat vermişdir. Burada hər öz işindədir. Mən ayın 15-də, səhər 8th dan işə gedirəm. Emin yenə həmişəki kimi çox məşğuldur. Yalnız bazar günləri bizimlə havaya çıxmaga yarım saat vaxt ayrı bilir.

Romik yenidən evini dəyişib. Həm də yaman hekayə çap etdirmək həvəsinə düşüb. Çixıb onları bir müzakirə edəcəyik.

Başqa maraqlı bir hadisə yoxdur. Hərdən bir səndən ötrü yaman darıxırın. Cünki sən yeganə adam idin ki, istənilən vaxt adəmi «razvlekat» eyləyə bilirdin. Təəssüf ki, o biri yoldaşlar, o cümlədən mən özüm öz vaxtimızın ağası deyilik.

Yeni il münasibətilə özünü Bakıya salmağa çalış...

Evdəkilərin sənə salamı var. Mənə dair qulluğun olsa, xəbər ver. Hələlik. Sağ ol.

Araz Dadaşzadə

25.XI.63

Lit. – Literaturnaya gazeta

Emin – Emin Sabitoglu'dur

Romik – Rəhman Bədəlovdur.

(Məktub Vaqifin Moskvada oxuduğu illərdə yazılmışdır.)

Əzizim Vaqif!

Məktubun mənə ləzzət verdi, döñə-döñə oxudum. Marinaya danışdım, cümləbəcümə tərcümə etdim, yenə və yenə oxudum. Çox sağlam ol, əziz dost!

Bilirsən ki, mən Sənin yazılarına aşiqəm, kitabını səbirsizliklə gözləyəcəyəm (...olarmı sürətləndirəsən? ..)

Moskvada olanda zəng elə, görüşək. Baxmayaraq ki, məni Səməd Vurğunun yubiley komitəsinə salıblar, bilmirəm Bakıda nə vaxt olacaq? .. Moskvada nə vaxt?..

Xavar xanıma bizim salamları yetir. Yusifə də... Hamınıza can sağlığı diləyirəm.

Adını uca tutan
Çingiz Hüseynov
27.09.86.
Moskva

* * *

Əziz və hörmətli Vaqif müəllim! Salam!

2 may 1988-ci il tarixində Sizin yazdığını «Bəxt üzüyü» tamaşasına baxdım və çox sevindim. Çünkü Siz müasir gəncliyi elə aydın, qəlbə yatımlı vermisiniz ki, bu hamının ürəyindəndir. Mənçə, yenidənqurmanı elə burdan başlamaq lazımdır.

Siz ayrı-ayrı tiplərin hərəkətlərini göstərərək elə xallar vurmusunuz ki, tamaşaçı həm onlara istehza edib güllür, həm də qəlbən narahat olur ki, aramızda cəmiyyətimizə yük olan, onun inkişafına maneçilik törədən insan törtöküntüləri hələ də vardır.

Rayonumuzun zəhmətkeşləri Sizin əsərinizin müvəffəqiyyətindən ürək dolusu danışaraq məni təbrik edirlər. Biz də Sizi təbrik edirik.

...Vaqif müəllim! Səməd Vurğunun 80-illiyi ilə əlaqədar

mənə Sizin təşəbbüsünüzlə yazdığını məktubu mənim yeni «Doğum şəhadətnaməm» hesab edirəm. Mənim muzeyimdə S. Vurğunun kitabları, şəkilləri və s. olsa da, Sizin kəlamlarınız və imzalarınız möhürlənmiş bir şey görmək istərdim. Çünkü vaxt geləcək, Sizin da imzınızı axtaracaqlar. Özü də çiraqla!

Öpürəm Sizi.

Aşurov Məmməd
Qax rayonu, Sarıbaş kəndi
May, 1988

* * *

Hörmətli redaksiya!

Biz, gənc oxucular, gənc şairlərin şeirlərini çox sevirik. O cümlədən, bu yaxınlarda çapa verilmiş Vaqif Vəkilovun «Yoldan teleqram» adlı kitabçasında çap edilmiş şeirlərini də oxumuşuq. Lakin təəssüf ki, bu yazıçının şeirlərini biz heç də başa düşmüürük. Belə ki, kitabın 15-ci səhifəsində «Tərcüməyi-halim» şeirində yazıçının nə demək istədiyi oxucuya məlum olmur.

Xahiş edirik bizə bu şeirin doğruluğunu sübut edəsiniz.

İmza:

Quba şəhərinin sakinləri:
Qurbanova Həqiqət
Əskarova Ziyafat
Bədirxanova Xalisə
Məmmədova Zina
Qarayeva Rəfaeqə
Seyidov Fəxrəddin
Orucov Tapdıq

Вагиф, привет!

А в Латвии два твоих стихотворения стали обязательной литературой для школьников.

... «Краски» Расула Рзы пригляделись латышско-шведскому поэту Юрису Кронбергсу. Он перевел их с латышского на шведский и уже собрался печатать. Он рассказал об этом мне по телефону. Я просил его повременить и пообещал сделать глубоко научные подстрочки ...

С удовольствием буду переводить твои новые стихи.

Ведь ты, по всей вероятности, эволюционируешь дальше к стилистическому многоголосию, к «языковой логике». Это очень трудно переводимо...

*До встречи! Улдис
(Uldis Berzinš – Latış türkşünası, şairi, tərcüməçisi)
28.03.81*

* * *

Дорогой Вагиф Самедович!

Получила Ваше письмо и подстрочкини ... Очень приятно, что это письмо помечено днем моего рождения – 17 июня, когда такие вещи происходят случайно, то по-моему, ценятся выше, чем специальные поздравления. Я рада, что Вы прислали много, по выбору подстрочников, первое прочтение – просто любопытство не к самим стихам, а к тому что стоит за ними, вернее – кто, т.е. Вы. Это попытка реконструировать те душевные состояния, что стоят за стихами, попытка примерить их на себя... Они не показались мне такими уж пессимистическими, как меня предупреждали, горькими – да, еще терпкими, еще-бесстрашными, не прячущими

голову под крыло от очевидности. Вот это я пока не умею, боюсь вызвать на себя удар сил зла, если гляну на них прямо, встречусь взором. Боюсь, но хочу научиться не бояться. А желание переводить, и появляется у меня от желания приобщиться, научиться, не из чистого альтруизма. Во многих случаях мне не хватает графического изображения стиха по-азербайджански, не буду говорить, что так я лучше пойму, но длина строки, но система рифмовки – без этого трудно подступиться вплотную. Пока примериваюсь, хожу вокруг, пытаюсь войти. В чем-то образный строй кажется мне близок в некоторых стихотворениях с Ф.Г.Лоркой, в некоторых с Сезар Вальеха. Надеюсь, Вас не оскорбила сама возможность каких-либо сопоставлений? Мне кажется, это естественно – искать знакомое в незнакомом, от чего-то отталкиваться. Тем более, что те стихи мы знаем тоже по переводу. Может, моя главная задача, чтобы они были как раз не похожи на те? Подскажите, что Вы об этом думаете.

Ваша Л.Турбина
4 августа 1986 г.
Минск

(Lyubov Turbina - Belarusiya şairi, tərcüməçisi)

* * *

Вагиф, дорогой!

Давно хотел тебе позвонить, но не мог... Не находил слов, которые сказал бы тебе.

Я знаю все, что у Вас произошло. Это зверство!

Надеюсь, что с тобой все в порядке.

В конверте ты найдешь газету, в которой мое интервью.

Прочитай!

Твой Георгий Гамсахурдия
1990

(Q.Qamsaxurdıya – Gürcü dramaturqu)

Салам, Вагиф!

Привет из Таллина! Мой друг, наш эстонский выдающийся новеллист и романист Арво Валтон едет в Баку. Посылаю с ним Тебе свежий номер журнала «Радуга» №3, 1988, где наконец начинается печататься мой очерк об Узбекистане и где на стр. 71 я пишу и о Тебе. Удалось на печатать и одно Твое стихотворение – поздравляю! Журнал «Радуга» выходит на эстонском и на русском, но в этом номере Ты найдешь еще стихи Пауль – Э.Руммо, с кем я Тебя сравниваю в очерке – эти стихи ждали тоже 18 лет!

... Слушаю новостей из вашего края и волнуюсь за Тебя, за твой народ. Желаю, чтобы все уладилось бы у Вас мирно и справедливо – но разве это вообще можно после долгих годов несправедливости.

Продолжение очерка следует в майском номере, постараюсь послать и этот номер, хотя «Радуга» у нас большой дефицит. Журнал сам очень радикальный и национальный (выходит только третий год), но самый критичный и передовой.

Пиши пару слов, сердечно приветствую и жду!

**Сирье Кийн
22.04.1988**

(*Sirye Kiyn – Eston ədəbiyyatşünası*)



Дорогой Вагиф!

Извиняюсь, что еще не послал Тебе книгу «День поэзии», где и Твои стихи. Сразу не купил, а теперь еще не нашел. Пишу с большой просьбой. У нас с января 1987 выходит новый литературный журнал «Родник» на латышском и русском языках. Часть материалов дублируется, часть нет. Редакция нормальная. Молодые люди печатают не плохие материалы. Из азербайджанцев собираемся печатать Тебя параллельно на латышском и русском. Очень хотелось получить еще от Тебя новые стихи и желательно с подстрочником (Тобой написанным). Напиши, печатались ли Твои стихи на русском если да, то где? Перевод на русском будем делать с местными силами, без помощи москвичей. Очень надеемся на Твою помошь. Если есть хорошая фотография, тоже приложи.

...Устроили вечер турецко-греческой поэзии с участием Тофика Меликова из Москвы и с турецкими и греческими песнями. Получилось очень интересно.

Вагиф, милый друг, с нетерпением жду новые стихи.

Привет от Улдиса ...

**Твой Петерс
19.04.87**

(*Peters Bruveris – Latış türküşüni, şairi, tərcüməçisi*)



Здравствуйте, Вагиф муаллим!

В наши скучные на радостные события времена иногда все же случаются приятные моменты...

К таковым я отношу и нынешнее напечатание семи Ваших стихотворений в украинском полугодичном альманахе «Поззия» - два года подборка ожидала своего часа, но дождалась, и слава Богу, - потому, что издательства сейчас на голодном пайке касательно бумаги.

Купил я Вашу московскую книжку. Прежде всего, принялся читать те стихи, которые я переводил. Читал их с чувством, соотносимым, пожалуй, с какой-то, скажем, творческой ревностью – при этом облегченно вздыхал, когда видел, что у меня перевод удачнее (вот такой эгоизм, ну, не беда ли!..).

Я в Баку не был уже два года... Надеялся, что вызовут меня на юбилей Низами, но, видно, из-за войны в Карабахе Азербайджану сейчас не до юбилеев.

Думаю, не надо говорить, как я переживаю за Азербайджан и в какой печали был, когда узнал о Ходжалинской трагедии... Удивляюсь, если на стороне противников воюют уже наемники, то почему не ищете в сопредельных государствах добровольцев-волонтеров с опытом ведения войны и вы, азербайджанская сторона... Ведь клин выбивают клином.

Передайте мой поклон Юсиф муаллим.

Будьте здоровы.

Напишите, что у Вас нового, не издали ли в Баку книжки...

Микола
14.03.1992
Киев

(Mikola Miroşniçenko -Ukrayna şairi, tərcüməçisi)

Азиз достум Вагиф джан! Дорогой, Вагиф!

Не знаю, помнишь ли ты еще меня. Никаких контактов с Азербайджаном не имея трудно представить себе как вы, мои старые друзья – азербайджанские поэты живете. Как Алекпер, Фикрет? Что пишет Дильсуз? Акрам? По радио «Свобода» слышал о Тебе.

Недавно дома перебирал старые бумаги (культурные слои свои), в том числе тюркские переводы и полуфабрикаты переводов. После перерыва взял снова перевел несколько байаты, и знаешь, возвращаются азербайджанские слова.

Возвращаются ... (И ностальгия берет за горло).

Дорогой Вагиф! Я был бы очень рад, если ты приспал бы мне подборку (книги?) твоих стихов последних лет. Хочется что-то тюркское для сердца. А ты для меня был и отился азербайджанским поэтом номер Один, если так можно выразиться. Надеюсь, ты отзовешься, конечно, если письмо до тебя дойдет, о чем я не уверен.

Я живу на Хуторе, выращиваю картошку, огурцы и лук. В Ригу почти не еду. Немножко сам пишу, немножко перевожу (но издать неамериканские вещи очень трудно).

Улдис переводит Библию. Редко встречаемся. Обнимая, с любовью!

Твой Петерс
11.08.96

Çox hörmətli Vaqif bəy!

Sizi 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə can sağlığı, şəxsi həyatınızda və yaradıcılığınızda uğurlar arzulayıram. Ümid edirəm ki, Sizin yaradıcılıq uğurlarınıza hələ çox sevinəcək, iti qələminizin sehrinə hələ çox valeh olacaq. Siz xoşbəxt insanlardan birisiniz ki, Tanrınnın verdiyi ömürdən belə ustalıqla yararlanıb öz adınızı ədəbiyyat tariximizə qızıl hərflərlə yaza bilmişsiniz. Hələ neçə-neçə nəsil Sizin yaradıcılığınızı öyrənəcək, təhlükə edəcək və sevəcək.

Hörmətli Vaqif bəy! Fürsətdən istifadə edib məni zəminə götürmək üçün solahiyətli orqanlara etdiyiniz müraciətə görə Sizə öz dərin minnətdarlığımı bildirirəm. Uca Tanrıdan Sizə uzun ömür, bol-bol oxucu sevgisi arzulayıram.

Bilin ki, Sizin qələminizdən çıxan hər bir şeirlə gündə bir kərpic artıb ömrümüzün sarayında.

Tanrı Sizi qələminizdən, bizi isə Vaqif Səmədoğlu imzasından məhrum etməsin.

Hörmətlə: İqbal Ağazadə
«Ümid» partiyasının sadri
08.06.2004

CANAVAR

V.Səmədoğluna

Bəlkə də mən canavardım
Dünyanın əzəl vaxtında.
Hələ fərli dil açmayıb
Hər şeyin susan vaxtında.

Hər ağacı, kolu adsız,
Qarışqası, fili adsız,
Çox şeylərin hələ adsız
Dolanıb gəzən vaxtında.

Biriydi hamının baxı,
Yoxdu xoşbaxtı, bədbaxtı,
Bahqların uçan vaxtı,
Quşların üzən vaxtında.

Bəlkə söz də hadər idi,
Hər nə vardı gözəl idi,
Canavar da gözəl idi
Dünyanın gözəl vaxtında.

RAMİZ RÖVŞƏN

«Göy üzü daş saxlamaz» kitabından

DƏMİR QAPI DƏRBƏND

V. Səmədoğluna

Bu qarşı dağ Savalandı,
Baxdım, könlüm havalandı.
Nə yaram qaysaq bağlayan,
Nə dəndlərim sağalandı.

ƏN BÖYÜK XOSBƏXTLİK

V. Səmədoğluna

Ulduzlardan o yana
ən çox kim yaxındı Allaha,
kimlər oturub
Allahın ayaqları yanında,
kimin üzünə dəyir
Allahın ətəyi.
Bəlkə dünyanın
ən bədbəxt adamının üzünə
hamidan çox baxır Tanrı?!
Bəlkə biz başa düşmürük
ən böyük bədbəxtlik –
ən böyük xosbəxtlikdi, Tanrıım.

VAQİF BAYATLI ODƏR
«Ən gülməli ölü» kitabından

Hər nəyim var, hədət mənim,
Bu kəm fürsət qədər mənim,
İlimə bir sevinc düşür,
Günümə yüz kədər mənim.

Bəlkə yüz deyil, əlli id,
Əlli də yüzdə bəllidi.
Dəmir qapı Dərbənddi bu,
Billah, bu da bir təsəllidi.

Bu evin içi bayırı,
Sərəxoşdum, içib ayıldım,
Beş sayıbsa, fələk sayıb,
Mən yaziq üçü sayırdım.

Bu daş qala Əlincədi,
Daşları əlcə-əlcədi.
Əcəl məni gırlaməsin,
Mənimki də ölüncədi.

Ölünçə bayırı yerim,
Çöldəyəm, çayırı yerim,
Dəmir qapı Dərbənddi bu,
Daş qapı Bayıldı, yerim.

Titrədi, tərpəndi qatar,
Adladı Dərbəndi qatar.
Öldür, Allah, öldür məni,
Ya da qurtar, qurtar məni.

Bu qarşı dağ Savalandı,
Baxdim könlüm havalandı,
Dəmir qapı Dərbənddi bu,
Qalan qapılar yalandı.

MAHIR QARA(YEV)

* * *

Otuz ildən çoxdur
tanışlığımız...
Dalaşlığız
özümüzə,
barışığımız yoxdur.
Danışdığımız
danışmadığımızdan çoxdur.
Yaxşı gündə, pis gündə
qazancımız bir cüt
ayaqqabı oldu,
o da qaldı yer
kürəsinin üstündə...

V.Səmədoğluna

FIKRƏT QOCA

BİR OCAĞIN BAŞINDA

V. Səmədoğluna

Sən susanda qulağım səsə düşür
Gözüm yolda qalır.
Papiros tüstüsündən bişleri saralmış,
Gözünün altı qaralmış,
Ağ yapincılı, lopa bağlı bir kişi
Dünyanın bütün dərdlərini
Çeynayib udmuşşəkən
Susuram mən, susuram.
Elə baxma,
Elə baxma, qorxuram, vallah.
Gözlərindən qorxuram.
Gözlərində dünyanın dibini görünür.

....
Səndən sonra şeir demək
Söyüş söymək kimidi.
Səndən sonra ağlamaq havayı,
Gülmək havayı,
Havayı yaşayırımmış havayı,
Səmədoğlu, mən ölüm, qoy mənə qalsın
Mənim ölməyi bacarmaq payım.
Əllərim göyərəcək, Vaqif
Hara atıram havadan
Asılı qalır əllərim.
Bitəcək torpaqsız,
Köksüz, yarpaqsız budaq kimi.
Barmaqlarım yarılacaq
Sahra boyu «su» dəyən dodaq kimi.
Bir gün Yetim uşaqların acığına
Əllərimin kölgəsində
Əcnəbi balaları dingildaşəcək
Əl ver mənə, Səmədoğlu,
Mən ölüm, el ver...

Aydan, Günsədən uca
bir zirvədə durmuşam.
Zaman mənə çatammır,
ötüşmədə yormuşam.
Aydan, Günsədən uca
o zirvənin qəşində,
ürəyimin başında
Vaqif Səmədoğlunun
yaşıl zeytun çələngli
Heykəlini qurmuşam...

V.Səmədoğluna

İFTIXAR (PIRIYEV)

*«Halima yanana görək,
Səsin düşəndə yada...»*

*V. Səmədoğlunun «Uzaq yaşıl ada»
mahnusunun sözlərindən.*

Ürəyinin bir teliylə,
Min-min Ürək oynatmışan.
Ülvi sənətkar sözüylə,
Saf duygular yaratmışan.

Bu Ülvilik göz yaşı tək,
Büllür bulaqlardan içib.
Sonra coşub şəlalə tək,
«Vaqif» adlı imza seçib.

Əvəzsiz bir şair kimi,
Qüdrətinə mən heyranam.

Sənin oğul, qardaş kimi
Qeyratınə də heyranam

Sözlərinin kəsəriyle
Söz hörəndə alışıram.
Səsimi hazır səsinlə,
Kökləməyə çalışıram.

Səsi düşəndə yadına
O gözəlin, bilən olmur.
Mənim Ümidsiz halıma,
Şeirin kimi yanın olmur.

İQBAL AXUNDOV

* * *

Vaqif!
Muştuluq al
Moşudan!
Xoşbəxtliyi tapmışıq
Qırmızı kitabdan.
Yazıqdı,
Taskinlik ver
Çıxmasın təbdən,
Cırmasın kağız-kuğazı,
Söyməsin Söylünü
- o yazıq qızı.
Bir də soruş,
Yedizdirə bilirmi
Söylünü...
İndi xoşbəxtlik
Çox qıtlığıb,
görəsən
nəyə salıb meylini!

SƏFƏRALI SARVAN

Toxlar oxumasınlar səni,
 Aclar üçün də deyil
 bu şeirlər.
 Ac-yalavaclar,
 Tək-tənhalar və
 çox yox, az toxlar üçündür
 Bu şeirlər, Vaqif bəy!..

PAŞA QƏLBİNUR

V.Səmədoğluna

Yəqin eyni ulduz altında doğulmuşuq biz
 eyni ulduz altında doğulduğumuzdanı yəqin
 hara getsək qəlbimizdə küz
 ayrılıq girdi araya vaxtsız qocaldı ürək
 mən də yalnız uşaqlarla dil tapıram sənin tək...


ADİL MİRSEYİD

V.Səmədoğluna

Vaqif Səmədoğlunu gördüm Bakıda,
 fotoapparat aşırımsıdı çıyından.
 Gözündəki eynək tanıdı,
 sadə, sevdiyi pencək



Anasi Xavər Mirzəbəyova




Atası Səməd Vurğun



Atası Səməd Vurğun, bacısı Aybəniz və qardaşı Yusiflə



Anasi Xavər xanımla



Məktəb illərində



Piano arxasında



Bacısı Aybəniz xanımla




Qardaşı Yusif Saməd oğlu hədiyə



*Həyat yoldaşı
Nüşabə Babayeva - Vəkilova*



Nišabe xanumla



Özgür Nişibe



0121 Mihnevje



Neveleri Meyrem, Ayda, Elise



Avropa Şurasında



AŞPA-nın baş katibi Terri Devislə



İspaniyalı deputat Martinez Kassanla



Fotograf Vüqif Səmədovlu



Ovda





Topas ve Rembo ile



“Baxt üzüyü” tamaşasının yaradıcı heyatı



“Yasıl eynəkli adam - 2” tamasının yaradıcı heyətiyle



“Generalın son əmri” tamasının yaradıcı heyətiyle



Anarla Yusif Səmədoğlunun məzarı üstə

çıxmamışdı əynindən.
 Qayğılıydı gözləri.
 Yenə gənclikdə kitək
 müləyimdi, mehribanı sözləri.
 Dəli xəzrinin,
 müləyim gilavarın,
 mehriban mehin,
 sırga şəhin,
 kədərli buludun
 şəklini çəkəcəkdi bəlkə.
 Şeirləri kimi
 göstəracəkdi ölkə-ölkə.
 Bu da dərdli, kədərli
 ağ saçlı Vətən;
 sərvəti bu, məhəbbəti bu!
 Bu da bizim qayğılı torpaq.
 Bu da bizim
 xıffətdən saralmış yetim yarpaq.
 Bu da bizim çadır şəhərciyimiz,
 bu da bizim yurddan didərginimiz,
 bu da bizim satılmış şəhərlərimiz,
 bu da bizim şəhidlərimiz!
 Sərgiyə baxa-baxa duydum,
 Vaqif Səmədoğlu çəkmişdi...
 Cöhrəsinə,gözünə
 bir nəslin qayğısı,
 qardaş itirmək kadəri,
 Vətənin ağrısı çökmüşdü,
 Vaqif Səmədoğlunu görəndə Bakıda...

Pis-yaxşı yazdıqlarımın hamısı mənimdi. Yaşa dolduqca görürəm ki, onlar məndən ayrırlar. Əvvəllər fikirləşirdim ki, sabah şeirlərimin əlindən tutub səki dən – səkiyə keçirən olmayıacaq. Bugün başa düşürəm ki, səhv etmişəm...
Mən taleyimə minnətdaram ki, o məni Vaqif Səmədoğlu kimi yaratdı.

VAQİF SƏMƏDOĞLU (VƏKİLOV)

Bibliografiq məlumat

Şair, dramaturq, ictimai xadim, pianoçu

Vaqif Səmədoğlu 1939-cu il iyun ayının 5-də Bakıda anadan olmuşdur.

Valideynləri - Səməd Vurğun və Xavər Mirzəbəyovadır.

Səməd Vurğun (Vəkilov Səməd Yusif oğlu) 21 mart 1906-ci ildə Qazağın Yuxarı Salahlı kəndində anadan olmuşdur.

Səməd Vurğun Azərbaycan poeziyasının görkəmli nümayəndəsidir. Yaratdığı əsərlər yüksək poeziya nümunələrindəndir. Onun ən böyük nailiyyətlərindən biri Azərbaycan xalq dilinin ədəbiyyatda bərqərar etməsidir.

Səməd Vurğunun əsərləri dönyanın bir çox dillərinə tərcümə edilmişdir. Şeirləri və poemaları kitab şəklində həm SSRİ məkanında, həm də Avropa və Asiya ölkələrində nəşr edilmişdir.

Səməd Vurğun 1945-ci ildə yaradılmış Azərbaycan Elmlər Akademiyasını təşkil edənlərdən və ilk seçilən akademiklərdən olmuşdur.

1953-cü ildə Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilmişdir.

İki dəfə SSRİ-nin ali mükafatı – Lenin ordeni ilə təltif olunmuş (1935; 1956), «Azərbaycanın xalq şairi» adına layiq görülmüş ilk şairdir (1956).

Dəfələrlə SSRİ Ali Sovetinin deputati seçilmişdi.

Səməd Vurğun 27 may 1956-ci ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdu.

1975-ci ildə Səməd Vurğunun son illər yaşadığı evdə onun ev-muzeyi açılmış, 1976-ci ildə Yuxarı Salahlıda şairin ev muzeyinin filialı – «Səməd Vurğun poeziya evi» yaradılmışdır.

Xavər Əhməd qızı Mirzəbəyova (S.Vurğunun ölümündən sonra Vəkilova soyadını daşmışdı) 13 mart 1917-ci ildə Dərbənddə anadan olmuşdu.

Xavər xanım Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyevlə birgə təhsil aldığı musiqi məktəbini fortepiano ixtisası üzrə bitirmişdi. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdı. 1975-ci ildən son günlərinə kimi Səməd Vurğunun ev-muzeyinin direktoru vəzifəsində çalışmışdı. 2002-ci ildə Əməkdar mədəniyyət işçisi adını almışdı.

Xavər xanım 6 yanvar 2006-ci ildə Bakıda vəfat etmişdi.

Səməd Vurğunla Xavər Mirzəbəyova 1934-cü ildə evlənmişlər.

Yusif Səmədoğlu (Vəkilov) - onların ilk övladı, Azərbaycanın görkəmli yazıçısıdır. 1995-ci ildə «Şöhrət» ordeni ilə təltif edilmiş, 1998-ci ildə Azərbaycanın xalq yazıçısı adına layiq görülmüşdür. O, Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Respublikasının Milli Məclisinin deputati olmuşdu.

Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də anadan olmuş, 1998-ci il avqustun 16-da Bakıda dünyasını dəyişmişdir. O, Fəxri Xiyabanda dəfn olunmuşdu.

Qızları - **Aybəniz Vəkilova** Səməd Vurğunun ev-muzeyində şairin ədəbi irlisinin mühafizəcisi vəzifəsində çalışmış, 2006-ci ildən bu ev-muzeyə rəhbərlik etmişdir. O, 2002-ci ildə Əməkdar mədəniyyət işçisi adını almışdı.

Aybəniz xanım 1937-ci il sentyabrın 9-da anadan olmuş, 2009-cu il iyunun 13-də Bakıda vəfat etmişdi.

Vaqif Səmədoğlu (Vəkilov) 1946-ci ildə indiki Bülbül adına onilik musiqi məktəbinin fortepiano sinfinə daxil olmuş, 1956-ci ildə orta təhsilini başa vurmaştı. Həmin il daxil olduğu Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını 1962-ci ildə bitirmişdir. 1962-1964-cü illərdə Moskva Konservatoriya-sında stajor olmuşdur. 1964-1972-ci illərdə Bakı Konservatoriya-sında fortepianodan dərs demişdir. 1967-70-ci illərdə Azərbaycan Ensiklopediyasında incəsənət redaksiyasının müdürü vəzifəsində, bir müddət «Yazıcı» nəşriyyatında redaktor kimi, 70-ci illərin əvvəllərində «Azərbaycanfilm» kinostudiyasında ssenari emalat-xanasında və 1982-85-ci illərdə orada kinoaktör teatrının ədəbi hissə müdürü işləmişdir. 1992-1994-cü illərdə Azərbaycan yazıçılarının müstəqil qəzeti olan «Oğuz eli»nin baş redaktoru olmuşdur.

V.Səmədoğlu 80-ci illərin sonlarında Azərbaycanın müstəqilliyi uğrunda gedən Milli Azadlıq mübarizəsinin fəal iştirakçısı olmuşdur.

1962-ci ildə Azərbaycan gənclərinin üçüncü festivalında fortepiano üzrə laureat adını qazanmışdı.

1981-ci ildə SSRİ Mədəniyyət Nazirliyi Ümumrusiya Teatrlar İttifaqı tərəfindən B.Brextin «Arturo Ui-nin karyerası» pyesi-nin azərbaycan dilinə tərcüməsinə görə diplomla təltif edilmişdir.

1989-cu ildə Nəcəf Nəcəfovla birgə «Azadlıq» qəzetinin yaradıcılarından biri olmuşdur.

1989-cu ildə Əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.

1996-ci ildə Beynəlxalq Rəsul Rza mükafatı almışdı.

1999-cu ildə Xalq şairi adına layiq görülmüşdür.

2004-cü ildə «Bilik» cəmiyyətinin qərarıyla akademik Yusif Məmmədəliyev mükafatına layiq görülmüşdür.

2006-ci ildə «Azadlıq hərəkatçıları» ictimai birliliyinin «Azərbaycan xalqının azadlığı, müstəqil demokratik dövlət quruculuğu uğrunda mübarizədə xüsusi xidmətlərinə görə» diplomu ilə təltif edilmişdir.

2000 və 2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycanın Avropa Şurasının nümayəndə heyətinin üzvü olmuşdu (2000-2005).

2004-cü ildə «Şöhrət», 2009-cu ildə «Şərəf» ordenləri ilə təltif edilmişdir.

Evlidir.

Həyat yoldaşı – *Nüşabə Rəşid qızı Babayeva - Vəkilova* Azərbaycan Dövlət Universitetinin şərqsünsəliq fakültəsini bitirmişdir. Uzun müddət Azərbaycan Elmlər Akademiyasının Şərqsünsəliq İnstututunda çalışmışdır. Fəlsəfa elmləri namizədidir. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin «Beynəlxalq münasibətlər» kafedrasının dosentidir. Nüşabə xanım Cənubi Azərbaycan mütaəffikkirlarının hayat və yaradıcılığın haqqda monografiyaların müəllifidir. Bundan əlavə o, Vaqif Səmədoğlunun «Mən burdayam İlahi...», «Uzaq yaşıl ada», «Bəxt üzüyü», «Şair və Zaman» və «İgrə və sənədli letom» kitablannın tərtibatçısı və redaktorudur.

Vaqif Səmədoğlunun üç qızı var.

Nigar Vəkilova – filoloqdur. Bir qızı var.

Məhbub Vəkilova – ingilis dili üzrə mütəxəssisidir. İki qızı var.

Mirvari Vəkilova – kimyaçı – ekoloqdur. Bir qızı var.

Vaqif Səmədoğlunun çap olunan əsərləri:

«Yoldan teleqram» (şeirlər) Bakı – Gənclik – 1968. 70 səh. 10000 t.

«Günün bəxti» (şeirlər, iki poema: «Divin nağılı», «Atamın məktublarına cavab») Bakı – Gənclik -1972. 45 səh. 10000 t.

«Mən burdayam İlahi...» (şeirlər, bir poema: «Şəffaf balıq») Bakı – Gənclik – 1996. 437səh. 1500 t. Kitabın II nəşri (yeni şeirlərin əlavəsiylə) Bakı – Gənclik - 2005. 451 səh. 500 t.

«Uzaq yaşıl ada» (şeirlər, beş poema: «Royal», «Köçəri quşlar», «Robin Qud», «Külək», «Rekviyem») Bakı – Gənclik - 1999. 446 səh. 1000 t. Kitabın II nəşri Bakı – Şərq/Qərb – 2004. 25000 t.

«Bəxt üzüyü» Bakı – Gənclik - 1999. 400 səh.200 t.

Bu pyeslər toplusuna daxildir: «Bəxt üzüyü», «Yayda qartopu oyunu», «İntihar», «Generalın son əmri», «Yaşıl eynəkli adam – 1», «Yaşı eynəkli adam – 2».

«Azadlıq, övladınam təm» Tiflis – 2002. 66 səh. Gürcü dilinə tərcümə edən: İmir Məmmədli

«Ben buradayım Tanrırm» İstanbul – 2005. 172 səh. Tərcümə edən: Arif Acaloğlu

«Büdərəmlər» poeması. Yazılıb 1967-ci ildə. Çap edilib: «Azərbaycan» jurnalı, 2003-cü il №8.

«Köhne yəhudü mahnisı» (kinopovest). Yazılıb 1971-ci ildə. Çap edilib: «Azərbaycan» jurnalı, 2004-cü il №5

«Сфинксы ночи» Moskva – 1992. 96 səh.5240 t.

«Рояль» (поэма). Yazılıb 1964-cü ildə. Çap edilib: «Литературный Азербайджан»,1999,7-9. (Siyavuş Məmmədzadənin rusca tərcüməsində)

«Игра в снежки летом». (Şeirlər, bir poema, bir pyes). Bakı-Yord-2006. 200 səh. 250 t.

Vaqif Səmədoğlunun pyesləri əsasında qoyulan tamaşalar:

«Uca dağ başında» («Toyuq kölgəsi»). 1976-ci ildə yazılib. 1987-ci ildə yeni redaksiya variansi yazılmışdır. İlk dəfə Şəki Dövlət Dram Teatrında rejissor H. Atakişiyev səhnələşdirmişdir. 1988-ci ildə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında tamaşa yoxulmuşdu.

«Bəxt üzüy». İlk dəfə Sabit Rəhman adına Şəki teatrında rejissor H. Atakişiyev tərəfindən tamaşa yoxulmuşdu. 1986-ci ildə Sumqayıt teatrında oynanılmışdı.

«Lotereya». 1986-ci ildə Musiqili komediya teatrında səhnəyə yoxulmuşdu.

«Əmanət». Ş.Qurbanov adına Musiqili Komediya teatrında tamaşa yoxulmuşdu.

«Yayda qartopu oyunu». 1988-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında premyerası olmuşdur. Rejissor H. Atakişiyev.

«İntihar». 1995-ci ildə Azərbaycan Dövlər Gənclər teatrında premyerası olmuşdur. Rejissor H. Atakişiyev.

«Generalın son əmri». 1998-ci ildə ilk dəfə Azərbaycan Dövlət Gənclər teatrında oynanılmışdı. Rejissor H. Atakişiyev.

«Mamoy kişinin yuxuları». 2000-ci ildə Azərbaycan Dövlət Gənclər teatrında tamaşa yoxulmuşdu. Rejissor H. Atakişiyev.

B.Brextin «Arturo Ui-nin karyerası» (premyera 1987-ci ildə Şəki teatrında olmuşdu) və «Üç quruşluq opera» (Azdramada səhnəyə yoxulmuşdu) pyesləri Vaqif Səmədoğlunun tərcüməsində.

Vaqif Səmədoğlunun ssenarisi əsasında C.Cabbarlı adına «Azerbaijanfilm»-də çəkilmiş filmlər:

«1001-ci qastrol» film-revyu (ssenarinin yazılmışında Oqtay Mirqasimov iştirak etmişdir). Rejissor O.Mirqasimov, 1974.

«Mozalan» satirik kino-jurnalı. (Bir neçə nömrəsinin, həm də diktör mətnlərinin müəllifi olmuşdur.)

«Bəxt üzüy» pyesi əsasında eyni adlı film. Rejissor Ramiz Əzizbəyli. 1990.

«Azerbaijantelefilm»-də çəkilən filmlər:

«Yaşıl eynəkli adam» Rejissor R.Həsənoğlu. 1987.

«Yaşıl eynəkli adam-2» Rejissor R.Həsənoğlu. 1999.

«Yaşıl eynəkli adam-3» Rejissor R.Həsənoğlu. 2002.

«Yumurta» televiziya filmi. Rejissor R.Həsənoğlu. 2003.

«Vaqif Səmədoğlu» telefilm. Ssenari müəllifi Camal Yusifzadə, rejissor Cahangir Mehdiyev. 2009.

1999-cu ildə İradə Musayevanın «Vaqif Səmədoğlunun poetik dünyası» adlı monoqrafiyası;

2006-ci ildə Sona Xəyalın «Vaqif Səmədoğlu» kitabı çapdan çıxmışdı.

* * *

«Qalib» (kinosenari). Yazılıb 1968-ci ildə.

«Güneydə qış nağılı» (şou-tamaşa). Yazılıb 1992-ci ildə.

«Bum-bum» (uşaqlar üçün nağıl). Yazılıb 1968-ci ildə və başqa əsərləri çap olunmamışdı.

MÜNDƏRİCAT

Ön söz əvəzi	3
Vaqif Səmədoğlu: Atam Səməd Vurğun haqqında	6
Vaqif Səmədoğlu: Mənim 60-ci illərim	13
Vaqif Səmədoğlu: Azərbaycan cəzı haqqında	17
İlk xeyir dua.....	25
Vaqif Səmədoğlu yaradıcılığı haqqında deyilən fikirlərdən fragментlər	28
V.Səmədoğlunun müsahibələrindən parçalar	186
Təbriklər	225
Vaqif Səmədoğluna açıq məktub.....	260
Xarici mətbuat səhifələrində	270
Ailə üzvləri	285
Məktublardan sətirlər	286
Həsr edilmiş şeirlər	297
Bibliografik məlumat	307
Vaqif Səmədoğlunun çap olunan əsərləri	311
Vaqif Səmədoğlunun pyesləri əsasında qoyulan tamaşalar	312

Vaqif Səmədoğlu (Vəkilov)
Şair və Zaman
Nüşabə Babayeva – Vəkilova
 (azərbaycan dilində)

Kompüterdə matn yığımı:
Aytən İsmayılova

Kompüter tərtibçisi və dizayner:
Aydin Abdullazadə

QEYDLƏR ÜÇÜN

QEYDLƏR ÜÇÜN

QEYDLƏR ÜÇÜN

QEYDLƏR ÜÇÜN

Çapa imzalanmışdır: 22 mart 2010-cu il
Formatı 60x84 ¹¹¹⁶. Həcmi 20 ç.v.
Sifariş 05. Sayı 1000.
Ofset kağızı № 1.
Ofset üsulu ilə çap edilmişdir.

"RS Poliqraf" MMC-nin mətbəəsində
hazır diapozitivlərdən çap olunmuşdur.

